

Əşrəf Hümmətov



**MÜSTƏQİLLİYİMİZ
VƏ UĞURLARIMIZ**



Əşrəf Hümmətov

MÜSTƏQİLLİYİMİZ
VƏ
UĞURLARIMIZ

“Elm və təhsil”
Bakı – 2018

Redaktorlar: *Malik Rəcəb*
Aysel Rəsulzadə

Əşrəf Hümmətov. Müstəqilliyimiz və ugurlarımız.
Bakı: "Elm və təhsil", 2018, 288 səh.

Kitabda Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən, müstəqillik yollarında aparılan mübarizədən, onun bəhrələrindən, Naxçıvan Dövlət Universitetinin müəllimlərindən, orada keçirilmiş tədbirlərdən, ümumtəhsil məktəblərimizin tarixindən, qabaqcıl müəllimlərdən, "açq dərs"lardən, müxtalif tədbirlərdən, şagird və məzunların ugurlarından, yeni kitablardan bəhs olunur.

Müəllifin 70 illik yubileyi münasibəti ilə həmkarlarının "Təhsil problemləri" qəzetindəki təbrikləri, "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı Şəlalə Məhyəddin qızının "525-ci qəzet"də dərc olılmış "Uğurlar təsadüfi olmur" məqaləsi və Dilşad Tahirqızının "Köhnə, yeni radio" programında yubliyarla apardığı söhbət də kitaba daxil edilib.

"Müstəqilliyimiz və ugurlarımız" müəllifin təhsilimizə həsr etdiyi 6-ci kitabı və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

ISBN 978-9952-8176-3-8

© "Elm və təhsil", 2018

© Əşrəf Hümbətov, 2018

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN 100 İLLİYİ TAMAM OLUR



AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN 100 İLİ TAMAM OLACAQ

2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının bir əsrlik tarixi tamam olur. Bu münasibatlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 16 may 2017-ci ildə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında"



Sərəncam imzalayıb. Sərəncamda deyilir: "1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal Bəyannaməsi qəbul edildi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanların ən son həddində çalışaraq şərflə yerinə yetirdi. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparıcı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayraqı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət qurulucu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddədə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları

quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təşkil olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlisi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü...

1991-ci ildə müstəqilliyin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətcilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himniyi qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaradığı 28 May gününü həmin vaxtdan Respublika Günü olaraq təntənə ilə qeyd edir".

Sərəncama əsasən, xalqımız və dövlətimiz üçün mühüm mənə kəsb edən bu əlamətdar hadisə bütün respublika ərazisində təntənəli şəkildə qeyd ediləcək, Cümhuriyyətin qurucuları dərin hüznə yad olunacaqdır.

Tarixə qısa bir nəzər salaq

1918-ci il may ayının 27-də Zaqafqaziya Seymə dağıldıqdan sonra Tiflis şəhərində Azərbaycan Milli Şurası yaradılmışdır. Mayın 28-də Azərbaycan öz müstəqilliyini elan etmiş və Şərqi ilk parlamentli respublika olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti elan olunarkən Bakı bolşevik-daşnak birləşmələrinin nəzarəti altında olduğundan Azərbaycan hökuməti müvəqqəti olaraq Gəncə şəhərində fəaliyyət göstərmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini ilk olaraq 1918-cil il iyunun 4-də Osmanlı imperiyası tanımışdır. 1918-ci il sentyabrın 15-də ağır döyüşlərdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin milli ordusunun və Nuru Paşanın başçılıq etdiyi Qafqaz İsləm Ordusunun hissələri Bakını bolşevik-daşnak və ingilis hərbi dəstələrindən azad etmişdir. Bundan sonra Azərbaycan hökuməti Gəncədən Bakıya köçmüş və 1918-ci il dekabrın 7-də Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin binasında (hazırda Füzuli adına Əlyazmalar İnstitutunun yerleşdiyi bina) Azərbaycan Parlamentinin təntənəli açılışı olmuşdur.

Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrədə parlamentin ümumilikdə 155 iclası keçirilmişdir. Bunun 10-u Azərbaycan Milli Şurasının (27 may – 19 noyabr 1918-ci il), 145-i isə Azərbaycan Parlamentinin fəaliyyət göstərdiyi dövrə (7 dekabr 1918-cil il – 27 aprel 1920-ci il) aididir. Parlamentin müzakirəsinə 270-dən çox qanun lahiyəsi çıxarılmış, onlardan 230-a yaxını qəbul olunmuşdur. Parlament qanunlarının hazırlanması, müzakirəsi və təsdiq olunmasında 11 fraksiya və qrupa mənsub olan millət vəkilliği iştirak etmişdir. AXC Parlamentində 11 komissiya fəaliyyət göstərmişdir. Tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidinin yazdığı kimi, nəhayət, Azərbaycanın qanuni hakimiyyətinin 1918-ci il dekabrın 28-də Müttəfiq Qüvvələrin Zaqafqaziyadakı komandanlığı və İngiltərə hökuməti tərəfindən tanınması bütün Şərqdə ilk demokratik quruluşun və azərbaycanlıların ilk milli dövlətinin – Azərbaycan Demokratik Respublikasının əsasını qoymuşdur.

Azərbaycan Xalq Cümhuriyyəti qısa bir dövrə böyük nailiyyətlər əldə etmişdir. İlk dəfə qadınlara seçim hüququ tənyan və qadın-kİŞİ bərabərliyini təmin edən Cümhuriyyət milli ordu quruculuğu, milli valyutanın buraxılması, milli bankın yaradılması, demokratikləşmə, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmən tanınması, iqtisadi isləhatların aparılması və digər sahələrdə böyük işlər görmüşdür. 1918-ci il iyunun 27-də Azərbaycan türk dili dövlət dili elan edilmişdir. 1918-ci ildə Qori müəllimlər Seminariyasının Azərbaycan söbəsi Qazaxa köçürülmüşdür. 1919-cu il noyabrın 15-də Azərbaycan Dövlət Universiteti fəaliyyətə başlamışdır. 1920-ci il aprelin 27-də Rusyanın XI Ordu hissələri Azərbaycanın sərhədlərini aşdır. XI Ordunun Bakıya doğru hərəkət etdiyi vaxtda Bakı bolşevikləri Cümhuriyyətin parlamentindən təslim olmayı tələb etdilər. Aprelin 27-də parlament dinc əhali arasında qan tökməmək üçün hakimiyyəti bolşeviklərə vermək qərarına gəldi. 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyəti devrildi.

1991-ci il oktyabrın 18-də “Azərbaycanın Dövlət müstəqilliyi haqqında” Konstitusiya aktının qəbul edilməsi ilə Azərbaycan tarixinin yeni bir dövrü – müstəqil inkişaf dövrü başlanıb. Lakin məlum olduğu kimi Azərbaycan Xalq cəbhəsi iqtidarnın səriştəsizliyi nəticəsində 1993-cü ilin iyununda ölkədə vəziyyət gərginləşmişdi. Azərbaycanın müstəqil bir dövlət kimi qalib-qalmaması sual altında idi. Daxili gərginlik, xarici müdaxilə ölkənin müstəqil inkişafına təhlükə yaradırdı. 1993-cü il iyunun 9-da Heydər Əliyev xalqın təkiddi tələbi ilə Naxçıvandan Bakıya gəldi, iyunun 15-də Ali Sovetin sədri, oktyabr ayının 3-də isə ümumxalq səsverməsi yolu ilə Azərbaycan prezidenti seçildi. Heydər Əliyev özü o dövr haqqında deyirdi: “1993-cü ilin iyunundan başlayaraq hakimiyyət boşluğu aradan qaldırıldı, respublikanın müxtəlif bölgələrində baş qaldırmış separatçı qüvvələr və parçalanma meyilləri sağlam düşüncəli vətəndaşların, xalqın böyük əksəriyyətinin fəal köməyi ilə zərərsizləşdirildi, vətəndaş mühəribəsi təhlükəsinin qarşısı alındı. Ayrı-ayrı şəxslərə və siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr ləvğ edilməyə başlandı, Azərbaycan dövlətçiliyinə, müstəqilliyə, ərazi bütövlüyüünə qəsdlər təşkil edən cinayətkar ünsürər cəmiyyətdən təcrid edildi və cəzalandırıldı. Dövlət qurumları ilə xalqın birliyi, yekdilliyi təmin edildi, etnik və dini mənsubiyyətdən asılı olmayaraq, bütün vətəndaşlarda dövlətə və Vətənə mənsubluq hisləri aşılanmağa başlandı:

1994-cü ilda cəbhədə atəşkəs nail olunması ölkəyə sabitlik götirdi, hərtərəfli inkişaf yollarını açdı ki, bu da Heydər Əliyevin tarixi xidmətlərindən biridir. Bu gün Azərbaycan silahlı qüvvələri qüdrətli bir orduya çevrilib və ölkəni hərbi təcavüzdən qoruyacaq qadər güclənib.

Müasir Azərbaycan dövlətinin qurucusu, memarı Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın çoxəsrlik tarixində mühüm yer tutduğunu nəzərə alaraq, 2003-cü ilin 1 fevral tarixində Bakı şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin xatirəsinə abidə ucaldılması haqqında sərəncam imza-

lamışdır. Ulu Öndərin layiqli davamçısı prezident İlham Əliyev 2007-ci il mayın 25-də İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidənin açılışında iştirak edib, abidənin üzərindən ağ örtüyü götürüb və çıxışında deyib: “Gözəl abidədir, yeri də gözəl, tarixi yerdir və küçənin adı da “İstiqlaliyyət”dir. Abidənin ətrafında da park kimi gözəl bir yer yarandı. Mən çox şadam ki, biz bu abidəni yaratdıq... Azərbaycan Xalq Cümhuriyyəti 1920-ilin aprelində süqut etsə də, onun aşılılığı müstəqillik hisləri xalqımızın yaddasından heç vaxt silinməmişdir”.

Azərbaycan Xalq Cümhuriyyətinin xatirəsinə ucaldılmış abidə qranitdən və ağ mərmərdən qoyulub. Üzərində 1918-ci il mayın 28-də Tiflisdə qəbul olunmuş “İstiqlal Bəyannaməsi”nin həm əski, həm də latin əlifbası ilə həkk olunduğu abidə Azərbaycan Xalq Cümhuriyyəti tarixinin yaradılması və onun gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət daşıyır.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan 71 il sonra 1991-ci ildə yenidən müstəqilliyə nail olan Azərbaycan dövləti öz müstəqilliyini qoruyub saxladı və bu gün də dünyada yaxşı tanınır, sürətli inkişaf yolundadır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, memarı ulu öndər Heydər Əliyevin söylədiyi kimi Azərbaycanın müstəqilliyi dönməzdır, əbədidir. Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi olaraq Üzeyir Hacıbəylinin və Əhməd Cavadın yaratdıqları dövlət himnini, Xalq Cümhuriyyətinin üçrəngli bayrağını və gerbini bərpa etdi. Bu dövlətçilik atributları bu gün də hər bir Azərbaycan vətəndaşı üçün olduqca əzizdir.

Gülnaz Abdullayeva,
*Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi,
Telman İsgəndərov adına 142 nömrəli tam orta
məktəbin direktoru, Əməkdar müəllim
“Təhsil problemləri”, 01-07 iyun 2017*

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ DÖVRÜNDƏ XALQ TƏHSİLİ VƏ MAARİFİ



İstiqlal Bəyannaməsinin elan olunduğu iclasda bitərəf Fətəli xan Xoyskinin rəhbərliyi ilə AXC-nin ilk müvəqqəti hökumətinin tərkibi təsdiqləndi, maliyyə naziri və xalq maarif naziri vəzifəsini Nəsib bəy Yusifbəyli tutdu. AXC Hökuməti Gəncəyə köçdükdən sonra iyun ayının 30-da Xalq Maarif Nazirliyinin ştat tərkibi də təsdiq olundu. Nazirliyin Məktəblər idarəsi nəzdində ali və orta ixtisas təhsili, xalq təhsili və peşə təhsili işləri üzrə üç müstəqil şöbə yaradıldı. O dövrə fəaliyyətini davam etdirə bilən təhsil ocaqları barədə məlumat toplanıldı. 1914-1915-ci il tədris ilində Azərbaycanda fəaliyyət göstərən 976 məktəbin 943 ibtidai, 18-i yeddiillik, 15 orta məktəb idi. Bakıda 143 ibtidai, 16 yeddiillik, 15-i orta məktəb – cəmi 174 məktəb vardı. Kəndlərdə isə 802 məktəbin 800-ü ibtidai,

1918-ci il may ayının 27-də Tiflis şəhərində Zaqafqaziya Seymisi dağıldı və Azərbaycan Milli Şurası yaradıldı. Məhəmməd Əmin Rəsulzadənin sədr olduğu Azərbaycan Milli Şurası mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını elan etdi. Müsəlman Şərqində yaranan ilk parlamentli respublika kimi tarixə düşdü. 1920-ci il aprelin 28-də Bolşevik Rusiyası tərəfindən devirilən Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyət göstərdiyi qısa bir dövrə – 23 ay ərzində böyük nailiyətlər əldə etdi.

İstiqlal Bəyannaməsinin elan olunduğu iclasda bitərəf Fətəli xan Xoyskinin rəhbərliyi ilə AXC-nin ilk müvəqqəti hökumətinin tərkibi təsdiqləndi, maliyyə naziri və xalq maarif naziri vəzifəsini Nəsib bəy Yusifbəyli tutdu. AXC Hökuməti Gəncəyə köçdükdən sonra iyun ayının 30-da Xalq Maarif Nazirliyinin ştat tərkibi də təsdiq olundu. Nazirliyin Məktəblər idarəsi nəzdində ali və orta ixtisas təhsili, xalq təhsili və peşə təhsili işləri üzrə üç müstəqil şöbə yaradıldı. O dövrə fəaliyyətini davam etdirə bilən təhsil ocaqları barədə məlumat toplanıldı. 1914-1915-ci il tədris ilində Azərbaycanda fəaliyyət göstərən 976 məktəbin 943 ibtidai, 18-i yeddiillik, 15 orta məktəb idi. Bakıda 143 ibtidai, 16 yeddiillik, 15-i orta məktəb – cəmi 174 məktəb vardı. Kəndlərdə isə 802 məktəbin 800-ü ibtidai,

2-si yeddiillik idi. Azərbaycanın təhsil ocaqlarında cəmi 73 min 100 şagird təhsil alırdı, onun da 61 min iki yüzü ibtidai məktəblərdə oxuyurdu. Şagirdlərin 35,2 faizi – 23 min nəfəri azərbaycanlı idi. O dövrə olan gərginlik, maliyyə çətinlikləri Çar Rusiyasında təhsilin inkişafını longidirdi.

1918-ci il iyun ayının 27-də Azərbaycan – türk dili dövlət dili elan edildi. Nazirlər Şurasının həmin il 18 avqust tarixli qərarına əsasən, çətinliklərə baxmayaraq, ilk növbədə bütün ibtidai məktəblərdə tədrisin Azərbaycan dilində aparılmasına başlanıldı. 1918-ci il 27 iyun tarixli qərarda birmənali şəkildə göstərilirdi ki, bütün ibtidai təhsil müəssisələrində təhsil şagirdlərin öz ana dilində aparılmalı və dövlət dili olan Azərbaycan – türk dili icbari surətdə həyata keçirilməlidir. Birinci və ikinci siniflər tamamilə milliləşdirildi. Əgər bu siniflərdə azərbaycanlı olmayan və Azərbaycan dilini bilməyənlər vardısa, onlar üçün paralel olaraq rus dilində tədris aparan bölmələr təşkil edildi. Təhsil Nazirliyinin Nazirlər Şurasına müraciəti əsasında 1918-ci il sentyabrın 7-də və noyabrın 18-də hökumət təhsil haqqında yeni qərarlar qəbul etdi. Həmin qərarlarda Azərbaycan dilini bilməyən şəxslərin təhsil almaları üçün münasib şəraitin yaradılması nəzərdə tutulurdu. 1919-cu ilin yayında məktəblərin aşağı siniflərini milli müəllim kadrları ilə təmin etmək məqsədi ilə ölkədə qısamüddətli kurslar təşkil olunmağa başlanıldı. Bakı, Gəncə və Nuxada kişi və qadın, Şuşa, Qazax, Qusar, Salyan və Zaqatalada kişi pedaqoji kursları açıldı. Bu kursların hər birində azı 50 nəfər təhsil alırdı. Məzunlar məktəblərə müəllim göndərildi.

1918-ci ildə Şamaxı və Göyçay qəzaları xalq məktəbləri müfəttişlərinə qeydiyyatda olan 108 məktəbdən cəmi 10 məktəb fəaliyyət göstərirdi, 1919-1920-ci tədris ilində onların sayı 70-ə çatdırıldı. 1919-cu ilin noyabrında Bakıda azərbaycanlı fəhlələr üçün texniki axşam kursları da açıldı. Ümumiyyətlə, Azərbaycan hökumətinin həyata keçirdiyi tələblər nəticəsində artıq 1919-cu ilin əvvəllərində ölkədə

dövlət hesabına 637 ibtidai məktəb və 23 orta ixtisas təhsili məktəbi fəaliyyət göstərirdi. Orta məktəblər arasında 6 kişi və 4 qadın gimnaziyası, 5 realni məktəb, 3 müəllimlər seminarıyası, 3 müqəddəs Nina qız tədris müəssisəsi, politexnik məktəb və kommersiya məktəbi var idi. Xalq Cümhuriyyətinin işğalı ərəfəsində Azərbaycanda 48 min 78 şagirdi əhatə edən 643 ibtidai məktəb, 9 min 611 şagirdi əhatə edən 230 orta məktəb, seminarıyalar fəaliyyət göstərirdi. İbtidai məktəblərdə təhsil alan azərbaycanlı şagirdlərin sayı 16 min 621 nəfər idi və bunun min 420 nəfərini qızlar təşkil edirdi.

1876-cı ildə Gürcüstanın Qori şəhərində görkəmli rus pedagoqu Konstantin Dimitroviç Uşinskiinin layihəsi əsasında Cənubi Qafqazın yerli əhalisindən ibtidai məktəb müəllimi hazırlayan pedagoji təhsil müəssisəsi – seminarıya açılmışdı. 1879-cu ildə seminarıyanın Azərbaycan şöbəsinin yaradılmasında isə dahi Mirzə Fətəli Axundzadənin böyük rolü olmuşdur. Seminarıyada təhsil rus dilində idi, Azərbaycan dili isə yalnız Azərbaycan şöbəsində tədris edilirdi. Gələcək azərbaycanlı müəllimlərin hazırlanmasında bu şöbənin ilk müfəttişi Azərbaycanın Mərəzə kəndindən olan Aleksey Osipoviç Černyayevskinin xidmətləri əvəzsizdir. Görkəmli ziyalılarımız Azərbaycan şöbəsinin Azərbaycan şəhərlərindən birinə köçürülməsinə çalışırdılar. 1914-cü ildə Gəncə müəllimlər seminarıyası açıldı. 1916-cı ildə isə belə bir seminarıya Bakıda fəsaliyyətə başladı.

Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1918-ci il 22 iyun tarixli qərarı ilə Qori Müəllimlər Seminarıyası Azərbaycan şöbəsinin Qazaxa köçürülməsi və müstəqillik statusu alması mühüm əhəmiyyət daşıyırırdı. Qori Müəllimlər Seminarıyasının məzunu, Azərbaycan şöbəsinin sonuncu müfəttişi Firudin bəy Köçərli direktor təyin olundu. Alovlu vətənpərvər, görkəmli maarifçi, gözəl pedagoq, metodist, yorulmaz tədiqatçı alim, tərcüməçi, yazıçı və publist Firudin bəy Köçərli Qazax İnqilab Komitəsinin Gəncə Fövqəladə Komitəsinə təqdimatına əsasən həbs olunub, 20-ci diviziyanın 7-ci xüsusi bölməsi

xüsusi şöbəsində güllələnməsi haqqında qərar çıxarılib. Hökm 1920-ci ilin iyun ayının 20-də Gəncədə yerinə yetirilib.

1919-cu il sentyabr ayının 1-də Azərbaycan Parlamenti “Bakı şəhərində dövlət universitetinin təsis edilməsi haqqında qanun” qəbul etdi. Elə həmin iclasda 1919-1920-ci dərs ilində 100 nəfər azərbaycanlı gəncin xarici ölkələrin ali məktəblərinə göndərilməsi üçün vəsait ayrılması barədə də qərar qəbul olundu. Xaricdə oxumağa göndəriləcək gəncləri müəyyən etmək üçün Məhəmməd Əmin Rosulzadənin başçılığı ilə Mehdi bəy Hacınski, Əhməd bəy Pepinov, Qara bəy Qarabəyov, Abdulla bəy Əfəndiyev olmaqla 5 nəfərdən ibarət xüsusi komissiya yaradıldı. Komissiyanın qərarlarına əsasən, 45 nəfər Fransa, 23 nəfər İtaliya, 10 nəfər Ingiltərə, 9 nəfər Türkiyə ali məktəblərinə göndərildi. Rusiyada oxumaq üçün seçilmiş 13 nəfər gəncin orada vətəndaş müharibəsi getdiyinə görə təhsil almağa yollanması mümkün olmadı.

Azərbaycan Hökuməti Xalq Maarif Nazirliyi qarşısında Bakı Dövlət Universitetinin, Kənd Təsərrüfatı İnstitutunun və Dövlət Konservatoriyanın açılması məsələsini qoysa da, o dövrdəki tarixi şərait yalnız Bakı Dövlət Universitetinin təşkilinə imkan verdi. 1919-1920-ci tədris ilində Tibb fakültəsinin əvvəlki kurslarını, tarix-ədəbiyyat fakültəsinin birinci kursunu açmaq mümkün oldu. Dərslər noyabrın 15-də başlandı. Məhəmməd Əmin Rəsulzadə və maarif maziri Rəşid bəy Qaplanov Osmanlı ədəbiyyatından, Məhəmməd ağa Şaxtaxtili isə Azərbaycan dilinin qrammatikasından mühazirələr oxudular. İlk tədris ilində universitetdə cəmi 1094 tələbə təhsil alındı ki, onların da 217 nəfəri azad dinləyici idi. Universitetdə 44 müəllim çalışırdı ki, onların da 12-si professor idi. 1920-ci ildə fizika-riyaziyyat, 1922-ci ildə isə Şərqşünaslıq fakültəsi fəaliyyətə başladı. 250 kitab fondu ilə yaradılan universitet kitabxanasında isə 1920-ci ildə artıq 4 min 660 kitab vardı.

Universitetin ilk rektoru Vasili İvanoviç Razumovski “Bakı şəhərində universitetin yaradılması” adlı tarixi ocer-

kində yazıb: "Azərbaycan Hökumətinin (Usubbəy başda olmaqla) ciddi istəyi olması, cəmiyyətin bütün siniflərinin, o cümlədən fəhlələrin də (onlarla da həmçinin danişqılar aparılmışdı) əhval-ruhiyyəsi tezliklə Bakıda universitetin açılmasına köklənmişdi. Biz başa düşdük ki, Azərbaycan Hökumətinin öz universitetini yaratmaq qərarı o qədər ciddi idi ki, Rus Zaqqaziya Universiteti bura (Bakıya) köçürülməsə də, Bakıda universitet olacaq... Mən aprelin sonunda (1919-cu il) Azərbaycan Hökumətindən Bakıda universitetin yaradılmasını öz üzərimə götürməyim və təşkilat komissiyası yaratmağım haqqında rəsmi təklif aldım. Ləngimədən cavab vermək lazım idi. Həmkarlarımla danişqıldan sonra, Zaqqaziya Universitetinin rektoru vəzifəsindən imtina edib, Bakıya teleqrafla öz razılığımı bildirdim. Komissiyanın üzvlərinə filoloqlardan Dubrovskini (Tarix-filologiya fakültəsinin dekanı) və İskovu, həkimlərdən Levini və Sitoviçi dəvət etdim... Parlamentdə 3-cü-sonuncu oxunuş və universitetin təsdiq olunması günü Bakı üçün əlamətdar gün idi. Bu əlamətdar gün (dəqiq desəm, axşam) sentyabrın 1-i idi. Universitet haqqında qanun sonuncu redakte ilə, kütłənin gurultulu alqışları ilə qəbul olundu və Azərbaycan öz ali maarif ocağına sahib oldu. Türk xalqının tarixinə yeni, parlaq səhifə əlavə olundu. Avropanın, Asiyənin sərhəddində yeni çəraq (zəka çrağı – Sevil Ağabəyli) alışib yandı... Bu böyük, tarixi hadisənin iştirakçıları kimi biz özümüzü xoşbəxt bildik. Qarşılıqlı təbriklər az olmadı, hamida, bir növ, bayram əhval-ruhiyyəsi vardi. Belə günler heç vaxt unudulmur!.. Komissiyanın üzvü L.A.İsakov həmin saat Tiflisdən çağırıldı, rektorun və dekanların seçilməsi başlandı. Mən yekdilliklə rektor seçildim. N.A. Dubrovski Tarix-filologiya fakültəsinin, İ.I.Şirokoqorov (o olmadığı üçün müvəqqəti A.M.Levin) Tibb fakültəsinin dekanı seçildilər..." (Rus dilindən tərcümə edəni Sevil Ağabəyli, filologiya üzrə fəlsəfə doktoru, Elmi kitabxanının bölmə müdürü, AYB-nin üzvü. "525-ci qəzet", 31 oktyabr 2014-cü il).

Cümhuriyyət Hökuməti əhalinin maariflənməsində mü hüüm rol oynayan kitabxanalar şəbəkəsinin genişləndirilməsinə də xüsusi diqqət yetirirdi. Milli kitabxananın yaradılması sahəsində də müəyyən işlər görüldü. Bir faktı qeyd etmək lazımdır ki, milli kitabxanada Azərbaycana aid kitabları, qəzet və jurnalları, əlyazmaları və digər məlumatları toplamaq üçün İstanbul, Qahirə, Beyrut və Avropanın bir sıra şəhərlərinə mütəxəssislər göndərildi. 1920-ci ildə ölkədə kitab fondu təxminən 95 min nüsxə olan 11 kitabxana təşkil olunmuşdu və fəaliyyət göstərirdi.

Təssüflər olsun ki, Azərbaycan Xalq Cumhuriyyətinin devrilməsi ölkədə xalq təhsili ilə maarifinin inkişafı üçün qarşıya qoyulan vəzifələrin tam yerinə yetirilməsinə imkan vermedi. Lakin 23 ay ərzində Cumhuriyyət Hökumətinin həyata keçirdiyi tədbirlər sonralar respublikamızda xalq təhsili və maarifinin təşkilində və inkişaf etdirilməsində mühüm rol oynadı.

Nazilə Məmmədova,
Bakı şəhəri, Nəriman Nərimanov adına
45 nömrəli tam orta məktəbin direktoru
"Təhsil problemləri", 24-30 iyun 2017

Qeyd: Nazilə Məmmədova indi Abşeron Rayon Təhsil Söbəsinin müdürüdür.

ORDU VƏTƏNİN, MÜSTƏQİLLİYİN DAYAĞIDIR

26 iyun tariximizin ən əlamətdar səhifələrindən biri – Azərbaycan Milli Ordusunun yarandığı gündür. 1918-ci il may ayının 28-də axşam saat 8-ə 10 dəqiqə işləmiş Tiflis şəhərində Qafqaz canişininin binasında Azərbaycan Milli Şurası Azərbaycanın müstəqil olduğunu bəyan etdi. Azərbaycan Xalq Cümhuriyyətinin ilk hökumət başçısı Fətəli xan Xoyski Azərbaycanın müstəqil dövlət olmasını teleqrafla dünya ölkələrinə xəbər verdi. O zaman Zaqqafqaziyada (Cənubi Qafqaz), xüsusilə Azərbaycanda vəziyyət son dərəcə ağır idi. İyun ayının 4-də Osmanlı imperiyası ilə sübh və dostluq müqaviləsi bağlandı, Cümhuriyyətin müstəqilliyini ilk olaraq Osmanlı dövləti tanıdı. Gərgin müzakirələrdən sonra Gürcüstanla münasibətlər normallaşdı. İranla Azərbaycan arasında dostluq əlaqələri haqqında müqavilə imzalandı. Daşnak Ermənistəni və Sovet Rusiyası ilə münasibətləri sahmlanmaq heç cür mümkün deyildi.

1918-ci il mayın 28-də qəbul edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin “İstiqlal Bəyannaməsi”ndə deyilir: “Azərbaycan özünü xarici müdaxilədən müdafiə etmək və daxili düşmən qüvvələri zərarsızlaşdırılmakdən ötrü nizami orduya malik olmalı, özünün Silahlı Qüvvələrini yaratmalıdır. Çünkü müstəqil ordusu olmayan dövlətin milli dövlətçiliyi həmişə yadellilərin təhlükəsi altında yaşamağa məhkumdur”. “İstiqlal Bəyannaməsi”nin elan olunduğu Azərbaycan Milli Şurasının həmin iclasında bitərəf Fətəli xan Xoyskinin rəhbərliyi ilə AXC-nin ilk müvəqqəti hökumətinin tərkibi də təsdiqləndi və Xosrov Paşa bəy Sultanov hökumət nazir təyin edildi. 1918-ci il iyunun 26-da isə hökumət ilk milli diviziya və Hərbi Nazirliyin yaradılması barədə qərar qəbul etdi. Dekabrın 26-da artilleriya general leytenantı Səməd bəy Mehmandarov Azərbaycanın hərbi

naziri, general-leytenant Əliağa Şıxlinski nazir müavini, general-leytenant Süleyman Sulkeviç Baş Qərargahın rəyisi təyin olundu. Zabit kadrlarının hazırlanması, ordu quruculuğunun milli zəmin üzərində təkmilləşdirilməsini mühüm şərt hesab edən Səməd bəy Mehmandarovun təşəbbüsü ilə Gəncə hərbi məktəbinin bazasında əvvəlcə Praporşiklər məktəbi sonra isə Hərbiyyə məktəbi açıldı. Eyni zamanda, İstehkamçılar məktəbi, Hərbi Dəmiryolçular məktəbi, Şuşa Hərbi Feldşer məktəbi fəaliyyətə başladı.

Azərbaycan Xalq Cümhuriyyəti elan edilməmişdən bir neçə ay əvvəl türk qoşunlarının Azərbaycana dəvət edilməsi ideyası meydana çıxmışdı. Nəsib bəy Yusifbəyli (ilk hökumətin tərkibində maliyyə naziri və xalq maarifi naziri olub) bu ideyanın əsas müəllifi idi. Cənubi Qafqazda üç müstəqil dövlətin qurulacağını əvvəlcədən hiss edən Nəsib bəy Yusifbəyli türk qoşunlarının yardımını olmadan Bakını işğaldən azad etməyin mümkün olmayacağı qənaətinə gəlmışdı. Məhz onun təşəbbüsü ilə 1918-ci ilin əvvəlində Gəncədə Milli Şuranın iclası çağırılır və Osmanlı hökuməti ilə danışıqlar aparmaq üçün Nağı bəy Şeyxzamanlı İstanbula göndərilir. O, hərbi nazir Ənvər Paşa ilə görüşdükdən sonra Nuru Paşanın təlimatçı zabitlər heyəti ilə Azərbaycana göndərilməsi qərara alınır. Onu da qeyd edək ki, Nuru Paşa Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsindən üç gün önce – mayın 25-də Gəncəyə gəlmışdı. O, müsəlman korpusunun vəziyyəti ilə tanış olduqdan sonra Türkiyə qoşunlarının komandanlığına müraciət edərək bildirmişdi ki, türk qoşunları Azərbaycana gəlməsə, burada genişlənən erməni-bolşevik təcavüzünün qarşısını almaq mümkün olmayacağı.

General-leytenant Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu üç ay yarımdə apardığı döyüslərdə çoxlu sayda şəhid verərək, 1918-ci il sentyabrın 15-də xalq könüllü dəstələrinin birləşmiş qüvvələri ilə birlikdə Bakını düşmənlərdən azad etdi. Həmin gün Bakının düşmənlərdən azad edilməsi

ilə əlaqədar Hürriyyət Meydanında (indiki Sahil bağı) Nuru Paşa çıxış edərək Azərbaycan xalqını azadlığı münasibəti ilə, daşnakların məhvi, bolşeviklərin süqutu münasibəti ilə təbrik edib. Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstитutunun direktoru, Əməkdar elm xadimi Yaqub Mahmudov Bakının daşnaq-bolşevik işğalından azad edilməsinin 91 illiyi ilə əlaqədar “525-ci qəzet”in müxbiri ilə səhbətində (12 sentyabr 2009-cu il) qeyd etmişdir ki, mərhum prezident Heydər Əliyevin tapşırığı ilə hazırlanmış ikicildilik Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasında 15 sentyabr hadisələri bütün detalları ilə öz əksini təpib. Bununla belə, bu istiqamətdə tədqiqatlar davam etdirilir. Bakının daşnaklardan azad olunması, azərbaycanlılara qaytarılması heç şübhəsiz, Nuru Paşanın başçılıq etdiyi Qafqaz Xilaskarlıq Ordusunun fəaliyyəti olmaqla yanaşı, həm də Azərbaycan xalqının böyük qəhrəmanlıq göstəricisidir. Bakının azad olunmasında Azərbaycan xalqının çox böyük rolü var. Bu hadisədə xalq, könlüllülərimiz, o cümlədən iki generalımız – Əliağa Şıxlinski və Səməd bəy Mehmandarov çox böyük rol oynadı. Bakının azadetmə əməliyyatında bizim Nəsib bəy Səlimov kimi igidlərimiz, bütövlükdə Bakı əhli çox ciddi fədakarlıq nümayiş etdirdi. Bakının azad edilməsində Azərbaycan xalqının da xidməti unudulmamalıdır. Təəssüflər olsun ki, bəzi tarixçilər bunu belə təqdim etməyə çalışırlar ki, Qafqaz Xilaskarlıq Ordusu buraya gəldi, Bakını azad etdi və onu azərbaycanlılara verib getdi: “Nuru Paşa o zaman azərbaycanlılara çox arxalanırdı, xalqımız da bu əməliyyatda yaxından və fəal sürətdə iştirak edirdi. Eyni zamanda, Azərbaycan xalqı Nuru Paşanın da fəaliyyətini, zəhmətini unutmadı. Sonralar ingilisler Nuru Paşanı həbs edib Batuma apararaq zindana atdı və ona ölüm hökmü kəsdi. Lakin Xalq Cümhuriyyətinin ən ağır, ən çətin dövrünə, günlərinə təsadüf etməsinə baxmayaraq, bizim Azərbaycan, Cümhuriyyət igidləri bir dəstə şəklində Batuma gedərək ingilis mühafizəçiləri ilə vuruşaraq Nuru Paşanı həbsdən qurtararaq geriye qayıtdılar...”.

Azərbaycanın müstəqilliyi uğrunda Cəmşid xan Naxçıvanski inamlı vuruşub. 1918-ci ilin yazında Kürdəmirdə gedən döyüslərdə fərqlənən Cəmşid xanın alayı türk əsgərləri ilə birlikdə Bakını daşnaq, eser-mənşəviklərdən ibarət olan və ingilislər arxalanan “Centrokaspi diktatürəsi” qüvvələrindən təmziləyib. O, öz tərcüməyi-halında yazıր ki, Bakı Kommunasının əsgərləri gedəndən sonra, şəhərə ingilislər və Centrokaspinin qoşunları soxuldular. Onun alayı ingilislərlə döyüşüb, hətta o vaxt 2 şotland rotasını da əsir tutub.

Səməd bəy Mehmandarovun 24 mart 1920-ci il tarixli əmri ilə Birinci süvari tatar alayının komandiri Cəmşid xan Naxçıvanski İkinci Qarabağ süvari alayının komandiri təyin olunub. 1920-ci ilin martında onun Qarabağda yerləşən alayı daşnaklara və daxili düşmənlərə qarşı döyüş əməliyyatlarında fəal iştirak edib. Nəriman Nərimanovun təklifi ilə Cəmşid xan Naxçıvanski Sovet hakimiyyətini qəbul edib.

İst 302041
1920-ci ilin Novruz bayramı gecəsi erməni quldurları Qarabağın dağlıq hissəsində qiyam qaldırıb, Əsgəranı tutdular. Onların əsas məqsədi Qarabağın dağlıq hissəsini Azərbaycandan ayırmak idi. Ermənistandan da qiyamçılar kömək üçün nizami ordu göndərilmişdi. Azərbaycan hökuməti qiyamı yatırmaq üçün 35 min nəfərlik qüvvələrini Qarabağın dağlıq hissəsinə yönəltməyə məcbur oldu. Aprelin 3-də hücuma keçən ordumuz ermənilərə ağır zərbə vuraraq Əsgəran qalasını azad etdilər. Şuşa qalasında da erməni qiyamı yarırıldı. Nəticədə şimal sərhədlərimiz, demək olar ki, müdafiəsiz qaldı. 1920-ci il aprelin 27-də Rusiya Azərbaycanı yenidən işğal etdi. Xalqımız 71 il Sovet imperiya şəraitində yaşasa da, öz müstəqilliyini bərpa etmək istəyindən dönmədi. Erməni təcavüzünə məruz qalan Azərbaycan öz müstəqilliyini bərpa etdiyi günlərdə - 1991-ci il oktyabr ayının 9-da Milli özünü müdafiə qüvvələri yaratmaq haqqında qərar qəbul etdi. Ordu quruculuğunun hüquqi bazası yaradıldı. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” konstitusiya aktı qəbu

olundu. Lakin Azərbaycan Xalq Cümhuriyyəti dövrünün əksər sahifələri kimi, ordu quruculuğu tariximizdən də xəbərsiz olduq, yada düşmədi və 1998-ci ilə qədər oktyabr ayının 9-nu "Ordu günü" kimi qeyd etdik.

Ulu öndər Heydər Əliyev prezidentliyi dövründə tarixi həqiqətin və Milli Ordu quruculuğundakı varislik ənənələrimizin bərpası istiqamətində çox vacib, dəyərli və gərəkli bir addım atdı. 1998-ci il mayın 22-də imzaladığı fərmanla 1918-ci ildə Əlahiddə Azərbaycan korpusunun yaradıldığı gün – 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan edildi. 1998-ci il iyunun 25-də Azərbaycan Ordusunun yaranmasının 80 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimində Ümummilli Lider bu barədə demişdir: "Biz 26 iyun gününü bayram elan etmişik. Bu, tam əsaslıdır, məqsədəuyğun, qanuna uyğundur. Çünkü 80 il bundan önce məhz bu gün Azərbaycan Xalq Cümhuriyyətinin, müstəqil Azərbaycan qurub yaradan, hələ Gəncədə fəaliyyət göstərən hökumətin ilk addimlarından biri Azərbaycan Milli Ordusunun yaranması haqqında verdiyi qərar olunmuşdur. Həmin qərara, addıma böyük hörmət əlaməti olaraq biz 26 iyun gününü Azərbaycan Silahlı Qüvvələri, ordu günü elan etmişik".

Azərbaycanın son 50 ilə yaxın bir tarixinə nəzər salsaq, əldə edilmiş naliyyətlərdə Heydər Əliyevin müstəsna xidmətini görə bilərik. Məlum olduğu kimi Sovetlər dönenində azərbaycanlı gənclər əsas ordu hissələrində xidmətə cəlb olunmurdu. Bakıda fəaliyyət göstərən hərbi məktəblərdə azərbaycanlıların təhsil almasına, zabit kimi yetişməsinə imkan verilmirdi. Ümummili Lider öz nüfuzundan, uzaqgörənliyindən və qətiyyətindən istifadə edərək bu ədalətsizliyin aradan qaldırılmasına nail oldu. Eyni zamanda, hər il yüzlrlə azərbaycanlı gənc keçmiş SSRİ-nin müxtəlif ali məktəblərinə göndərildi, milli zabit kadrları hazırlanırdı. Azərbaycanlı gənclərin hərbi vətənpərvərlik ruhunda yetişməsi üçün orta məktəblərdə ibtidai hərbi hazırlıq fənninin tədrisinə diqqət artırıldı. 1971-ci ildə Bakıda gəncləri

ali hərbi məktəblərə hazırlayan ilk ümumtəhsil ocağı olan ixtisaslaşdırılmış internat məktəbi açıldı.

26 iyunun Azərbaycan Silahlı Qüvvələri Günüün bayram kimi tarixləşməsinin müəllifi müasir Azərbaycan Ordusunun qurucusu ulu öndər Heydər Əliyevdir. Müasir Azərbaycan dövlət müstəqilliyinə 1991-ci ildə nail olsa da, vahid komandanlığın əsaslanan nizami və mütəşəkkil ordunun yaradılması 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyətə qayıdışından sonra mümkün oldu. 1994-cü ildə atəşkəs elan edildikdən sonra geniş miqyasda ordu quruculuğuna başlanıldı. Tezliklə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalşaması başa çatdırıldı. Ordu quruculuğu ilə bağlı qanunlar qəbul edildi, silahlı qüvvələrin mükəmməl qanunvericilik bazası yaradıldı.

Bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ümummilli lider Heydər Əliyevin kursu uğurla davam etdirilir. Prezident İlham Əliyevin sərəncamları ilə 2015-ci ildə Əliağa Şıxlinskinin 150, Səməd bəy Mehmandarovun 160, Cəmşid xan Naxçıvanskinin 120 illik yubileyləri dövlət səviyyəsində keçirildi. 2018-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, iyunun 26-da isə hökumətin ilk milli diviziya və Hərbi Nazirliyin yaradılması barədə qəbul etdiyi qərardan 100 il ötəcək. Prezident İlham Əliyev mayın 16-da "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" Sərəncam imzalayıb. Cümhuriyyətin yaradılmasında müstəsna xidmətləri olan müdrik öğullarımızın xatirəsini qədirbilən Azərbaycan xalqı hər zaman böyük ehtiram hissili yad edir. Milli dövlətçilik salnaməmizi müstəsna dərəcədə zənginləşdirmiş Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini də yüksək səviyyədə keçirəcəyik.

Həsən ƏLİYEV,
tarix müəllimi, təqaüdçü,
Əşrəf Hümmətov,
"Təhsil problemləri", 16-23 iyun 2017

CÜMHURİYYƏT HÖKUMƏTİ VƏ SƏHİYYƏ

2018-ci il mayın 28-də müsəlman Şərqində ilk parlamenti respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 16 may 2017-ci ildə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncam imzalayıb.

Çar Rusiyasının yeritdiyi ayrı-seçkilik siyasəti nəticəsində müstəmləkə əsarəti altında olan digər milli ucqarlıarda olduğu kimi, Azərbaycanda da milli təhsil, maarif, mədəniyyət, əhaliyə tibbi xidmət və s. çox aşağı səviyyədə idi. Əhalinin sağlamlığını qorumaq, müxtəlif epidemiyaların qarşısını almaq üçün elə bir ciddi dövlət strukturu mövcud deyildi.

Azərbaycan Xalq Cümhuriyyəti yarandığı gündən mövcud olduğu dövrda (28 may 1918-28 aprel 1920-ci illərdə) ölkədə səhiyyənin, tibbi işin təşkilinə və inkişafına böyük diqqət və qayğı göstərib. Əhalinin sağlamlığı qayğısına qalıb, səhiyyə sahəsində ciddi tədbirlər həyata keçirib, onun quruculuğuna və inkişafına böyük önəm verib. 1918-ci il iyunun 17-də Fətəli xan Xoyskinin təşkil etdiyi 2-ci hökumət kabinetinə Gəncədə fəaliyyət göstərəkən Müsəlman Milli Şurası nəzdindəki qacqın şöbəsi əsasında Azərbaycan Cümhuriyyəti Xalq Səhiyyəsi və Himayədarlıq Nazirliyi yaradılıb. Azərbaycanın ilk ali təhsilli cərrah həkimlərindən olan Xudadat bəy Rəfibəyli Azərbaycan Xalq Cümhuriyyətinin xalq səhiyyəsi və himayədarlıq naziri təyin edilib. AXC Hökuməti 1918-ci ilin sentyabr ayında Bakıya köçdükdən sonra, oktyabr ayında bu nazirlik əsasında iki nazirlik – Xalq Səhiyyə Nazirliyi və Dini Etiqad İşləri Nazirliyi yaradılıb, yəni Xalq səhiyyə nazirliyi müstəqil nazirliyi çevrilib və Xudadat bəy Rəfibəyli yənə də nazir vəzifəsinə təyin olunub. 1918-ci ilin dekabr ayında Fətəli xan Xoyski hökuməti istehfa verdikdə X.Rəfibəyli də nazir vəzifəsini tərk edib.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Parlament və Hökumət, Xalq səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması, orduda tibbi xidmətin təşkili sahəsində çox böyük işlər görüb. Antisanitariya ilə ciddi mübarizə aparıb, yoluxucu xəstiliklərə, ağır epidemiyalara qarşı çox ciddi tədbirlər reallaşdırıb. Gəncə yaxınlığında Zəyəm və Zurnabad kəndlərində taun əleyhinə məntəqə təşkil olunub. Səhiyyənin şəbəkəsi genişləndirilib, kənd yerlərində xəstəxanalar, ambulatoriyalar, feldşer məntəqələri və digər müalicə müəssisələri açılıb, tibb ocaqlarının bünövrəsi qoyulub, tibb işçiləri hazırlayan kurslar açılıb, səhiyyə xidmətinin şəbəkəsi aybaay genişləndirilib. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasının birinci cildində qeyd edilib ki, məhz bütün bunların nəticəsində Xalq Cümhuriyyəti dövründə kənd yerlərində Səhiyyə Nazirliyinə tabe olan 33 kənd xəstəxanası fəaliyyət göstərib. Onların hərəsində 1 həkim, 2 fedşer və xidmətçi tibb bacısı işləyib. Bu tibbi heyət 6 çarşışılıq kənd xəstəxanalarında xəstələrə xidmət edib, ambulator müalicəyə ehtiyacı olanlara isə pulsuz tibbi yardım göstərib.

“Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkənin bütün səhiyyə qüvvələri erməni-daşnak quldur dəstələrinin törətdikləri qanlı faciələr, vəhşiliklər nəticəsində didərgin və qaçqın salınmış soydaşlarını yerləşdirmək, yaralılara və xəstələrə tibbi yardım göstərmək sahəsində fəal iştirak edir, mümkün olan tədbirləri görürdülər. Bununla əlaqədər, Cümhuriyyət Hökuməti Gəncə mahalında, Şamaxı, Şuşa və başqa yerlərdə xəstəxanaların açılmasına, ambulatoriyaların təşkilinə, tibb müəssisələrinin lazımı dava-dərman və avadanlıqlar ilə təchizinə dair əlavə vəsaitin ayrılması üçün qərarlar qəbul etmişdi. Qaçqınların daha çox olduğu yerlərdə epidemiyaların qarşısının alınması, sanitariya tədbirlərinin həyata keçirilməsi üçün əlavə 15 yeni həkim nəzarəti dəstəsi yaradılmışdı. Bundan əlavə, dövlət, digər hərbi strukturların, təşkilat, idarə və müəssisələrin vəsaitinin bir hissəsi səhiyyənin təşkilinə və inkişafına sərf

edilirdi". (Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild, səh.65. Bakı, 2004).

Cümhuriyyət Hökuməti orduda – qoşun hissələrində tibbi xidmətin təşkilinə, getdikcə artan tələbatın ödənilməsinə, tibbi kadrların hazırlanmasına xüsusi diqqət ayırib. İlk vaxtlarda Hərbi Nazirliyin tərkibində 1918-ci il noyabrın 15-də hərbi-sanitar (xəstə) hissəsi adlı bölmə yaradılıb. Sonra Hökumətin razılığı ilə bu şöbənin əsasında, Hərbi-Tibb İdarəsi təşkil edilib. Nazirin əmri ilə 1918-ci il noyabrın 27-də A.Sulakov hərbi-tibb şöbənin rəisi, 1919-cu il iyul ayının 19-da həkim Bahadur bəy Qayıbov Hərbi-Tibb idarəsinin rəisi təyin olunub. Hərbi-tibb kadrları olmadığı üçün ordu strukturundakı tibb statları Səhiyyə Nazirliyinin sərəncamında olan həkimlər hesabına komplekləşdirilib. Bu zaman həkimlər ya könüllü şəkildə işləməyə cəlb edilib, ya da icbari qaydada səfərbəyliyə alınımlar. Səfərbərliyə alınan həkimlərə müvafiq məmər rütbəsi və dövlət vəsaiti hesabına xüsusi geyim verilib.

Orduda tibb xidmətinə olan ehtiyacın aradan qaldırılması üçün Səməd bəy Mehmandarovun əmri ilə 1918-ci il dekabrın 14-də Gəncə Praporşiklər məktəbində 10 nəfərlik qəbul otağı, dekabrın 15-də Hacıqabulda yerləşən 2-ci Bakı alayında 60 nəfərlik əsgər xəstəxanası, 1919-cu il yanvarın 1-də 1-ci Cavanşir piyada alayında 60 nəfərlik əsgər xəstəxanası, 2-ci Qarabağ Süvari alayında 20 nəfərlik müayinə otağı, fevralın 4-də Əlahiddə Zaqtala taborunun 20 nəfərlik xəstəxanası fəaliyyətə başlayıb. Hərbi-Tibb idarəsinin rəisi Bahadur bəy Qayıbovun rəhbərliyi ilə 1919-cu il noyabrın 5-də Şuşada 5 nəfərlik zabit və 100 nəfər əsgər üçün nəzərdə tutulmuş 105 nəfərlik əsgər xəstəxanası, 1920-ci il fevralın 1-də Bakı şəhərində 5-ci Bakı piyada alayının əsgər xəstəxanası, yanvarın 13-də Xankəndidə 1-ci Cavanşir piyada alayının 30 nəfərlik müayinə otağı açılıb.

Qoşun hissələrində tibbi xidmətin yaxşılaşdırılması üçün hərbi nazirin 1919-cu il 22 yanvar tarixli əmri ilə Gəncə əsgər

xəstəxanasının nəzdində böyük fedşer şagirdləri (köməkçiləri) hazırlayan kurs, 1919-cu il 15 fevral tarixli əmri ilə isə bütün hərbi hissələrin nəzdində 2 aylıq sanitar kursları fəaliyyətə başlayıb. Kurslar Hərbi-tibb kadrlarına olan ehtiyacı ödəmədiyi üçün hərbi nazir 1-ci Cavanşir piyada alayın Şuşa şəhərində yerləşən 1-ci taborun həkiminin Şuşa şəhərində hərbi feldeş məktəbinin açılması barədə təklifini müdafiə edib. Hərbi nazirin 1919-cu il 3 sentyabr tarixli əmrində göstərilib ki, Şuşa Hərbi Fedşer Məktəbi ştat cədvəlinin rəsmən təsdiqlənməsini gözləmədən, dərhal fəaliyyətə başlasın. Beləliklə, 1919-cu ilin payızında hərbi nazirin əmri ilə Şuşa Feldşer Məktəbinin əsası qoyulub. Hərbi fedşer məktəbinə ilkin hərbi hazırlıq keçmiş və fedşer olmayı arzulayan əsgərlər, həmçinin 30 yaşındanək mülki şəxslər qəbul ediliblər. Qeyd edək ki, məktəb nazirliyinin Hərbi-Tibb İdarəsinə tabe olmaqla onun ştat cədvəli 1919-cu il avqustun 31-də hərbi surada təsdiq olunub, smeta və ştat cədvəli qanunvericilik səviyyəsində Azərbaycan Parlamentinin son iclaslarının birində – 1920-ci il aprelin 26-da təsdiq edilib.

Cümhuriyyət Hökuməti dövründə qoşun hissələrində istifadə olunan atlar və qoşqu heyvanlarının bəslənilməsi, mühafizəsi, müalicəsi və bundan ötrü müəyyən edilmiş xidmətlərin icrasını təşkil edən orqan da yaradılıb. Müstəqil struktur kimi, 1919-cu ilin əvvəllərində fəaliyyətə başladığı güman edilən Hərbi-Baytar idarəsi qoşun hissələrində baytar xidməti göstərib. Bu xidmətdən əsasən, süvari və top hissələrində, həcinin piyada və təchizat bölmələrində istifadə olunub. Hökumət orduda tibb xidmətinin yaxşılaşdırılması, tibb obyektlərinin dava-dərmanla təmin edilməsi üçün 1919-cu ilin sonlarında 2 milyon 200 min manat vəsait ayırib.

Ali təhsilli tibb kadrlarına olan ehtiyacın aradan qaldırılması üçün Parlamentin 1919-cu il sentyabrın 1-də qəbul etdiyi qanuna görə, xarici ölkələrə təhsil almağa göndərilən 100 nəfər arasında tibb elminə yiylənəcək şəxslərin də adı yer alıb. Xüsusi qeyd etmək lazımdır ki, 1919-cu ildə yaradılan ölkənin

ilk ali təhsil ocağında – Bakı Dövlət Universitetində Tibb fakültəsi təşkil olunub. Məhz belə uğurlu fəaliyyətin nticəsində, gələcəkdə ali tibb kadrlarının hazırlanmasının əsası qoyulub, belə ki, 1930-cu ildə həmin fakültənin əsasında Azərbaycan Dövlət Tibb İnstитutu (indiki Azərbaycan Tibb Universiteti) yaradılıb.

“Bu dövrə qeyri-hökumət tibbi cəmiyyət, birlik və təşkilatların da fəaliyyəti geniş vüsət almışdı. Bakı şəhəri həkimlər cəmiyyətinin fəaliyyət istiqaməti sənaye gigiyenası, yataqlaq epidemiyasının aradan qaldırılması olmuşdur. Cəmiyyət Bakı Dövlət Universiteti tibb fakültəsinin avadanlıqla təchiz edilməsinə yardım göstərmək üçün Avropanın (İtaliya, İsveçrə, Almaniya) aparıcı klinikaları ilə əlaqə yaratmışdı. Bakının tanınmış həkimləri təbabətin müxtəlif sahələrində elmi nailiyyətlərin mübadiləsi məqsədilə cəmiyyətdə məruzələr edirdilər. Onun nəzdində boş iş yerlərini qeydə almaq, işsizləri həmin yerlərə yerləşdirmək, onlara vaxtaşırı yardım göstərmək məqsədilə Həkimlərə yardım bürosu yaradılmışdı. 1919-cu ildə Bakıda təsis edilmiş qeyri-hökumət tibb cəmiyyətlərindən biri də Uşaq həkimləri dərnəyi idi. Dərnək uşaqlar və yeniyetmələr arasında yayılmış yoluxucu xəstəliklərin profilaktikası və müalicəsi sahəsində tacrübə mübadiləsi aparır, qabaqcıl müalicə üsullarının tətbiqinə səy göstərir, təbliğat və təşviqat işi ilə məşğul olurdu. 1920-ci ilədək Azərbaycanda artıq 353 həkim, 450 orta tibb işçisi, 1123 yerlik xəstəxana var idi” (Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild, səh 64. Bakı, 2004).

Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti hələ əsrin əvvələrində Bakıda yaradılmış tibb təhsili verən ocaqların, müalicə yerlərinin fəaliyyətini genişləndirmək sahəsində də mühüm işlər görüb. Qarşıdakı illərdə bu sahədə fəaliyyət dairəsini genişləndirməyi, yaxşılaşdırmağı qərara alıb. Təkcə 1920-ci il ərzində kənd yerlərində əhaliyə tibbi xidməti yaxşılaşdırmaq məqsədilə qəzalarda kənd xəstəxanalarının sayını 2 dəfə artırmağı, ölkəyə lazımlı olan dərman preparatlarının təchizi işini

yaxşılaşdırmağı, tibb müəssisələrini mərkəzləşdirilmiş şəkildə dava-dərmanla təchiz etməyi planlaşdırıb. Lakin təəssüflər olsun ki, 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətini bolşevik Rusiyası işğal edib, Hökumətin planlaşdırıldığı işlərin həyata keçirilməsinə imkan verməyib. Digər sahələrdə olduğu kimi, xalq səhiyyəsinin inkişaf etdirilməsi istiqamətində görüləcək bütün işlər yarımcıq qalıb.

Azərbaycan Xalq Cümhuriyyətinin 1918-1920-ci illərdə – cəmi 23 ay ərzində görüyü işlər unudulmamalı, təkrar-təkrar araşdırılmalı, tədqiq edilməli və yetərinə xalqa çatdırılmalıdır.

“Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nın I və II cildlərində verilmiş materiallar əsasında hazırladılar:

Əşrəf HÜMMƏTOV,
Kəmalə QAYIBLI,
“Təhsil problemləri”, 16-23 oktyabr 2017

FİRUDİN BƏY KÖÇƏRLİ



Ədəbiyyatşunas alim, maarif-pervər ziyanlı, ictimai xadim, publisist yazıçı, tənqidçi və tərcüməçi Firudin Əhməd ağa oğlu Köçərli 1863-cü il yanvar ayının 26-da Vətənimizin dilbər guşələrindən olan Şuşa şəhərində dünyaya göz açıb. İlk təhsilini 1874-cü ildə Şuşada təşkil edilmiş 4 sinifli məktəbdə alıb. 1879-cu il sentyabr ayının 23-də Gürcüstanın Qori şəhərindəki Zaqqafqaziya Müəllimlər Seminariyasının nəzdində ayrıca Tatar (Azərbaycan) şöbəsi açılanda seminariyaya 32 nəfər qəbul olunub ki, onların da 24-nü məşhur pedaqoq A.Q.Çernyyayevski Azərbaycan əyalətlərini gəzərək seçmişdi. Firudin bəy Köçərli də seçilənlərin və hazırlıq sinfinə qəbul olunanların sırasında olub.

1885-ci ildə Qori Müəllimlər Seminariyasını bitirən Firudin bəy Köçərli iyun ayında İrəvan Gimnaziyasına Azərbaycan dili və şəriət müəllimi təyin olunub. 10 il bu tədris ocağında pedaqoji fəaliyyət göstərib və bu illər ərzində özünün hərtərəfli və səmərəli pedaqoji fəaliyyəti ilə fərqlənib. Yeri gəlmışkən qeyd edək ki, İrəvan Azərbaycan Teatrının yaranma tarixi də Firudin bəy Köçərlinin fəaliyyəti ilə bağlıdır. Belə ki, onun təşəbbüsü və yaxından köməyi sahəsində 1886-ci ildə gimnaziyada oxuyan azərbaycanlı teatr həvəskarları M.F.Axundovun "Müsyö Jordan və Dərviş Məstəli şah" komediyasını oynayıblar.

Qafqaz Tədris Dairəsi popeçitelinin 1895-ci il 30 oktyabr tarixli əmri ilə Firudin bəy Köçərli İrəvan Gimnaziyasından Qori Müəllimlər Seminariyasına dəyişdirilib. Qori Seminariya-

sında çalışdığı illərdə xeyli sayıda ədəbi-tənqid və publisist məqalələr yazıb, qəzet və məcmuələrdə çap etdirib. Həmin illərdə ədəbiyyatşunas alim kimi tanınan Firudin bəy Köçərli "Tərəqqi" qəzetinin 1909-cu il 18-19 mart tarixli nömrələrində dərc olunmuş "Nikolay Vasilyeviç Qoqol" məqaləsində Aleksandr Sergeyeviç Puşkinin və Qoqolun rus milli ədəbiyyatının baniləri adlandırıb. Qeyd edib ki, məhz onların yaradıcılığı – bu iki nəhəng istedad sahibinin sayəsində rus ədəbiyyatı fransız, ingilis və alman təsirliyindən azad ola bilib və özünün orijinallığını qazanıb.

Firudin bəy Köçərlinin Azərbaycan ədəbiyyatı tarixinə aid ilk əsərlərindən olan "Azərbaycan tatarlarının ədəbiyyatı" 1903-cü ildə rus dilində, "M.F.Axundov" kitabı isə 1911-ci ildə nəşr edilib. Görkəmlü tədqiqatçı 1908-ci ildə "Azərbaycan-türk ədəbiyyatı" əsərini bitirib. Lakin bu genişləcmli tədqiqat əsəri "Azərbaycan ədəbiyyatı tarixi materialları" adı ilə 2 cilddə 1925-1926-ci illərdə nəşr olunub. Professor Hüseyn Əhmədovun qeyd etdiyi kimi, tariximizə Azərbaycan ədəbiyyatı tarixinə dair ilk əsərlərin müəllifi kimi daxil olan Firudin bəy Köçərlinin bu dəyərli tədqiqat əsəri bu gün də öz dəyərini qoruyub saxlayır.

Professor Hüseyn Əhmədov yazır: "Azərbaycan usaq ədəbiyyatının inkişafında da onun mühüm xidmətləri olmuşdur. 1912-ci ildə nəşr etdirdiyi "Balalara hədiyyə" adlı əsəri bu cəhətdən xarakterikdir.

Firudin bəy Köçərlinin elmi-pedaqoji və maarfçilik fəaliyyətində ana dili, təlimin ana dilində aparılması ideyası mühüm yer tutur. Özünün sələfləri olan A.Bakıxanov, M.Ş.Vazeh, M.F.Axundov, H.Zərdabi, S.Ə.Şirvani, M.Şahtaxtı və müəllimi A.O.Çernyyayevski, müasirləri olan S.Vəlibayov, R.Əfəndiyev və başqaları kimi Firudin bəy Köçərli də bütün həyatı boyu ana dilinin qorunub saxlanılması, ana dilində məktəb ideyasının inkişafı yolunda yorulmadan çalışmış və zəngin irs qoymuşdur.

1885-1895-ci illərdə İrəvan Gimnaziyasında Azərbaycan dili müəllimi vəzifəsində işləyən unudulmaz maarifçi Firudin bəy Köçərlinin tərtib etdiyi program özünün elmiliyi və əhatə dairəsinin genişliyi ilə daha çox diqqəti cəlb edir.

Firudin bəy Köçərlinin pedaqoji fikirləri içərisində tədris planı, program və dərsliklərə bağlı olan bir çox maraqlı cəhətlər də vardır ki, onlar bu gün də öz aktuallığını saxlayır".

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Zaqafqaziya Müəllimlər Seminariyasının (Qoru Müəllimlər Seminariyasını) Tatar (Azərbaycan) bölməsinin Qazaxa köçürülməsi məqsədi ilə 22 iyun 1918-ci il tarixli qərarla bölmənin keçmiş inspektoru F.Köçərlinin sərəncamına 5000 rubl pul ayırib, Azərbaycan bölməsinin müstəqil seminariyaya çevrilərək Qazaxa köçürülməsinə nail olub. Xalq maarif naziri Nəsib bəy Yusifbəylinin 12 oktyabr 1918-ci il tarixli 39 nömrəli əmri ilə Zaqafqaziya Müəllimlər Seminariyasının keşmiş inspektoru F.Köçərli 1918-ci ilin oktyabrın 1-dən Qazax Müəllimlər Seminariyasına direktor təyin edilib. Noyabr ayının 10-da seminariyanın açılışı keçirilib və dərslər başlanılıb. Zaqafqaziyada ilk pedaqogika elmləri doktoru Əhməd Yusif oğlu Seyidov (1892-1977) yazdı: "F.Köçərli böyük pedaqoqdur. Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini Qazaxa köçürməklə xalqımızın maariflənməsində əvəzolunmaz əməyi olan şəxsiyyətdir. Firudin bəy sadəcə praktik müəllim deyildi, o, tədqiqatçı alim, ədəbiyyatşunas, nəzəriyyəçi-pedaqoq və yüksək mədəniyyətli humanist ziyanlı idi".

"Azərbaycan Xalq Cümhuriyyəti Ensklopediyası"nın 2-ci cildində qeyd edilir ki, Firudin bəy Köçərli (26.01.1863, Şuşa-20.05.1920, Gəncə) "Müsavat" partiyasının fəal üzvlərindən biri idi. 1917-ci ildə siyasi proseslərə qoşulub və "Müsavat" partiyasına daxil olub. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının üzvü seçilib, "İstiqlal Bəyannaməsi"ni imzalayıb. O, seminariyadakı fəaliyyətinə üstünlük verərək, Parlamentdə iştirak etməyib.

Qazax İnqilab Komitəsinin Gəncə Fövqəladə Komitəsinə təqdimatına əsasən, ədib həbs olunub, 20-ci diviziyanın 7-ci xüsusi bölməsi xüsusi şöbəsində şahidlər dindirilmədən, verilmiş izahatlar nəzərə alınmadan güllələnməsi haqqında qərar çıxarılmışdır. Qərar 7-ci xüsusi bölmənin rəisi Liberman və fövqəladə komissar Həmid Sultanov tərəfindən təsdiq edilmiş, hökm yerinə yetirilmişdir.

F.Köçərlinin tələbəsi olmuş, seminariyanın sonbeşiyi adlandırdığımız professor Əhməd Seyidov deyərdi: "1920-ci ildə Firudin bəy Köçərli Gəncədə həbs etmişdilər (may ayının 31-də Red.). Həmin ilin may ayında Azərbaycan İnqilab Komitəsinin sədri kimi Bakıya gələn N.Nərimanov öz müəlliminin həbs edildiyi xəbərini alır və dərhal Gəncə şəhərinə aşağıdakı məzmunda telegram göndərir: "Firudin bəy Köçərli dərhal azad edilsin!" Bu iş ilə məşğul olan milliyyətcə erməni müstəntiqi telegramı gizlətmış və gecə ikən onu Gəncə çayının sahilinə gətirərək orada qətlə yetirmişdir. Bu işə bağlı N.Nərimanova məlumat verirlər ki, telegram gec çatmışdır. ("Hüseyin Əhmədov. İrəvan gimnasiyasının Azərbaycan dili və ədəbiyyat müəllimi. "Azərbaycan müəllimi" qəzeti, 10 yanvar 2014-cü il).

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 14 fevral 2013-cü ildə Firudin bəy Köçərlinin anadan olmasının 150 illik yubileyi haqqında sərəncam imzalayıb. Sənəddə qeyd edilib ki, Firudin bəy Köçərli Azərbaycan ədəbiyyatının tarixi inkişaf yoluna dair qiymətli mənbə təşkil edən əsərlər yaratmış və çoxcəhətli zəngin fəaliyyəti ilə ictimai-mədəni fikrin təşəkkülünə mühüm töhfələr vermişdir. Ölkəmizdə təhsil sisteminin milli əsaslar üzərində qurulması prosesində onun maarifçi ziyanlı kimi apardığı işlər böyük əhəmiyyətə malikdir. Sərəncama müvafiq olaraq ölkəmizdə dövlət səviyyəsində Firudin bəy Köçərlinin 150 illik yubileyi geniş qeyd olunub. O cümlədən qəzet və jurnallarda onun həyat və fəaliyyətindən bəhs edən pedaqoq alımlarımızın məqalələri dərc edilib, yubiley münasibəti ilə keçirilmiş tədbirlər geniş işıqlandırılıb.

Firudin bəy Köçərlinin müdrik kəlamlarından

• Hər bir millətin özünəməxsus ana dili var ki, onun məxsusi malıdır. Ana dili millətin mənəvi diriliyidir, həyatının məyəsi mənziləsindədir. Ananın südü bədənin mayəsi olduğu kimi, ananın dili də ruhun qidasıdır, hər kəs öz anasını və vətənini sevdiyi kimi, ana dilini də sevir. Bu Allah-təalanın gözəl nemətlərindən birisidir, onu əziz və möhtərəm tutmaq hər kəsə borcdur.

• Söz yox ki, vətən şirindir, amma vətən bir anadan olduğumuz ev, məhəllə, şəhər və yaxud kənd deyil. Vətən genişvəsətli bir diyardır. Bir ölkə və məmləkətdir ki, onun bir nöqtəsi övladı üçün əziz və mübarəkdir.

• Müəllimlik ağırdır, ancaq pak və müqəddəs xidmətdir. Seminariyada alıǵınız elm və tərbiyəni elə yüksək və hündür məqamda saxlayın ki, nuru ətrafi da işıqlandırıa bilsin.

• Doğru və salamat fikirli adamların kəlamı həmişə aydın, açıq və düzgün olur.

• Əsl gözəllik surətdə deyil, ağıl və kamaldadır.

Görkəmli şəxsiyyətlər

Firudin bəy Köçərli haqqında

• Firudin bəy Köçərli Azərbaycan ədəbiyyat tarixinin tədqiqilə yeganə məşğul bulunan qiymətli bir mühərrir, müəllim və alim idi.

Məmməd Əmin Rəsulzadə

• Firudin bəy Köçərli böyük pedaqoqdur. Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini Qazaxa köçürməklə xalqımızın maariflənməsində əvəzolunmaz əməyi olan şəxsiyyətdir. Firudin bay sadəcə praktik müəllim deyildi. O, tadqi-qatçı-alim, ədəbiyyatşunas, nəzəriyyəçi-pedaqoq və yüksək mədəniyyətli humanist ziyalı idi.

*pedaqogika elmləri doktoru
Əhməd Seyidov*

• Bir institutun görə bilmədiyi işi Firudin bəy Köçərli təkbaşına görmüşdür.

Mir Cəlal

• Firudin bəy Köçərli ən müqətədir, ən sevimli ədiblərimizdən biridir. Bu şəxs ədəbiyyat tariximizi yazmaqla bütün keçmişimizi diriltdi. Şairlərimizin ülvı ruhlarını canlandırdı və həyatı-fikriyyəmizi təbii yoluna saldı.

Yusif Vəzir Çəmənəzəminli

• Firudin bəy Köçərli mədəniyyət tariximizə ilk önce Azərbaycan ədəbiyyatı tarixinə dair ilk əsərlərin müəllifi kimi daxil olmuşdur. Azərbaycan uşaq ədəbiyyatının inkişafında da onun xidmətləri olmuşdur. 1912-ci ildə nəşr etdirdiyi "Balalara hədiyyə" adlı əsəri bu cəhətdən xarakterikdir.

professor Hüseyn Əhmədov

• Firudin bəy Köçərlinin adı Azərbaycan məktəb və pedaqoji fikir tarixinə görkəmli müəllim, metodist, maarifçi-demokrat kimi daxil olmuşdur.

professor Hüseyn Əhmədov

Əşrəf HÜMMƏTOV,

Aysel RƏSULZADƏ,

"Təhsil problemləri", 01-07 avqust 2017

AZADLIQ VƏ MÜSTƏQİLLİK FƏDAİSİNİN KİTABI

Elmira Əhmədovanın "Mən jurnalistəm..." kitabı bu yaxınlarda Bakı, "Apostroff" nəşriyyatında çap edilib. "Ön söz"ün müəllifi Azərbaycan Dövlət İformasiya Agentliyinin baş direktoru Aslan Aslanov, buraxılışa məsul redaktorlar Dağbayı İsmayılov və Bətlə Eyvazlı, tərtib edəni isə müəllifin oğlu Abdulla Abdullayevdir.




Aslan Aslanov "Ön söz"də deyir: "Zaman keçcək, nəsillər dəyişəcək, jurnalistikamıza bir-birindən istedadlı, bacarıqlı qələm sahibləri gələcək. Elmira Əmrəhəqizi kimi dəyərli jurnalistlərin yeri isə həmişə görünəcək, onların milli mətbuatımızın inkişafı namına gördüyü işlər heç zaman unudulmayacaq".

Bəli, Elmira Əmrəhəqizi heç zaman unudulmayacaq jurnalistlərimizin sırasındadır. Onun doğmalarının, yaxınlarının, müəllimlərinin və həmkarlarının, o cümlədən tələbəlik illərindən bir-birimizi yaxşı tanıdığımız peşəkar jurnalistlərin bu kitabda toplanmış xatirələrindən bəzi məqamlara diqqət yetir-sək Elmira Əmrəhəqizinin Azərbaycanın jurnalistika aləmində, mətbuat tarixində adının böyük hərflərlə yazılmasına haqq qazandırmış olarıq.

Həsən Həsənov, Azərbaycanın Polşadakı səfiri:

-Tam məsuliyyətlə deyə bilərəm ki, Elmira Əmrəhəqizi Azərbaycanın müstəqilliyi yolunda formalşmış jurnalistlər arasında ən parlaq şəxsiyyətlərdən biri idi. Onu bir jurnalist kimi digərlərindən fərqləndirən cəhət heç vaxt hansıa xəbəri sensasiya xatırınə deyil, həmin xəbərin ölkəmizin xeyrinə və ya ziyanına olacağını müəyyənləşdirməsi və ictimaiyyətə çatdırması idi.





Vilayət Quliyev, Azərbaycanın Macarıstandakı səfiri:

“Əvvəlcə söz olub” – bəşəriyyətin qədim kitablarından biri olan “İncil”də belə deyilir. Sadəcə, əlavə etmək istərdim: sonda da söz olacaq, sözü yaşadanlar qalacaq. İnanıram ki, onların arasında ömrünün son gününə qədər Azərbaycan jurnalistikasına sevgi ilə, sədaqatla, ən başlıcası isə, böyük məsuliyyət hissi ilə xidmət edən Elmira Əmrəhəqizinin da adı çəkiləcək.

Sirməmməd Hüseynov, BDU-nun Jurnalistika fakültəsinin müəllimi, professor:

-Özünü jurnalist adlandıranlar çoxdur. Nə olar, qoy adlandırsınlar. Axi, hər parlayan qızıl deyil!

Elmiranın istədiyi, cəsarəti, qeyrəti, jurnalist məharəti üç yüz illik şər imperiyasının süqutunun başlandığı, quduzlaşış kinini, nifrətini xalqımızın üzərinə tökdüyü Qanlı Yanvar günlərində, çoxunun meydani tərk edib guşənişin olduqları bir tufanda üzə çıxdı. “Azadlıq” radiosu dalğalarında “Mən, Elmira Əhmədova, Bakıdan danişram. Mən jurnalistəm...” harayı ilə başlayan müraciəti, çağırışı illər keçə də, həmişə tarixi bir sənəd kimi qalacaq, zaman-zaman səslənəcək! Çünkü bu ana Vətənin namuslu bir qızının dünyaya müraciəti, çağırışı idi.

Mirzə Xəzər, “Azadlıq” radiosu Azərbaycan redaksiyasının keçmiş rəhbəri:

- Elmiranın “Azadlıq” radiosuna 1990-ci il yanvarın 21-də ilk reportajı bu sözlərlə başlayırdı: “Elmira Əhmədova. Mən jurnalistəm. Bakıdan zəng edirəm”. İlk reportajı xəstəxanadan, Qara Yanvarın ilk gündündə yaralanan azərbaycanlı haqqında idi. Ondan əvvəlki reportajlarından peşəkarlığı ilə fərqlənirdi. Dəftərdə adının yanında “Əsl jurnalistdir” sözünü yazdım. Elmiranın səkkiz illik hayatı, səkkiz illik uğurlu yaradıcılığı “Azadlıq” radiosu ilə bağlıdır. Sonradan onun səsi ən qaynar nöqtələrdən gəldi.

Elmira Axundova, Dövlət mükafatı laureati, əməkdar jurnalist, millət vəkili:

- Elmira əsl vətəndaş idи. Mənsub olduğu millətinin, respublikasının taleyini düşünürdü, onun üçün narahat olurdu. Elə bəlkə də bütün bunlar sağalmaz xəstəliyə tutulmasına təsir edirdi. Mən bilmirəm, nə qədər ömrüm var, amma onu bilirom ki, nə qədər yaşayacağamsa, Elmira da mənimlə birgə yaşayaçaq.





Famil Mehdi, filologiya elmlər doktoru, professor:

- Mənim fikrimcə, Elmira Əmrəhəqızının bir jurnalist kimi müstəqilliyimiz, azadlığımız yolunda böyük xidməti onun Azərbaycanın milli qəhrəmanı adına layiq görülməsinə əsas verir. Bu mənada onun ölməz adı Salatin Əsgərova, Çingiz Mustafayev, Ali Mustafayev, Kazımağa Mövsümov kimi qəhrəman jurnalistlərlə bir sırada dayanmalıdır.

Rəhbər Bəşiroğlu, "Milliyyət" qəzetinin müxbiri:

-Elmiranı ən çox Qarabağda xatırlayıram. Xocalının işğalından önce BMT nümayəndəsi Sayrus Vensin, Ağdamın işğalı ərəfəsində ATƏT nümayəndəsi Rafaellinin və Qarabağ işğal olunan mərhələdə Butroş Qalinin yaxasından yapışib: "Ermənilərin bu haqsızlıqlarını nə zaman durduracaqsınız?" fəryadı hələ də qulağımdadır.

Bəxtiyar Sadıqov, "Azərbaycan" qəzetinin baş redaktoru:

-Televiziyanın işləmədiyi, Azərbaycan Radiosunun səsiñin eşidilmədiyi bir vaxtda sən oldun minlərə, milyonlara

həyan! Bizlərin müsibətini dünyaya yayan bir jurnalistimiz vardi! Bizim nifratımızı qurğuşun cümlələrə çevirib kar qulaqları dələn bir müdafiəçimiz vardi! O sən idin, Elmira!.. Bilirdin ki, azadlığın imtahana çəkildiyi gündür! Azadlıq isə qurbansız olmur, bacım! Sən özünü belə qurbanlardan, 20 Yanvar şəhidlərindən biri sayırdın. Azadlıq şəhidi, müstəqillik carçası jurnalist Elmira Əmrəhəqizi! Bu gün Şəhidlər xiyabanında ucalan əbədi məşəl abidəsi həm də sənə aiddir, şəhid bacımız! (Məqalə 1999-cu ilin fevral ayında yazılb. O aman Bəxtiyar Sadıqov "Azərbaycan" qəzetinin baş redaktoru deyildi. Ə.H.)

Qulu Məhərrəmli, filologiya elmləri doktoru, professor:

- Hər bir jurnalistin bioqrafiyasında özünü ifadə edib auditoriyaya tanıda bildiyi bir məqam olur. Bu məqam jurnalistin bütün yaradıcılığını səciyyələndirir, onun peşəkarlığını və mənəvi gücünü göstərə bilir, tanımış yaddaşlarda qalır. Elmira Əmrəhəqizi üçün bu dövr qanlı 20 Yanvar günləri oldu...

Elmira "Azadlıq" radiosu ilə hər şeyi açıq, öz adı ilə deyirdi. Azərbaycan dinləyicisi onun reportaj və hesabatlarında indiyədək ideolojiya pərdələri altında gizlədilmiş bir çox həqiqətləri eşidirdi. O, 20 Yanvar faciəsinin Azərbaycan cəmiyyətində, vətəndaş şüurunda yaratdığı mənzərəni bütün detalları ilə cizir, hər şeyi cəsarətlə təhlil edirdi. Sözlə deyə bilmədiklərini issa hıçkırları ilə çatdırırırdı.

Zərxanım Əhmədli, "Azadlıq" radiosunun keçmiş müxbiri:

-Elmira Azərbaycan radio məktəbinə beynəlxalq radiojurnalistikanın prinsiplərini gətirdi. Bu prinsiplərin ən başlıca mahiyyəti isə hər hansı bir hadisəni necə varsa, eləcə "bərbəzəksiz" auditoriyaya çatdırmaq və istənilən bir informasiyanı bir neçə mənbədən dəqiqləşdirmək idi. İnforsasiya, reportaj, radioşərh dilinin sadələşdirilməsi idi. Bu sahədə Elmiranın xidmətləri böyük oldu.

"Azərbaycan İnternəşnl" jurnalının baş redaktoru Betti Bleyer Elmira haqqındaki xatırısında yazar ki, "O əsl peşəkar

və öz işinə sadıq bir insan idi. Biz həmişə onun mükəmməl, həqiqəti əks etdirən analitik yazılarını, xüsusilə də siyasi və beynəlxalq proseslərlə bağlı məqalələrini maraqla oxuyurduq. O məsələnin mahiyyətini açmağı bacarırdı.”

Betti Bleyer, “Azərbaycan İnternəşnl” jurnalının baş redaktoru:

-1995-1997-ci illərdə Elmira “Azərbaycan İnternəşnl” jurnalı üçün məqalələr yazırırdı. Bəzi hallarda, biz məqalələrə həmmüəlliflik edirdik. Lakin bizim birlikdə paylaşıdığımız ən yaddaşalan anlar Prezident Heydər Əliyevin 1997-ci ilin avqustunda ABŞ-a ilk səfəri və Ağ Evdə Bill Clintonla görüşdüyümüz zaman onu müşayiət etdiyimiz səfərlə bağlıdır...

Onun olduqca gərgin işlədiyini xatırlayıram. Hər gün Prezidentin fəaliyyətinin xülasəsini hazırlayır, məqalələri əllə yazar, materialı vaxtında çatdırmaq üçün dəlicəsinə çalışırırdı. Sonra zəng gəlirdi və o, hazırladığı reportajı canlı şəkildə radioda oxuyurdu. Yad bir mühitdə Prezidentin fəaliyyətini izləmək olduqca çətin bir öhdəlik idi...

O, “Azadlıq” radiosunun (Praqa) gündəlik xəbər yayımının azərbaycanlı müxbiri kimi yorulmadan çalışırırdı, eyni zamanda, “Azərbaycan İnternəşnl” jurnalının Bakı müxbiri idi...

Elmira dünyadan köçən il biz “Azərbaycan İnternəşnl” jurnalının yaz buraxılışını (1998, cild 6.1) ona həsr etdik. Həmkarları onun haqqında deyirdilər: “Elmira kişi jurnalistlərin getməyə cəsarət etmədiyi yerlərə gedir, digər jurnalistlərin soruşmağa tərəddüd etdiyi sualları verirdi”. Elmira azad mətbuatın inkişafında əvəzsiz xidmətləri olan pioner jurnalistlərdən idi.

Flora Xəlilzadə, “Azərbaycan” qəzetinin əməkdaşı:

-Bir nəslin əqidə və qələm dostu, bizdən sonra mətbuataya gələnlər üçün mənəvi işləq timsalında olan Elmira Əmrəhəqizi! Tələbəlik illərində tanıyıram onu. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində oxuyurduq. O, dördüncü, mən birinci kursda. Dörd nömrəli qızlar yataqxanasında qalırdıq...

Onunla iki dəfə xarici səfərdə yol yoldaşı olmuşam. Bir mən yox, bütün həmkarları onun əvvilikinə, hadisəyə dərhal müdaxilə etmək bacarığına, onu insanlara çatdırmaq məharətinə heyrətlənməyə bilməzdəm...

Elmira Əmrəhəqizi kimi vətən sevdalı jurnalistlər əqidə və milli düşüncə sahibi olduqları üçün bu torpağın əbədi mənəvi sərvətləridirlər. Onların dəyanəti, ölümün önündə mərd dayanmaq cəsarəti bu yurdun havası suyu kimi qiymətli və dəyərlidir. Biz onlara həmişə ehtiyac duyuruq. Belə əbədiyaşarlıq Elmira Əmrəhəqizinin halal qismətidir.

Maral Poladova, jurnalist:

-Yaradıcılığının ən fəal dövrü Azərbaycanın ən ağır günlərinə düşən Elmiranın səsi qaynar, ən təhlükəli nöqtələrdən gələrdi. Cəbhə xəttindən, güllələrin içindən reportaj verəndə kimsədən, heç nədən qorxub çəkiməzdi. İstər cəbhə xəttində olsun, istər öndə, istərsə də xarici ölkələrdəki dəbdəbəli mərasimlərdə, onun birçə məqsədi vardır: Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq! Səsi gah Budapeştən, gah Moskvadan, gah Tehrandan gələrdi Elmiranın. Xocalı, Şuşa, Laçın, Qubadlı, Zəngilan, Ağdam, Kəlbəcər və digər faciələrimiz zamanı onun ana nələsinə bənzəyən qeyrətli səsi radio dalğalarından milyonlara bələdçilik edərdi. Müsahibələrinin birində özü haqqında belə demişdi: “Nəzəriyyəni sovet jurnalistikası məktəbində öyrənən, təcrübəni isə Azərbaycanın “Azadlıq” Meydanında, 20 Yanvar Bakısının küçələrində, cəbhə bölgələrində keçən bir müxbirəm...”

Aynur Bəşirli, jurnalist:

-Elmira xanım 40 gündür ki, aramızda yoxdur. Bu günün özündə də onun haqqında nəsə yazmaq, nəsə demək birinci gündəki qədər ağırdır... Jurnalist həmkarım Elmira xanım Axundovanın sözlərini xatırlayıram: “Elmira çox güclü qadın idi. Elə gedidişdə belə güclü oldu. Bizim hər birimizin sanki bir hissəsini özü ilə apardı”.

Bu 40 gündə hər gün səsi “Azadlıq” radiostansiyasının dalgalarından gəldi, haqqında hər gün yazılıdı, hər gün anıldı.

Komüütərlərin yaddaşından onun adını pozmağa heç bir kəsin əli gəlmədi: Bu 40 gündə “İlin ən yaxşı jurnalist xanımı” adını aldı. (Mirzə Xəzər: Elmira Əhmədova. Mən jurnalistəm. Bakıdan zəng edirəm”. 1990-ci il yanvarın 21-də ilk dəfə efirə gedən bu səs Elmira vəfat edəndən sonra beş il ərzində, mən radioda işlədiyim müddətən tə 2003-cü ilin sentyabr ayına qədər “Azadlıq” radiosunun efirindən daim səslənməkdə idi...” Ə.H.)

Tamilla Əliyeva, BDU-nun dosenti, filologiya elmləri namizədi:

-Hörmətli prezidentimizin xarici ölkələrə səfərlərində onu müşayiət edən jurnalistlərin içərisində Elmiranı görəndə əlimi ekrana uzatmaqdan özümü saxlaya bilmirdim:

-Bu mənim yoldaşım Elmiradır, qrupumuzun ən yaxşı tələbəsi idi. Əgər gündə Elmiranı beş dəfə də ekranda görsəydim, bu sözləri təkrar edərdim. Axırda oğlanlarım dözməyib məndən qabaq deyərdilər:

-Bu Elmiradır...

Türkən Nəsibova, Bakı-Avrasiya Universitetinin 3-cü kurs tələbəsi (27 fevral 2009-cu il. Ə.H.):

-Elmira xanımın vəfatından sarsılan həyat yoldaşı Hüseyin Abdullayev xanımı üçün bu sözləri söyləmişdi: “Mən çox xoşbəxt olmuşam. Çünkü Elmira kimi bir insanı tale hər adama bəxş etmir. O, bu qısa ömründə elə bir ömür yaşadı ki, bəzən bir adam neçə illər yaşasa da, ləyaqətin zirvəsinə çata bilmir. Şəxsən Elmira o zirvəyə qalxmışdı və elə o zirvədə də axıradək qalmağı bacardı”.

Elmira xanımından çox şeyləri götürməyə çalışacağam. Çünkü həyatda ən çox sevdiyim jurnalist məhz Elmira xanıdır.

Xoşbəxtəm ki, onun yaxınları, qohumları cərgəsində mən də varam.

“Xatirələr” bölümünün sonunda verilmiş “Modern.az” saytının müxbiri Pərvin Arzuqızının 20 dekabr 2013-cü ildə Elmira Əmrəhəqizinin oğlu Abdulla Abdullayevdən aldığı müsahibədə də onun həyat və fəaliyyətindən, bütövlükdə ailənin həyatından, babalardan, övlardardan söhbət açılır.

Kitabın ikinci və üçüncü hissələrində Elmira Əmrəhəqizinin hazırladığı məqalələr, reportajlar və qələmindən çıxan digər materialları toplanıb. Dördüncü hissədə isə onunla müsahibələr və şəxsi arxivindən seçilmiş materiallar təqdim olunub.

Elmira Əmrəhəqizinin müsahibə və məqalələrini, seçilmiş reportajlarını, onunla aparılan müsahibələri, şəxsi arxivindən seçmə materialları oxucu təkrar-təkrar mütləq etmək istəyir. Niyə? Nə üçün? Ötənləri yada salmaq, yaddaşlarda saxlamaq, həyat dərslərində öyrənmək, layiqincə iibrət götürmək üçün. “Olub keçənləri düşünərkən “Heydər Əliyev: Hakimiyyət nədir? Bu böyük sualdır.””, “Azərbaycan Lissabonda istəyinə nail oldu”, “Azərbaycan Xəzərdəki sektorunun sahibidir”, “Şəhəri sarsıdan gecə”, “Sərhəd rayonlarının harayı”, “Dəməriyol vağzalında gördükərlərim” və digər məqalə və reportajlar oxucunu yüksək vətənpərvərliyə vətəni ülvə bir məhəbbətlə sevib qorumağa səsləyir.

Kitabda xeyli sayıda rəngli fotolar da verilib ki, onlar da Elmira Əmrəhəqizinin ömrünün müxtəlif anlarını, məqamlarını canlandırır. Bu fotoların da əksəriyyəti ayrı-ayrı illərdə, o cümlədən səfərlər zamanı xarici ölkələrdə çəkilib və unudulmaz xatirələri əks etdirir.

Kitabın arxa üzündə müəllifin qısa tərcüməyi-hali verilib:

“Elmira Əmrəhəqizi 1952-ci il sentyabrın 24-də Ağstafa şəhərində anadan olub. 1958-ci ildə 24 nömrəli Dəməriyol məktəbinə gedib. 1962-ci ildə məktəbi dəyişərək təhsilini 1 sayılı orta məktəbdə davam etdirib. 1969-1974-cü illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistik fakültəsində təhsil alıb. 1974-cü ildə Azərbaycan Dövlət Televiziya

və Radio Verilişləri Komitəsinin proqramların tərtibi şöbəsində işləyib. “Bakı”, “Baku”, “Nezavisimaya qazeta”, “Azərbaycan gəncliyi”, “Ulduz”, “Azərbaycan qadını”, “Azərbaycan İnternəşnl” və digər qəzet və jurnallarda çalışıb, həmçinin Azərbaycan Dövlət Televiziya və radio Komitəsinin “Ana” radio-jurnalına oçerklər hazırlayıb.

1989-1990-ci illərdə “Azadlıq” qəzetində işləyib. 1989-cu ildə “Kosmos uşaqlar üçün” adlı SSRİ jurnalistlərinin kosmosa göndərilməsi barədə Proqramın qaliblərindən biri olub.

1990-ci ildə “Azadlıq” radiosu ilə əməkdaşlığı başlayıb. 1993-1998-ci illərdə “Azadlıq” radiosunun Bakı nümayəndəlinin rəhbəri olub. “Qızıl qələm”, “Həsən bəy Zərdabi” və “İlin qadını” mükafatlarına layiq görüllüb.

1998-ci il fevralın 27-də vəfat edib. 2-ci Fəxri xiyabanda dəfn olunub”.


Ruhunuz şad olsun unudulmaz insan – Elmira Əmrəhəqizi!

Oğlunuz Abdulla bu kitabı sönməz xatirənizə ithaf edib. Sağ olsun belə layiqli övlad və ona dəstək olan insanlar.

“Təhsil problemləri”, 08-15 dekabr 2017

MÜSTƏQİLLİYİMİZİN BƏHRƏSİ

Ölkələrin sərhədləri zaman-zaman dəyişdirilib. Bu sərhədlər xalqları da ikiyə, üçə və daha neçə-neçə yerə ayırib, bir-birindən ayrı yaşamağa məhkum edib. Keçilməz sərhədlər atanı oğuldan, qardaşı bacıdan, qohumu-qohumdan ayrı salıb.



Lakin imkan tapdıqca onlar bir-birləri ilə görüşüb, gediş gəliş ediblər. Amma sovet dövründə sərhədlər tam qapanıb, dili bir, dini bir parçalanmış xalqların övladları bir-birləri ilə sərbəst görüşmək imkanından məhrum olublar.


Sovet dövründə xarici ölkələrdə, xüsusilə İranda və Türkiyədə yaşayan soydaşlarımızla əlaqə saxlamaq, görüşmək çox müşkül bir məsələ idi. Lakin 1991-ci ildə Azərbaycan yenidən müstəqilliyyə nail olduqdan sonra Culfa və Şahtaxtida Araz çayı üzərindəki köprülər vasitəsi ilə İranla, 1992-ci ildə sərhəd təşkil edən Araz çayı üzərində salınmış "Ümid körpüsü" vasitəsi ilə isə qardaş Türkiyə ilə hərtərəfli əlaqələr saxlamaq mümkün oldu. 2017-ci il oktyabr ayının ilk günlərinin birində dostum, həmyerim, hazırda təqaüddə olan və başqa bir sahədə çalışan Həsən müəllim böyük sevincə dedi ki, nənəsinin qardaşı Xəlilin oğlu Zülfəli Kılıç Naxçıvana gəlib, qohumlarla görüşür və zəng edib ki, onu da görmək istəyir. Odur ki, işdən icazə alıb Naxçıvana gedəcək, həm ailəsinə baş çəkəcək, həm də onunla görüşəcəkdir. Dedi ki, qohumunla söhbət zamanı qeydlər götür, şəkil çəkdir, qəzətə verək.



44

Əliyev Həsən Zülfəli oğlunun dediklərindən:

- Xatirimdədir ki, 1970-ci illərin əvvəllerində (1972-ci ildə – Ə.H.) Türkiyədən, Ağrının Məngəsər kəndindən Səlbî (Səlmi) nənəmin qardaşı Xəlilin oğlu Hacı Kılıç Naxçıvan rayonunun (indi Babək) Şıxmahmud kəndinə məktub yazaraq atam Əliyev Zülfəli Abdulla oğlunu soraqlamışdı. O dövrdə isə xaricdə qohumları olanlara hakimiyyət yaxşı münasibət göstərmirdi.



45

Odur ki, bu məsələ atama görə bir müddət qapalı qaldı. 80-ci illərin əvvəllərində Türkiyədəki həmin qohumlarımızla görüşmək əmim oğlu Yaşara və həyat yoldaşı Labidəyə - bacıma nəsib oldu. Yaşarın yaxın qohumları onları Türkiyəyə dəvət etmişdi. Bir aydan çox Türkiyədə qalan Yaşar və Labidə xanım digər qohumlarımıza da arayış görüşməsdilər. O da yaxşı yadimdadı ki, onlar Türkiyədən qızım Ülviiyyəyə bir yaraşılıqlı don da (oyma) alıb göttirmişdilər. Onda Ülviiyyənin 12-13 yaşı olardı.

Şərur rayonunun Maxta kəndində yaşayan əmim oğlu Cəbrayılin qonağı olan Zülfəli Kılınçla oktyabr ayının 5-də orada görüşdüük. Oktyabrın 6-da isə Naxçıvana gəldik. Şixmahmud kəndinə gedib nənəm Səlbinin, atam Zülfəlinin, bibim Firuzənin və bu kəndə bitişik olan Xəlliili kəndində anam Zeynəbin, babam Ağamalının və dayılarım Bayraməli və Musanın məzarlarını ziyarət etdik.

Naxçıvan şəhərində və Maxta kəndində qohumlarla birlikdə xatirə şəkilləri çəkdirdik.

Atam Zülfəli Əliyevin şəkli və Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, tarix elmləri doktoru, professor Vəli Əliyevin atamla bağlı xatirəsi olan "Öyrədənlər, öyrənenlər, uğurlar" kitabını maraqla səhifələyən Zülfəli Kılınç "Təhsilimizin tərəqqisi yolunda" ki kitabda (kitabların müəllifi, Əşrəf Hümmətovdur) isə atamin dünyaca məşhur SSRİ xalq artisti Rəşid Behbudov və Azərbaycanın xalq yazıçısı Hüseyn İbrahimovla birlikdə şəklini görüb, atamin özür yolundan bəhs edən "Ürəklərdən yaşayır..." ocerkindən xeyli məlumat öyrəndikdən sonra dedi: "Qürur duyuram ki, belə uca, böyük qohumumun adını daşıyıram".

Zülfəli Kılınçdan öyrəndim ki, Ağrının Məngəsər kəndində nənəm Səlbinin iki qardaşı yaşayıb: Xəlil və Hacı. O, Xəlilin oğludur, anasının da adı Mənsurədir. Qardaşları Hikmət Kılınç və Hacı Kılınç Aydın şəhərində yaşayırlar, təqaüddərlər. Hacı Kılınç Aydın şəhərindəki universitetin professoru

olub. Bacıları – Dilbər və Səlmi, elə onun özü də Ağrının Məngəsər kəndində yaşayırlar. Yaşar və Kövsər isə haqq dünyasına qovuşublar. 1947-ci il təvəllüdü, təqaüdü Zülfəli Kılınçın övladları Oktay və Süleyman hərbiçidir. Türkiyə ordusunda vətənə şərəflə xidmət edirlər. Əmisi Hacının oğlu Həsən Kılınç da vaxtı ilə kənd təsərrüfatı sahəsində nazir vəzifəsinədək yüksəlib.

Əliyev Zülfəli Abdulla oğlu Naxçıvan rayon Xalq maarif şöbəsinin müdürü, Naxçıvan Muxtar Respublikası maarif naziri-nin müavini, mədəniyyət naziri, respublika kitabxanasının direktoru və digər vəzifələrdə çalışıb. Ona böyük ehtimad göstərilib, 1952-ci ildə Zülfəli müəllimi muxtar respublikanın Ali Sovetinə deputat seçiliblər.





Ölkəmiz müstəqilliyə nail olduqdan sonra yollar açıldı. Lakin Türkiyəyə getmək, qohumlarını görmək ona qismət olmadı. Zülfəli Əliyev 31 mart 1992-ci ildə doğmaları ilə vidalaşdı və öz əbədi dünyasına qovuşdu. Həsən Əliyevin söylədiyi kimi, dayısı oğlu Zülfəli Kılıç onun məzarnı ziyarət etməklə ruhunu şad etmiş oldu.

"Təhsil problemləri", 16-23 dekabr 2017

NAXÇIVAN DÖVLƏT UNIVERSİTETİNDƏ



YUBILEY TƏDBİRİNDƏ

Bu günlərdə Naxçıvan Dövlət Universitetində bu təhsil – elm ocağının 50 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə İncəsənət fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günay Məmmədova açıb. Dekan çıxışının əvvəlində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talibovun Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyinin qeyd edilməsi haqqında 14 yanvar 2017-ci il tarixdə verdiyi Sərəncamı tədbir iştirakçılarının diqqətinə çatdırıb. Sonra bildirib ki, Naxçıvan Dövlət Universiteti 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin) Naxçıvan filialı kimi fəaliyyətə başlayıb. 1972-ci ildə filialın əsasında Naxçıvan Dövlət Pedaqoji İnstitutu yaradılıb. Həmin ildə İnstitutda üç fakültə – Tarix-ədəbiyyat, Fizika-riyaziyyat, Təbiət-coğrafiya, 14 kafedra fəaliyyət göstərib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 dekabr 1990-cı il tarixli qərarı ilə Y. Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun bazasında isə Naxçıvan Dövlət Universiteti təşkil olunub.

50 il inkişaf yolu keçən Universitetin maddi-texniki və tədris bazası xeyli genişləndirilib və müasir tələblərə tam cavab verən bir səviyyəyə çatdırılıb. Hazırda 108 hektar sahədə 16 tədris korpusu, Elektron kitabxana, Konservatoriya, Sosial Xidmət Mərkəzi, Olimpiada İdman Mərkəzi, Baytarlıq Təbəbəti Klinikası və Tələbə evi fəaliyyət göstərir.

Azərbaycan maarifçiliyinin və ali təhsil sisteminin inkişafında mühüm rolü olan filialda 1967-1968-ci tədris ilində

Universitetdə 3 ixtisas üzrə kadr hazırlığı aparılırdısa, hazırda 57 ixtisas üzrə bakalavr, 46 ixtisas üzrə magistr, 31 ixtisas üzrə doktorant hazırlığı aparılır. Konservatoriyanın və Dissertasiya Şurasının fəaliyyət göstərməsi ali təhsillə yanaşı, mədəni və elmi potensialın da inkişafına səbəb olub.

Naxçıvan Dövlət Universiteti yüksək ixtisaslı kadrların yetişdirilməsinə, elmi və ali təhsil mühitinin formallaşmasına öz təsirini göstərib və fəaliyyəti dövründə 30 minə yaxın məzunu olub. Universitetin məzunları ölkəmizdə milli dövlət quruculuğunun və təsərrüfat həyatının müxtəlif sahələrində çalışaraq iqtisadi, elmi və mədəni potensialın gücləndirilməsində layiqli təhfələr verirlər. Heç şübhəsiz ki, yubiley ilində Universitetdə müxtəlif tədbirlər keçiriləcəkdir. İncəsənət fakültəsinin “Bəstəkarlıq” ixtisası üzrə birinci kurs tələbəsi Hakim Məmmədovun əsərlərindən ibarət konsert isə 50 illik yubiley münasibəti ilə keçiriləcək tədbirlərin ilkidir.

Konsertdə Xalq şairi Məmməd Arazın sözlərinə bəstələnmiş “Naxçıvanım” və Gülsadə İbrahimlinin sözlərinə bəstələnmiş “Əlinçə” mahnlarını birinci kurs tələbəsi Rüstəm İbrahimov, Aygün Bayramlının sözlərinə bəstələnmiş “Biləsən” mahnısı isə dördüncü kurs tələbəsi Rahim Əsgərov məharətlə ifa ediblər. Birinci kurs tələbəsi Aysel Eminli və Çılər Məmmədovanın, ikinci kurs tələbəsi Rövşənə İsmayılxanlıının və digərlərinin ifalarını da tədbir iştirakçıları diqqətlə dinləyiblər. Respublikanın Xalq artisti, professor “Şöhrət” ordenli Tofiq Bakıxanov və skripkaçı, professor Hökümə Əliyeva da Hakim Məmmədovun bəstələrindən razı qalıblar. Universitetin rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvi Saleh Məhərrəmov Bakıdan gəlmış qonaqları salamlayıb və tələbə Hakim Məmmədovu yüksək səviyyədə keçmiş konsert münəsibəti ilə təbrik edib.

Yubileyi qeyd edilən təhsil ocağının məzunu, sonralar Universitetin rektoru olmuş və onun zəngin inkişaf yolu keçməsində, kadr potensialının möhkəmləndirilməsində əvəzsiz

xidmət göstərmiş Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, **Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, akademik İsa Həbibbəylinin xatırlaması:**

-Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialının yaranması və fəaliyyəti Azərbaycan ali təhsilinin tarixində əhəmiyyətli bir hadisədir. Möhkəm maarifçi ənənələri və görkəmli yetirmələri ilə Naxçıvan filialını məşhur Qori seminariyası ilə müqayisə etmək olar. Bu təhsil ocağı Bakıda fəaliyyət göstərən Pedaqoji İnstitutun filialı olmaqdan çox Naxçıvan Ali Seminariyası təəssüratı yarada bilirdi. Naxçıvan filialının ilk direktorları tarix elmlər namizədi, dosent Əli Əliyev və coğrafiya elmləri namizədi, dosent Səfərli Babayev (sonralar AMEA-nın müxbir üzvi seçilmişdir) bu ali təhsil müəssisəsinin ciddi və böyük maarifçi bünövrəsini formalasdırmışdır. Naxçıvan filialının ilk direktor müavini Yavuz Axundov (indi elmlər doktoru, professordur) çılgın, açıquraklı və səviyyəli ədəbiyyat müəllimi, filologiya elmlər namizədi, dosent İzzət Maqsudov, analitik siyasi təhlil qabiliyyətinə malik olan tarix elmləri namizədi, dosent İbrahim Hüseynov, fars dili müəllimimiz, tanınmış yazıçı-jurnalist Möhsün Möhsünov və başqaları Naxçıvan filialının elmi-maarifçi mühitinin formallaşmasında və inkişafında mühüm rol oynamışlar. Hələ o illərin tələbə gəncliyi, qədim elm və ictimai fikir besiyi olan Naxçıvanın ilk ali məktəb tələbələri, institut uşaqları! Coxusunun içində o vaxt hiss etdiyim vulkan hələ indi də yanardağ kimi közərməkdə davam edir.. “Nə qədər əsl müəllimlər Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanda elm və maarif məsəlini müqəddəslik rəmzi kimi yaşıdır, daha da işıqlandırırlar” (Əşrəf Hümmətov “Təhsilimizin tərəqqisi yolunda” Bakı, 2014, səh. 140-141)

Bağır QƏDİMOV,
*Azərbaycan Jurnalistlər Birliyinin və
Teatr Xadimləri İttifaqının üzvü*
Əşrəf HÜMMƏTOV,
“Təhsil problemləri”, 01-07 may 2017

ÜZEYİR HACİBƏYLİ NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDE ANILDI



Azərbaycan professional musiqi sənətinin banisi Üzeyir bəy Hacıbəylinin (18.09. 1885-ci il, Şuşa qəzasının Ağcabədi kəndi – 23.11.1948-ci il, Bakı) doğum günü münasibəti ilə Naxçıvan Dövlət Universitetində İncəsənət fakültəsi və Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının Milli Musiqi Günü nə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə NDU-nun rektoru, Azərbaycan Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü

Saleh Məhərrəmov açaraq salona toplaşanları yeni dərs ili və Milli Musiqi Günü münasibətilə təbrik edib. Sonra qeyd edib ki, şərflə və mənalı ömrə yaşmış Üzeyir bəy Hacıbəyli dahi bəstəkar, istedadlı dramaturq, pedaqoq, görkəmli jurnalist, publisist kimi tanınıb. Dahi rus bəstəkarı Tixon Nikolayeviç Xrennikov isə onu "Azərbaycan musiqisinin ağısaqqalı" adlandırib.

İncəsənət fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının məsul katibi Günay Məmmədova Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı haqqında geniş çıxış edib.

Üzeyir Hacıbəyli 1885-ci il sentyabrın 18-də Ağcabədiddə dünyaya gəlib, usaqlığı qədim Qarabağımızın tacı olan Şuşada keçib. Üzeyir bəyin dühasının qaynaqları da qarlı zirvələrin,

uçurumlarının, dərin dərələrin dövrələdiyi, sərin səhər nəsimlərinin oxşayıb tumarlaşığı, bulaqları bal dadan Şuşada.

Bülbülbəsli xanəndələri ilə məşhur olan Şuşanı "Qafqazın konservatoriyası" adlandırlıblar. Qafqazın konservatoriyası balaca Üzeyir üçün də ilk musiqi məktəbi olub. Təbiət Üzeyir bəydən heç nə əsirgəməyib – misilsiz istedad, nadir musiqi qabiliyyəti, saysız melodiyalar yaratmaq bacarığı, iti zəka, güclü humor hissi, möhkəm iradə, erkən yaşlarından aşkar olmuş məqsədyönlülük...

1899-cu ildə Qori müəllimlər seminariyasına daxil olarkən Üzeyir Hacıbəyli bura yalnız qulaqlarında sıraqa olmuş xalq havaları, ritmləri ilə gəlməyib, o, həm də Qoriyə böyük niyyətlərlə dopdolu bir ürək gətirib. Gənc Üzeyirin ən böyük arzusu, amali xalqına xidmət etmək, xalqın maariflənməsi, mədəni inkişafı yolunda konkret işlər görmək idi.

1938-ci ilin yazında Moskvada Azərbaycan İncəsənəti ongönlüyü keçirildi. Ongünlük zamanında Üzeyir Hacıbəyli Azərbaycan opera sənətinin keçdiyi çətin yolları yad edərək yazmışdır: "İlk dəfə Leyli və Məcnun"un quruluşunu verərkən biz xəyalımıza belə gətirə bilməzdik ki, bizim özümüzün orkestri, özümüzün dirijorları, özümüzün oxuyanları, özümüzün xoru, özümüzün rəssamları, özümüzün opera teatrı olacaqdır. İndi bunlar hamısı bizdə vardır".

Dahi bəstəkar 1944-cü ildə Tbilisidə keçirilmiş Zaqafqaziya respublikalarının sovet musiqi ongönlüğünə yekun vuraraq demişdir ki, hər bir xalq öz bəstəkarından tələb edir ki, onlar öz əsərlərini nə qədər mürəkkəb olsa belə öz doğma musiqi dilinə yaxın yaratsınlar. Bunun üçün isə bəstəkarlardan bu dili bilmələri tələb olunur.

2008-ci ildə 100 yaşlı "Leyli və Məcnun"un yubileyi UNESCO xətti ilə bütün dünyada bayram edildi. 1936-ci ildə opera sənətimizin şah əsəri, tükənməz və gözəl melodiyalar xəzinəsi, Azərbaycan milli opera sənətinin klassik nümunəsi olan "Koroğlu" operasını yazıb qurtardı. Azərbaycan xalqının

mənəvi sərvətinin incisi olan bu operanın 1937-ci ildə ilk tamaşası göstərildi. Hər bir dinləyiciyə nəşə verən bu əsərin bədii keyfiyyəti, dərin məzmun və mükəmməl forması onu xalqımızın musiqi sənətinin ölməz abidəsinə çevirdi.

Cəsarətli və həqiqi novator olan Üzeyir Hacıbəyli özünün bu əsərində elə rəgarəng bədii vasitələr tapıb ki, bununla əsərin yalnız melodik cəhəti deyil, bəlkə musiqi dili-nin bütün inciləri xalq ruhu ilə bağlanıb vahid bədii məqsədə tabe edilib. Orkestrin tərkibinə Azərbaycan xalq çalğı alətlərindən – tar, kamança, zurna və dəfin cəsarətlə daxil edilməsini xüsusi ilə göstərmək lazımdır ki, bu da əsərdə musiqi dilinin səslənməsinə xüsusi gözəllik verib.

Üzeyir Hacıbəyli Azərbaycan musiqisində musiqili komediya janrıının yaradıcısıdır. Bu janr onun qələmi ilə kəskin ictimai satiraya çevrilərək yeni keyfiyyətlər alıb. "Ər və arvad", "O olmasın, bu olsun", "Arşın mal alan" əsərləri artıq 100 ildən çox bir dövrda aktuallığını, təravətini itirməyərək öz sənət ömrünü yaşayır. Bu əsərlər neçə-neçə inqilabların, ictimai formasiyaların, yeni dövlətlərin, cəmiyyətlərin şahidi olub. Maraqlıdır ki, bütün bu dövrlərdə bu əsərlər sevilib, qiymətləndirilib, səhnəyə qoyulub, ekranlaşdırılıb.

"Arşın mal alan" bütün dünyani gəzərək, Hacıbəyli musiqisinin ilk qaranquşu olub. "Arşın mal alan" operettası 69 dilə tərcüma olunub, 4 dəfə ekranlaşdırılıb və təxminən 120 teatrın səhnəsində oynanılıb.

Azərbaycan mədəniyyət tarixində Üzeyir Hacıbəylinin bir ədəbiyyatçı kimi xüsusi rolü vardır. "Koroğlu" dan başqa, bütün musiqili səhna əsərlərinin libretto müəllifi olan Üzeyir Hacıbəyli mədəniyyət tariximizə həm də dramaturq kimi daxil olub. Bəstəkarın ədəbi istədiyi daha əvvəl publisistika sahəsində aşkar edilib. Gənc publisist 1904-1905-ci illərdən qəzet və jurnal səhifələrində o zamanın ən aktual məsələlərinə həsr olunan məqalə və felyetonlarında maarifçi-demokrat kimi çıxış edib. 1918-1920-ci illərin müstəqil Cümhuriyyət dövründə qar-

daşı Ceyhun bəylə "Azərbaycan" qəzetiñin redaktorları olub. Onun jurnalist qələmi iti, gülüşü kəskin idi.

Hacıbəyli Üzeyir Əbdülhüseyn oğlunun Azərbaycan musiqisinin inkişafındakı əməyi yüksək qiymətləndirilib. O, iki dəfə SSRİ Dövlət mükafatına layiq görülüb, Lenin, Qırmızı Əmək Bayrağı ordenləri və medallarla təltif edilib, SSRİ Xalq artisti adı alıb, SSRİ Ali Sovetinə deputat seçilib.


Tədbirin sonunda İncəsənət fakültəsinin müəllim və tələbələrinin ifasında diniñənilən mahnılar alqışlarla qarşılınb.

Bağır Qədimov,
Azərbaycan Jurnalistlər Birliyi və Teatr Xadimləri
İttifaqının üzvü

Əşrəf Hümmətov,
"Təhsil problemləri", 08-15 oktyabr 2017

YURDA BAĞLI SƏNƏTKAR

*İncəsənət qısqancıdır. O tələb edir ki,
insan özünü bütövlüklə ona həsr etsin.*
**B.Mikelancelo (1475-1564),
italyan rəssamı və heykəltəraşı**



Azərbaycan Respublikasının xalq rəssamı, Azərbaycan Rəssamlar Birliyi və Teatr Xadimləri İttifaqının üzvü, tanınmış firça və tişə ustası, istedadlı rəssam-heykəltəraş Hüseynqulu Əliyev 1949-cu ilin soyuq fevral günlərinin birində, Azərbaycanın dilbər guşəsi Ordubad rayonunun (Naxçıvan Muxtar Respublikası) ucqar dağ kəndi Bistədə dünyaya göz açmışdır. Bu kənd rayon mərkəzindən 80 km şimal-şərqdə – Arazın qolu olan Gilan çayının sol sahilində yerləşir və Ermənistanla həmsərhəddir. Əhalisi əsasən bağçılıq, arıcılıq və heyvandarlıqla məşğuldur.

Hüseynqulu özünü dərk edəndən doğulub boy-a-başa çatlığı kəndin lirik-poetik duyğular oyadan əsrarəngiz mənzərlərinə, təbiətin canlı tarixi abidəsi olan meşələrə, qartallı yalçın qayalara, kəndi əhatə edən, bəzən başı dumanlı, çənə bürünən, bəzən də gün işığında qızılı rəngə çalan dağlara heyranlıqla tamaşa edər, salxım budaqlar arasında atılıb düşən, cəh-cəh vuran gözəl quşların şən səsini, diş göynədən şəfa bulaqlarının zümzüməsini, Əyriçayın, Nəsrivaz çayının şaqraq nəğmələrini dinləyər, bu çayların mavi sularında qayğısız-qayğısız üzən rəngarəng balıqları seyr etməkdən doymaz, gözlerini heyranlıqla qayalara zilləyər, Gəmiqayanın qayaüstü rəsmlərini, Göy-

gölün rənglərini – hislərini, ehtiraslarını kətana köçürmək arzusu ilə yaşayardı. Günəş qürub edəndə onun qızılı rəngi hopub qalardı yanağında. Məhz bu gözəllikləri gördükdə, duydudqu illər ötdükcə onda rəssamlıq həvəs daha da artardı. Elə bu həvəslə də o, orta məktəbi qurtardıqdan sonra Bakıya gəlib sənədlərini Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə verir və 1971-ci ildə məktəbin Tərtibat şöbəsinə qəbul olur, ilk professional rəsm sənətləri biliyinə yiyələnir. 1975-ci ildə məktəbi fərqlənmə diplomu ilə bitirən Hüseynqulu Əliyev göndərişlə 1977-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət Institutunun rəssamlıq şöbəsinə daxil olur. O, burada Azərbaycan Respublikasının xalq rəssamı, Dövlət mükafatı laureati Toğrul Nərimanbəyovdan, Azərbaycan Respublikasının xalq rəssamı, SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü, professor, SSRİ və Azərbaycan SSR Dövlət mükafatları laureati, heykəltəraş Tokay Məmmədovdan, Azərbaycan Respublikasının xalq rəssamı, sənətşünaslıq doktoru, SSRİ dövlət mükafatı laureanti Lətif Kərimov kimi sənətkarlardan sənətin incəliklərini öyrənir, biliyini və dünyagörüşünü artırır.

Hələ tələbə ikən Moskvada, Xarkovda, Tbilisidə açılan Ümumittifaq və respublika sərgilərində əsərləri ilə çıxış edərək, sənətsevərlərin diqqətini cəlb edir. Beləliklə, o, öz üslubu, dəstxətti ilə Azərbaycan rəssamlığı tarixində özünəməxsus bir rəssam kimi adını yazdı. Hüseynqulu Əliyev gördükllərini və müşahidə etdiklərini öz təxəyyülünün süzgəcində keçirərək, öz firçası ilə kətan üzərində təsvir edirdi.

1982-ci ildə İncəsənət Institutunu fərqlənmə diplomu ilə bitirən H.Əliyev Institutda qalib işləmək və aspiranturada təhsilini davam etdirmək təklifini alsa da, o doğma Naxçıvana qayıdır. Bir müddət burada işlədikdən sonra 1988-ci ildə C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında baş rəssam kimi yaradıcılıq fəaliyyətini davam etdirir. Bu illərdə onun əsərləri qonşu İran İslam və Türkiyə respublikalarında nümayiş etdirilir.

Rəssam, heykəltəraş H.Əliyev geniş yaradıcılıq diapazonuna malikdir. O, heykəltəraşlığın monumental abidə, portret, büst, baralyef, rəssamlıqda məişət portret, mənzərə, natürmort janrlarında monumental rəngkarlıq, illüstrasiya və teatr rəssamlığı sahəsində geniş fəaliyyət göstərir.

Realist təsvir metoduna əsaslanan Hüseynqulu Əliyev yaradıcılığında rənglərin təzadına şərtli və dekorativlik əlamətinə üstünlük verir. O, heykəltəraşlığın və rəngkarlığın müxtəlif janrlarında uğurlu axtarışlar aparır, xalqımızın tarixi keçmişini müasir həyatını əks etdirən əsərlər yaradır və muxtar respublikamızın muzey ekspozisiyalarında uğurlar nümayiş etdirərək, tamaşaçıların rəğbatini qazanır. Naxçıvan Tarix Muzeyində nümayiş etdirilən yağılı boyla ilə işlənmiş "İmamzadə kompleksi", "Möminə Xatun məqbərəsi", "Yusif İbn Küseyr məqbərəsi", "Kırna məscidi", "Gülüstan məqbərəsi", "Xaraba Gilan qapısı", "Əlincəçay-Xanağa kompleksi", "Yezidabad məqbərəsi", Hüseyn Cavidin ev muzeyində nümayiş etdirilən "Köhnə Naxçıvan" tablolarında rəssam Naxçıvanın tarixi yerləri, maddi və mənəvi mədəniyyət inciləri ilə görüşdən doğan poetik təssüratlarını, gördüyüünü-duyduguunu, qəlbini titrədən məqamla bağlı düşüncələrini kətəna köçürüb. Bu tablolardan rəssamın zəngin folklor motivlərindən, etnoqrafik elementlərdən yaradıcılıqla istifadə etməsindən, improvisasiya qabiliyyətindən xəber verir.

Rəssam-heykəltəraşın çoxsaylı əsərləri Naxçıvan Ədəbiyyat Muzeyində nümayiş etdirilir. Onun yağılı boyla ilə işlənmiş "C.Məmmədquluzadə və oğlu Midhəd", "C.Məmmədquluzadə", "C.Məmmədquluzadə və oğlu Ənvər Məmmədquluzadə ailə üzvləri ilə", "Salman Mümtaz", "Əhməd Cavad", "Əzim Əzimzadə", "Y.V.Çəmənzəminli" əsərləri yaradıcılıq axtarışlarının gözəl bəhrəsi kimi diqqəti cəlb edir. Bu portretlərdə rəssam obrazların daxili aləmini göstərmək üçün təsvir etdiyi şəxsiyyətləri səciyyələndirdən bir sira cəhətləri xüsusi ilə vurğulamışdır. Bu əsərlərdə obrazların psixoloji dərinliyi, sadəliyi, zahiri çizgilərin daxili aləmin güclü şərhi ilə üzvü bağlılığı aydın hiss

olunur. Muzeydə nümayiş etdirilən professorlardan Abbas Zamanovun, Əziz Şərifin, M.C.Cəfərovun, şairlərdən M.Arazin, X.Rzanın qrafıq əslubda işlənmiş portretləri və "Şair Almaz İldirimin dünyası" qrafik illüstrasiyasında məlum olur ki, rəssam bu janrin mürəkkəb texniki tələblərinə, cizgi qanuna uyğunluqlarına dərindən bələd olmuşdur.

Muzey ekspozisiyاسında onun müxtəlif formalı heykəltəraşlıq nümunələri də özünəməxsus yer tutur. C.Məmmədquluzadənin "Quzu", "Saqqallı uşaq", "Konsulun arvadı", "Qurbanlı bəy" hekayələri mövzusunda işlənmiş baralyef illüstrasiyaları onun yumoristik qəhrəmanlar yaratmaq və orijinal tapıntılara meyil etmək xarakterini aşkar edir. Onun C.Məmmədquluzadənin gipsdən hazırlanmış baralyefi, C.Məmmədquluzadənin "Ölü'lər" əsərinə illüstrasiya, "Ölü'lər" əsərində İskəndər surəti, "Molla Nəsrəddin" kimi əsərləri uğurlu heykəltəraşlıq nümunələridir. Hüseynqulu Əliyevin rəngkarlıq əsərləri içərisində onun müxtəlif mövzularda işlədiyi natürmortları da diqqəti cəlb edir. Rəssam öz əsərləri ilə bu janrin imkanlarının genişliyini sübut etmişdir. O, müasir ruhlu natürmortlarında real görüdüklərini xəyalında canlandırdığı duyğularla tamamlayaraq, cansız əşyalarla tamaşaçılar arasında emosional əlaqə yaratmağa nail olmuşdur. Onun yaradıcılığında yurdun şöhrətini işqli əməlləri ilə yaşadan şəxsiyyətlərin obrazları da geniş yer tutur. Azərbaycan Elmi-Tədqiqat Oftalmalogiya İnstitutunun rəhbəri, oftalmalogianın müasir problemlərinə aid bir sira elmi məqalələrin müəllifi, dünya şöhrətli alim Paşa Musayevin kompozisiyalı baralyefində müəllif obrazın daxili aləmini, xarakterik xüsusiyyətlərini, zənginliyini mənalı çalarlarla zənginləşdirib.

Azərbaycan rəngkarlığında realist rəssamlığın banisi Bəhruz Kəngərlinin Naxçıvan şəhərindəki qəbirüstü abidəsində də heykəltəraşın tamaşaçıya dediyi fikir sadə və yiğcəmdir. O, xarakterik çizgilərlə rəssamın surətini yarada bilmüşdür. Dünya şöhrətli dövlət və siyasi xadim, ümummülli liderimiz Heydər Əliyevin nurlu siması rəssam-heykəltəraşın yaradıcılığından

qırmızı xətt kimi gəlib keçir. O, istər rəssamlıq əsərlərində, istərsə də müxtəlif materiallardan hazırladığı baralyef və büstlərdə təkcə portret oxşarlığına nail olmamış, eyni zamanda Ulu Öndərin mənəvi aləmini da vera bilmışdır. 1988-ci ildə Naxçıvan şəhərində ucaldılmış Koroğlunun monumental abidəsi isə şübhəsiz ki, onun ən uğurlu işlərindəndir. Koroğlu misri qılınc əlinde şahə qalxmış əfsanəvi qır atın belində dəli nərəsi ilə sanki Çənlivelin qoç igidlərini yağı düşmən üzərinə hücuma səsləyir.


Hüseynqulu Əliyev yaradıcılıqla yanaşı, pedaqoji fəaliyyətlə də məşgül olur. Naxçıvan Dövlət Universiteti Təsviri incəsənət kafedrasının müdürü, dosent və müəllimdir. O, gələcək rəssamlara bu sənətin sırlarını öyrədir. Ümummilli lider Heydər Əliyev müəllimlik sənəti, peşəsi haqqında demişdir:

“Müəllim sənəti, peşəsi cəmiyyətdə yüksək qiymətə layiq olan bir peşədir. Müəllim olmaq kimi şərəfli bir iş yoxdur. Çünkü müəllim xalqın elminin inkişaf etməsinin əsasını qoyanlardandır”.

Qəlbi yaradıcılıq eşqi ilə döyünen, həssas qəlbli insan, səmimi dost, qayğıkeş ailə başçısı Hüseynqulu Əliyev uğurlu axtarışlar yollarındadır. Onu təbrik edir, uzun ömr, can sağlığı, daha böyük yaradıcılıq uğurları arzulayıraq.

Bağır QƏDİMOV,
*Azərbaycan Jurnalistlər Birliyinin və
Teatr Xadimləri İttifaqının üzvü*
“Təhsil problemləri”, 16-23 fevral 2017

Əlavə: Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 10 fevral 2017-ci il tarixli qərarı ilə Hüseynqulu Əli oğlu Əliyevə Naxçıvan Dövlət Universitetinin Təsviri İncəsənət kafedrası üzrə professor elmi adı verilib.



İSTEDADIN GÜCÜ

Musiqi əxlaqi qanundur, o bütün dünyani ilham'a gətirir, qəlbə qanad verir, insan üçün zəruri olan kədər və şadlığa səbəb olur.

Platon (e.ə. 427-347), yunan filosofu

Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsinin akt zalında Məmmədova Səidə Müslüm qızının 75 illik yubileyi münasibəti ilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə Naxçıvan Dövlət Universitetinin rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Saleh Məhərrəmov açıb. Rektor bildirib ki, professor Səidə Məmmədova Azərbaycan Musiqi sənətinin ənənələrini məqsədyönlü inkişaf etdirən qabaqcıl ictimai xadimlərdən biridir. Onun orijinal yaradıcılıq təbiətinin böyük gücü və səmimiyyəti musiqisinin nikbinliyində, gənclik həvəsində öz təsdiqini tapıb.

Sonra fakültənin dekanı, sənətsünaslıq üzrə fəlsəfə doktoru Günay Məmmədova Səidə Məmmədovanın həyat və yaradıcılığı haqqında geniş məlumat verib.

Səidə xanım 1942-ci il may ayının 25-də Naxçıvan şəhərində ziyah ailəsində dünyaya göz açıb. 1960-ci ildə Naxçıvan şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbini bitirdikdən sonra Asəf Zeynalı adına Bakı Musiqi Texnikumunun Xor – dirijorluq şöbəsinə daxil olub. 1964-cü ildə texnikumu uğurla



bitirən Səidə Məmmədova elə həmin ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında həmin ixtisas üzrə təhsilini davam etdirib. 1969-cu ildə konservatoriyanı bitirərək təyinatla Naxçıvan şəhər Uşaq Musiqi Məktəbində müəllim kimi fəaliyyətə başlayıb.



1969-cu ildən 1975-ci ilədək Naxçıvan şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbində fortepiano müəllimi və xormeyster kimi çalışan Səidə Məmmədova 1975-ci ildə yenicə yaradılmış Naxçıvan Orta İxtisas Musiqi Məktəbinin müdürü vəzifəsinə təyin olunub. İlk təşkilatçısı Səidə Məmmədova olan bu məktəb qısa zamanda respublikada tanınan əsl sənət ocağına çevrilib. O, öz ciddiliyi, tələbkarlığı ilə məktəbdə təlim-tərbiyə işlərinin yüksək səviyyədə olmasını, burada müxtəlif musiqi kollektivlərinin formallaşmasını, onların muxtar respublika səviyyəli tədbirlərdə və konsertlərdə iştirakını təmin edərək özünü doğruldub, 1994-cü ilədək daşıdığı vəzifənin öhdəsindən layinqinə gəlib.

Səidə Məmmədova yüksək təşkilatlıq qabiliyyətinə malik bir müsiqiçi olaraq bir sıra tədbirlərin konsert proqramlarının təşkilində, müxtəlif musiqi kollektivlərinin yaradılmasında böyük rol oynayıb. Səidə xanım 1974-cü ildə Cəlil Məmməd-

quluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının 50 illik yubileyinə həsr olunmuş təntənəli yiğinçığın bədii hissəsində Naxçıvan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin ifasında Cahangir Cahangirovun Naxçıvan haqqında kontatasına böyük məharətlə dirijorluq edib. 1978-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin və Azərbaycan Respublikası Ali Sovetiñin təşkil etdiyi bayram konsertində bəstəkar Ramiz Mirşilinin Fikrət Qocanın sözlərinə yazdığı "Naxçıvan təranələri" süitasının Səidə xanımın dirijorluğu ilə təqdimati da o zamankı nəslin yaddaşında bu gün də əsl incəsənət hadisəsi kimi yaşayır.

1987-ci ildə Azərbaycan KP-nin və Azərbaycan SSR Ali Sovetinin Oktyabr inqilabının 70 illiyinə həsr olunmuş təntənəli yiğinçığ ilə əlaqədar keçirilən konsert zamanı Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijorluq pultu arxasında respublikanın ən məşhur dirijorlarını görməyi adət etmiş bir çoxları üçün Səidə Məmmədovanın çıxışı təəccüb doğurub. Çoxları təklif edib ki, konsert fonoqram ilə baş tutsun. Lakin onun dirijorluq məharəti, orkestri ələ almaq bacarığı konsertin çox yüksək səviyyədə sona çatması ilə nəticələnib. O, öz əzmkarlığı, qeyri-adi yaradıcılıq enerjisi ilə milli musiqi salnaməsinə Azərbaycan Dövlət Simfonik Orkestrinin yüksək tərkibli heyətinə rəhbərlik edən ilk qadın dirijor kimi düşüb. Səidə Məmmədova həmin illəri xatırlayaraq qeyd edir ki, xor kollektivini, orkestri təşkil etmək olduqca çətin idi, çünki ixtisaslı müsiqiçilər azlıq təşkil edirdi: "O zaman özfəaliyyət kollektivinin üzvlərindən, müxtəlif rayon və kəndlərdən ən istedadlı müsiqiçiləri toplayıb bu kollektivləri ərsəyə gətirdik. Ancaq çox çətin idi, ifaçıların çoxu notu belə tanımadı. Bu səbəbdən onlara əsərləri zümrüdmə edərək öyrədirdim".

Yüksək peşəkarlığı və idarəetmə qabiliyyəti ilə seçilən Səidə Məmmədova 1994-cü ildə Naxçıvan Dövlət Universitetində yaradılan İfaçılıq kafedrasına müdir vəzifəsinə təyin olunur. Kafedra müdiri, dosent (1999-cu ildən) Səidə xanım

gənclərin peşəkar, yüksək mədəni səviyyəsinə malik musiqiçilər kimi yetişməsində səylərini əsirgəmir. 1997-ci ildə Naxçıvan Dövlət Universitetinin yaranmasının 30 illiyi münasibəti ilə keçirilən dövlət tədbirindən sonra bədii hissədə konsertin yüksək səviyyədə baş tutmasında bədii rəhbər və dirijor Səidə müəllimin öz payı olub. Tələbə xorunun, rəqs qrupunun və xalq çalğı alətləri orkestrinin birgə hazırladığı Ramiz Mirşlinin "Doğma diyar" suitası qədim Naxçıvanımızın musiqi salnaməsi kimi ictimaiyat tərəfindən alqışlarla qarşılanıb.

1999-cu ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin iştirakı ilə Naxçıvan Muxtar Respublikasının yaranmasının 75 illiyi münasibətilə keçirilən yubiley tədbirində isə Səida xanım dahi Üzeyir bəyin Azərbaycanın şanlı qəhrəmanlıq tarixindən bəhs edən "Koroğlu" operasından "Çənlibel xoru" kimi qiymətli sənət töhfəsi ilə iştirak edib.

2007-ci ildə Naxçıvan Dövlət Universitetinin 40 illik yubileyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə dövlət səviyyəsində qeyd olunub. Konservatoriyanın yeni binasının açılışına təsadüf edən, Səidə xanımın bədii rəhbər və dirijoru olduğu yubiley konserti həm əhəmiyyətli mədəniyyət hadisəsi, həm də hesabat kimi universitetə uğur gətirib.

Səidə Məmmədova elmi-metodiki səviyyəsi, pedaqoq səriştəliliyi, elm sahəsində müvəffəqiyyətləri ilə Naxçıvanın fortepiano ixtisası üzrə ilk professoru adını qazanıb. O, 1978-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. Onun sənəti, istedadı dövlətimiz tərəfində yüksək qiymətləndirilib. Səidə xanım 1977-ci ildə "Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Əməkdar incəsənət xadimi, 1988-ci ildə "Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi" fəxri adları, 1973-cü ildə Naxçıvan MSSR Ali Sovetin Rəyasət Heyətinin Fəxri Fərmanı, 2007-ci ildə "Azərbaycan Respublikası Qabaqcıl Təhsil İşçisi" döş nişanı ilə təltif olunub. 2007-ci ilin may ayında isə Azərbaycan Respublikası Prezidentinin fəxri təqaüdünə layiq görüldüb.

Böyük ürəyə, həssas qəlbə malik olan Səidə Məmmədovanın özünəməxsus zərif dünyasını, incə, həyatsevər qəlbinin lirik duyğularını yaşıdan və sevdirən bəstələri də az deyil. Onun "Sevirəm yurdumu", "Ürəkdir sevən səni", "Ülkərim", "Ayrılıq", "Könlümdəsən həmişə", "Görüş", "Nigarım mənim", "O kaman səsi", "Naxçıvan" və başqa mahniları könülləri oxşayır.

Rəsmi hissənin sonunda Səidə Məmmədovanın həyat və yaradıcılığına həsr olunmuş film nümayiş etdirilib. Yubiley tədbirində onun "Naxçıvanım" (sözləri İsa Həbibbəylinindir), "O kamanın səsi" (sözləri Kəmalə Ağayevanındır), Cahangir Cahangirovun "Zəriflik", Mehriban Əhmədovanın "Ana" və digər mahni və musiqi nömrələri dinlənildi.

Gözəl insan, tanınmış dirijor, pedaqoq, fəal ictimai xadim olan Səidə Məmmədova omrúnun 75-ci baharını yaşıyır. Onu bu münasibətlə təbrik edir, sağlıqlı uzun ömür, yeni-yeni yaradıcılıq uğurları arzulayıraq.

Bağır Qədimov,
Azərbaycan Jurnalistlər
Birliyi və Teatr Xadimləri İttifaqının üzvü,

Əşrəf Hümmətov,
"Təhsil problemləri", 01-07 iyul 2017

RƏNGLƏRİN POEZİYASI




fəaliyyəti haqqında geniş məlumat vermişdir.

Ləman Məmmədova 1978-ci il iyunun 16-da Naxçıvan şəhərində anadan olmuşdur. 1995-ci ildə Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbi fərqlənmə attestatı ilə, 1986-1993-cü illərdə İncəsənət məktəbinin fortepiano ixtisasını fərqlənmə diplому ilə bitirmişdir. O, 1999-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini və 2001-ci ildə həmin Universitetin magistratura pilləsini də fərqlənmə diplomları ilə bitirmişdir. Ləman Məmmədova 2001-ci ildən Naxçıvan Dövlət Universitetinin əməkdaşı, İncəsənət fakültəsinin "Təsviri İncəsənət" kafedrasının baş müəllimidir. Gənc rəssam 2016-ci ildən isə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvüdür.

Naxçıvan Muxtar Respublikasında keçirilən bir neçə sərginin iştirakçısı olmuş və "Qarabağlar turbəsi", "Azərbaycan göz bəbəyim", "Mömüna Xatun", "Haçadağ", "Üzümlərlə natürmort", "Nar budağı", "Kənd hayatı", "Yasəmənlər", "Səbətdə lalələr" və s. rəsm əsərləri ilə tamaşaçıların diqqətini çəkmişdir.


Rəssam-pedaqoq Ləman Məmmədova 35 elmi əsərin müəllifidir. Bunlardan 1-i metodik vəsait, 3-ü program, 27-si məqalə, 4-ü konfrans materialıdır. Onun 3 məqaləsi Amerika Birləşmiş Ştatlarında, 1-i Tükiyədə, 6-sı isə Rusiyada dərc olunmuşdur. Emin Nəbiyevin 2016-cı ildə dərc olunmuş "Güç birlikdə və bilikdər". Ziyalımızı tanıyaq" kitabında Ləman Məmmədova haqqında avtobiografiq məlumat verilmişdir.

Ləman Məmmədova 2012-ildə Krasnoyarsk şəhərində keçirilən konfransda fəal iştirakına görə diploma, 2016-cı ildə Krasnoyarsk şəhərində fəaliyyət göstərən elmi-informasiya mərkəzi tərəfindən elmi tədqiqatların inkişafındakı roluna görə Fəxri fərmana, konfransda iştirakına görə Sertifikata, 2017-ci ildə Rusiya Federasiyasında "Elm günü" münasibəti ilə elmi tədqiqatların inkişafındakı roluna görə isə "Diplom" a layiq görülmüşdür.



Fərdi sərginin açılışında Naxçıvan Dövlət Universitetinin rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Saleh Məhərrəmov, NDU-nun İncəsənət fakültəsinin dekanı, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Güney Məmmədova, Azərbaycan Respublikasının Əməkdar rəssamı, Azərbaycan Milli Məclisinin deputatı, Naxçıvan Rəssamlar Birliyinin sədri Ülviyə Həmzəyeva Ləman Məmmədovanın yaradıcılıq məziyyətlərindən danışmışdır.

Sonra sərgidə nümaış etdirilən əsərlərlə tanışlıq başlamışdır. Pedaqoq-rəssam müxtəlif üslublu, müxtəlif mövzulu əsərləri müəllim, tələbə və qonaqlar tərəfindən rəğbətlə qarşılanmışdır. Onun əsərlərində torpağa, doğma yurda mənəvi bağlılığı qabarıq duyulur. O, torpağın zəngin sərvətlərini bədii şəkildə duymağə, insanın təbiətlə, xalqın dünəni və bu günü ilə vəhdətini göstərməyə çalışır.



68

Ləman Məmmədovanın böyük həvəslə işlədiyi janrlardan biri də natürmortlardır. Onun natürmortları nəfis kompozisiya quruluşuna, zəngin kolorit və əşya mühitinin özünəməxsus ifadəsinə görə fərqlənir.

"Günəbaxanlar", "Küplərlə natürmort", "Heyva budağı", "Alma budağı", "Limon budağı" əsərləri öz lokonikliyi, dəqiq kompozisiya quruluşu ilə diqqəti cəlb edir. Rəssamin ən adı əşyalarda zəngin kolorit və faktura müxtəlifliyi tapmaq bacarığı və bir tərəfdən cisinin aləmini düzgün hiss etmək imkanından, digər tərəfdən isə bu aləmin gözlə görünməyən harmoniya və sırlarını ifadə edə bilməsindən irəli gəlir. Onu əhatə edən hər şeydə bəlkə də ilk baxışdan sezilməyən gözəlliyyi axtarır və gələcək əsəri üçün mövzu görürdü.



69

Rəssamin yaradıcılığında mənzərə janrı da mühüm yer tutur. "Haçadag", "Mənzərə", "Xudafərin körpüsü", "Kənd həyatı" və s. əsərlərdə rəssam inca kolorit ustası olduğunu təsdiqləyir. Rəngkarlıqla yanaşı, rəssam qrafika janrında da maraqlı əsərlər yaratmışdır. "Məişət əşyaları", "Samovar" və s. Onun qrafik sənət dili sadədir, orijinaldır, müəllifin həyat müşahidələrindən doğur.

Sərgi ilə tanış olanların arasında Muxtar Respublikanın tanınmış sənət adamları da var idi. Onların bir neçəsindən kiçik müsahibə aldıq. İlk müsahibimiz Azərbaycan Respublikasının xalq rəssami, professor, Azərbaycan Rəssamlar Birliyi və teatr xadimləri ittifaqının üzvü, Təsviri incəsənət kafedrasının müdürü Hüseynqulu Əliyev oldu. O, Ləman Məmmədova haqqında fikirlərini belə söylədi:

Ləman Məmmədova ən əvvəl özünə qarşı ciddi məsuliyyəti olan bir insandır. O, həm işdə, həm həyatda, həm də yoldaşlıqda əvəzsiz dəyərlərə məxsusdur. Ləman bir müəllim kimi uzun illərdir ki, həm iş, həm pedaqoji keyfiyyətinə, həm də insani keyfiyyətlərinə görə Universitetin adına şərəf gətirmiştir. Onun ən dəyərli keyfiyyətlərindən biri və bəlkə də birincisi istedadlı bir rəssam olmağındadır. Ləman gizli saxladığı bu sənəti az bir müddət içində elə sürətlə cilaladı ki, özündən əvvəl uzun illər bu işlə məşğul olan sənət adamlarını özünə həsəd aparmağı məcbur etdi. Ləman xanım indi çoxlu natürmort, mənzərə əsərləri ilə bir çox sərgilərin sevilən rəssamina çəvrilib. Onun geniş müşahidə qabiliyyəti, xoşa gələn rəng duymu, kolorit seçmə keyfiyyəti var. Ləman müəllim yorulmaq bilməyən, öz üzərində daim axtarışlar aparan ciddi və sevilən rəssamdır. Ona can sağlığı, yeni-yeni uğurlar arzulayıram.

Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı, Naxçıvan Ali Məclisinin deputatı Həbibə Allahverdiyeva:

- Ləman Məmmədova ilə tanışlığım NDU-da olub. O, Təsviri incəsənət kafedrasında baş müəllim vəzifəsində çalışır. Onun pedaqoji fəaliyyətində daha çox İncəsənət tarixi fənnin-

dən dediyi dərslərdə fənni tələbələrə aşılamaq, bu fənni sevdirməyə nail olmaqdır. Ləman müəllim təsviri incəsənətə dair bir çox elmi məqalələrin müəllifidir. Onun məqalələri həm ölkədə, həm də xarici ölkələrdə beynəlxalq elmi jurnallarda çap edilmişdir. Bir elmi-metodik vəsaiti isə NDU-nun "Qeyrət" nəşriyyatında dərc olunmuşdur. Ləman Məmmədova pedaqoji fəaliyyətdən əlavə rəssamlıq sahəsində də səmərəli fəaliyyət göstərir. Onun yaradıcılığında isti rənglərin harmoniyası, bir-birinə uyğunluğu diqqəti çalb edir. O, natürmort və mənzərələrə daha çox üstünlük verir. Qədim məişət əşyaları və Azərbaycanın nemətlərindən ibarət təbiətin zənginliklərini özündə eks etdirən natürmortları ilə yadda qalır. Naxçıvan abidələri, təbiətin gözəllilikləri onun tablolarında geniş yer tutur.

Biz də, Ləman Məmmədovaya pedaqoji fəaliyyətində və yaradıcılığında uğurlar arzulayıraq. İngilis dramaturqu, şair Vilyams Şekspirin tabirincə desək, insan öz qüvvəsinə, bilik və bacarığına tam inandığı vaxt istəyinə, məqsədinə nail olur. Ləman Məmmədova da öz qüvvəsinə bilik və bacarığına arxalanır, güvənir. Odur ki, onun yeni nailiyyətlər əldə edəcəyinə tam əmin ola bilərik.

**Bağır QƏDİMOV,
Azərbaycan Jurnalistlər Birliyi və
Teatr Xadimləri İttifaqının üzvü,**

**Əşrəf HÜMMƏTOV,
“Təhsil problemləri”, 08-15 iyun 2017**

NAXÇIVAN DÖVLƏT UNIVERSİTETİNDE YENİ KİTABLARIN TƏQDİMATI

Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasında İncəsənət fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günay Məmmədovanın "Tofiq Bakıxanov: Naxçıvan sevincləri" və "Bəstəkar Nəriman Məmmədov" kitablarının təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə NDU-nun rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq Günay Məmmədovanın həyat və yaradıcılığı haqqında geniş məlumat verib.



Günay Abbas qızı Məmmədova 03 avqust 1980-ci ildə Naxçıvan şəhərində anadan olub. 1995-1999-cu illərdə Naxçıvan Musiqi Texnikumunda "Musiqi nəzəriyyəsi" ixtisası üzrə təhsil alıb, 1999-2003-cü illərdə Naxçıvan Dövlət Universitetinin bakalavr və 2003-2005-ci illərdə Azərbaycan Milli Konservatoriyasının magistr pilləsini "Musiqişünaslıq" ixtisası üzrə bitirib. Hələ tələbəlik illərindən musiqişunas

kimi bir sıra elmi konfranslarda çıxışları edib, diplomlara layiq görülüb. Eyni zamanda, bəstəkarlıq sahəsində də qələmini sınayan Günay Məmmədova fortepiano üçün bir neçə prelüd, skripka ilə fortepiano üçün "Melodiya" mahnılar və marşlar yazıb. Mahnıları keçirilən tədbirlərdə səsləndirilib, müsabiqlərdə birinci və ikinci dərəcəli diplomlara layiq görülüb. 2002-ci ildə "İlin ən yaxşı gənc bəstəkarı" müsabiqəsində də uğur qazanıb. 2007-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü-


dür. 2011-ci ildə Azərbaycan Respublikası Prezidenti mükafatına layiq görüлüb.

Günay Məmmədova 2012-ci ildə "Naxçıvan bölgəsinin musiqi folklorunun janr xüsusiyyətləri" mövzusunda dissertasiya müdafiə edib, "Sənətşünaslıq üzrə fəlsəfə doktoru" alimlik dərəcəsi alıb. 20-dən çox elmi məqalənin, "Naxçıvan musiqi folkloru" və "Tofiq Bakıxanov: Naxçıyan sevincləri" adlı monografiyaları, "Azərbaycan bəstəkarlıq məktəbi", "Azərbaycan xalq musiqisinin aranjimanı", "Müasir musiqi" və "Azərbaycan xalq musiqisi yaradıcılığı" adlı fənn proqramlarının müəllifidir. Respublikada və xaricdə keçirilən Beynəlxalq simpoziumlarda çıxışlar edib, məqalələri yerli və xarci jurnallarda, dövri mətbuatda dərc olunub.



Günay Məmmədova Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsinin dekanı vəzifəsində çalışır, Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının məsul katibidir.

Sonra kitabların müzakirəsi başlanılib. NDU-nun Elmi Şurasının 28 fevral 2017-ci tarixli iclasının 06 nömrəli əmrinə əsasən "Azərbaycan bəstəkarlıq məktəbi" fənni üzrə dərs vəsaiti kimi təsdiq edilmiş "Bəstəkar Nəriman Məmmədov" kitabı Universitetin 50 illik və bəstəkarın 90 illik yunileyinə həsr olunub. Kitabın elmi redaktoru Azərbaycanın xalq artisti, Azərbaycan Respublikası və Naxçıvan MR Əməkdar İncəsənət Xadimi, "Şöhrət" ordenli bəstəkar, professor Tofiq Bakıxanov, rəyçilər: sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Konservatoriyanın dosenti, Jalə Qulamova, Naxçıvan Muxtar Respublikasının Əməkdar İncəsənət Xadimi, Naxçıvan Muxtar Respublikasının Bəstəkarlar Təşkilatının sədri Yaşar Xəlilovdur.



Kitabda Azərbaycan professional bəstəkarlıq məktəbinin layiqli davamçısı, Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Əməkdar İncəsənət xadimi, professor Nəriman Məmmədovun həyat və yaradıcılığı, yaradıcılığının əsas hissəsini təşkil edən mahniları haqqında geniş məlumat verilib. Burada həmçinin görkəmli sənət adamlarının N.Məmmədov haqqında xatirələri, bəstəkarın ömür səhifələrindən fotolar da toplanıb.

"Tofiq Bakıxanov: Naxçıvan sevincləri" kitabının redaktoru akademik, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Rafael Hüseynovdur. Kitabda bəstəkar Tofiq Bakıxanovun Naxçıvan görüşləri, onun Naxçıvanda keçirilən yubileyləri haqqında olan məqalələr, bəstəkarın özünün Naxçıvandakı bəstəkarlar Nəriman Məmmədov, Məmməd Nəsirbəyov haqqında yazdığı məqalələr, Naxçıvana həsr etdiyi mahniların notları, eyni zamanda, onun Naxçıvanda keçirilən tədbirlərdə çəkilmiş fotosu da öz əksini tapıb.

Naxçıvan – bu qədim diyar Tofiq Bakıxanovun həm də ilham mənbəyi olub. Öz məhbəbtini musiqi ilə dilə gətirən bəstəkarın xalq çalğı alətləri orkestri və simfonik orkestr üçün yazdığı "Naxçıvan simfoniettası", "Naxçıvan", "Nurlu Naxçıvan" mahniları onun qələminin məhsuludur. Ümummilli lider Heydər Əliyevdən bəhs edən "Həmişə bizimləsən" adlı simfonik poeması da məhz Naxçıvan səfərlərindən sonra ərsəyə gəlib.

17-22 aprel 2017-ci il tarixləri arasında T.Bakıxanovun daha bir Naxçıvan səfəri baş tutub. Bu dəfə məqsəd NDU-nun İncəsənət fakültəsinin tələbələrinə ustad dərsləri keçmək idi. NDU-nun rəhbərliyi tərəfindən dəvət olunan görkəmli bəstəkar bir həftə ərzində ustad dərsləri keçib, öz dəyərli məsləhətlərini verib, həm də İncəsənət fakültəsinin tələbələrinin fakültədə keçirilən tədbirlərinin dinləyicisi olub və çox razi qalıb.

Bu il görkəmli bəstəkar T.Bakıxanov Üzeyir Hacıbəyli adına mükafatla da təltif edilib. Azərbaycan bəstəkarlıq məktəbi-

nin qocaman sənətkarı, səmimi insan və gözəl bəstəkarımızı bu münasibətlə də təbrik edir, ona cansağlığı və uzun ömür, eyni zamanda doğma Naxçıvanımızla əlaqələrini daha da sıxlasdırmağı və öz gəlişi ilə bizi tez-tez sevindirməyini arzulayıraq.

Kitabların müzakirəsində Musiqişünaslıq və metodika kafedrasının müdürü, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent İnara Məmmədova bəstəkar Nəriman Məmmədova həsr olunmuş dərs vəsaitini Universitetin, həm də bəstəkarın özünün yubileyinə həsr olunmuş dəyərli bir mənbə kimi dəyərləndirilib.

Musiqi təlimi kafedrasının müdürü, pedoqogika üzrə fəlsəfə doktoru, dosent İsmayııl Mürsəlov isə "Tofiq Bakıxanov: Naxçıvan sevincləri"ni Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyinə layiqli töhfə olduğunu söyləyib. İnara Məmmədova və İsmayııl Mürsəlov bu kitabları dəyərli sənətkarlarımızin həyat və yaradıcılığının öyrənilməsinə, Azərbaycan musiqi tarixi və bəstəkarlıq məktəbi fənlərinin tədrisinə verə biləcəyi töhfələrdən söhbət açıblar.

Fortepiano kafedrasının müdürü, professor Səidə Məmmədova və Musiqişünaslıq və metodika kafedrasının müəllimi Samirə Hüseynova kitabların məziyyətlərindən danışib, dəyərli fikirlər səsləndirib və müəllifə yeni yaradıcılıq uğurları arzulayıblar.

Tədbirin sonunda Günay Məmmədova hər iki kitab haqqında fikirlərini bildirib. Onları necə ərsəyə gətirməsindən danışib, bəstəkar Tofiq Bakıxanovla bağlı təəssüratlarını söyləyib. Günay Məmmədova ona göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası və Universitet rəhbərliyinə öz minnətdarlığını bildirib.

Bağır Qədimov,
*Azərbaycan Jurnalistlər Birliyi və
Teatr Xadimləri İttifaqının üzvü*


Əşrəf HÜMMƏTOV,
"Təhsil problemləri", 08-15 oktyabr 2017

QİYMƏTLİ METODİKİ VƏSAIT

Naxçıvan Dövlət Universiteti Təsviri incəsənat kafedrasının müdürü, Azərbaycan Respublikasının Xalq rəs-samı, professor Hüseynqulu Əliyev və Təsviri incəsənat kafedrasının baş müəllimi, Azərbaycan Rəssamlar Birliyinin üzvü Ləman Məmmədovanın tərtib etdikləri "İncəsənat tarixi fənninin tədrisi prosesində tələbələrin müstəqil işlərinin təşkili məsələləri" adlı metodik vəsait NDU-nun Elmi Şurasının 31 oktyabr 2016-ci il tarixli iclasının qərarı ilə "Qeyrət" nəşriyyatında çap edilib.



Metodik vəsaitin redaktoru AMEA-nın Naxçıvan Böləsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Həsən oğlu Rzayevdir. Rəyçiləri isə AMEA Naxçıvan Böləsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru professor Əbülfəz Aman oğlu Quliyev və pedaqogika və psixologiya üzrə fəlsəfə doktoru, dosent Vahid Məmməd oğlu Rzayevdir.



“Ön söz”də oxuyuruq: “Müasir şərtlər daxilində ali məktəbdə gedən dəyişikliklər ümumən təhsilin özündə konseptual xarakterli dəyişiklik, və yeniləşmələrin işlənilib hazırlanması ilə bilavasita bağlıdır. Əgər belə demək mümkünsə, ənənəvi təhsildə təlim “rəmzləri” kimi bilik, bacarıq və vərdişlər, ictimai tərbiyə əsas götürüldürsə, təhsilə yeni baxışların simvolu kimi komponentlik, erudiyya, fərdi yaradıcılıq, müstəqil olaraq bilik axtarışları və onun təkmilləşdirilməsi, şəxsin yüksək mədəniyyətə sahib olması başlıca tələb olunmuşdur.

Daxili ehtiyaclardan doğan özünütləim və təhsilləndirmənin formallaşdırılması zamanın tələbi, şəxsin potensialının reallaşdırılması zamanı qarşımıza qoyduğu şərt və əsas faktordur. Yeni biliklərin müstəqil şəkildə mənimsəmə prosesi insanın fərdi xüsusiyyətlərindən, cəmiyyətin tələbələri ilə öz tələb və ehtiyaclarının uyğun gəlməsindən, fərdin qabiliyyət, bacarıq

və istedadının səviyyəsindən asılıdır. Ona görə də tələbələrin müəyyən pəşə, sənət sahəsi üzrə professional hazırlıq səviyyəsinə olan ehtiyaclarını ödəyə bilmək çox mühüm məqsəd olmalıdır. Tələbələrə möhkəm, fundamental biliklər vermək, bu bilikləri onların müstəqil yolla mənimseməsi, təkmilləşdirilməsi və zənginləşdirilməsi qayğısına qalmaq lazımdır.

Bütün bunlar göstərir ki, müasir təhsil vəzifələrinin həll edilməsi tələbələrin təhsil materialı üzrə müstəqil işlərinin rolunu problemini çox əhəmiyyətli edir. Eyni zamanda, gələcək mütəxəssisin müstəqil iş üzrə bacarıq və vərdişlərinin formallaşdırılması onların yaradıcılıq fəaliyyəti və təşəbbüskarlıq tərbiyəsi işini aktuallaşdırır.

Tələbələrin müstəqil işlərinin təşkili texnologiyası əsaslı və mərhələli şəkildə həyata keçirilməlidir. Bu fəaliyyət növünün səmərəliliyi üçün professor-müəllim heyətinin hazırlığının zəruriliyi, tədris-metodik ləvazimatının keyfiyyətli və normaliv-hüquqi bazanın uyğunluğu vacib şərtidir.

Tələbələrin müstəqil işlərinin sosial-pedaqoji mahiyyəti, məzmun istiqaməti, digər anlayışlarla fərqli və oxşar cəhətləri haqqında müəyyən tədqiqatlar aparılıb. Bununla belə ali təhsil məəssisələrində mütəxəssis hazırlığı zamanı müstəqil işlərin təşkili məsələləri ilə bağlı pedaqoji-metodiki ədəbiyyatın azlığından şikayət və iradlar da əsassız deyildir. Digər tərfdən ali məktəbdə tələbələr müxtalif ixtisasları üzrə ixtisaslaşmalı olur ki, bu cəhət də tələbələrin ayrı-ayrı fənlər üzrə müstəqil işlərinin təşkili metodikasının hazırlanmasını tələb edir. Ona görə də Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin “təsviri incəsənət müəllimliyi” ixtisası üzrə tələbələrin müstəqil işlərinə aid çoxillik təcrübəmizə əsaslanaraq metodik tövsiyələr tərtib etməyi lazım bildik. Bu cəhəti nəzərə alaraq biz metodik və-saitdə incəsənət tarixi fənni üzrə tələbələrin – gələcək müəllimlərin müstəqil işlərinin pedaqoji əsaslarını şərh etməyə təşəbbüs göstərmmişik”.

Vəsait "Tələbələrin müstəqil işlərinin məzmunu və onun reallaşdırılması şərtləri haqqında", "Müstəqil işlər", "Tələbələrin müstəqil işlərinə rəhbərlik formaları", "Müstəqil iş N:1", "Müstəqil iş N:2", "Müstəqil iş N:3", "Müstəqil iş N:4", "Müstəqil iş N:5", "Müstəqil iş N:6", "Müstəqil iş N:7", "Müstəqil iş N:8", "Müstəqil iş N:9", "Müstəqil iş N:10", "Müstəqil iş N:11" bölmələrinə ayrılib. Hər bölmədə özünü yoxlamaq üçün suallar və ədəbiyyat siyahısı verilib.

Vəsait yazılmış "Son söz"də müəlliflər fikirlərini yekunlaşdıraraq, belə qənaətə gəlirlər ki, müasir şərait fasileşiz təhsil ideyasını daha da aktuallaşdırır. Bu isə tələbələrin öz biliklərini təkmilləşdirmək qayğısına qalmağı tələb edir. Təcrübə göstərir ki, tələbələrin bir çoxu müstəqil işlər üzrə bacarıq və vərdişlərə malik deyildir. Buna görə də onları müstəqil işlərə alışdırmaq lazımdır. Xüsusilə, birinci kurs tələbələrinin bu istiqamətdə aparılan işlərə cəlb edilməsi vacibdir. Onlar ilk günlərdən icmallaşdırma qaydalarını mənimseməli, hər hansı təlim və yaradıcı xarakterli işi formalasdırmalı, seminar, praktik və laborator işlərə hazırlaşmalıdır.

Bir qayda olaraq tədris prosesində tələbə çalışır ki, təlimin adət olunmuş mühazirə, seminar-məşğələ kimi ənənəvi üsulları üzrə tələb olunan biliklərə yiyələnməklə kifayətlənsin. Bu zaman az zəhmət tələb edən üsullar, yol və vasitələr daha çox cəlb edir. Ona görə də tələbələrin müstəqil işlərinin nizamlanması üçün müəllimin rəhbərlik və nəzarətinə ehtiyac nəinki azalmır, əksinə daha çox əhəmiyyətlilik qazanır.

İncəsənət tarixinin tədrisi prosesində tələbələrin müstəqil işlərinin səmərəliliyinin yüksəldilməsi üçün müəllimin professionallığının məzmun dərinliyi və zənginliyi xüsusi əhəmiyyət kəsb edir. Məhz müəllimin rəhbərliyi ilə tələbələr müstəqil iş zamanı öyrəndiklərini mənimsəyə bilər, bu sahədə bilik və bacarıqlar əldə edə bilər. Müəllim isə tələbələrin müstəqil işlərinə keyfiyyətli nəzarət üçün müxtəlif forma, yol və vasitələrdən istifadə etməlidir.

Bir cəhət də var ki, bütövlükdə tələbələrə müstəqil iş üçün bilik, bacarıq və vərdişlərin verilməsi bu və ya digər dərəcədə tədris və təlim işlərinə əsaslanmalıdır. Müasir dövrün bu zəruri tələbinin yerinə yetirilməsi gənclərin müstəqil iş üzrə fəaliyyətə hazırlığının formalasdırılması yolları və vasitələrinin çox zəngin və müxtəlifliyini də şərtləndirir.

Bağır QƏDİMOV,
*Azərbaycan Jurnalistlər Birliyinin və
Teatr Xadimləri İttifaqının üzvü*

Əşrəf HÜMMƏTOV,
"Təhsil problemləri", 16-23 mart 2017

FƏXRİYYƏ QƏDİMBAYLIİNİN FƏRDİ SƏRGİSİ



edib, Fəxriyyə Qədimbəyliyə uğurlar arzulayaraq deyib ki, sərgidə nümayiş etdirilən müxtəlif mövzulu bir-birindən maraqlı əsərləri onun daim yaradıcılıq eşi ilə yaşadığından xəber verir. Qoy onun bugünkü sevinci dünyanın ən böyük ölkələrinin sərgi salonlarında keçirəcəyi sərgilərdən gəlsin.



Sonra Təsviri İncəsənat kafedrasının müdürü, Azərbaycanın Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqı və Teatr Xadimləri İttifaqının üzvü, professor Hüseynqulu Əliyev çıxışında bildirib ki, Fəxriyyə Qədimbəylinin müxtəlif texnikalarda işlənmiş natürmortları onun yaradıcılığının ən böyük səhifəsini təşkil edir. Həcm etibarı ilə böyük olmasalarda bu əsərlər rənglərin yüksək zənginliyi və kolorit vahidliyi ilə nəzərləri oxşayır. Portret janrında yaratmış olduğu sənət müəllimi, Naxçı-

Naxçıvan Dövlət Universitetində İncəsənat fakültəsinin Təsviri İncəsənat müəllimliyi ixtisası üzrə III kurs tələbəsi Fəxriyyə Qədimbəylinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününe və yeni il bayramına həsr olunmuş fərdi sərgisi açılıb. Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov sərgiyə toplaşanları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrik

van Muxtar Respublikasının Əməkdar rəssami, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputati Həbibə Allahverdiyevanın portreti gənc rəssamin ən uğurlu işlərindən biridir. Xüsusi texnika – ağac üzərində yandırma üsulu ilə işlənmiş əsərləri tələbə rəssamin yaradıcılıq uğurları kimi qiymətləndirilə bilər. Hiss olunur ki, gənc rəssam bu texnikanın sırlarınə mükəmməl yiylənlənib.

Dekorativ işlərindən “Buta”, “Quş yuvası”, “Azərbaycan Türkiyə” əsərləri sərgidə nümayiş etdirilən maraqlı əsərlərdəndir. “Azərbaycan Türkiyə” ipək saplarla işlənmiş əsəri Ulu öndər Heydər Əliyevin Bir millət, iki dövlət fikrini xatırladır.

Sonra Fəxriyyə Qədimbəylinin sənət müəllimi, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssami Həbibə Allahverdiyeva çıxışında qeyd edib ki, artıq neçə illərdir ki, Naxçıvan Dövlət Universitetində Təsviri İncəsənat müəllimliyi





sərgi və müsabiqələrdə yaxından iştirakı ilə müəllimlərin rəğbətini qazanıb. Əsasən yaradıcılığında natürmortlara, kompozisyalara üstünlük verir. Kompozisiyalarda qəhrəmanlıq, tarixi hadisələr, azərbaycanlılıq, sülh və türkçülük, ümumiyyətlə, vətənpərvərlik mövzularının daha çox yer alması diqqəti cəlb edir. Yaratdığı əsərlər rəngkarlıq, qrafika və dekorativ tətbiqi sənət sahələrini əhatə edir. Rəngkarlıq sahəsində yağılı boyalarla çəkdiyi “Velosipedli qız”, “Etüdə hazırlanan rəssam qız”, “Xocalı”, “Almalarla Natürmort”, “Narlar” və sairə.

Qrafika sahəsində qara qələm və sulu boyalarla çəkdiyi çoxlu sayıda natürmortlar, kompozisiya və mənzərələrini göstərmək olar. Dekorativ tətbiqi sənət sahəsində toxuma və taxta üzərində həkk edilmiş təsvirləri maraqla qarışınib.

Əməkdar rəssam Həbibə Allahverdiyeva Fəxriyyə Qədimbəyliyə bundan sonraki yaradıcılığında da yeni-yeni uğurlar arzulayıb.

İxtisası fəaliyyət göstərir. Bu ixtisas Təsviri İncəsənət üzrə pedaqoqlar yetişdirə də tələbə məzunlarımız içərisində rəssamların sayı da az deyil. Bu ixtisasa qəbul olan gündən öz əl qabiliyyəti ilə seçilən tələbələrdən biri də Fəxriyyə Qədimbəyliidir. O, hazırda III kurs tələbəsidir. Tələbə olduğu gündən davamiyyəti, dərslərdə, seminarlarda fəallığı ilə, eləcə də Naxçıvan Dövlət Universitetinin ictimai – elmi həyatında,

Sərgi ilə tanış olan Naxçıvanın tanınmış elm və sənət adamları öz arzu və istəklərini bölüşübələr. Azərbaycan Respublikasının Əməkdar rəssamı Telman Abdinov belə deyib:

—Rəssamın müxtəlif üslublu, müxtəlif mövzulu əsərləri tələbə və qonaqlar tərəfindən rəğbətlə qarışınib. Rəssamın böyük həvəslə işlədiyi janrlardan biri də natürmortlardır. Onun natürmortları nəfis və kompozisiya quruluşuna, gərgin kolorit və əşya mühütünün özünəməxsus ifadəsinə görə fərqlənirlər.

Naxçıvan Dövlət Universitetinin Təsviri İncəsənət kafedrasının baş müəllimi Ləman Məmmədova isə bunları söyləyib.

—Rəngkarlıqla yanaşı, Fəxriyyə Qədimbəyli qrafika janrında da maraqlı əsərlər yaradıb. Məişət əşyaları, Çay dəsgahı və s. Onun qrafik sənət dili sadədir, orijinaldır və müəllifin həyat müşahidələrindən doğur. Mən ona yeni-yeni sənət uğurları arzu edirəm.

Biz də, tələbə-rəssam Fəxriyyə Qədimbəyliyə yeni-yeni uğurlar arzulayırıq.

“Təhsil problemləri”, 08-15 yanvar 2018



MÜƏLLİM VƏ JURNALİST ARASDIRMASI



YÜZ YAŞLI MƏKTƏB

Oktyabr ayının 25-də Səbail rayonundakı 162 nömrəli tam orta məktəbin direktoru Sevinc Abbasova ilə səhbət zamanı təhsil ocağının son illərdəki uğurları və ya tarixi ilə bağlı məqalə hazırlamaq fikrində olduğumu bildirdim. O isə məktəbin binasının inşa edilməsi və burada təlim-tərbiyə işlərinin başlanması tarixi ilə məktəbin tarix müəllimi Gülbəniz Abbasovanın araşdırma apardığını və məqaləsini hansısa bir jurnalda verdiyini söylədi. Gülbəniz müəllim ilə əlaqə saxlaşdıq, o, "Məktəbimizin inşa tarixindən" məqaləsini redaksiyamızın elektron ünvanına göndərdi. Bir neçə gün sonra isə məktəbin direktoru Sevinc Abbasovanın qeydləri ilə tanış olduq.

Sevinc Abbasovanın qeydləri:

-162 nömrəli məktəbin binası 1917-ci ildə Bakı mil-yonçusu Murtuza Muxtarov tərəfindən təsərrüfat məqsədi ilə inşa edilmişdir. Ərazidə neft yataqları aşkar edildikdən sonra

mədənlərdə işləyən fəhlələr burada yerləşən birmərtəbəli tikili-lərdən yaşayış yeri kimi istifadə etməyə başlamışlar. Həmin dövr-lərdə M.Muxtarovun Bakı Mü-səlman Qadın Xeyriyyə Cəmiyyətinin sədri olan həyat yoldaşı, osetin əsilli Liza Muxtarova (Tu-qanova) hal-hazırda 162 sayılı məktəbin binası olan tikililərdən



birində 4 sinifdən ibarət qız məktəbi açmışdır. Burada qızlara təhsil verməkla yanaşı, toxumaq, tikiş tikmək və s. öyrədilirdi. Məktəb öz fəaliyyətini sovet dönməmində də davam etdirmişdir. 1936-cı ildən isə həmin binada rus məktəbi fəaliyyətə başlamışdır. Büyük Vətən müharibəsi illərində binadan hərbi hospital kimi istifadə olunmuş, daha sonra 1947-ci ildə təmir edilərək, uyğunlaşdırılmış məktəb binası kimi istifadəyə verilmişdir. (Məktəb o zaman qabaqcıl ümumtəhsil ocaqlarından olub. "Azərbaycan müəllimi" qəzeti 5 iyun 1947-ci il tarixli nömrəsində "Bakı məktəblərində imtahanlar nə göstərir" məqaləsində oxucuların diqqətinə çatdırıb: "Stalin rayonunun 162 nömrəli məktəbində 25 nəfər 7-ci sinif şagirdlərdən 11 nəfəri "5" qiymət almış, bir nəfər də olsa "2" qiymət alan olmamışdır". Ə.H.).

Sovet dönməmində rusdilli məktəb kimi fəaliyyət göstərmiş beynəlmiləl təhsil ocağında, respublikamız müstəqillik qazan-dıqdan sonra Azərbaycan bölməsi də açılmışdır. Həm şagird, həm də müəllim kollektivinin milli mənsubiyyətinin və etnik tərkibinin rəngarəng olduğu bu məktəb multikulturalizm ənənələrinə olduqca sadıqdır.





Təhsil ocağı hazırda vaxtilə burada təhsil almış, Qarabağ mühəribəsində Tərtər rayonunun Qapaklı kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş Etibar Allahverdi oğlu Əliyevin adını daşıyır. Məktəb 650 yerlik əsas korpusdan ibarətdir, 5 günlük və 2 növbəli iş rejimində işləyir. 58 sinif komplekti və 5 məktəbəhəzərlilik qrupunda 1515 nəfər şagird Azərbaycan və rus bölmələrində təhsil alır. 109 nəfərdən ibarət pedaqoji kollektiv üzvlərindən iki nəfər elmlər namizədidir. Məktəbdə xarici dil kimi rus və ingilis dilləri tədris edilir. Müəllim-şagird nisbəti 1:13 nəfərdir. Bir il önce yaradılmış "Kiçik Akademiya" Azərbaycan Milli Elmlər Akademiyasının "Gənc Alim və Mütəxəssislər Şurası"nın dəstəyi ilə şagirdlərin potensial istedadının aşkaralaşdırılması, onların gələcək inkişafının düzgün istiqamətləndirilməsinin təmin edilməsi məqsədi ilə həyata keçirdiyi tədbirlər noticəsində bir sıra uğurlara imza atmışdır. Belə ki, "Kiçik Akademiya"nın üzvü, X sinif şagirdi Zeynəb Sadixova "Sabahın alımları" VI Respublika Olimpiadasında Biologiya fənni üzrə 3-cü yeri qazanaraq bürünc medala layiq görülmüşdür. Digər "Kiçik Akademiya" üzvü Mahirə Əsədzadə I ixtisas qrupu üzrə Dövlət İmtahan Mərkəzinin ke-

çirdiyi qəbul imtahanında 700 bal toplayaraq, respublika üzrə maksimum nəticə göstərən abituriyentlərdən biri olmuşdur. 100 yaşlı bu təhsil ocağı 2017-ci ildə Səbail Rayon İcra Hakimiyəti tərəfindən əsaslı təmir olunaraq, istifadəyə verilmişdir. Belə ki, hal-hazırda məktəbdə zəngin maddi-texniki baza ilə təchiz olunmuş fizika, biologiya, kimya, informatika kabinetləri, "Eko sinif" fəaliyyət göstərir. Gənclərin çağırışaqqədərki hazırlanıq kabinetində isə mini-kazarma yaradılmışdır. 11.09.2017-ci il tarixində ölkə prezidenti İlham Əliyev əsaslı təmirdən sonra məktəbə gelərək, görülən quruculuq işləri ilə yaxından tanış olmuşdur.

Gülbəniz Abbasovanın məqaləsindən:

-Tədqiq etdiyim iş 25 il tarix müəllimi işlədiyim 162 nömrəli tam orta məktəbin inşası ilə bağlıdır. Bir vaxtlar Bakıda Müsəlman Qadın Xeyriyyə Cəmiyyətinə sədrlik edən Liza Muxtarova qadın təhsilinin inkişafına çox çalışmışdır. O, 1917-ci ilin oktyabrında bu ünvanda peşə məktəbi açmışdır. Bir mərtəbəli bu məktəb Bibiheybət dairəsində Badamdara qalxan yoluñ ayricında yerləşirdi, sağ və sol tərəfində bağ evləri, tut, əncir, nar ağacıları və 5 nömrəli rus-tatar məktəbi vardı. Məktəbin yaxınlığında yaşayan yerli qocalardan soruşduq: "Burda nə vaxtdan məktəb tikilib?" Bir nəfər, artıq dünyasını dəyişmiş Sofiyyat Vəliyeva söyləmişdi ki, bu məktəbi və ona aid bir neçə tikilini Murtuza Muxtarov tikdirmişdir. Məktəbdə 4 ümumtəhsil sinfi və 6 peşə bölməsi fəaliyyət göstərmişdir. Hesab, əl işi, biçmə, tikiş üzrə dərslərlə birlikdə türk dili (Azərbaycan dili) keçilirdi. Bir şəklin tarixi bunu sübut edə bilərdi, eger arxiv köçərkən dəcalılardan onu cırmasayırlar. Lyudmila



Pavlovna 50-ci illərdə bu məktəbdə rus ədəbiyyatı müəllim işləyərkən cirilmiş şəkər görə ağlamışdı. Sofiyyat Veliyeva məktəbli kimi cirilmiş şəkli xatırlayır ki, orada yalnız qızların və müəllimlərinin olduğunu görmüşdü. Deyilənə görə, bu məktəbdə qızlar təhsil alırdılar. Liza xanım Muxtarovanın xatirəsini unutmamalı, onun qadınların maariflənməsinə göstərdiyi qayğıını yüksək qiymətləndirməli, 162 nömrəli məktəbin 100 yaşı olduğunu söyləməliyik.

1918-ci il mart soyqırımı zamanı məktəb fəaliyyətini dəyandırmış, 1919-cu ildə isə yenidən bərpa etmişdir. Bakı Sovetinin Xalq Maarif Komissarı N.N.Kolesnikova neft mədənlərinin yaxınlığında olan bu təhsil ocağının milli xüsusiyyətlərini və yerli şəraitini nəzərə almamışdır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Xalq maarif naziri Nəsib bəy Yusifbəyli xalq təhsili üçün böyük işlər görmüşdür.

Sovet imperiyası dövründə məktəb bütövlükdə ermənilərə hədiyyə olunmuşdur. 1926-ci ildə Levon Mirzoyan Azərbaycan rəhbərliyində olduğu dövrə (1926, 21 yanvar – 1929, 11 iyul) Stalin rayonunun Bibiheybət dairəsində erməni müəllimlərə da-ha çox can yandıraraq müsəlmanların haqqını tapdalayırdılar.

Sovet dövründə bu əraziyə asfalt yol salılmışdır. Mən yerli bir təqəüdçüdən – Zeynəb Orucovadan öyrəndim ki, məktəb beynəlmiləl olduğu dövrə müəllimlər sağırdılər mədəni rəftar etməyi, qərəzsiz, vicdanla rus, erməni, yəhudü, tatar, ləzgi, ukrain və azərbaycanlılara xidmət etdiyinin şahididir. O, ümidi arzuladı ki, yeni tamirdən çıxmış bu məktəbin müəllimləri sağırdılər qayğı və köməkliliklərini əsirgəməsinlər.

50-ci illərdə Bakını Moskvaya “birləşdirmək”, beynəlmiləl şəhərdə beynəlmiləl məktəblər açmaq dövrün siyasəti idi. 162 nömrəli məktəb qızlar, 51 nömrəli məktəb isə oğlanlar üçün idi. Elm ocağının keçdiyi böyük yolu işıqlandırmaq, onun yaşıını müəyyən etmək heç də asan iş olmamışdır. 2 əsrin yadi-gari olan məktəbimizin qüdrətinin səhnəməsi hələ azdır. Məktəb təmirə dayanarkən, kitabxananı köçürərkən aydın oldu ki,

ən qocaman kitabı müddət vərəqində 1927-ci ildir. Bizim zaman-zaman əlifbalarımız dəyişmişdir. 1929-cu ildə ərəb əlifbasını latin qrafikası, 1939-cu ilin sonunda latin əlifbasını kiril əlifbası əvəz etmişdir. Ona görə də kitablar fərqlidir. Kitabxananın ən təcrübəli müütəxəssisləri Nəzakət Muradova, Gilə xanım Paşayevanın köməyi ilə mənə məlum oldu ki, 162 nömrəsi ilə ilk kitablar 1927-ci ildə verilmişdir. Səbail rayonu icra başçısı Eldar Əzizovun qayğılaşlı sayısında məktəbimiz əsaslı təmir olunmuşdur. Bu da bir tarixdir.

Jurnalist Əşrəf Hümmətovun araşdırması:

-Bakı Müsəlman Qadın Xeyriyyə Cəmiyyəti 1914-cü il noyabrın 21-də təsis edilib.

Cəmiyyət valideynlərini itirmiş uşaqlara, yoxsul ailələrə və qəçqınlara yardım göstərir, tez-tez müxtəlif tədbirlər keçirir-di. Bu qeyri-hökumət təşkilatının təsisçisi Rəhilə xanım Hacıbababəyova həm də sədrin müavini idi. Sədr Sona xanım Tağıyeva, katib Əminə xanım Ağayeva, xəzinədar isə Pəri xanım Topçubaşova seçilmişdir. Cəmiyyət Birinci dünya müharibəsi (1914-1918) illərində Rusiya əsir düşmüş türk əsgərlərinə də yardım göstərirdi. BMQXC indi Murtuza Muxtarovun adını daşıyan küçədəki “Səadət” sarayında yerləşirdi.

Qeyd edək ki, bu möhtəşəm binanı məşhur Azərbaycan milyonçusu, xeyriyyəçi, Azərbaycan sahibkarlığının və neft sənayesinin görkəmli nümayəndəsi Murtuza Muxtarov tikdirmiştir. O, vladiqafqazlı (Şimali Osetiyanın paytaxtı Vladiqafqaz şəhəri sovet dövründə Orconikidze adını daşıb) tanınmış general Əhməd bəy Tuqanovun qızı Liza ilə evlənmişdi. Avropa səyahətində olarkən Venesiya'daki binaların memarlığı milyonçunu və həyat yoldaşını valeh edib. Bakıya qayıtdıdan sonra Murtuza Muxtarov bir il ərzində (1911-1912) onlara oxşar bir saray-memar İ.K.Ploşkonun layihəsi əsasında fransız qotikası üslubunda yuxarıda qeyd etdiyimiz “Səadət” sarayını ucaldıb. Liza xanım isə həmin binada qızlar üçün pansion açıb.

Murtuza Muxtarov demək olar ki, Bakının bütün xeyriyyə cəmiyyətlərinin fəaliyyətində yaxından iştirak edib, idarə heyətinin üzvü olub, mətbuata, maarifə və mədəniyyətə, incəsənət xadimlərinə daim qayğı ilə yanaşıb. "Səadət" xeyriyyə cəmiyyəti (1907-1917) üçün də məktəb binasını o tıkdirib.

"Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası"nın ikinci cildində (2005) göstərilir ki, Liza xanım Muxtarovanın sədrlik etdiyi Baki Müselləman Qadın Xeyriyyə Cəmiyyəti 1917-ci ilin oktyabr ayında yoxsul qızlar üçün peşə məktəbi də açıb. Gülbəniz müəllimin qeyd etdiyi kimi, peşə məktəbi Murtuza Muxtarovun Bibiheybət dairəsi yaxınlığında inşa etdiriyi birmərtəbəli binada fəaliyyət göstərib. Unutmaq olmaz ki, sahibkarın Sabunçu, Bibiheybət və Suraxanıda mexaniki zavodları və neft mədənləri olub. Onun Bibiheybətdəki qazma avadanlığı zavodu Rusiyada ilk neft avadanlığı müəssisəsi idi.

BMQXC-nin 1917-ci ilin oktyabr ayında açdığı 6 peşə bölməsi və 4 ümumtəhsil sinfi olan məktəb 1918-ci ilin mart soyqırımı zamanı bağlanıb, 1919-cu ilin əvvəlində isə fəaliyyətini bərpa edib. Azərbaycan Xalq Cümhuruyyyəti hökuməti məktəbin səmərəli fəaliyyəti üçün cəmiyyətə 30 min manat vəsait ayırib. Xalq marifi və dini etiqad naziri Nəsib bay Yusifbəylinin təqdimatı ilə 1918-ci il avqustun 28-də hökumət Azərbaycan məktəblərinin milliləşdirilməsi, bütün dərslərin Azərbaycan dilində aparılması haqqında qərar qəbul edib, mühüm tədbirlər həyata keçirib.

Məktəbdə türk dili (Azərbaycan türkcəsi – Ə.H), hesab, əl işi, biçmə, tikmə və digər dərslər keçirilib. Azərbaycan qızların savadlanması və müxtəlif peşələrə yiyələnməsində böyük rol oynayıb. Aprel işğalından sonra cəmiyyət fəaliyyətini tam dayandırib, məktəb isə dövrün tələblərinə uyğun öz fəaliyyətini davam etdirib.

2016-ci il fevralın 1-də məktəbə direktor təyin olunmuş Abbasova Sevinc Kamil qızı qeydlərində bildirir ki, təhsil ocağı yola salmağa hazırlaşdığımız 2017-ci ildə əsaslı təmir

edilib. "Azərbaycan müəllimi" qəzeti də 16 sentyabr tarixli nömrəsində bu barədə yazıb: "Sentyabrın 11-də Səbail rayonunun 20-ci Yaşayış sahəsindəki 162 nömrəli tam orta məktəbin binası yenidənqurmadan sonra istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məktəbin binasında yaradılan şəraitlə tanış olub. Dövlətimizin başçısına təmir və yenidənqurma işləri ilə bağlı məlumat verilib. Bildirilib ki, məktəbin böyük tarixi keçmiş var. Belə ki, təhsil ocağı 1917-ci ildə təsis olunub və həmin ildən bu binada fəaliyyət başlayıb... Təhsil ocağının 41 sinif otağından və müxtəlif fənn kabinetlərindən ibarət üçmərtəbəli binasında yenidənqurma işləri qısa zamanda və müasir standartlara uyğun olaraq yüksək keyfiyyətlə həyata keçirilib. Məktəbdə tədrisin müasir səviyyədə qurulması üçün hər cür şərait yaradılıb.

Prezident məktəbdə yaradılan "Eko sinif" də olub. Belə sınıfların yaradılmasında məqsəd şagirdləri ekoloji cəhətdən maarifləndirmək, onların ətraf mühitin qorunması işində məsuliyyət hislərini artırmaqdan ibarətdir. Təhsil ocağının gənclərin çağırışaqədər hazırlığı kabinetini isə yüksək səviyyədə qurulub, lazımi ləvazimat və stendlərlə təmin olunub, burada mini kəzarma yaradılıb...

Fəaliyyət göstərdiyi illərdə bir sıra uğurlara imza atan bu təhsil ocağının həyatında də geniş abadlıq və quruculuq işləri görülüb".

Dövlətimizin bu qayğısı yüz yaşını qeyd etməyə hazırlaşan məktəbin kollektivinə və şagirdlərinə sanballı bir töhfədir. Məktəbin direktoru Sevinc Abbasovanın bildirdiyinə görə dekabrın üçüncü ongünüyündə yubileylə bağlı möhtəşəm bir tədbir keçirəcəklər. Sizi indidən təbrik edir, işlərinizdə yeni uğurlar diləyirik.

"Təhsil problemləri", 16-23 noyabr 2017

Qeyd: Məktəbin 100 illik yubiley tədbirinin 2018-ci ildə tədris ilinin sonuna dək keçirilməsi nəzərdə tutulub.

TƏDBİRLƏR, TƏDBİRLƏR...



ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 94-CÜ İLDÖNÜMÜ QEYD EDİLDİ



Ümumimilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar may ayının 4-də Bakının Binəqədi rayonunda fəaliyyətini davam etdirən Füzuli rayon 48 nömrəli tam orta məktəbdə tədbir keçirildi.

Qeyd edək ki, məktəbin müəllim və şagirdləri bir neçə gün bundan önce Fəxri Xiyabanda olub, ulu öndər Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarını ziyarət edib, abidənin önünə gül-çiçək dəstələri düzəmkələ hər ikisinin xatirəsini yad ediblər.

Tədbirdə çıxış edən məktəbin direktoru Şərafət Hacıyeva dedi: “Ulu öndər Heydər Əliyev zamanla ölçülüyən bir ömür yaşadı. Bu ömrün arxasında Azərbaycan, Azərbaycana

xidməti, Azərbaycan sivilizasiyası dayanır. Heydər Əliyev şəxsiyyət, siyasi xadim, xalqın qayğısı onun hərəkətverici qüvvəsi olaraq Azərbaycan tarixinə öz adını böyük hərflərlə yazmışdır. Ümummilli Lider müasir Azərbaycanın qurucusudur, Azərbaycan xalqı qarşısında göstərdiyi müstəsnə xidmətlər danılmazdır.

Çox sevindirici haldır ki, ümummilli lider Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycan bu gün əmin əllərdədir. Ulu Öndərin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev onun siyasetini yaşadır və uğurla davam etdirir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar və əldə olunan nəticələr xalqın sabaha olan inamını qat-qat artırır. Onunla ciyin-ciyinə çalışan xanımı, Birinci vitse-prezident Mehriban Əliyevanın da Azərbaycan xalqı üçün gördüyü işlər danılmazdır. Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi ilk toplantısını məcburi köçkünlərin həyat şəraitinin və rifah halının yaxşılaşdırılmasına həsr etməsi biz köçkünlərə göstərdiyi diqqət və qayığının bariz nümunəsidir”.

Azərbaycan dili və ədəbiyyat müəllimi Günel Quliyeva Ulu Öndərin titanik fəaliyyətindən söhbət açdı: “Bu günlərdə dünya azərbaycanlıları görkəmli dövlət xadımı Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünü qeyd edirlər”. “Azərbaycan xalqı xoşbəxt xalqdır ki, ona ictimai-siyasi xadim Heydər Əliyev rəhbərlik edib”. Bu sözlər xarici dövlət başçılarının dilində dəfələrlə səslənib. Bu bir həqiqətdir. Məhz onun səyi nəticəsində Azərbaycan dönməz müstəqilliyə, inkişaf qadəm qoydu. O həyatını doğma xalqına həsr edən, milli dövlətçiliyin əsasını qoyan dahi lider idi. Bu gün müstəqil Azərbaycanımız ulu öndər Heydər Əliyevin əməlləri ilə bəzənib. **Ulu Öndər deyərdi:** “**Gərək nəbzin vətənin nəbzi ilə vursun**”. O, bizə Azərbaycan adlı sabit, hər gün inkişaf edən, dünya birliyində özüne layiqli yer tutan, özünün qurub-yaratdığı bir məmləkət yadigar qoyub getdi. Hər il olduğu kimi bu il də məktəbimizdə Ulu Öndərin ad-

günü ilə bağlı tədbir keçiririk. Məktəbimizdə kiçik Heydərçilər böyükür. Biz bu gün Heydər Əliyev siyasətini uğurla davam etdirən prezident İlham Əliyevin ətrafında six birləşmişik və birlikdə bu siyasəti davam etdiririk”.

Fizika müəllimi Lalə Bədəlova çıxışında vurğuladı: “Hər bir insan ilk növbədə xalqı və vətoni ilə tanımır. Lakin elə nadir insanlar var ki, onlar mənsub olduğu xalqı tanıdır və şohrətləndirir. Belə insanlar seçilmiş şəxsiyyətlər və xüsusi misiyası olan liderlərdir. Ümumməlli liderimiz Heydər Əliyev məhz belə şəxsiyyətlərdəndir. Heydər Əliyev öz rəhbərliyi dövründə təhsili həmişə ön planda tutmuş, müəllimlik peşəsinə ən yüksək qiyməti vermişdir. “Mən müəllimdən yüksək ad tanımıram” kəlamı mənə müəllimlik fəaliyyətimdə həmişə stimul verir.

Bizim əsas borcumuz Heydər Əliyev idealarının inkişafı və Azərbaycan tarixinin şanlı səhifələrinin yazılıması namənə möhtərəm prezidentimiz İlham Əliyevin ətrafında six birləşmək və ona layiqli yardımçı olmaqdır”.

Tədbirdə Heydər Əliyevin təcrüməyi -halını, fəaliyyətini, ölkəmizin inkişafını işıqlandıran slaydlar, Ulu Öndərin xalq şairi Səməd Vurğunun “Azərbaycan” şeirindən söylədiyi bir parçanı və görüntüləri izləyib dinlədilər. Tədbirin bədii hissəsinə X sinif şagirdi Nərgiz Əliyeva aparıldı. Dördüncülər “Ulu bir sərkədə, ulu bir öndər”, VI sinif şagirdləri Ayan, Günel, Həqiqət və Cəmilə “Azərbaycan”, İsmayıł, Tellı, Bəylər, Asımə və başqları Ulu Öndərə həsr edilmiş başqa şeirləri, məktəbə hazırlıq qrupunun uşaqları “Heydər baba olmasayı” şeirini söylədilər. Vətən haqqında mahnilər səsləndirildi.

“Azərbaycanım” mahnisi və “Biz gənc Heydərçilərik” şeiri ilə yekunlaşdırılan, ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə keçirilən tədbirin ərsəyə gətirilməsində daha çox zəhməti olan müəllimlərdən Xədicə Mahmudova və Nurənə Sadıqovanın fəaliyyəti yüksək dəyərləndirildi.

“Təhsil problemləri”, 08-15 may 2017


ANA YURDUM, HƏR DAŞINA ÜZ QOYUM

14 oktyabr 1933-cü il. Bu tarix Xalq şairi Məmməd Arazın doğum günüdür. Bu tarixi gün 14 oktyabr 2017-ci ildə Sabunçu rayonunun Bilgəh qəsəbəsindəki Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbdə yada salındı, Xalq şairinin 84 illiyi yüksək səviyyədə qeyd edildi.

Məktəbin direktoru, Əməkdar müəllim Gülnaz Abdullayeva tədbirə gəlmiş 28 sayılı Sabunçu üçüncü dairə seçki komissiyasının sədri Hacıbala Babayev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, şöbə işçilərindən Ayla və Ülviyə xanım, başçının Bilgəh qəsəbəsi üzrə nümayəndəsi Sadiq İbrahimov, Nardaran qəsəbəsi üzrə nümayəndəsi Hidayət Məhərrəmov, şairin qohumu Namiq Məmmədli və digər qonaqları tədbir iştirakçılarına təqdim etdi.

“Ana yurdum, hər daşına üz qoyum...” videoçarxi izlənildi. Ulu öndər Heydər Əliyevin xalq şairinin yubiley tədbirindəki çıxışından bir parça dinlənildi. Ümumməlli Lider tərəfindən şairin yaradıcılığının layiqincə qiymətləndirilməsi, müəllim və şagirdlərin tədbirdən bir gün öncə Fəxri Xiyabanda Məmməd Arazı yad etməsi videoçarxının izlənilməsi tədbir iştirakçılarını duyğulandırmaqla bərabər onlara xoş təsir bağışladı.

Aparıcı – Uşaq birliliyinin rəhbəri Mehriban Ağayeva tədbirin gedisinin müəyyən məqamlarında Məmməd Arazın həyat və yaradıcılığından söhbət açmaq üçün sözü Azərbaycan dili və müəllimlərindən Nahidə Məmmədova, Məliksima Quliyeva, Səhyəddin Quliyev və Kəmalə Allahverdiyevaya verdi.



Nahidə Məmmədova:

-Məmməd Araz (tam adı: İbrahimov Məmməd İnfil oğlu) – şair, tərcüməçi, publisist, 1957-ci ildən Azərbaycan Yazarlar Birliyinin üzvü, Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi (1979), Əməkdar incəsənət xadimi (1984), Dövlət mükafatı laureati (1988), Azərbaycanın Xalq şairi (1991).



rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin məşğələlərində fəal iştirak edib. Burada bəyənilən "Yanın, işıqlarım" şeiri 1952-ci ildə çap edilib. 1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb, sonra Bakıya köçüb, Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvakkil işləyib. 1959-1961-ci illərdə Moskvada Yazarlar İttifaqı nəzdindəki Ali Ədəbiyyat Kurslarının müdavimi olub. Sonra "Ulduz" jurnalının məsul katibi, "Ədəbiyyat və incəsənət" qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini vəzifəsində çalışıb.

1974-cü ildən ömrünün sonuna kimi "Azərbaycan təbiəti" jurnalının baş redaktoru olub. Uzun müddət Azərbaycan Yazarlar Birliyinin poeziya bölməsinə rəhbərlik edib. Xidmətlərinə görə Azərbaycan Respublikasının "İstiqlal" ordeni (1995), bir medalla və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanları ilə təltif edilib. Hacı Zeynalabdin Tağıyev adına

Məmməd Araz 1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonun Nurs (indi Nursu) kəndində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda "Coğrafiya müəllimliyi" ixtisası üzrə ali təhsil alıb. Tələbəlik illərində institutda yazarı İsmayııl Şıxlının

milli mükafatın laureatıdır (1992). Onun adına "Məmməd Araz" mükafatı təsis edilib (1993).

Məmməd Araz 2004-cü ilin 1 dekabrında Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub. Adının əbədilşdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti iki dəfə Sərəncam imzalayıb. Bakının "Gənclik" metro stansiyası yaxlığında, Atatürk prospekti ilə kəsişən Teymur Əliyev küçəsi indi Məmməd Arazın adını daşıyır.

Mələksima Quliyeva:

-Ədəbiyyat tariximizə poemə ustası Nizami, hökmdarşair Xətai, qəzel ustası Füzuli, realist şair Vəqif həkk olunduğu kimi, vətənpərvər şair dedikdə ən əvvəl Məmməd Araz xatırlanır. O Məmməd Araz ki, taleyiin ağır sınalara mərdliklə dözərək, saysız-hesabsız maneələri inadla dəf edərək yarımla əsrə yaxın Azərbaycan poeziyasında nur saçan ən parlaq ulduzlardan biri olmuşdur. Ölməz şairin Azərbaycan ədəbiyyatına verdiyi töhvələr Azərbaycan ideologiyasına söykənən və ondan qidalanan bir poeziyadır. Bu qayaya söykənən ulu babaları kimi daşlaşan, heykəlləşən, vətənin daşına, çıraqına çevrilən Məmməd Araz da əsl azərbaycanlı idi. Məmməd Araz dühəsi təkcə azərbaycanlılığı ilə məhdudlaşdırıb, Azərbaycan poeziyasını, azərbaycançılığı dünyaya calayıb.



Məmməd Araz ədəbi yaradıcılığı 1952-ci ildə "İnqilab və mədəniyyət" jurnalında dərc olunan "Yanın, işıqlarım" adlı şeirlə başlamışdır. "Vətən torpağı", "Şeirə gətir", "Necə unudum səni", "Mən Araz şairiyəm" – Məmməd İbrahim imzası ilə çap etdirdiyi bu şeirlər hələ ənənəvi məhəbbət, vətən lirikasının tanış nümunələri idi. "Mən də insan oldum", "Əsgər qəbri haqqda ballada", "Atamın kitabı" artıq epik formada, lakin eyni

fəlsəfi-psixoloji səpkidə yazılmış poemalardır. Lirik şeirlərin əhatəliliyi, fəlsəfi miqyası Məmməd Araz poeziyasını oxucuya yaxınlaşdırır, doğmalaşdırın xüsusiyyatlardır. Şairin lirikasında vətən hissi çox qüvvətlidir. “Dağlara qar düşdü”, “Salamat qal”, “Duman ömrü” kimi şeirlərdə Məmməd Araz poeziyasının bu xüsusiyyəti çox dolğun və zəngindir.

Onun poeziyasında kəndin tərənnümüne həsr olunmuş şeirlər çoxdur və bu da təbiidir. Şair o yeri təsvir edir ki, qəlbini doğma və yaxındır:

*Dağlara qar düşdü.. elə qəmginəm.
Dağlara qar düşdü.. bilirəm bu dəm
Anamin qəbri də qar altındadır.
Anamin qəlbini də qar altındadır.*

*Neçə demədiyi əfsanə, nağıl,
Onun sinəsində – qar altındadır.
Neçə oxunmamış bayati, ağı,
Donub sinəsində, qar altındadır.*

Ümumiyyətlə, Azərbaycan, doğma vətənin tarixi, taleyi Məmməd Araz yaradıcılığının baş mövzusudur. O, bir şair olaraq bu mövzu ilə yetkinləşmişdir. bütün qəlbini və düşüncəsi ilə bu mövzuya bağlıdır. Vətən mövzusu onun mənəvi tərcüməyi-halinin ayrılmaz hissəsidir. Azərbaycanın müstəqilliyi, milli varlığımızın təsdiqi bu mövzunun əsas və aparıcı motividir, onun mərkəzi ideyasıdır. Şairin müxtəlif illərdə yazdığı bir çox şeirləri ilə – “Azərbaycan – dünyam mənim”, “Babək qılıncı”, “Qarabağ düzü” və onlarla bu kimi şeirlə bu fikri təsdiq etmək olar. Lakin bu baxımdan onun ən dəyərli əsəri “Ayağa dur, Azərbaycan” şeiriidir. Şair bu gözəl və təsirli şeirini 1992-ci ilin mart ayında, yəni Azərbaycanın müstəqilliyi, azadlığı uğrunda xalqımızın apardığı mübarizənin ən qızığın və həlləndici məqamında yazmış, həm də təkcə öz şəxsi hissələrini

deyil, bütün xalqın keçirdiyi həyəcanları şeirin əsas motivinə çevirə bilməşdir. “Ayağa dur, Azərbaycan” şeiri vətənə müraciət formasında başlanır və müraciət ruhu söz-söz, misra-misra inkişaf edərək yeni hiss və fikirlərlə yüklenir:

*Nə yatmışan, qoca vulkan səninləyəm!
Ayağa dur, Azərbaycan, səninləyəm!*

Əsas cəhət odur ki, Azərbaycana müraciət böyük fikri – vətənin taleyi barədə şairin düşüncə və həyəcanlarını əks etdirir. Bu müraciət vətənin istiqlaliyyəti, imperiya əsarətindən xilası uğrunda mübarizənin həyəcanlarıyla aşılanmış bir müraciət olduğu üçün böyük bir ideyanı ifadə edir, xalqın iradəsinini üzündə cəmləşdirir. Məmməd Araz belə bir hissi oxucuya aşılaya bilir ki, bu çətin məqamda vətənin və məmləkətin taleyi bizim hər birimizin taleyiidir:

*Səndən qeyri biz hər şeyi bölə billik
Səndən qeyri biz hamımız ölü billik.*

Şeirin fikri – bədii əhəmiyyəti onun vətəndaşlıq qayəsinin ülviliyində və ciddiliyindədir. Xalqı öz varlığı uğrunda mübarizəyə qaldırmaq əzmindədir. Şair vətənin oğluna, qızına ayağa qalxmağı ərkələ əmr edir. Əmr edir ki, hər kəs öz içindən qorxaqlığı qovsun, çünki indi çox məsul tarixi məqamdır, xalqın ölüm-dirim məsəlesi həll olunur. Belə məqamda laqeyid, biganə qalmaq olmaz. Bu şeir başdan-başa bu ali fikir və duygularla aşılanmışdır.

Məmməd Araz yaradıcılığında dünya, insan, tale haqqında, insanın bu göy qübbəsi altında vəzifəsi barədə fəlsəfiliyik duyuğu düşüncələri baxımından “Dünya sənin, dünya mənim” şeirinin xüsusi yeri var. Şeirin bədii təsir qüvvəsi dünya haqda fikirlərin poetik aydınlığında və müdrikliyindədir:

*Bir taleyin oyumunda cütlənmiş zərik
Yüz il qoşa atılsaq da, qoşa düşmərik,
Bir zərrənin işığına milyonlar şərik,
Dünya sənin, dünya mənim, dünya heç kimin.*

Gəlimli-gedimli dünya, son ucu ölümlü dünya – bu kəلامı və ovqatı Dədə Qorquddan sonra bu qədər tutarlı şəkildə ifadə edən uğurlu bədii misralara çox az nümunə göstirmək olar. Təadüfi deyil ki, bu şeir Ulu Öndərimizin də çox sevdiyi şeirlərdən idi.



Görəsən, Məmməd Araz poeziyasının gücü, qüdrəti, bənzərsizliyi nədədir? Azərbaycan, onun zəngin tarixi keçmişsi, bu günü, "Araz dərdi", Xalq şairi Məmməd Araz poeziyasının mayasındadır. "Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı" - deyən şair bütün yaradıcılığı boyu, həmin həqiqətə sadiq qalmışdır. Sözə qiymət vermək, onu misra daxilində yerində və fikir elementi kimi işlətməyi bacarmaq Məmməd Araz poeziyasının başlıca xüsusiyyətlərindən biridir. Məmməd Araz Azərbaycan poeziyasının əsl vətənpərvəri kimi mamırlı qayasına çevrildi:

*Mən Arazda şaxələnən çinardım
Ömrüm boyu tufan əydim, su yardım,
Xətainin qılincını suvardım
Məmməd Araz karandaşı göyərdi.*

Məmməd Araz poeziyasının bənzərsizliyi onun xalq həyatına, vətənə, torpağa bağlılığı və gələcəyə inamıdır. Sovetlər dövründə bir məqaləsində "Ermənilər bizə qarşı soyqırımlar aparıb, onlar millətçidir" yazan şairi vəzifədən uzaqlaşdırıldılar, əsməcəyə saldılar, lakin o, əyilmədi, sinmadı:


*Dərd eləmə desəm ki,
Yazı masam, ölüram
Ölə-ölə yazmışam
Yaza-yaza ölüram.*

Dedi və yaza-yaza da öldü. Amma ölümü ilə ölümsüzlüyü qovuşdu. O, bütöv əqidəsi, yurdsevərliyi, fəlsəfi fikirləri, ocağa, yurda bağlılığı ilə haqqı qazanmış, haqqə söykənmişdi.

Bir fakt da odur ki, hələ sağlığında söz ustaları onun şeirlərinə 300-dən artıq nəzirə yazıb. "İstiqlal" ordenli Xalq şairi, Əməkdar mədəniyyət işçisi, Əməkdar incəsənət xadımı, Dövlət mükafatı laureatı olan şairə xalq tərəfindən Nursu kəndində bir sal daşa "Məmməd Araz kürüsü" adı verilərək xatirəsi əbədi-ləşdirilmişdir. Nursuda şairin Ev muzeyi yaradılıb.

Mən sonda böyük Azərbaycançı Səməd Vurğunun Üzeyir Hacıbəyovun ölümü münasibəti ilə yazdığını və artıq aforizmə çəvrilməkdə olan misraları səsləndirmək istərdim:

*Ölüm sevinməsin qoy ömrünü vermir bada,
El qədrini canından daha əziz bilənlər,
Şirin bir xatirətək qalacaqdır dünyada.
Sevərək yaşayanlar, sevilərək ölenlər!*



-Vətənə “ana” deyirik. Bu kəlməyə hər kəs dilinin deyil, qəlbimin, hissiyatının, idrakinin, bir sözlə, varlığının bütün şirinliyini qatır. Həyatda kimse başqa ölkədə yaşaya bilər, kimse özünə yeni dost, yeni həmdəm tapa bilər. Ana isə hamı üçün təkdir, yeganədir və təkliyinə görə də müqəddəsdir.

“Ana” dediyimiz Vətən də belədir. Elə buna görədir ki, müasir ədəbiyyatımızda yeni tipli şeir yaradıcılarından olan Məmməd Arazın poeziyasının mayası vətənpərvərliliklə yoğrulmuşdur.

Şairin fikrincə, Vətənə bütün varlığı ilə bağlı olmayan, ürəyi vətən sevgisi ilə vurmayan insandan ölkə vətəndaşı olmaz. “Azərbaycan – dünyam mənim” şeirində şair vətənə məhəbbətini təsirli bir dillə ifadə edir:

*Azərbaycan qayalarda bitən bir çiçək,
Azərbaycan çiçəklərin içində qaya.
Mənim könlüm bu torpağı vəsf eyləyərək,
Azərbaycan dünyasından baxar dünyaya.*

*Azərbaycan mayası nur, qayası nur ki,
Hər daşından alov dilli ox ola bilər,
“Azərbaycan” deyiləndə ayağa dur ki,
Füzulinin ürəyinə toxuna bilər.*

“Vətən mənə oğul desə” şeirindəki misralar isə öz vətəninin layiqli övladı olmaq istəyən hər bir azərbaycanının ürəyindən gələn sözlərdir:

*Vətən mənə oğul desə, nə dərdim?!
Mamur olub qayasında bitərdim.*

Şair bu iki misrada geniş bir məna ifadə edir. Yəni hər bir insan vətəninə yalnız vətəndaş olmaqla yox, həqiqi övlad olmaqla seçilməlidir. Onda vətən ona oğul deyər və onun dərdi də olmaz.

Məmməd Araz “Araz yadıma düşüb”, “Oxuyan Təbriz”, “Araz üstündə çinar gördüm” şeirləri ikiyə bölünmüş vətənin dəndlərinə, xalqımızın birlik arzularına həsr olunub. Məmməd Araz erməni işgalçılara qarşı mübarizədə də öz şeirləri ilə Vətən oğullarına mənəvi dayaq olmuş, onların qarı düşmənlə ölüm-dirim döyüşlərində qəhrəmanlığından inamla söz aşmışdır. Faciələrimizin səbəbini, ilk növbədə milli birliyin olmamasında görən şair “Qonşu çəpəri” şeirini də vətənpərvərliyə həsr etmişdir. Bu şeirdə Məmməd Araz belə yazar:

*Mən təbrizli, naxçıvanlı, mən gəncəliyəm
Çox görmüşəm hasar üstə ölünləri də.
Mən torpağı bölünməyə öyrəncəliyəm,
Heç qazanan görməmişəm bölnərləri də.*

Bəli, hal-hazırda Vətənimiz – Azərbaycan, hələ də ağır günlərini yaşıyır. Çünki, ana vətənimizin qəlbində Qarabağ dərdi, Qarabağ nisgili ən ağırli yerimizdir. Qarabağ kimi dilbər guşəmiz düşmən tapdağı altında olduğu halda, biz özümüzü heç vaxt bəxtəvər hesab edə bilmərik. Biz əminik ki, tezliklə vətənpərvər oğlanlarımız Qarabağ torpaqlarını azad edəcək və Məmməd Arazın da ruhu şad olacaq.

Kəmalə Allahverdiyəvə:

-Bütün mövzulara toxunan böyük şairimiz M.Araz öz yaradıcılığında təbiət təsvirinə də geniş yer vermişdir. Aşağı siniflərdə ədəbiyyata, şeir oxuyub, yazmağa xüsusi həvəsi vardı: “Yaxşı şeiri bir dəfə oxuyardım – yaddaşımı həkk olurdu. 9-cu



Ana yurdum,
hər daşına
üz qoyum...

sonra milyon illərlə beləcə duran lal-dinməz dağları, dəraləri
gözüm gördü... Ancaq təsir məni ayrı mövzulara da yönəltdi. İlk
dəfə ədəbiyyat müəlliminin rəhbərliyi ilə çıxan məktəb divar
qəzetində baharı vəzsf edən şeirim çap olundu".

Müasir Azərbaycan poeziyasında bir-birinə bənzəyən,
bir-birini yamışlayan və təkrar edən şairlər heç də az deyildir.
Əsl şair isə belə bənzərliliklər arasında özünü itirmir. O, öz üslubunu,
dəsti-xəttini müəyyənləşdirir. Şübhəsiz, M.Araz poeziyası müasir Azərbaycan şeirində əslubi bir hadisədir. Bütün
mövzularda – Vətən, təbiət, insan mövzularında M.Araz özüne-
məxsusdur, heç kimə bənzəmir, heç kimi təkrar etmir.

Təbiət M.Araz poeziyasının əsasını təşkil edir. Şairin ilk
şeirlərində təbiəti müstaqil şəkildə tərənnüm edən şeirlər
üstünlük təşkil edir. Bu tipli şeirlərdə tərənnüm şairin ruhi
həyəcanlarını, təbiətə məhəbbətini tam şəkildə ifadə etmək
qüdrətinə malik deyildir. Məsələn, peyzaj şeirlərində mənzərə
bütöv görünürsə, təsvir olunan təbiət lövhəsi poeziya lövhəsinə
çevrilirsə, həmin lövhədə bədii vasitələr firça işini görürsə, belə
şeirlər təsirli və emosionaldır:

Bir səhər gördüm ki, durulub yatır,
Kəpəzin dibində burulub yatır,
Qovulan ceyran tək yorulub yatır,
Daş atdım, diksinib oyandı Göygöl.

sinifdə dostlarımdan kiminsə
qoltuğunda iri bir kitab gör-
düm. Maraqlandım – S.Vur-
ğunun "İstiqlal tərənəsi" idi.
Alıb baxdim. Ortadan açdım.
Gözümə ilk dəyən "Dəlican
dərəsi" şeiri oldu. Bu misra
məni elə tutdu ki, elə tutdu
ki, "Yenə sonı gördüm dil-
can dərəsi"... Elə bil bundan

Bu sanki bir tablodur. Burada şair Göygölü elə təsvir
etmişdir ki, elə bil şeir oxumursan, Göygölün şəkildə təsvirinə
baxırsan. Burada şair qələmi deyil, sanki rəssam fırçasını işlət-
mişdir.

Bundan başqa, şairin "Uçqun", "Duman", "Qanadlı qay-
lar", "Səhər-səhər", "Mənim Naxçıvanım" şeirlərində də gözəl
təbiət təsvirlərinə rast gəlmək olar.

Cox keçmir ki, M.Arazın şeirlərində təbiət təsvirləri daha
da mükəmməlləşir, təkmilləşir. Bu dövrə şairin "Professor",
"Gülə məktub" və "Şəhərdən keçən təpə" şeirləri meydana
çıxır. Bu şeirlərdə təbiətin gözəlliyi və rəngarəngliyi təbiət
qayıqları və narahatlığı ilə əvəz olunur. Bu giley və narahatlıq
"Bağışla dəniz" şeirində daha qabarlıq görünür:

*Şəninə nə qədər şeir yazmışam,
Sahil qumlarına şüar yazmışam,
Zəhər içirirkən balıqlarına-
Səltənat demişəm buruqlarına.
...Bəs sabah, sabahla necə danışım?
Nə deyək bu günün nəvələrinə?
Deyəkmi: qum yeyin kürü yerinə!*

Bu şeirdəki giley və narahatlıq şairin bəzi şeirlərində
mübarizəyə çevirilir. Təbiətin bənzərsiz gözəli – ceyranın ovuna
qarşı mübarizə "Ovçu, insaf elə keçmə bu düzdən" S.Vurğun
şeirindən sonra daha da güclənməşdi. Bu mübarizəyə M.Araz
"Muğanın şikayəti" şeiri ilə qoşulmuşdur:

*Belə gedərsə ancaq,
Gələn nəsillər sabah
Ceyranı çöldə deyil,
Muzeydə axtaracaq.
Ceyran azalıb,
Yaman azalıb.*

Şair şeirlərində insanları təbiəti qorumağa çağırır. Şairin həyəcanı Xəzər harayına qovuşur. Bir ağacın quruması, bir çayın axarının dayanması da şairi düşündürür, həyəcana gətirir, Müğanda ceyranın azalması şairi qorxudur. Təbiəti qorumaq üçün onu sevmək lazımdır, bu isə ruhda, qanda olmalıdır. Bu fikri M.Araz elmi-texniki tərəqqi inkişaf etdikcə, təbiətə biganə münasibət bəsləndiyi illərdə daha ucadan deyirdi.

Təbiətin hər bir faslı M.Araz poeziyasında öz gözəlliyi və rəngarəngliyi ilə seçilir. Ancaq ilk şeirlərindən fərqli olaraq, fəsil şeirlərində təbiət gözəllikləri nəzərə çarpmır. Təbiətə, onun fəsillərinə insana məxsus həzinlik, kövrəklik duyuguları aşılanır. Məsələn, "Payıznidası" şeirinə fikir verək:

*Sənə də qar yağdı, güvəndiyim dağ!
Sən də öyrəndin, a yaşıł yamac!
Sən niyə dinməzsən, qaragöz bulaq,
Sən niyə kövrəksən, ürəyini aç!*

Burada şair elə bil ki, ən əziz dostları, doğmaları ilə danişır, onlarla dərdləşir. Təbiəti və onun başqa predmetlərini insanılışdırıdıı üçün şair bu obrazlara insanlara məxsus hiss, düşüncə də bəxş edir, təbiət aləmini cəmiyyətdə baş verən hadisələrlə eyniləşdirir. Şairin insana baxışı, münasibəti düşünürűcü, hətta heyratləndiricidir. M.Araz şeirlərində təbiət-insan vəhdəti yaratmışdır. İnsan təbiətin ayrılmaz hissəsidir. Nəhayət, bu fikrin konkret ifadəsi kimi İnsan-Qaya, İnsan-Daş obrazı yaranır. Beləliklə, M.Araz poeziyasında təbiətin insanlaşdırılması, insanın təbiətin bir parçası olması aydınlaşır:

*Fərmanına, təltifinə alqış, ey çoban.
Məmməd-Qaya, Qaya-Məmməd
Xoş gördük sizi.*

Ümumiyyətlə, M.Araz o şairlərdəndir ki, məxsusi olaraq fəlsəfə axtarmır, müdriklik xatırınə söz demir, necə deyərlər,

həyat fəlsəfəsi özü onu axtarır tapır. Fəlsəfə, təbiət, həyat həqiqətləri onun özündə, özü isə bu təbiətdə, həqiqət və məhəbbətdir. S.Vurğun demişkən: "Məhəbbət dediyin təbiətdədir, təbiət özü də məhəbbətdədir".

Bir sözlə, M.Araz təbiətlə dil tapıb danışan, onun daşını, torpağını, çayını, dənizini, dağını, qayasını, gül-çiçeyini canlılaşdırın, dilə gətirib, həsb-hal tutan bir sənətkardır. Sübut üçün bu kiçik parçanı misal gətirmək yerinə düşər:

*Dostlar, nə gözəldir suları qucmaq,
Necə də gözəldir dənizdə uçmaq.
Düzünü etiraf edim ki, dostlar
Verərəm dənizə, mənim nəyim var.
İllərdən-illərə gətirdiyimi,
Bir də ki, əbədi itirdiyimi.
Kaş mənim olardı, o gözəl sular.
Təpələr, meşələr, çöllər, çəmənlər,
Hər şey, təbiətdə gözəl hər nə var...*

Az sözlə çox fikir, dərin bir mətləbi ifadə etmək ümumiyətələ, M.Arazın poeziyasına daha çox xasdır. Mən belə fikirləşirəm ki, şeir sevənlər gah coşqun, gah da həzin axan sənət bulağının göz yaşı kimi dumduru, büllur kimi saf və təravətlı suyundan həmişə nuş edəcəklər.

Şagirdlərdən Zemfira Cəlilova, Səfurə Əliyeva, Şəhla Cəlilova, Günay Quliyeva, Əli Bayramzadə, Səma Abdulqadirova, Nəzrin Məməşzadə, Sevin Əlbəndəyev, Cəfər Qocayev, Ayşənur Uster, Kəklik Şəmmədli, Kənan Hüseynli, Burhan Uster və İranə Ələsgərzadə həm Məmməd Arazın, həm də digər şairlərin müxtəlif mövzularda qələmə aldıqları şeirləri söylədilər. Nurlan Ağazadə, Şirzad Quliyev və Dilarə Abdullazadə (27 nömrəli uşaq musiqi məktəbinin məzunu) mahnılar ifa etdilər. Tədbirə dəvət olunmuş sənət adamlarının ifaları da hamiya xoş təsir bağışladı.



Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müəvini **Rəna Fərəcovə** müəllim və şagirdlərin fəaliyyətini, belə tədbirlərin məktəblərin təlim-tərbiyəsində mühüm əhəmiyyət daşıdığını xüsusi qeyd etdi. Xalq şairi Məmməd Arazın qohumu **Namiq Məmmədli** Gülnaz xanıma, müəllim və şagirdlərə minnətdarlığını ifadə etməklə onlara uğurlar arzuladı. Sonda məktəbin direktoru **Gülnaz Abdullaeva** tədbirin yüksək səviyyədə hazırlanıb reallaşdırılmasında zəhməti olan hər bir kəsdən razi qaldığını söylədi. Onlara təşəkkür etdi, qonaqlara isə zəhmət çəkib tədbirdə iştirak etdiklərinə görə kollektiv adından minnətdarlığını bildirdi.



Fotolar Rasim Əlizadəninindir

**"Təhsil problemləri",
24-31 oktyabr 2017**

DİLİMİZİ ÖYRƏDƏN MÜƏLLİM

*Müəllimlik ağırdır, ancaq pak
və müqəddəs xidmətdir.*

Firudin bəy Köçərli

O kimdir? Gəlin, yaxından tanış olaq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 oktyabr 2010-cu il tarixli sərəncamı ilə Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə "Əməkdar müəllim" fəxri adına layiq görülmüş Quliyeva Aybəniz Nuruş qızı.


Aybəniz Quliyeva 1 noyabr 1957-ci ildə Beyləqan rayonunun Birinci Şahsevən kəndində ziyalı ailəsində dünyaya göz açıb. 1975-ci ildə kənd orta məktəbini, 1980-ci ildə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini bitirib. Dörd il ərzində mükəmməl ali təhsil alıb, "Azərbaycan dili və ədəbiyyatı" müəllimliyi ixtisasına yiyələnib. Pedaqoji fəaliyyətə də 15 avqust 1980-ci ildə vaxtı ilə tam orta təhsil aldığı Gəray Əsədov adına Birinci Şahsevən kənd məktəbində başlayıb. On il ərzində dəfələrlə Fəxri fərmanlara, müxtəlif mükafatlara layiq görülən Aybəniz müəllimin pedaqoji təcrübəsi 1990-1991-ci tədris ilində rayon səviyyəsində geniş yayılıb. 29 avqust 1991-ci ildə Təhsil Nazirliyinin əmri ilə ona "Baş müəllim" adı verilib. 21 dekabr 1994-cü ildə isə "Ali dərəcəli müəllim" statusuna sahib olub.

Birinci Şahsevən kənd məktəbində sadalanan uğurları qazanmış Aybəniz müəllimin "Əmək kitabçası"na ikinci ünvan



2 yanvar 1995-ci ildə yazılıb: Bakı şəhəri, Xəzər rayonu, 181 nömrəli tam orta məktəb. Ali dərəcəli müəllim kimi pedaqoji fəaliyyətini davam etdirərək Açıq Cəmiyyət və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin keçirdiyi müxtəlif seminar və treninglərdə iştirak edib, sertifikatlar alıb. Xəzər Rayon Təhsil Şöbəsinin (keçmiş Əzizbəyov) ştatdankənar metodisti, Təhsil Nazirliyinin respublika fənn olimpiadasında komissiya üzvü, çalışdığı məktəbdə fənn metodbirəşməsinin sədri kimi uğurlu fəaliyyəti özünün layiqli bəhrəsini verib. Aybəniz müəllim 2002-ci ildə Respublika pedaqoji mühazırılardan birinci yeri tutub. Təhsil Nazirliyi onu Respublika pedaqoji mühazırılardan fəal iştirakına, müasir təlim metodlarından istifadə baxımından elminəzəri və praktik əhəmiyyətli mühazırmasına görə 3 may 2002-ci ildə birinci dərəcəli Diplomla təltif edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 oktyabr 2010-cu il tarixli sərəncamı ilə Quliyev Aybəniz Nuruş qızına “Əməkdar müəllim” fəxri adı verilib. Mətbuat səhifələrindəki çıxışlarına görə Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İttifaqı onu “Xalqın nüfuzlu ziyanlısı” adına layiq görüb.



Aybəniz müəllimin “Ədəbiyyat dərslərində şəxs adlarının islubi imkanları” məqaləsi Bakı Qızlar Universitetinin “Elmi cəbərlər” jurnalının 2009-cu ilin 2-ci nömrəsində, “Ədəbiyyat dərslərində toponimik vahidlər” məqaləsi “Onomastika” elminənomastik jurnalının 2009-cu ilin 2-ci nömrəsində çap olunub. ‘Azərbaycan dili’ (Abituriyentlər üçün vəsait) 2011-ci ildə ‘Elm və təhsil’ nəşriyyatında, Tamilla Muradova və Sevinc Rəsulova ilə birlikdə hazırladığı “Təlimi qeyri-Azərbaycan dilində olan ümumtəhsil məktəblərin rus bölməsi üçün Azərbaycan dilindən imla və ifadə mətnləri” (Metodik tövsiyə) 2012-ci ildə “Müəllim” nəşriyyatında işıq üzü görüb. Məleykə Göyçəli isə “XX-XXI əsrin yaradıcı və ziyanlı insanları” kitabında (2014) Aybəniz müəllimin ömür yolunu, pedaqoji fəaliyyətini geniş işıqlandırıb.

Aybəniz müəllimin qızı Əliyeva Lalə Ağamehdli qızı 181 nömrəli məktəbi 2014-cü ildə bitirib. Hazırda Türkiyədə Atatürk Universitetində təhsil alır.

Oktyabr ayının 28-də Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki 181 nömrəli tam orta məktəbdə Əməkdar müəllim Aybəniz Quliyevanın anadan olmasının 60 illiyi münasibəti ilə yubiley tədbiri keçirildi. **Aparıcı məktəb həmkarlar təşkilatının sədri Fatma Zeynalova ilk sözü məktəbin direktoru Nazilə Məmmədovaya verdi.** O dedi:

- Salam, hörmətli yubiley iştirakçıları!

Öziz Aybəniz müəllim, icazə verin sizin adınızdan, öz adımdan və eləcə də bütün 181 nömrəli məktəbin kollektivi adından bu gün məktəbimizə təşrif gətirmiş qonaqları salamlayım. Hörmətli qonaqlar, Aybəniz müəlli-



min 60 illik yubiley tədbirinə xoş gəlmışsiniz. Sizin hər birinizi məktəbimizdə görmək çox xoşdur. Sizə, burada iştirak edən müəllim və şagirdlərə, başqa sözlə desək, bütün Aybəniz-sevərlərə təşəkkür və minnətdarlığımı bildirirəm.

Aybəniz müəllim 181 nömrəli məktəbdə 1995-ci ildən işləyir. Bu məktəbə gələndə o artıq Baş müəllim idi. Yəni elə o zaman adlı-sanlı bir müəllim kimi gəlmişdi. Lakin pedaqoji fəaliyyətinin ən məhsuldar dövrü 181 nömrəli məktəblə bağlıdır. Məhz bu məktəbdə işlədiyi dövrə Aybəniz müəllimin dövri mətbuatda fəal şəkildə məqalələri çap olundu, pedaqoji mühazırılarda ardıcıl çıxışlar etdi. Onun hərtərəfli fəaliyyəti diqqətdən kəndə qalmadı, dəfələrlə mükafatlandırıldı. Nəhayət, müəllim veriləcək ən yüksək ada – “Əməkdar müəllim” adına layiq görüldü.

Aybəniz müəllim əsl müəllimdir. Bu gün o öz müəllimlik taxt-tacında əyləşib. Adının qarşısında müəllim sözünü böyük hərflərlə yazdırı bilən müəllimdir. Əsl insandır. Həmişə hamının xeyrinə, şərinə şərik olmağı bacaran əsl ziyanı, uca bir insandır. Bu gün bu məclisi qurmayıüzümüz əsl səbəbi Aybəniz müəllimə olan hörmətimiz, sonsuz sevgimizdir. Məqsədimiz isə gənc müəllimlərə bir nümunə simvolu göstərməkdir. Yəni hər bir müəllim bilməlidir ki, gözəl bir dövranda, abad bir məkanda, ədalətli, müştəqil bir dövlətdə yaşayıb işləyirik.

Aybəniz müəllimin bu vaxta qədər gənc nəslin təriyəsində göstərdiyi bütün səyləri, çəkdiyi əziyyətləri dövlətimiz layiqinçə dəyərləndirib, qiymətləndirib. Bu bizim üçün də bir stimuldur. Elə yaşayıb, elə işləmək lazımdır ki, hər kəs öz sahəsində yüksək nəticələr əldə edə bilsin. Yüksək nəticə isə heç zaman diqqətdən kəndə qalmır. Eynilə Aybəniz müəllimin zəhməti kimi. Bu gün Aybəniz müəllimin yetirdiyi yüzlərlə şagird artıq müxtəlif sahələrin mütəxəssisləri kimi fəaliyyət göstərən insanlardır. Bax, budur müəllimin qazancı, budur müəllimin xalq üçün, dövlət üçün gördüyü iş. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi, millətin gələcəyi məhz

təhsilə bağlıdır. Nə xoş ki, Azərbaycan təhsilində məhz Aybəniz müəllim kimi müəllimlər var.

Sonra fənn metodbirləşməsinin sədri Sevda müəllim, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Xəzər rayon komitəsinin sədri Həzərxan Əbilov, professor Məmmədəxan Soltanov, 183 nömrəli məktəbin direktoru Rəhilə Abbasova, 181 nömrəli məktəbin sabiq direktoru Fərqanə xanım, 26 nömrəli məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Tamella xanım, 181 nömrəli məktəbin direktor müavini Eldəniz və Elvin müəllim, məktəbin riyaziyyat müəllimi Təranə xanım və başqaları çıxış edərək öz ürək sözlərini, təbriklərini yubliyara ünvanladılar. Onlar Aybəniz müəllimin yüksək insani keyfiyyətlərindən, əsl pedaqoqa xas olan xüsusiyyətlərindən, gənc nəslin təlim-tərbiyəsindəki fədakar zəhmətindən səhbət açıdlar. Yetirmələri, 2003-cü ilin məzunlarından bir qrupu onun həm fənn müəllimi, həm də 7 il ərzində sinif rəhbəri olaraq gördüyü işləri ön plana çəkib, bu gün ali təhsilli mütəxəssislər kimi yüksək məsul vəzifələrdə uğurla çalışmalarında Aybəniz müəllimin verdiyi təlim-tərbiyənin rolunu xüsusi vurguladılar.

Ulu öndər Heydər Əliyev demişdir: “Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır”.



Aybəniz Quliyeva da həyatını fədakarlıqla gənc nəslin təlim-təbiyəsinə həsr edən insanlardan biridir. 38 ildir ki, ana dilimizi sevə-sevə şagirdlərinə öyrədir və sevdirir.

Ədəbiyyatşunas alim, maarifpərvər ziyanı, ictimai xadim, publisist yazıçı, tənqidçi və tərcüməçi Firudin bəy Köçərli demişdir: "Ana südü bədənin mayəsi olduğu kimi, ananın dili də ruhun qidasıdır. Hər kəs öz anasını və Vətənini sevdiyi kimi, ana dilini də sevir". Görkəmli rus pedaqoqu Konstantin Dimitroviç Uşinski təkrar-təkrar deyirdi: "Həyatda məqsəd – insan ləyaqətinin və insan xoşbəxtliyinin ürəyidir".



Çıxışlardan sonra yubliyaran bacısı, Suraxan rayonu, Hövsən qəsəbəsindəki Ələddin Məmmədov adına 76 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Qəndab Quliyeva ailələri adından, tədbirdə iştirak edən, son dərəcə kövrək xarakterə malik sonbeşik, Baki Ali Neft Məktəbinin müəllimi Afət Quliyevanın da əvəzindən Əməkdar müəllim Aybəniz Quliyevanın 60 illik yubileyi tədbirinə toplaşanlara dərin minnətdarlığını bildirdi.



Tədbirdə məktəblilər milli mahnı və rəqslerimizi ifa etdilər. Şirniyyatla zəngin çay süfrəsi arxasında xatirələr bir daha dилə geldi, ötən illər yada salındı, görülmüş və görüləcək işlərdən söhbət açıldı, Aybəniz müəllim bir daha təbrik edildi, ona sağlam ömür, işində uğurlar arzulandı.

"Təhsil problemləri", 08-15 noyabr 2017

55 NÖMRƏLİ MƏKTƏBDƏ M.P.VAQİFİN 300 İLLİK YUBİLEYİ QEYD OLUNDU

“Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 12 yanvar 2017-ci ildə sərəncam imzalayıb. Sərəncamda deyilir: “2017-ci ildə böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi tamam olur. Adının UNESCO-nun “2016-2017-ci illər üçün görkəmli şaxslərin və əlamətdar hadisələrin yubileyləri programı”na daxil edilməsi Azərbaycanın çoxəsrlik zəngin ədəbiyyatı tarihində silinməz izlər qoymuş qüdrətli söz ustasının yaradıcılığındaki humanist dəyərlərə verilən yüksək qiymətin təzahürüdür.

Molla Pənah Vaqifin öz ənənələri ilə seçilən ədəbi məktəb yaratmış olməz sənətkardır. O, əhəmiyyətini əsrlərdən bəri qoruyub saxlayan bənzərsiz poeziya nümunələri meydana gətirməklə milli ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan vermişdir”.



M.A.Dadaşzadə “Molla Pənah Vaqif (həyat və yaradıcılığı)” monoqrafiyasında yazır: “Molla Pənah Vaqifin bizə gəlib çatan əsərləri bir o qədər də çox deyildir. Şairin faciəli ölümü (Şuşa, 1797-ci il. Ə.H.) zamanı onun əlyazmaları qismən məhv olmuş, qismən də itib-batmışdır. Lakin onlarca şeir həvəskarı şairin əsərlərini toplamış, hafızədə saxlamış və yazıya köçürübüshür”. Y.V.Çəmənzəminlinin “Qan içinde” romanı, Səməd Vurğunun “Vaqif” pyesi, R.Mustafayevin “Vaqif” operası şairə həsr edilmişdir.

Şairin yaradıcılığı ölkəmizlə yanaşı, bir sıra turkdilli dövlətlərdə də tədqiq edilir. 2017-ci il TÜRKSOY tərəfindən “Molla Pənah Vaqif ili” elan edilib.

M.P.Vaqif 1717-ci ildə Qazax mahalında Salahlı kəndində anadan olub. Mədrəsədə təhsil alıb, fars və ərəb dillərini öyrənib. Sonralar Qarabağ köçüb, Şuşada məktəbdarlıq edib. 1769-cu ildə Qarabağ hakimi İbrahim xanın sarayına dəvət edilib, burada eşikağası (təsərrüfat məmuru), sonra baş vəzir olub. Firudin bəy Köçərli yazır ki, İbrahim xan şairin istedadına şəxəsnə inanıb, onu özüne yaxınlaşdırıb, əvvəlcə eşikağası vəzifəsinə təyin edib. Azərbaycan tarixinə siyasi xadim kimi daxil

olan M.P.Vaqif hər zaman taleyüklü məsələlərin həllində müdriklik və uzaqgörənlilik göstərib.

Ölməz şair M.P.Vaqif klassik Şərq şeirini dərinən bilib, qəzəl, müxəmməs və s. formalarda əsərlər yazıb. Lakin o, şifa-hi xalq ədəbiyyatı, aşiq şeiri ilə daha çox bağlı olub və təcnis, xüsusən qoşmaları ilə milli poeziyamızı zənginləşdirib. “Bir gözəl ki, şirin ola binadan”, “Sərasər bir yerə yiğilsa xublar”, “Açıqbaşa əger olsa bir dilbər”, “Bulut zülfülfü, ay qabaqlı gözəlin”, “Bir zaman havada qanad saxlayın”, “Kür qırığının əcəb seyrəngahı var”, “Sevdiyim, ləblərin yaquta bənzər”, “Bayram oldu heç bilmirəm neyləyim” və digər qoşmaları M.P.Vaqif lirikasının ən yaxşı nümunələridir.

1982-ci il yanvar ayının 14-də ulu öndər Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə Şuşa şəhərində Azərbaycan ədəbiyyatı tarixində qüdrətli söz ustası kimi tanınan M.P.Vaqifin məzarı üstündə əzəmətli məqbərəsinin açılışı olub. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu ənənəni layiqincə davam etdirərək dahi şairin 300 illik yubleyinin keçirilməsi ilə əlaqədər sərəncam verib. Bu Sərəncamın icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil naziri Mikayıl Cabbarov 7 aprel 2017-ci ildə əmr imzalayıb. Hazırda elm, təhsil müəssisələrində yubiley tədbirləri keçirilir. Elə yuxarıda qeyd etdiklərimiz də yubiley münasibəti ilə keçirilən görüş, yığıncaq və müxtəlif formatlı tədbirlərdən, o cümlədən **paytaxtimızın Xətai rayonundakı 55 nömrəli tam orta məktəbdə** gerçəkləşdirilmiş tədbirdən qaynaqlanır. 55 nömrəli tam orta məktəbdə keçirilmiş yubiley tədbirində görkəmli sənətkar M.P.Vaqifin yaradıcılığından geniş söhbət açılıb. Şairin sözü, sənəti haqqında bir-birindən maraqlı fikirlər səsləndirilib. Qoşmaları, qəzəlləri və digər janrlarda ustalıqla qələmə aldığı əsərlərini şagirdlər məharətlə söyləyiblər. Aşiq Pəri məclisinin üzvləri sazlı-sözlü nəğmələri ilə şairi yad edib, ölməz şairin yaradıcılığını bir daha canlandırıblar. Onların hər bir çıxışı

tədbirə yeni bir abu-hava qatib, müəllim və şagirdlərdə xoş duyğular oyadıb.


Yubiley tədbirinin yüksək səviyyədə hazırlanıb reallaşdırılmasında fənn metodbirləşməsinin sədri Telnaz Teymurova və digər ədəbiyyat müəllimləri böyük əmək sərf ediblər. Məktəbin direktoru Sevinc Tahirova qonaqlara, müəllim və şagirdlərə, ümumən tədbirdə iştirak və çıxış edənlər təşəkkür və minnətdarlığını bildirib.



Xətai rayonundakı 55 nömrəli məktəbdə dahi Azərbaycan şairi M.P.Vaqifin anadan olmamasının 300 illik yubileyinə həsr edilmiş zəngin məlumatlı ədəbi-bədii tədbir iştirakçılarında şairin yaradıcılığını dərinən öyrənməyə böyük həvəs və maraqlı oydıb.

“Təhsil problemləri”, 08-15 may 2017

DƏDƏ ŞƏMŞİRİN YUBİLEYİ QEYD OLUNDU



Təhsil naziri Mikayıl Cabbarovun Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalşdırılması ilə bağlı 16 dekabr 2014-cü il tarixli əmrinə əsasən Nərimanov rayonunda yerləşən Rafiq Nəsrəddinov adına 39 nömrəli tam orta məktəbdə ustad sənətkar Aşıq Şəmşirin anadan olmasının 124 illik yubileyinə həsr olunmuş "Şəmşir ocağı" adlı teatr-kompozisiya keçirildi. Tədbir Dövlət himninin səsləndirilməsi ilə başladı. Sonra söz məktəbin direktoru Tahirə xanım Şükürovaya verildi. Tahirə xanım gələn qonaqları salamlayıb, Aşıq Ələsgər, Qurbani və Abbas Tufarqanlı kimi böyük sənətkarların davamçısı Dədə Şəmşirin keçdiyi həyat yolundan geniş məlumat verdi. O, çıxışında bunları qeyd etdi: "Aşıq sənəti, ozan sənəti bizim xalqın ən qədim mənəvi dəyərlərindəndir. Türk toponimində "dədə" sözü "ən böyük" deməkdir. Baxmayaraq ki, bizim çox böyük aşıqlarımız olubdur, ancaq dədə adına Dədə Qorquddan, Dədə Ələsgərdən sonra layiq olan Dədə Şəmşir olmuşdur. Təkcə bu söz Aşıq Şəmşirin necə böyük bir ustad

olduğundan xəbər verir. Ümid edirik ki, Ali Baş Komandanımız İlham Əliyevin başçılığı altında Dədə Şəmşirin növbəti yubileyini Kəlbəcər torpağında qeyd edəcəyik. Biz inanırıq ki, o gün uzaqda deyil".



Sonra söz şagirdlərə verildi. Simvolik ana obrazını yaranan Dilarə müəllim "övladları", yəni 7-ci və 10-cu sinif şagirdləri ilə birgə Aşıq Şəmşirin böyük boy-a-başa şatlığı, mənfur düşmən tapdağı altındaki Kəlbəcər torpağı, Ağdaban faciası haqqında danışıb, Dədə Şəmşirin həyat yolu haqqında geniş məlumat verdilər. Onun həyat yoldaşı Güllü anaya olan sevgi və münasibətinin bugünkü gənclər üçün örnek olduğundan danışdılar. Şagirdlər həmçinin qeyd etdilər ki, ümummilli lider Heydər Əliyev siyasətinin layiqli davamçısı, ölkə prezidenti İlham Əliyev də qədim aşiq sənətinin yaşadılması, qorunması, nəsildən-nəslə çatdırılması üçün hər şey etmişdir. Vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə aşiq sənəti UNESCO tərəfindən tanınmış və dönyanın layiqli irsi hesab edilmişdir. Aşıq sənəti və bu sənəti yaşıdan insanlar daim xalqımız və dövlətimiz tərəfindən əziz tutulmuşdur. Onlara hər

zaman büyük diqqət göstərilmiş, yaradıcılıqları dəyərləndirilmişdir.




Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, "teatr-kompozisiya"nın ssenari müəllifi, ana obrazının ifaçısı Dilarə Nəsraddin qızı Cəfərova yuxarıda qeyd etdiyimiz kimi, öz övladlarını ətrafına toplayıb Aşıq Şəmşirin həyat və yaradıcılığından geniş və ətraflı səhbət açdı. Aşığın şeirlərini 6-ci, 7-ci, 8-ci və 9-cu sinif şagirdləri məharətlə söylədilər. Ananın övladları ilə deyişməsi, həmçinin "Səməd Vurğunla Aşıq Şəmşirin deyişmə"si səhnəsi tamaşaçıların qəlbini oxşadı. Tədbirdə "Qarabağ" və "İgidlər" rəqsleri, sözləri Aşıq Şəmşirə aid olan "Bağışla, Allah" mahnısının rəqsi, "Mənim prezidentim" fləşmobu böyük alqışlarla qarşılandı. "Qarabağ" rəqsinə Vüsalə Süleymanlı, Aydan Əsgəri, Günel Bədəlova, Aydan Həsənova və Püstəxanım Qasımlı çox gözəl ifa etdilər. Ərəstun Kərimov, Rəşid Məmmədov və Tamaşa Mehdiyeva "İgidlər" rəqsinə tamaşaçılara əsl rəqqaslar kimi çatdırıldılar.

"Mənim prezidentim" fləşmobunda Ərəstun Kərimov, Hüseyn Hüseynov, Aynur Seyidova, Səbinə Xosrovova, İbrahim Əsgəri, Rəşid Məmmədov və Tamaşa Mehdiyeva əsgər

paltarında rəqs etdilər. Aşıq Şəmşirin yaradıcılığından, ömrü yolundan tamaşaçılara Murad Ağayev, Elmira Alışzadə, Bəhram Əlizadə, Arif İbrahimli, Vüqar Quliyev, Tural Məmmədcəfərov, Hərdəm Rəcəbova, Aydan Rəsulzadə, Nihad Səfiyev, Fuad Vəlizadə və Rəcəb Hüseynov ətraflı səhbət açdılar. Fəzilə Əhmədova, Nərmin Tarverdiyeva, Gülər Quliyeva, Ləman Tarverdiyeva, Səlbi İsmayılova, Xədicə Şirin, Samir Salayev, Bəhram Rəhimli və digər şagirdlərin çıxışları könüllü oxşadı və alqışlarla qarşılandı. Şagirdlər sonda Azərbaycan bayrağını başları üzərinə qaldıraraq dedilər: "Qaçqın və məcburi köçkünlərimiz yurd-yuvalarına qayıdacaq, Qarabağda, Şuşada, Kəlbəcərdə, eləcə də Dədə Şəmşirin uyduğu torpaqda – Ağdabanda Azərbaycan bayraqı vüqarla dalgalanacaq. Belə tədbirlər Kəlbəcərdə – Dədə Şəmşirin ömrü sürüb uyuduğu yurdda keçiriləcəkdir. Məhz o zaman Dədə Şəmşirin müqəddəs ruhu rahatlıq tapacaq və şəhidlərimizin qisası düşməndən layiqincə alınacaqdır".





Tədbirin sonunda söz gələn qonaqlara verildi. Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Ümumi təhsil sektorunun müdürü Lamiyə Şərəfxanova çıxış edərək, məharətlə aşiq sənətinin bütün incəliklərindən danışan şagirdlərə təşəkkürünü bildirdi. Sözünün sonunda Lamiyə xanım şagirdləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkil etdiyi milli-mənəvi mədəniyyətimizi özündə əks etdirən tədbirlərdə iştirak etməyə dəvət etdi. Sonra söz Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirova verildi. Həbib müəllim də Şəmşir ocağının istisnə yiğişanlara öz ürək sözlərini söylədi və məktəbin direktoru Tahirə xanıma “Dövlətçiliyimizin, təhsilimizin, mədəniyyətimizin və milli-mənəvi dəyərlərimizin qorunmasına və təbliğindəki dəyərli xidmətlərinə görə” Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyinin “Təşəkkürname”sini təqdim etdi. Tədbirdə Əməkdar jurnalist, şair-publisist, filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat” qəzetiñin baş redaktor müavini Adil Cəmil, Azərbaycan Dövlət Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini, Yeni Azərbaycan Partiyası ilk partiya təşkilatının sədri Xeyrulla Hümbətov, “Təhsil problemləri” qəzetiñin şöbə müdürü Əşrəf Hümmətov, “Milli xəbər”

internet televiziyanın rəhbəri Zamin Zeynal, “Dünya” qəzetiñin baş redaktor müavini Füzuli Ramazanoğlu, “Həftə içi” qəzetiñin müxbiri Qələndər Xaçınçaylı, həkim-bəstəkar Nəvvab Sadıqov və başqa qonaqlar iştirak edirdilər. Çıxış edənlər Dədə Şəmşirdən səhbat açmaqla bərabər, dərin məzmunlu “Şəmşir ocağı” adlı teatr-kompozisiyanın yüksək səviyyədə reallaşdırılmasına görə məktəbin rəhbərliyinə, müəllim və şagirdlərə öz təşəkkür və minnətdarlıqlarını bildirdilər.

* * *

Aşıq Şəmşir (Şəmşir Qurban oğlu Qocayev) Kəlbəcərin Dəmirçidam kəndində görkəmli el sənətkarı, şair Qurbanın ailəsində dünyaya gəlib. Ağdabanlı Qurban Aşıq Ələsgərin müasiri və yaxın dostu olub. Sənətkar ailəsində doğulan Şəmşir yeniyetmə, gənclik illərindən tanınır, yaradıcılığı Azərbaycana səs salır.

Dədə Şəmşirin ilk kitabı – “Şeirlər” 1959-cu ildə nəşr edilib. Sonralar “Seçilmiş əsərləri”, “Qoşmalar”, “Dağ havası”, “Öyüdlər” və digər kitabları çapdan çıxıb. “Aşıq ürəkli şair, şair ürəkli Aşıq Şəmşir” (Osman Sarıvəlli, 1973), “Saxla izimi, dünya” (Məmməd Aslan, 1989), “Dədə Şəmşir yaddaşlarda” (Qənbər Şəmşiroğlu, 2000) kitabları Aşıq Şəmşirin həyat və yaradıcılığına həsr olunub. Məmməd Arif, Həmid Arashlı, Səməd Vurğun, İlyas Tapdıq, Sabir Rüstəmxanlı, Flora Xəlilzadə və bir çox tanınmış şəxsiyyətlər müxtalif vaxtlarda dövri mətbuatda Dədə Şəmşirin sənət dünyasından, şeirlərinin poetik vüsətindən ətraflı bəhs ediblər. Aşıq Şəmşir dərs aldığı ustadlarının varisi və ləyaqətli davamçısı olub. Onun qoşmaları, gəraylı və müxəmməsləri, təcnisləri, müxtalif bağlamaları öz məzmununa, bədii keyfiyyətinə görə son dərəcə müasir və tərəvətlidir. Aşıq Şəmşir sanki köhnə dünya ilə yeni dünya arasında bir körpü idi. Hələ Sovet dövründə ona Azərbaycanın “Əməkdar incəsənət xadimi” fəxri adı verilmişdir. Aşıq Şəmşir

klassik aşiq poeziyası ilə müasir şeirimizi qovuşduraraq, klassik nümunələr yaradıb....

Məzmunlu yaradıcılığı ilə saz, söz tariximizi daha da zənginləşdirən, dəyərləndirən Aşıq Şəmşirin 2003-cü ildə 110 illik yubileyi dövlət səviyyəsində qeyd olundu. Ümmümmilli lider Heydər Əliyev Aşıq Şəmşir irlsinə böyük qiymət verərək, onun ədəbi-bədii irlsinə olan münasibətini belə açıqladı: "Şifahi xalq mədəniyyətimizin dərin bilicisi, mahir dastan ifaçısı kimi tanınan söz ustasının bədii yaradıcılığında Azərbaycan təbiətinin gözəllikləri, vətən sevgisi, torpağa bağlılıq başlıca motivlərdir" (Flora Xəlilzadə. "Mədəniyyət" qəzeti, 18 iyun 2010-cu il).

Şair Şəmşir Qurban oğlu Qocayev 1973-cü ildə ədəbiyyat sahəsindəki xidmətlərinə görə və anadan olmasının 80 illiyi ilə əlaqədar olaraq Azərbaycan SSR-nin "Əməkdar incəsənət xadimi" adına layiq görülüb və SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə "Şərəf nişanı" ordeni ilə təltif edilib. Aşıq Şəmşir 1980-ci ildə 87 yaşında dünyasını dəyişib.

"Təhsil problemləri", 01-07 aprel 2017

VİKTOR HÜQONUN 215 İLLİYİ QEYD EDİLDİ

31 may 2017-ci il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsi Mürad Hacıyev adına 116 nömrəli tam orta məktəbdə fransız-ingilis dili müəllimi Məhsəti Əlibəyovanın dünya şöhrəti, dahi fransız yazıçısı, şair, siyasi xadim Viktor Hüqonun 215 illiyinə həsr etdiyi "Azadlıq gələndə mən dönəcəyəm" adlı ədəbi-bədii kompozisiyası oldu.

Tədbirdə Fransa səfirliliyinin nümayəndəsi, fransız dili kurslarının direktoru, Azərbaycanda fransız dilinin yayılması üzrə məsul şəxs Ulfət İbrahim, Xətai Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdürü Pənah İmanov, şöbənin baş məsləhətçi Aytən Sadıqova, Azərbaycan Dillər Universitetindən filologiya elmləri doktoru, professor, Viktor Hüqo yaradıcılığının əvəzsiz tədqiqatçısı Əsgər Zeynalov, Tərcümə fakültəsinin baş müəllimi Mətanət Əhmədova, Bakı Dövlət Universiteti humanitar fakültələr üzrə ingilis dili kafedrasının müəllimi Nəsrin Əlibəyli, Suraxanı rayonu, N.Rəfiyev adına 104 nömrəli tam orta məktəbin ingilis dili müəllimi, Əməkdar müəllim, filologiya üzrə fəlsəfə doktoru Sevda Şəkərova və digər qonaqlar iştirak edirdilər.

Azərbaycanın və Fransanın dövlət himnləri səsləndirilən tədbir fransız və ingilis dilində aparıldı, Viktor Hüqonun həyat və yaradıcılığından geniş bəhs olundu, şeirləri fransız, ingilis və Azərbaycan dilində ifa edildi və səsləndirildi. Ekranda Viktor Hüqo ilə bağlı görüntülər, "Azadlıq gələndə mən dönə-



cəyəm” və onun aforizmləri izlənildi. Şagirdlər rəqs nömrələri ilə çıxış etdilər. Viktor Hüqonun şəxsi kədəri – qızı Leopoldinanın ölümüնə həsr olunmuş şeirləri, “Notr Dame de Paris” əsərindən parçalar, “Esmeralda” mahnısı, Müslüm Moqamayevin əvəzsiz ifası – “Azərbaycan” mahnısı, fransız dilində “La Paix sur Terre” (“Yer kürəsinə sülh”), “Mille Collombes” (“Min gəyərçin”) mahniları, “Alovun rəqsi”, Fikrət Əmirovun əsərləri və digər müsiqi nömrələri dinlənildi.

Arada professor Əsgər Zeynalov yazıçının həyat və yaradılığından, əsərlərinin müxtəlif dillərə tərcüməsindən, özünün Viktor Hüqoya həsr etdiyi fransız, ingilis, alman və digər dillərdə nəşr olunmuş kitablarından, ayrı-ayrı ölkələrdə keçirilmiş tədbirlərdən söhbət açdı.

Viktor Hüqonun şeirlərdən həm fransız, həm də Azərbaycan dilində parçalar söylədi. Hüqonun qızı Leopoldinanın facieli ölümündən bəhs etdi: “1843-cü il sentyabrın 4-də Leopoldina altı ay önce ailə qurduğu Şarl ilə Sena çayında qayıqla gəzintiyə çıxır. Külək əsir, qayığı çevirir. Gənc ər-arvad Sena çayında boğulurlar. Təbii ki, bu faciə Hüqonu sarsıdır. Dostu Balzak yazdı ki, Hüqo birdən-birə 10 il qocaldı. O, uzun illər, əsasən sentyabrın 4-ü günü qızının ölümünə şeirlər həsr edir:

*O on yaşındaydı, mən isə otuz,
Olmuşdum onunçün hüdudsuz aləm.
Gövdəli, yamyəşil ağac altda qız,
Ətirli çəmənə bənzədi o dəm.*

*Yanıma gələndə sevincək idi,
Səmimi fikirlə mehriban mələk.
O günlər necə də ehmalca keçdi,
Həm bir xəyal kimi, həm də ki kövrək”.*

Ssenarini müəllif Məhsəti Əlibəyova sonda Kozettanın gəlməsi, şagirdləri 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi

Günü münasibəti ilə təbrik etməsi və qonaqlara tədbirdə iştirak etdiklərinə görə minnətdarlıq etməsi ilə bitirdi.

Tədbirin sonunda qonaqlar öz fikirlərini söylədilər. Məhsəti Əlibəyova tədbirin yüksək səviyyədə həyata keçirilməsi üçün yaradılan şəraitə, göstərdiyi diqqət və qayğıya görə **məktəbin direktoru Gülnaz xanım Kərimovaya minnətdarlığını bildirdi**. Eyni zamanda tədbirdə yaxından iştirak edən məktəbin psixoloqu Gülnarə xanıma, ingilis dili müəllimi Leyla xanıma, İngilis dili kafedrasının müəllimlərinə, ümumiyyətdə müəllim kollektivinə, qonaqlara, ən başlıcası isə “açılan sabahların günəş” adlandırdığı şagirdlərinə uğurlu çıxışlarına görə “çox sağ olun” dedi. Yekun olaraq məktəbin direktoru Gülnaz Kərimova tədbir iştirakçılara öz minnətdarlığını və təşəkkürünü bildirdi.



Viktor Hüqo

Viktor Hüqo 26 fevral 1802-ci ildə Fransanın Bezanson şəhərində Napoleon ordusunun batalyon komandiri Leopold Sijisberin ailəsində dünyaya gəlib. Atası yaxın dostu general Viktor Laqorinin şərəfinə oğluna onun adını verib. Viktor çox gənc yaşlarında, hələ liseydə oxuyarkən – 1817-ci ildə bədii yaradıcılığa şeirlə başlayıb. Bir il sonra “Büq Jarqal” povestini yazıb. 1822-ci ildə “Mədhiyyələr və müxtəlif şeirlər” adlı ilk şeirlər kitabı çap olunub.

Professor Əsgər Zeynalov qeyd edir ki, Hüqo yaradıcılığını tədqiq edənlər onu əsasən 3 mərhələyə ayıırlar. Birinci mərhələsində, səyahətlərdə olduğu 1850-ci ilə qədərki dövründə Hüqo “Odalar”, “Balladalar”, “Şərq motivləri”, “Payız yarpaqları”, “Şüalar və kölgələr” şeir kitabları ilə yanaşı, “Kromvel”, “Hernani”, “Şahzadə əylənir”, “Paris Notr-Dam kilsəsi”, “Edama məhkumun son günləri” və digər dram və poemalarını qələmə alır.

Hüqo yaradıcılığının ikinci dövründə, yəni 1850-1870-ci illərdə (sürgün dövründə) “Tamaşaçılar”, “Qərinələr əfsanəsi”, “Küçələr və meşələr” şeir kitabları və “Mentana” poeması çap olunur. “Səfillər”, “Gülən adam”, “Dəniz zəhmətkeşləri” əsərləri də həmin illərin məhsuludur. Professor Əsgər Zeynalov yazır ki, Hüqonun bu dövrdə yaratdığı ən böyük əsər “Səfillər” (1862) romanıdır. Dahi rus ədibi Tolstoy “Səfillər”i “fransız ədəbiyyatının ən böyük romanı” adlandırb. Viktor Hüqo bu romanında xeyli aforizmlər yaradıb: “Dərdli adamlar yol get-



dikləri zaman heç vaxt geriyə baxmırlar, çünki onlar öz qara talelərinin dalınca göldiklərini çox gözəl bilirlər; O, türk kimi qüvvətlidir; İki bədbəxtlik birləşib bir xoşbəxtlik əmələ gətirir”...

Bu dövrə Hüqo qızları və anası ilə vidalaşmalı olur. 1850-ci ildə böyük dostu Balzakı itirir. Fransa Akademiyasına seçkilərdə üç dəfə məglubiyyətlə üzləşir və dördüncü dəfəki seçkidə Akademiyaya üzv seçilir.

Hüqo yaradıcılığının üçüncü dövrü 1870-1885-ci illəri əhatə edir. 1870-ci ildə Fransa-Prussiya müharibəsində Fransa ərazisinin bir hissəsini itirir. Hüqonun vətənpərvər səsi ucalır, bütün Fransanı bürüyür. Bir neçə şeirlər kitabı nəşr edilir. “Doxsan üçüncü il” romanını da bu dövrdə yazar. 1871-ci ildə Hüqo Parisdən Milli Məclisə deputat seçilir.

Viktor Hüqo 1885-ci il mayın 22-də 83 yaşında vəfat edib. Vətənpərvər sənətkarın ölümü ilə əlaqədar ölkədə matəm elan olunub. O zaman “Kəşkül” qəzeti 24-cü nömrəsində dahi sənətkarın şeirlərindən tərcümə dərc etməklə yaradıcılığını yüksək qiymətləndirib, haqqında nekroloq verib.

Professor Əsgər Zeynalov: “Hüqonu səciyyələndirən cəhətlər çoxdur. Onlardan birini xüsusi qeyd etmək lazım gəlir: dostluğa sadıqlik. O, dostları haqqında söz ehtiyatına heç bir qənaət etmədən o qədər ağızdolusu, o qədər ürəkla və sədaqətlə danışır ki, bu cəhət az-az böyük adamlara məxsusdur. Məsələn, Balzak haqqında yazmışdı: “Cənab De Balzak dahlər arasında ən birincisi, seçilənlər arasında ən yaxşısı idi”. Düma haqqında belə deyirdi: “Onun ağlı qədər ürəyi də böyük idi”. Jorj Sandın ölümü münasibətlə yazırı: “Haribaldinin möcüzələr törətdiyi bir dövrdə o, şah əsərlər yaradırdı... İndi bu qədər adamin Fransanı şərəfsizləndirdikləri bir zamanda, vətəni ucaldan insanlara daha böyük ehtiyac vardır”...

Hüqonu öz vətənində “fransız ədəbiyyatının milyarderi” adlandırırlar. Bu “milyarder”in bir çox əsərləri Azərbaycan dilinə tərcümə olunmuşdur”.

Viktor Hüqonun “Səfillər”, “Doxsan üçüncü il”, “Gülən adam”, “Prais Notr-Dam” və digər əsərlərini Azərbaycan oxucusu sevə-sevə mütaliə edir.

Viktor Hüqonun aforizmləri

- Yer üzündə uşaq qığlıtlısından təntənəli himn yoxdur.
- Elə atalar olur ki, onlar öz övladlarını sevmir, lakin nəvəsini məftuniyyətlə sevməyən baba olmur.
- İnsanın daxili aləmində olan xeyirxahlıq – günəşdir.
- Müqəddəs olmaq müstəsnalıqdır, ədalətli olmaq isə qaydadır.
- İnsan xeyirxah, təmiz, ədalətli, namuslu olmaq üçün doğulur.
- İnsanın siması onun daxili aləmini eks etdirir.
- Vicdanın oyanması qəlbin əzəmətini göstərir.
- Vicdan məhkəməsi ən ali məhkəmədir.
- Əriməyən buz olmadığı kimi, ömürlük xoşbəxtlik də yoxdur.
- Xoşbəxtliyə malik olmaq azdır, xoşbəxtliyə layiq olmaq lazımdır.
- Sevdiyin qızın sıfəti bütün başqa sıfətlərdən qəşəng görünür.
- Xəyanət insanın özünü dərdə salır.
- Vətəni rüsvay etmək – ona xəyanət etmət deməkdir.
- İdeya söz meşəsində nadir ovçudur.
- Tərəqqi məqsəddir, ideya isə nümunə.
- Ağıl da təbiət kimi boşluq sevmir.
- Tənbəllik anadır, oğlu oğurluq, qızı acliq.
- Peşman olmuş bir günahkarın göz yaşları yüz möminin duasından daha artıq sevinc gətirir.
- Həm gözəl insan olmaq, həm də işə yaramaq böyük adam olmaq deməkdir.

“Təhsil problemləri”, 08-15 iyun 2017

ON GÜN FRANSADA

*Müəllimlik ağırdır, ancaq pak və müqəddəs xidmətdir.
Firudin bəy Köçərli*

**Məndən soruşsalar ki, yenidən özünə peşə seçməli olsan bir çox tanınmışlar kimi tərəddüd etmədən deyərdim:
Müəllimlik!**

Hələ orta məktəbdə oxuyarkən müəllim olmaq istəyirdim. Özü də fransız dili müəllimi. Atam fransız dili müəllimi olduğu üçün onun şəxsi kitabxanasında olan kitablara baxarkən həmişə fikirləşirdim ki, mən nə vaxt bu kitablardan istifadə edəcəyəm. Onu da qeyd edim ki, atam Mətləb müəllim ömrünün 60 ilini fransız dilinin tədrisina həsr etmişdir. Belə ki, Azərbaycanda fransız dilini ilk tədris edənlərdən biridir. Hazırda təqaüddədir.



1953-cü ildə ilk əmək fəaliyyətinə Naxçıvan rayonunun (indiki Babək) Cəhri kənd orta məktəbində, Qarabağda, Bakıda müəllim kimi fəaliyyət göstərmişdir. O, mənim təkcə fransız dili müəllimim yox, həm də bütün həyatımın müəllimidir. Orta məktəbi bitirdikdən sonra fransız dilinə olan sevgi məni Azərbaycan Pedaqoji Xarici Dillər İstitutuna götirdi. İstitutu bitirdikdən sonra, 1993-cü ildən paytaxtin Xətai rayonundakı 116 nömrəli tam orta məktəbində çalışıram. İngilis-fransız dillərini şagirdlərimə həvəslə öyrədirəm. Atamın yolunu şərəflə, ləyəqətlə davam etdiriyim üçün özümü xoşbəxt hesab edirəm. Özümün və həmkarlarımın zəhmati bəhrəsini verməkdədir. Belə ki, ali təhsil ocaqlarına qəbul olunan məzunlarımızın xarici dil fənni üzrə göstəriciləri yüksəkdir. Yetirmələrimizin arasında təhsillərini ingilis-fransız dillərində davam etdirənlər də az deyil. Bu gün də ailə ənənəsi davam edir. Nəsrin xanım Bakı Dövlət Universitetində ingilis dili müəllimi işləyir. Selcan isə Azərbaycan Dillər Universitetində Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin dördüncü kursunda təhsil alır.

Fransız dili Fransanın dövlət dilidir. Fransanın əhalisinin 90 faizini fransızlar təşkil edir. İngiltərə, Amerika Birleşmiş Ştatları, Kanada, Belçika və İsviçrə əhalisinin bir hissəsinin dili də fransız dilidir. Bu dildə təxminən 100 milyona yaxın adam danışır. Latin dili əsasında formalışmış fransız dili, əsas vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmləndirmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirmək olan Birleşmiş Millətlər Təşkilatının rəsmi dillərindən biridir. BMT-nin iqamətgahı Nyu-York şəhərindədir, ərəb, ingilis, ispan, rus, Çin və fransız dilləri bu mötbəər beynəlxalq təşkilatın rəsmi dilləridir.

Bu il iyul ayının 31-dən avqust ayının 11-dək Azərbaycan Dillər Universitetindən Yaqut Qurbanova, Pərvanə Xanızadə, Azərbaycan Dövlət Pedaqoji Universitetindən Aytən Cəfərova, Aytən Qasımovaya (bu universitetin Şəki filialından) və Naxçıvan Dövlət Universitetindən İradə Qasımovaya ilə birlikdə Fran-

sada – Bezanson şəhərində Franche-Comte Universitetində Tədbiqi Dilçilik Mərkəzində təkmilləşdirmə kursunda olduq. Təkmilləşdirmə kursuna dörd qıtənin ayrı-ayrı ölkələrindən fransız dilini tədris edən müəllimlər gəlmişdi. Qeyd etdiyim kimi, Azərbaycandan 6 nəfər idik. İyulun 31-də təyyarə ilə Parisə gəldik, hava limanında bizi Azərbaycandakı Fransa İstitutunun icraçı direktoru Moris Rufən qarşıladı. Sonra isə qatarla Bezanson şəhərinə Zenütüd otelinə (mehmanxanasına) gəldik.

Avqustun 1-də dörsərimiz başladı. Mən artıq iştirak edəcəyim modulları seçmişdim: şəkil və video ilə tədris etmək, Frankofon mahnılarla tədris etmək, Cəmiyyət və bugünkü fransız mədəniyyəti. İnteraktiv təlim metodlarından istifadə, tədrisin şəkillər, videolar vasitəsi ilə keçirilməsi, mahnıların öyrənilməsi çox maraqlı idi. Dilçilik Mərkəzində dünyanın 4 qıtəsindən galən müəllimlər fikir mübadiləsi edir və öz təcrübələrimizi bölüşürdük. Onlarla dostlaşaraq ölkələrimizin adət-ənənələrini paylaşırdıq. Bizim ümumi bir dilimiz vardı – fransız dili.

Yeri gəlmışkən qeyd edim ki, hələ 1937-ci ildə Azərbaycan Pedaqoji İstitutunda (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) Xarici dillər fakültəsi açılıb və onun əsasında 1941-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İstitutu (indiki Azərbaycan Dillər Universiteti) təşkil edilib. Atam Mətləb müəllim də bu institutun məzunu olub. Hazırda bu universitedə əsasən ingilis, fransız, alman, ispan, italyan və koreya dilləri tədris edilir və mütəxəssislər hazırlanır. Ölkəmizin aparıcı ali təhsil müəssisələrindən biridir. Azərbaycan Dillər Universitetində 20-dən çox dil mərkəzi fəaliyyət göstərir. Jorj Sand adına mediateka, Fransa İnformasiya Mərkəzi 1998-ildə Fransa səfirliyi və ADU-nun dəstəyi ilə yaradılıb. Bu mərkəzin yaradılmasında əsas məqsəd müəllim və tələbələri fransız dilinin tədrisi ilə əlaqədar lazım olan dərs vəsaitləri, Fransa haqqında müxtəlif kitab və ləvazimatlarla təmin etməkdir. Hazırda Mərkəzin resurs fondu 2 mindən çox kitab, jurnal və audio-video vəsaitlərindən ibarətdir. Mərkəz Azərbaycan – Fransa İstitutu ilə six əməkdaşlıq edir, birgə tədbirlər keçirir.



Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Fransa-Azərbaycan Universitetinə (UFAZ) ötən tədris ilində 141 nəfər qəbul olunub. Bu il isə 500-dən yuxarı bal toplayan 148 məzun bu universitetin tələbəsi adını qazanıb. UFAZ-da dörd ixtisas üzrə – geofizika mühəndisliyi, kimya mühəndisliyi, kompüter elmləri və neft-qaz mühəndisliyi ixtisasları üzrə tədris həyata keçirilir. UFAZ-ın məzunları iki diplom – Strasburq və ADNSU-nun diplomlarını alacaqlar.

Biz Bezanson şəhərində təkmilləşmə kursu keçməklə bərabər, eyni zamanda, atölyelərdə və formalarda da iştirak edirdik. Bizə yuxarıda qeyd etdiyim modulları maraqlı şəkildə keçən Şüngü Atanas, Puarie Nikol, Friza Jan-Mari, Vantie Elen və Delband Jan-Kristof xatirimdən çıxmayaçaqdır.

Həftə sonunda müxtəlif görməli yerlərə ekskursiya təşkil olundurdu. Strasburqdə Notre-Dame de Strasburg (XII-XV əsrə aiddir) və Le Palais Rohan (XVIII əsrə aiddir) çox möhtəşəm tarixi abidələrdir. Bu kimi tarixi abidələr Fransanın qədim, zəngin mədəniyyət tarixindən xəbər verməkdədir. Le Hant Dorbasya etdiyimiz ekskursiya, Chateau de Joux kimi tarixi

abidələr heç vaxt yaddan çıxan deyil. Yaşlı şəhər adını almış gözəl Bezanson tarixi abidələri ilə yanaşı, bir çox məşhurların və eyni zamanda, Viktor Hüqonun vətənidir.

Viktor Hüqonun ev muzeyində oldum. 31 may 2017-ci il tarixində məktəbimizdə şagirdlərimizlə birlikdə fransız dilində hazırladığımız “Azadlıq gələndə mən dönəcəyəm” adlı tədbirin diskini və tədbir haqqında “Təhsil problemləri” qəzetinin 08-15 iyun 2017-ci il tarixli nömrəsində dərc olunmuş jurnalist Əşrəf Hümmətovun “Viktor Hüqonun 215 illiyi qeyd edildi” adlı məqaləsini (qəzeti) Viktor Hüqonun ev muzeyinə təqdim etdim. Muzeyin əməkdaşları bunları çox qiymətli bir hədiyyə kimi qəbul etdilər və yazıçının Azərbaycanda belə yüksək səviyyədə tanınmasına və sevilməsinə heyran qaldılar. Odlar Yurdı Azərbaycan, təhsilimiz haqqında onlara ətraflı məlumat verdim.

Franche-Comte Universiteti Tətbiqi Dilçilik Mərkəzinin direktoru Frederik Penilla avqustun 10-da bizim hər birimizə Şəhadətnamə təqdim etdi. Təqdimatdan sonra vidalaşma mərasimi oldu. Fransuaz Martənin, Vantie Elenin, Saymanın, Ame linin və Jann biziə olan xoş münasibətləri unudulmazdır.

Görüşlər, ekskursiyalar xoş xatirələrə çevrilib. Bütün bunlar üçün Azərbaycanda Fransa səfirliliyinə, səfirliliyin Təhsil və Mədəniyyət işləri üzrə müşaviri Yohan Sittererə, Azərbaycanda – Fransız İnstutuna, institutun icraçı direktoru Moris Rufənə, Fransız dili kurslarının direktoru, Azərbaycanda fransız dilinin yayılması üzrə məsul şəxs Ülfət İbrahimə minnətdarlığı - mi bildirirəm.

Məktəbimizə göstərdiyi diqqət və qayğıya görə Xətai Rəyon İcra Hakimiyyətinin rəhbərliyinə, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdürü Pənah İmanova, şöbənin baş məsləhətçisi Aytən Sadıqovaya, məktəbimizin direktoru Gülnaz xanım Kərimovaya çox sağ olun deyirəm.

Ötən tədris ilindəki uğurlarda məktəb rəhbərliyinin, xüsusi silə direktor Gülnaz xanım Kərimovanın fəaliyyəti diqqətəlayiqdir. Fənn olimpiadalarında, müxtəlif layihələrdə, müsabiqə

və yarışlarda, tədbirlərdə müəllim və şagirdlərimizin nailiyyətləri fərəhləndiricidir. Məzunlarımızın yüksək balla ali təhsil müəssisələrinə qəbulu diqqəti çəkir. Ötən dərs ilinin son günlərində səylə hazırlılaş keçirdiyimiz, dahi fransız yazarı Viktor Hüqonun 215 illiyinə həsr etdiyimiz "Azadlıq gələndə mən dənəcəyəm" tədbirinin uğurlu alınmasında şagird və müəllimlərimizin fəallığını, məktəbimizin direktoru Gülnaz xanım Kərimovanın köməyini, diqqət və qayğısını bir daha qeyd etməklə yeni uğurlar qazanacağımıza əmin olduğumu bildirirəm.

2017-2018-ci il də yeni nailiyyətlər əldə etmək əzmi ilə çalışıram. Fransada öyrəndiyim nəzəri və təcrübi biliklərimi həmkarlarla bələşdirəm. 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Azərbaycanın bütün təhsil işçilərini, o cümlədən başda Gülnaz xanım Kərimova olmaqla çalışduğum məktəbin müəllimlərini təbrik edir, onlara gənc nəslin təlim-tərbiyəsində yeni-yeni müvəffəqiyyətlər arzulayıram.



*Məhsəti ƏLİBƏYOVA,
Bakı şəhəri, Xətai rayonundakı M.Hacıyev adına 116
nömrəli tam orta məktəbin ingilis-fransız dili müəllimi
"Təhsil problemləri", 01-07 oktyabr 2017*

А.С.ПУШКИН В ЗЕРКАЛЕ ДВУХ СТОЛЕТИЙ

18 апреля 2017 года школа №39 имени Р. Насреддина Наримановского района города Баку приняла участие в проекте «А.С.Пушкин в зеркале двух столетий». Его организаторами являются Посольство России и представительство Россотрудничества в Азербайджане, Русская община Азербайджана и Ассоциация преподавателей русскоязычных учебных заведений Азербайджана.

Члены жюри представители Российского Информационно-культурного центра г. Баку Якунина Любовь Тимофеевна и Шишкалова Елена Константиновна.

Из представителей СМИ присутствовал журналист газеты "Təhsil problemləri" Гумбатов Ашраф.

Проект осуществили учитель истории Тангрывердиева Гюльнара и учитель русского языка и литературы Оруджалиева Эсмиральда. В мероприятии приняли участие ученики 5, 6, 8, 10 и 11 классов русского и ученики 9, 10 и 11 классов азербайджанского сектора.

Праздник открыла учитель истории Тангрывердиева Г.Т., которая рассказала о богатом литературном наследии основоположника современного русского языка гениального русского поэта А.С.Пушкина, произведения которого объединяют людей всех возрастов, вероисповеданий, национальностей, переводятся на десятки языков мира.

Ведущие праздника, или как они сами себя называли гиды-экскурсоводы по стране Пушкина ученики 8-ч класса Мордакова Анна и Ибрагимов Амар, рассказали о жизни и творчестве поэта, об основных идеях и характерах в произведениях А.С.Пушкина.

Ребята также рассказали о связях Пушкина с Азербайджаном. Приведя цитату из выступления общенацио-

нального лидера Гейдара Алиева на открытии памятника Пушкину в Баку «Пушкин - это родной для Азербайджана человек, так как еще в XIX веке творчество Пушкина изучалось и переводилось в Азербайджане азербайджанскими просветителями, учеными, поэтами» отметили данную им высокую оценку творчеству Пушкина и прочитали любимые строки нашего общенационального лидера из поэмы Мирзы Фатали Ахундова «На смерть Пушкина»:

-Чертог поэзии украсил Ломоносов,
-Но только Пушкин в нем
господствует один.
-Страну волшебных слов завоевал Державин,
-Но только Пушкин в ней державный властелин.
-Пусть Николай царит от Волги до Китая,
-Но покорил весь мир лишь Пушкин-исполнин

Ведущие праздника также отметили, что Указом Президента Российской Федерации от 9 мая 1999 года учреждена медаль Пушкина. Эта государственная награда Российской Федерации. Медалью Пушкина награждаются российские граждане и иностранцы за заслуги в области культуры и искусства, просвещения, гуманитарных наук и литературы...

-За большой вклад в укрепление дружбы и сотрудничества с Российской Федерацией, развитие экономических связей, сохранение и популяризацию русского языка и культуры за рубежом" медалью Пушкина была награждена вице-президент Фонда Гейдара Алиева Лейла Алиева.



Ученик 6-ч класс Мирзазаде Мухаммед (в сценическом образе) покорил всех зрителей стихотворением А.С.Пушкина «Я памятник водвиг...»

Отметив, что Пушкин – великий поэт –сказочник, ведущие пригласили зрителей совершить путешествие в мир сказок А.С.Пушкина и передали слово сказочнице – ученице 5-ч класса Гусейналиевой Алие.

Сначала зрители попали в лукоморье с лешим, русалкой, ученом котом, красавицей - царевной и верным волком. (Все в сценических костюмах сделанных совместно с родителями и учителями). Вдруг, словно по взмаху волшебной палочки мага-чародея, появился дуб с «золотой» цепью и избушка на куриных ножках. (Ученики 5 и 6 класса исполнили сказку «У Лукоморья дуб зеленый...»)

Продолжив путешествие в мир сказок ученики показали мини-сценки из сказок А.С.Пушкина «О царе Салтане», «О мертвый царевне», «О золотом петушке» и «О рыбаке и рыбке».

(Все в сказочных костюмах). По взмаху все той же волшебной палочки то вдруг на сцене появлялись три

девицы с самым настоящим царем, то вдруг зеркальце говорило человеческим голосом, а то вдруг прямо на сцене появилось синее море и старик поймал «золотую» рыбку.

После этого ребята провели конкурс «Ну попробуй угадать как героя сказки звать» (по отрывкам из сказок зрители должны были угадать о каком герое идет речь).

На следующем этапе путешествия для зрителей прозвучали вопросы «ученого кота», на которые с удовольствием отвечали из зала.

В завершение сказочного путешествия ребята хором спели «Песню «УЛукоморья...»

Путешествие по «стране Пушкина» продолжила ученица 8-ч класса Акбаш Асена, которая завораживающим голосом в сопровождении музыкального клипа прочитала стихотворение А.С.Пушкина «Осенняя пора очей очарованье».

Ученик 8-ч класса Горобец Руслан очень талантливо прочитал стихотворение А.С. Пушкина «Я помню чудное мгновенье».



И вдруг герои Пушкина заговорили на азербайджанском языке – это ученики 9-10-11 классов азербайджанского сектора школы стали играть на сцене отрывки из бессмертного романа А.С.Пушкина «Евгений Онегин» (по переводу замечательного азербайджанского поэта Самида Вургана). В роли Онегина – ученик 9-б класса Ахмедли Фиряз, Татьяны – Дамирли Кифаят. В период, когда Онегин «наслаждался свободой» - ученики исполнили два танца по мотивам произведений Пушкина – «Венский вальс» и вальс «Метель» Свиридова(постановка ученицы 10-ч класса Исмайловой Ламии).

Ученица 11-ч класса Гюлляр Камилова исполнила романсы «Я Вас любил».

Ведущие закончили праздничную встречу :

- А.С.Пушкин оставил нам огромное наследие .И вы все согласитесь, что Пушкина по праву называют «солнцем русской поэзии.

-Унесите с собой это маленькое солнышко,которое раздали Вам наши ученики пусть оно напоминает вам о великом поэте. Имя Пушкина никогда не забудется ,оно вечно как солнце!

В завершение директор школы Шукюрова Т.А. прочитала стихи Пушкина на азербайджанском и русском языках и отметив особую роль Пушкина в Азербайджанской литературе, подчеркнула, что еще в XIX веке он сумел раскрыть коварную сущность армян словами«Ты трус, ты раб, ты армянин». Тахира ханум Шукюрова также отметила, что нынешнее молодое поколение азербайджанцев должны любить А.С.Пушкина не только как поэта любви и красоты, но и как человека, который смог разоблачить армян. Затем Тахира ханум попросила своего заместителя Сулайманову Тарапу прочитать отрывок из предсмертного сборника поэта «Гибралтарские послания» 1837 год.

*Армян! Потомок обезьян – ты просто падаль поколений.
Заслуживаешь ты расстрел, слабейшее ты из всех звений!
Когда же сдохнешь наконец?*

*Когда закончатся конфликты?
Когда закончиши ты всем врать?*

*Когда же прекратятся мифы?
Когда поймешь ты наконец, что Аракат не будет вашим?
И падший, грешный твой народ, останется на веки падшим.
Мы будем свято верить в счастье,*

чтоб не видать от вас невзгод

*Сожжем огнем мы правосудным, тебя и глупый твой народ
И вновь наступит мир добра, и мир который процветает.
Мир без армян и мир без зла, мир что надеждой окрыляет.
И будет счастье на земле, и будет мир между всех народов,
И солнце выглянет опять, из-за покрытых тьмою сводов.
Армяне скоро ваш конец, конец который неизбежен.
Поймите же вы наконец, мир и без вас совсем уж тесен.*

Присутствовавшая на празднике координатор Российского информационного и культурного центра г. Баку Якунина Любовь Тимофеевна поблагодарила учеников за талантливое исполнение и любовь к А.С.Пушкину, которую сумели привить учителя.

*Гульнара Тангрывердиева,
педагог школы №39
“Təhsil problemləri”, 24-30 aprel 2017*

AZƏRBAYCANIN MİLLİ QƏHRƏMANI ŞAHLAR ŞÜKÜROVUN XATİRƏSİ ANILDI



Mayın 17-də Nərimanov rayon Rafiq Nəsrəddinov adına 39 nömrəli tam orta məktəbin şagirdlərinin təqdimatında Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycanın Milli Qəhrəmanı Şahlar Əvəz oğlu Şükürovun xatirəsinə həsr olunmuş “Xalq qəhrəmanları ilə tanınır” adlı ədəbi-bədii kompozisiya keçirildi.

Tədbir Azərbaycanın Dövlət himinin səsləndirilməsi ilə başladı. Sonra tədbiri giriş sözü ilə məktəbin direktor müavini Könül Rəhimova açaraq, gələn qonaqları salamladı və muzeyin rəhbərliyinə, akademik Nailə xanım Vəlixanlıya onlarla əməkdaşlıq etdiyinə görə öz təşəkkürünü bildirdi. Könül müəllim tədbirin məqsədindən danışaraq dedi ki, ümummilli liderimiz Heydər Əliyev demişdir: “Vətən yolunda canlarını qurban vermiş, şəhid olmuş Milli qəhrəmanlarımızın həyatı, onların qəhrəmanlığı bütün xalqımız üçün, xüsusən gənclərimiz üçün

örnəkdir, dərsdir!" Tədbirin də əsas məqsədi milli qəhrəmanları tanıdib təbliğ etmək, gələcək nəsillərə ötürməkdir ki, gənc nəslin mübarizə əzmi daha da qüvvətlənsin.

Bu yaxınlarda Azərbaycanın Milli Qəhrəmanı Şahlar Şükürovun bacısı, məktəbin direktoru Tahira xanım Şükürova ailəsi adından Milli Azərbaycan Tarix Muzeyinə müraciət edərək Milli Qəhrəmana məxsus "Qızıl ulduz" medalını muzeyə hədiyyə etmək qərarına göldiklərini bildirmişdi. Kənül müəllim dedi: "Nərimanov rayonu 39 nömrəli məktəb Milli Azərbaycan Tarix Muzeyi ilə tərəfdaşlıq edərək Milli Qəhrəmanın anadan olmasının 65-ci il dönümündə onun xatirəsini anmaq məqsədilə "Xalq Qəhrəmanları ilə tanınır" adlı tədbiri məhz bu muzeydə keçirməyi qarara aldıq. Muzey rəhbərliyinə təşəkkürümüzü bildiririk ki, bizimlə əməkdaşlıq etməyə razı oldular".

Sonra söz şagirdlərə verildi. Tədbirdə Milli Qəhrəmanın hayatı, keçdiyi döyüş yolu haqqında geniş məlumat verildi. Atasının, digər ailə üzvlərinin iştirakı, çıxışları ilə çəkilmiş video-çarxlar, şagirdlərin ifasında şeirlər, kompozisiyalar, səhnələr nümayiş etdirildi. Tədbirdə həmçinin, Azərbaycanın sevilən müğənnilərindən Kamil Cəfərov və saz ustaları da çıxış etdilər.



148

Tədbirdə muzeyin direktoru **akademik Nailə Vəlihanlı** çıxış edərək dedi ki, vətən yolunda canlarını qurban vermiş oğullarımızın xatirəsini hər zaman əziz tutmaq bizim borcumzdur. Çıxışının sonunda Nailə xanım Milli Qəhrəmanın həyat yoldaşı Elmira xanımı və digər yaxınlarına səbir dilədi. Sonra Milli Qəhrəmanın oğlu, polis kapitanı Sənan Şükürov çıxış edərək atasının xatirəsini hörmətlə anan hər kəsə öz təşəkkürünü bildirdi və Milli Qəhrəmana məxsus "Qızıl ulduz" medalını muzeyə bağışladı. Tədbirin sonunda Milli Qəhrəmanın qardaşı, Azərbaycan Tibb Universitetinin II Cərrahi Xəstəliklər Kafedrasının dosenti, tibb elmləri namizədi Malik Şükürov çıxış edərək bu cür tədbirlərin şagirdlərdə vətənpərvərlik və qəhrəmanlıq hislərinin aşılanmasına nə qədər vacib olduğunu vurguladı. Çıxışının sonunda Malik Şükürov bu tədbirin təşkilində zəhməti olan hər kəsə öz dərin təşəkkürünü bildirdi.

Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdən-kənar fəaliyyətin təşkili sektorunun müdürü Afiq Əzizov, BŞTİ-nin Ümumi təhsil sektorunun məsləhətçisi Xalidə xanım İbrahimova, BŞTİ-nin Təhsilə Dəstək Mərkəzinin nümayəndəsi Tahira xanım və Roza xanım, Kəlbəcər ziyalılarından Nazirlər Kabinetinin şöbə müdürü Qurban Sadıqov və Kəlbəcərin digər sayılıb seçilən ziyalıları, Milli Qəhrəmanın yaxınları və ailə üzvləri, Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin nümayəndələri, 39 nömrəli məktəbin müəllim və şagirdləri, KİV nümayəndələri iştirak edirdi. Onu da qeyd edək ki, tədbiri məktəbin ingilis dili müəllimləri Gülnarə Həsənova və Günel İbrahimova hazırlamışdır.

Kənül RƏHİMOVA,
Nərimanov rayonu, 39 nömrəli
tam orta məktəbin direktor müavini
"Təhsil problemləri", 24-31 may 2017

149

MÜHARİBƏ VETERANLARI VƏ ŞAGİRLƏR TƏLTİF OLUNDU



Qarabağda şəhid olmuş igidlərimizə həsr olunmuş divar qəzeti, plakatlar, əl işləri və s. şagirdlərin vətənpərvərlik ruhunda böyüməsindən, bilik və bacarıqlarından xəber verir. **Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki 94 nömrəli tam orta məktəbdə** noyabrın 30-da keçirilən “Qarabağ çağırır bizi” tədbirinə dəvət edilmiş qonaqlar zalda öz yerlərini tutduqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Məktəbin tərbiyə işləri üzrə direktor müavini Hicran İsmayılova Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcovə, ictimai-siyasi və humanitar səbənin müdürü Ədalət Teymurov, Qarabağ müharibəsi əllilləri, veteranları və

şəhid ailələri ictimai birliyinin sədri, Prezident yanında Əfv Komissiyasının üzvü, Əfqanistan və Qarabağ müharibəsi iştirakçısı, Azərbaycan Bayraqı ordenli polkovnik Mehdi Mehdiyev, Qarabağ müharibəsi əllilləri, veteranları və şəhid ailələri ictimai birliyinin Sabunçu rayon təşkilatının sədri Zülfiqar Cəfərov Azərbaycan Respublikası Səfərbəylilik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhər Sabunçu Rayon İdarəsinin rəis müavini polkovnik-leytenant Hüseyn Quliyev, Sabunçu Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, Rus İcması Sabunçu rayon təşkilatının sədri Pankina Lyubov Semkayevna və digər qonaqları təqdim etdi. Vətən uğrunda şəhid olanların ruhu bir dəqiqlik sükütlə yad olundu. Məktəbin direktoru Şəmsəddin Vəliyev qısa açıqlama verdikdən sonra hərbi-vətənpərvərlik mövzusunda videoçarx izlənildi.

Şagirdlər “Qarabağ çağırır bizi” ədəbi-bədii kompozisiya ilə çıxış etdilər. Aparıcılar söylədilər:



- Tarix boyu Azərbaycan xalqı həmişə təqiblərə, zalim düşmənlərin zorakılığına, amansız hücumlarına məruz qalıb. Lakin yenilməz qüvvə ilə ayağa durmağı bacaran xalqımız amansız hücumlara sinə gərib, öz milli mənliyini qoruyub saxlayıb. XX əsrin sonu Azərbaycan xalqı üçün faciəli anlar gətirdi. Məkərlə düşmənlərimiz, ermənilər gözəlliklər diyarı Qarabağ xaincəsinə zəbt edə bildi. İndi torpaqlarımızın 20 faizi düşmən tapdağı altındadır. Ağdam, Füzuli, Cəbrayıł, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər kimi gözəl rayonlarımız düşmənin əlindədir. Qarabağ uğrunda gedən döyüşlərdə xalqımız çox şəhid verib. İgid, cəngavər oğullarımız, qeyrətli qızlarımız vətən uğrunda qəhrəmancasına həlak olublar.

1993-cü ildə ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi ilə müharibənin sülh yolu ilə həll edilməsi, torpaqlarımızın geri alınmasının strateji forması planlaşdırıldı. 1994-cü ildə rəsmi olaraq atəşkəs elan olundu. Lakin buna baxmayaraq mənfur ermənilər hələ də atəşkəsi pozur, istədikləri məqsədə tam nail olmağa çalışırlar. 2016-cı ilin aprel ayında növbəti dəfə ermənilər tərəfindən pozulan atəşkəs zamanı xalqımız, ordumuz torpaqlarımızın bir qismini – Lələtəpə və onun ətrafinı geri qaytarmağı bacardı və sübut etdi ki, digər ərazilərimizi də geri qaytarmağa qadirdir. Gün gələcək, şanlı ordumuz şəhidlərimizin ruhu dolaşan dağlarda zəfər bayrağı sancacaq! Ulu Qarabağ torpağı bizi çağırır! Yad əllərdə olan torpaqlarımız bizi intiqama səsləyir!

Şagirdlər “Torpağın səsi”, “Cənab leytenant”, “İgid əsgər möhkəm dayan”, “Azərbaycan” və digər mahnları, “Sən qalib gələcəksən”, “Vətən oğluna” və başqa şeirləri ifa etdilər. 6e sinfinin şagirdləri isə müəllimləri, sınıf rəhbəri Günarə Əliyevanın şeirlərini söylədilər.

Tərbiyə işləri üzrə direktorun müavini Hicran İsmayılova bildirdi ki, bu gün Qarabağ müharibəsi iştirakçıları bizimlə ciyin-ciyinə müxtəlif sahələrdə əzmlə çalışırlar. Məhz elə buna görə də Sabunçu Rayon İcra Hakimiyyəti bir qrup Qarabağ

mühəribəsi veteranını rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə Fəxri Fərmanla təltif edib.

Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova çıxış edərək xoş arzularını bildirdi və Fəxri Fərmanları veteranlara təqdim etdi.

Azərbaycan Qarabağ müharibəsi əllərri, veteranları və şəhid ailələri ictimai birliyinin sədri, Prezident yanında əfv komissiyasının üzvü, Əfqanistan və Qarabağ müharibələri iştirakçısı, Azərbaycan Bayrağı ordenli polkovnik Mehdi Mehdiyev də tədbir iştirakçılarını vətənpərvərliyə səsləyən çıxışının sonunda qeyd etdi ki, İctimai Birlik bir qrup veteranı “Vətən naminə” medalına layiq görüb. O, medalları sahiblərinə təqdim etdikdən sonra İctimai birliyin Sabunçu rayon təşkilatının sədri Zülfiqar Cəfərov çıxış edərək bu təltifdən qürur duyduqlarını bildirdi, müəllim və şagirdlər işlərində, təhsildə uğurlar arzuladı. Şagirdlər də fəxri fərmanlar təqdim olundu.

Sonda Hicran İsmayılova məktəbin rəhbərliyi adından qonaqlara təşəkkür etdi. Müəllim və şagirdlər qonaqlar və müharibə veteranları ilə birlikdə xeyli xatirə şəkilləri çəkdirdilər.

“Təhsil problemləri”, 01-07 dekabr 2017

BAYRAQ MƏNLİYİMDİR

Noyabrın 8-də Bakının Nizami rayonundakı Namiq Həmzəyev adına 238 nömrəli tam orta məktəbdə “**Bayraq mənlidi, bayraq kimliyimdir**” musiqili ədəbi-bədii kompozisiya nümayiş etdirildi. Musiqili ədəbi-bədii kompozisiyanı direktorun müavini Ruhəngiz Heydərovanın təşkilatçılığı ilə Əməkdar müəllim Gülgəz Kələntərlinin dərs dediyi və rəhbəri olduğu üçüncülər, texniki cəhətdən operativliyi və dəqiqliyi təmin edən ibtidai sinif müəllimi Şəlalə Quliyeva tamaşaçılara layiqince çatdırıldılar.

Tədbir boyu nümayiş etdirilən videoçarxda ölkəmizin inkişafında, tərəqqisində ulu öndər Heydər Əliyevin və dövlət başçısı İlham Əliyevin xidmətlərini əks etdirən qürurverici kadrlar izlənildi, vətənpərvəlik mahnları dinlənildi.

Tədbirin bəzi məqamlarını oxucularımıza təqdim edirik.

*Sərvətimdi, varımdı,
Yenilməz vüqarımıdı.
Andım, iftixarımdı,
Gerbim, himnim, bayraqım!*

*Sinəmdəki bu həvəs,
Şəhid qanına əvəz.
Aləmə salıbdı səs,
Gerbim, himnim, bayraqım!*

*Varlığımdır, səddimdir,
Basilmaz sərhəddimdir.
Səsim, imzam, xəttimdir,
Gerbim, himnim, bayraqım!*

Fatimə Hümbətova:

- “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevəliyik. Çünkü bu, bizim vətənimizə, dövlətimizə olan sədaqət, evgi və məhəbbətin rəmziidir”.

Ümummilli lider Heydər Əliyev



Abdullah:

- “Bayraqımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bayraqımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası nüstəqilliyyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümum-bəşəri ideallara sadıqlıymızı nümayiş etdirir”.

*İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti*



Fatimə Mehdiyeva:

-Azərbaycan Respublikasının tanıtım vəsiqələrindən, dövlətçilik rəmzlərindən biri, onun milli bayraqı – Dövlət Bayrağıdır.

Səma:

-Ay-ulduzlu üçrəngli bayraqımı baxıram – alnim açılır, qalbim gülür, sinəm dönür. Başımın üstündə bayraqım dalgalanırsa, mən vüqarlıyam, ucadan ucyam, xalqım azaddır, ölkəm müstəqildir, süveren dövlətim var.

Səməd:

-Bayraq mənim qələbə sevincimdir – Vətənimin zəfər günündə göylər yüksəldilir, bayraq mənim qəm sirdəşimdir – məmələkətimin kədər, hüzün anlarında endirilir.

Firəngiz:

-Bayraq qürur duyduğum nişanıdır – dövlətin varlığını sübut edir dünyada, millətimin imzasını təsdiqləyir imzalar içində. Harada ki, üçrəngli bayraq dalgalanır – ora mənim vətənimdir.

Fatimə Hümbətzadə:

-Üçrəngli, ay-ulduzlu bayraqımız Azərbaycan Milli Hökumətinin 9 noyabr 1918-ci il tarixli fərmanı ilə təsdiq edildi.

1918-ci il dekabrin 7-də parlamentin açılış iclasında bu əzəmətli bayraqa baxarkən Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadə zaman-zaman nəsillərin azadlıq ruhunu oxşayan məşhur kələmini da məhz həmin gün dilə gətiribdir: “Bir kərə yüksələn bayraq bir daha enməz!”

Nuray Gülməmmədli:

-Bu bayraq 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış milli dövlətçilik atributlarındandır.

Nəzrin Mehdiyeva:

-Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası 1918-ci il noyabrın 9-da hökumətin başçısı Fətəli xan Xoyskinin məruzəsi əsasında Azərbaycanın üçrəngli – mavi, qırmızı, yaşıł zolaqlı və üzərində ağ rəngli aypara ilə səkkizguşeli ulduz təsviri olan milli bayraqının təsdiq olunması haqqında qərar qəbul etmişdir.

Mədinə:

-Milli bayraqımız ilk dəfə həmin gün Bakıda Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qaldırılmışdır.

Nuray Allahverdiyeva:

-İndi mühəribə şəraitində yaşadığımız bir zamanda bayraq günüünün təsis olunmasının və bayram günü kimi qeyd edilməsinin hərbi vətənpərvərlik ruhunun yüksəldilməsində, Xankəndinin mərkəzi meydanında üçrəngli bayraqın qaldırılması uğrunda “Vətən sağ olsun” deməyi bacaran oğulların tərbiyə edilməsində müstəsna əhəmiyyət daşımazı danılmazdır.

BAYRAQ SƏHNƏSİ

Döyüş başçısı (Müstəqim):

-Bilirsiniz ki, biz mühəribə istəmirik və elçimizi də göndərdik ki, sülh bağlayaqq. Amma düşmən nəinki sülh bağlamağa razı oldu, hətta elçilərimizi də öldürdü. Bu namərdiliyin qarşısında susmaq olmaz!

Əsgər (Murad qaça-qaça gəlir):

-Aman, bu nə səsdır. Düşmən hücuma keçdi, tez olun dağlıın! Tez olun!

Döyüş başçısı:

-Dayanın! Bu nədir? Bu qorxu nədir?

Bizə yaraşmaz qorxu, qışqırıq!

Çağırır yurdumuz döyüşa bizi,

Düşmənə göstərək öz qüvvəmizi.

Yaxın gəl, igid! Səni ordu başçısı təyin edirəm. Götür, bu bayraqı. O nə əldən düşməli, nə də düşmənin əlinə keçməlidir. Nə qədər ki, bu bayraq sizin əlinizdə olacaq döyüşdə qalib gələcəksiniz.

İgid (Bayram bayrağı öpür):

-And içirəm! Ölərik, amma bu bayraq nə yerə düşər, nə də düşmənin əlinə keçər (Döyüşçülər bir-bir gəlib bayraqı öpüb, and içirlər).

Döyüş başçısı:

-Ehey igidlərim! Haydı irəli! Haydı irəli!

Aparıcı (Elman):

-Döyüş başladı. Bir əlində bayraq, bir əlində silah olan igidimiz irəlidə gedirdi. Ölümün üstüne bayraq namənə! Döyüşün qızığın yerində düşmən gülləsi onun bayraq tutan əlini yaraladı. O, bayraqı o biri əlinə alıb döyüşü davam etdirdi. Lakin çox keçmədi düşmən gülləsi onun o biri əlini də yaraladı. O, yaralı əlləri ilə bayraqı sinəsinə sancdı.

İgid:

-Vətənimin hər qarış torpağı mənim üçün əzizdir. Damarında türk qanı olan ölü, amma düşmənə təslim olmaz.

Zəhra Quluzadə:

-Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanan qüdrətli dövlətlərindən birinə çevrilib.

Zəhra Səfərli:

-İndi müstəqilliyimizin siyasi-iqtisadi sütunları getdikcə möhkəmlənir.

Vüsəl:

-1920-ci ildə itirdiyimiz müstəqillik 1991-ci il oktyabrın 18-də bərpa olundu. Həmin gün "Azərbaycanın Dövlət Müstəqilliyi haqqında" Konstitusiya aktı qəbul olundu. Lakin 1993-cü ilin iyun ayında ölkədə vəziyyət yenidən gərginləşdi. Müstəqilliyimiz təhlükə ilə üzləşdi. Ulu öndər Heydər Əliyevin həmin ayda yenidən hakimiyyətə qayıtması bütün təhlükələri sovuşdurdu. Bu gün müstəqil Azərbaycanın qurucusu, memarı Ulu Öndərin daxili və xarici siyaseti uğurlu davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədönlü siyasetinin nəticəsində ölkəmiz böyük sürətlə öz inkişaf dövrünü yaşayır.

Rəhim:

-2004-cü il iyunun 8-də "Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında" Azərbaycan Respublikasının qanunu qəbul edildi.

Bahaddin:

-Möhtərəm Prezident 2007-ci il noyabrın 17-də isə "Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı Meydanının yaradılması haqqında" 2 sərəncam imzaladı.

Şahin:

-Bütün bununla kifayətlənməyan ölkə prezidenti İlham Əliyev 17 noyabr 2009-cu il tarixində imzaladığı sərəncamla noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi elan etdi. Bu isə hər bir ölkə vətəndaşının qürur hissini artıran, dövlətçiliyimizə məhəbbət və ehtiramını yüksəldən yeni bir amilə çevrildi.

Nərgiz:

-Dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə dövlət bayrağı Muzeyi də yaradıldı. İndi sanki mavi Xəzərin qoynunda günəş çıxır. Çəkisi 350 kq olan üçrəngli bayraq dənizdən doğan Günəşsəayaq ətək aça-aça, şəfəq saç-a-saça aramlı səmaya – qülləsi mavilikdə itən, ağ gümüşü rəngli konusvari sütunun zirvəsinə qalxır.

Nəzrin:

Milli qürurumuz, gərəyimizsən,
Sən bizim şərəfli tariximizsən.
Zaman dəyişsə də dəyişməmisən,
Sonda qürurumsan, dövlət bayraqı!

Nuray Gülməmmədli:

-Biz inanırıq ki, möhtərəm prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında üçrəngli müqəddəs və möhtəşəm Dövlət Bayrağımız çox keçməz ki, yaxın gələcəkdə Xankəndin mərkəzi meydanında və Vətənimizin tacı sayılan, Üzeyir yurdun - Şuşanın başı üzərində əzəmətlə dalgalanacaqdır.

Rüsət:

-Hamınızı Dövlət Bayraqı Günü münasibəti ilə təbrik edirik.

Ədəbi-bədii kompozisiyanın bütün iştirakçıları:

-Yaşasın, milli bayraqımız!

BAYRAQ SƏHNƏSİ

Bahaddin (ata):

-Oğul, al. Sənə xoşladığın ən dəyərli hədiyyəni almışam.

Vüsal (oğul):

-Sağ ol, atacan. Coxdan bəri belə bayraqımın olmasını arzu edirdim. Şükür olsun ki, muradıma yetdim. Hər zaman asılmış bir bayraq görsəm, dayanıb ona baxıram. Onun sağa, sola dalgalanması, ay-ulduzu o qədər xoşuma gəlir ki, tamaşasından doymuram. Ata, bu bayraqı yatağının baş tərəfindən asaram. Hər sabah qalxıb bayraqı öpərəm və belə deyərəm: "Sevgili bayraqım, arzum budur ki, böyükəm əsgər olam, səni qaldırıb şanlı vətənimizin namusunu xain düşməndən mühafizə edəm".

Bahaddin (ata):

-Oğlum, nə üçün bayraqı bu qədər çox sevirsən?

Vüsal (oğul):

-Bu bayraq mənə xain düşmənlərin xəyanətini xatırladır. Bu bayraqı qaldırıb onları məğlub etmək istəyirəm.

Bahaddin (ata):

-Afərin, oğlum! Sənin kimi oğulları olan vətən basılmaz.

Əməkdar müəllim Güldar Kələntərlinin üçüncüləri "Bayraq mənliyimdir, bayraq kimliyimdir" musiqili ədəbi-bədii kompozisiyanı milli rəqs'lərə başa çatdırıldılar. Sonra söz məktəbin direktoru İlqar Talibova verildi. O, tədbirin möhtəşəmliyini, gözəlliyini böyük sevgi ilə dilə gətirdi. Vətənpərvərlikdən danişdi, şagirdlərin uğurlarını qürurla vurğulamaqla bərabər, tədbirin belə yüksək səviyyədə mükəmməl reallaşmasında əməyi, zəhməti olan müəllim və valideynlərə, şagirdlərə təşəkkür etdi. Məktəb rəhbəri mahz belə tədbirlərin şagirdlərin təlim-tərbiyəsində mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırdı.

Səhnədə və foyedə Dövlət Bayraqı Günü münasibəti ilə keçirilən tədbirdən yadigar qalsın deyə xatırə şəkilləri çəkdirildi.

"Təhsil problemləri", 08-15 noyabr 2017

DİL MİLLƏTİN VARLIĞIDIR

Fevralın 21-də Bakı şəhərinin Bilgəh qəsəbəsində yerləşən Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbdə "Ana dili millətin varlığı və mənəvi sərvətidir" adlı ədəbi-bədii kompozisiya keçirildi. 21 fevral Beynəlxalq Ana Dili Günüñə həsr edilən tədbirdə martın 20-də gündüz ölkəmizə qədəm qoyacaq baharın ilk çərşənbəsi – su çərşənbəsi də qeyd olundu.

Nəzrin, Səfurə, Günay, Ayna, Zemfira, Fatimə və başqaları Ana dilimiz haqqında geniş məlumat verdilər: "Azərbaycan dili Azərbaycan xalqının varlığıdır. Bu dil qədimliyi, zənginliyi, ahəngdarlığı ilə diqqəti çəkir və dünya dilləri arasında öz layiqli yerini tutur. Dünya folklorunun nadir incilərindən olan "Kitabi-Dədə Qorqud" dastanları, Nəsiminin, Füzulinin əsərləri bu dildə yazılmışdır".

2000-ci ildən etibarən 21 fevral bütün dünyada Ana dilinin təntənəsi və bayram günü kimi geniş qeyd olunur. Bu barədə qərarı isə UNESCO (Birləşmiş Millətlər Təşkilatının Maarif, Elm və Mədəniyyət Məsələləri Təşkilatı) təşkilatı 1999-cu ilin noyabrında qəbul edib.

Ümummülli lider Heydər Əliyev ölkəmizdə latin qrafikalı Azərbaycan əlifbasına keçidin 2001-ci ilin avqust ayında bütövlüklə təmin edildiyini nəzərə alaraq 9 avqust 2001-ci ildə "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" fərman imzalayıb. Həmin fərmana əsasən hər il avqust ayının ilk günü Azərbaycan Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.

Ulu Öndər demişdir: "Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə bağlıdır. Millətin milliyyini saxlayan onun ana dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliyyini təsdiq edir. Amma millətin

milliliyini ən birinci təsdiq edən onun dilidir". Ulu Öndərin layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu yöndə fərman və sərəncamlar imzalayıb. Dövlət başçısının 9 aprel 2013-cü il tarixli "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələbinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqram haqqında" ki Sərəncamı mühüm əhəmiyyətə malikdir. Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi ilə əlaqədər keçirilən yığıncaqdə – 9 noyabr 2015-ci ildə xalqımızın mənəvi sərvəti olan Azərbaycan dilinin saflığının qorunmasının zəruriliyini ayrıca vurgulayıb: "Əsrlər boyu Azərbaycan xalqını bir xalq kimi qoruyan bizim mədəniyyətimiz, incəsənətimiz və digər ənənələrimiz olubdur. Bizim bu sahədəki bütün fəaliyyətimizin əsasında Azərbaycan dili dayanır. Azərbaycan dili bizi bir xalq, millət kimi qoruyub".



Ədəbi-bədii kompozisiyada Xəlil Rza Ulutürkün, Bəxtiyař Vahabzadənin, Məmməd Arazın və digər dahi şairlərimizin şeirlərini Əminə, Səkinə, Rəhim, Elvira, Aygün, Ayşənur, Fatimə, Nigar, Şirzad, Lətifə, İrəna, Sədaqət və başqları məharətlə söylədilər. Səfurə Əliyeva "Ana dilim" şeiri ilə ha-

mini valeh etdi. Şagirdlər Cəlil Məmmədquluzadənin “Anamın kitabı”, İsmayııl Şıxlının “Dəli Kür” əsərlərindən kiçik səhnəciklər göstərdilər. Dədə Qorqud, Kosa ilə Keçəl səhnəyə gəldi, folklorumuzdan nümunələr söylənildi. Şirzad Quliyevin qədim musiqi alətimiz sazla səhnədə görünməsi və Vətənimizi vəsf edən “Dağlar” mahnısını məharətlə ifa etməsi alqışlarla qarşılandı. Şagirdlər dilimizi, vətənimizi tərənnüm edən bir-birindən gözəl mahnılar ifa etdilər. Nicat, Ramin, Tahir və başqları xeyli aforizmlər dilə gətirdilər.

- Hər bir xalqın milliyini, mənəvi dəyərlərini yaşıdan, inkişaf etdirən onun dilidir.
- Dil o zaman inkişaf edir ki, çağdaş düşüncə mövcud dil qəlbinə sığdır.
- Dil keçmiş nəsillərin düşüncəsinə biçilmiş libasdır. O indiki nəsilə dar da gələ bilər, gen də.
- Öz ana dilini bilməyənlər şikəst adamlardır.
- Dil insanı dəyərləndirmək üçün bir vasitədir.
- Atalarımız sizə üç əmanət qoyublar: dilimiz, qeyrətimiz, Vətənimiz.

“Ana dili millətin varlığı və mənəvi sərvətidir” adlı ədəbi-bədii kompozisiya “Azərbaycan” mahnısı ilə tamamlandı.

Sonda məktəbin direktoru, **Əməkdar müəllim Gülnaz Abdullayeva** dördüncü və onuncu sinif şagirdlərinə, **ibtidai sinif müəllimi Leyla Əliyevaya**, ümumiyyətlə, bu tədbirin yüksək səviyyədə keçirilməsində əməyi olan hər bir kəsə təşəkkürünü bildirdi.

“Təhsil problemləri”, 24-28 fevral 2017

RIYAZİYYAT EMLƏRİN ŞAHIDIR

Dünya riyaziyyat dilində yazılmış bir kitabdır, bunu ancaq həmin dilə yiyələnənlər öyrənə bilər.

Q.Qaliley




X irdalan şəhərindəki 1 nömrəli tam orta məktəb Abşeron rayonunun ən iri və qabaqcıl təhsil ocaqlarından biridir. Hazırda məktəbdə 4 min 200-ə yaxın şagirdin təlim-tərbiyəsi ilə 320 müəllim məşğul olur. **Məktəbin direktoru Yusifova Kəmalə Qadir qızı** Azərbaycan təhsilindəki xidmətlərinə görə 2010-cu ilin oktyabr ayında – Müəllim Günü ərafəsində Prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

2017-ci il dekabr ayının 22-də məktəbdə “Riyaziyyat elmlərin şahidir” adlı olduqca məzmunlu və maraqlı bir tədbir keçirildi. Musiqili və əyləncəli tədbirin əsas təşkilatçıları mək-

təbin müəllimləri **Günarə Heybətova** və **Ətrabə İsmayılova** idi. Tədbirin yüksək səviyyədə hazırlanıb reallaşdırılmasında Bakı şəhərinin, Xətai rayonundakı Azərbaycanın Milli Qəhrəmanı Elşad Yəhyaevin adını daşıyan 56 nömrəli tam orta məktəbin riyaziyyat-informatika müəllimi Elnarə Əliyeva da öz köməyini, fitri istedad və bacarığını əsirgəməmişdi. Yeri gəlmışkən qeyd edim ki, **Elnarə Əliyeva** və Gülnarə Heybətova bacılarının sayəsində bu məktəblər doğmalaşıb, xüsusilə riyaziyyata aid tədbirlərin hazırlanıb keçirilməsində birlikdə çalışıb, yüksək nəticələrə nail olurlar. Hər iki məktəbin şagirdləri də həmçinin.

Tədbirdə Abşeron Rayon Təhsil Şöbəsinin əməkdaşları, ictimaiyyətlə əlaqələ üzrə məsul şəxs – Aysel Tahirova, məktəbin müəllim və şagirdləri, valideyinlər, bir neçə kitabın müəllifi, tanınmış riyaziyyatçı, Nəsimi rayonundakı Texniki-Humanitar liseyin və “İstiqlal” tədris mərkəzinin müəllimi Mübariz Namazov, “İstiqlal” tədris mərkəzinin müəllimi İbrahim Fərruxov və digər qonaqlar iştirak edirdilər.



Dövlət himni ifa olundu. Elnarə Əliyeva və Gülnarə Heybətova bayram əhval-ruhiyyəli tədbirin qonaqlarını salamladılar. Qeyd olundu ki, ədədləri yazmaq üçün istifadə olunan say sistemlərini rəqəmlər təşkil edir. Səhnəyə dəvət edilən rəqəmlərin hər biri özünü öyüb tərifləməklə mübahisə etdilər.

*Azərbaycanda bir alim vardi,
On üçüncü əsrə yaşıyardı.
Bir çox elmlərə nəzər salardı,
Rübai, şeir qoşma dayazardı.*

*Riyaziyyatla arası sazdi,
Çoxlu riyazi kitablar yazardı.
Bütün ömrünü elmə həsr etdi,
Yetmiş üç yaşında vəfat etdi.*

O kimdir? Hamılıqla cavab verildi: Nəsrəddin Tusi. Riyaziyyata aid tapmacalar cavablandırıldı və müdrik kəlamlar söylənildi.

Şagirdlərdən birinin riyaziyyat dərsinə həmşəki kimi hazırlıqsız gəlməsindən, müəllimin onun valideyinlərini məktəbə dəvət etməsindən, evdəki qalmaqaldan və məktəbdə baş verən hadisələrdən bəhs edən kiçik bir tamaşanın sonunda müəllim və həmin şagirdin birlikdə yumorla yoğrulmuş bir mahnı ifa etməsi maraqla qarşılandı.

Riyaziyyatdakı gözəlliyi, ədəd və fiqurlardakı harmoniya, həndəsinin zərifliyini unutmaq olmaz. Bunlar insanda əsl estetik hiss oyadır. Səhnəyə dəvət olunan şagird – fiqurlar fiqurların xassolərindən söhbat açdılar. Aparıcı isə onları uğurlu çıxışlarına görə alqışladıqdan sonra idmandan söhbat açdı. Ölkə prezidenti İlham Əliyevin bütün sahərlə yanaşı idmana da böyük qayğı göstərdiyini diqqətə çatdırıldı. Bildirdi ki, məhz bunun, bu sahədə qazanılan uğurların nəticəsidir ki, şagirdlərin idmana olan marağı daha da artıb.



İdman və riyaziyyat. Tamaşaçılar idmançı qızın akrobatik hərəkətlərlə səhnəyə daxil olmasına heyran qaldılar. O, açıq bucaq, düz bucaq, iti bucaq, kor bucaq, paralel düz xətlər, çoxluqların kəsişməsi və insan övladının dairəvi hərəkətləri nömrələrini böyük ustalıqla, məharətlə göstərməklə hamının rəğbatını qazandı.

Riyaziyyatda həqiqətə nail olmaq üçün əsas yollar – terminlər və ədədlərdir. Terminlər və ədədlər uşaqların dilindən eşidildi və özlərinin bəstələdikləri “Teoremlər” mahnısı dinlənildi. İstedadı və bacarığı ilə yaşıdlarından fərqlənən 7-ci sinif şagirdi Emil Abdullayevin hazırladığı “Riyaziyyat və təbiət” slaydi izlənildi.

Aparıcı:

*Yaxşı deyib atalar
Səs çıxarmı tək əldən.
İşdə birlik olanda
Uzaq düşməz əməldən.*

Bəli, riyaziyyatla yanaşı başqa fənləri də öyrənməliyik. Dahi Nizaminin belə bir müdrik kəlamı var “Qüvvət elmdir”dir, başqa cür heç kəs, heç kəsə üstünlük edə bilməz”. Bu elmləri biza öyrədən, ömürlərini şam kimi əridən, gözlərinin nurunu şagirdlərinə qurban verən əziz müəllimlərimizdir.

Gəlin indi də müəllim haqqında yazılmış şeirləri və bir mahnını dinləyək.

Şeirlər və mahnı ifa olundu və maraqlı tədbirə Yekunda xüsusi olaraq vurğulandı: “Riyaziyyat elmlərin şahidir”.

Məktəbin direktoru Kəmalə Yusifova maraqlı tədbirə görə müəllim və şagirdlərə təşəkkür etdi, Gülnara Heybətova və Elnarə Əliyeva bacılarının fəaliyyətini önə çəkməklə onlara ayrıca təşəkkürünü bildirdi. Mübariz Namazov isə çıxışında qeyd etdi ki, 1 nömrəli məktəb uğurları ilə həmişə onları heyrətləndirib. Bugünkü tədbir də profesional bir səhnəni xatırlatmaqla müəllim və şagirdlərin uğurlu fəaliyyətinin nəticəsidir.

Tədbir xatırə şəkilləri çəkdirilməklə yekunlaşdırıldı.

“Təhsil problemləri”, 01-07 yanvar 2018

YENİ TƏDRİS İLİ BAŞLANDI

Azərbaycan Respublikasının Təhsil naziri Mikayıl Cabbarov “2017-2018-ci dərs ilinin “Ümumi təhsildə keyfiyyət ili” elan edilməsi barədə” 28 avqust 2017-ci ildə əmr imzalayıb. 2017-2018-ci dərs ili ölkənin ümumi təhsil müəssisələrində “Təhsildə keyfiyyət ili” elan olunub. Təhsil nazirinin 31 avqust 2017-ci il tarixində imzaladığı “Ümumi təhsil müəssisələrində 2017-2018 tədris ilinin ilk dərs məşğələsi haqqında”kı əmrinə əsasən, ümumi təhsil müəssisələrində 2017-2018-ci tədris ilinin ilk dərs məşğələsi “Cocuq Mərcanlı – tarixi qayıdışın başlangıcı” mövzusuna həsr edilib. Azərbaycanın Dövlət himni ilə başlayan ilk dərslərdə mövzu ilə bağlı şagirdlərə onların yaş xüsusiyyətlərinə uyğun məlumatlar verilib.

Sentyabrın 15-də - “Bilik günü”ndə keçirilən tədbirdə Sabunçu rayonunun Bilgəh qəsəbəsindəki Telman Əsgəndərov adına 142 nömrəli tam orta məktəbin direktoru, Əməkdar müəllim Gülnaz Abdullayeva deyib:

- Müasir Azərbaycanın təhsil sistemi ümummilli lider Heydər Əliyevin siyasi təcrübəsi və müdrikliyi sayəsində formalaşmışdır. Ulu Öndər hər zaman Azərbaycan təhsilinə və təhsil işçilərinə böyük diqqətlə yanaşırıdı. Bu gün ölkə prezidenti cənab İlham Əliyev də Azərbaycan təhsilinin, elminin inkişafına böyük qayğı göstərir. Məhz bu səbəbdən təhsilin inkişafı üçün əlverişli təlim mühiti yaradılmış, bu sahədə çox işlər görülmüşdür. Prezidentin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” sənədində təhsilin keyfiyyəti başlıca strateji prioritet elan olunmuş, ümumi təhsil müəssisəsinin şagird və məzunlarının keyfiyyət göstəricilərinin yaxşılaşdırılması aktual məsələ kimi irəli sürülmüşdür.

Ümumtəhsil məktəb şagirdlərinə dərsliklərin pulsuz verilməsi, tədrisdə növbətliliyin əsası şəkildə azaldılmasına xidmət edən yüzlərlə yeni məktəb binalarının, əlavə korpusların inşası, təhsil ocaqlarının əsası təmiri və maddi-texniki bazasının möhkəmləndirilməsi diqqətə layiqdir. Dövlət ümumtəhsil məktəblərində uşaqların məktəbəhəzərlilik təhsilinin təşkili, təhsildə təmayülləşmənin tətbiqi ümumi təhsilin keyfiyyətinə birbaşa təsir göstərən təcrübələrdəndir.



“Təhsildə dəyərlər” ili kimi yadda qalan 2016-2017-ci dərs ilində məktəbimiz 1 nömrəli “Fəaliyyət planı” ilə işləmiş, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “75 məktəb”, “Ekoloji aylıqlar” layihələrində uğurla iştirak etmiş, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində bir sıra monitoringlər keçirilmişdir. Sınıfdən xaric və məktəbdən kənar tədbirlərin keçirilməsinə xüsusi önəm verilmişdir. Yuxarı sinif müəllimlərindən fərqli olaraq ibtidai sinif müəllimləri tədbirlərin daha səmərəli keçirilməsinə nail olmuşlar. İbtidai sinif müəllimləri Təhvə Adığözəlova, Bahar Süleymanova, Xuraman Əliyeva, Brilyant Quliyeva, Suğra Fərəcova, Bənövşə Novruzova, Leyla Əliyeva, Zeynəb Bayramova, Ülviyə Quliyeva və Məhəbbət Hüseynova da daha səmərəli işləmişlər. V-IX siniflər üzrə sinif rəhbərləri

Səhyəddin Quliyev, Tamella Əliyeva, Lalə Məmmədova, Fatima Əsgərova və Nurəddin Atamoğlanov daha səmərəli işləyərək şagirdlərin asudə vaxtının təşkilinə böyük diqqət yetirilmişlər. Məktəb tədbirlərinin keçirilməsində müəllimlərdən Sevinc Əliyeva, Mələksimə Quliyeva və Səadət Mehdiquliyeva xüsusi fəallıq göstərmişlər.

İl boyu şagirdlərimizin uğurları da ürəkaçan olmuşdur. Belə ki, 9-cu sinif şagirdi İbrahim Camalov Aılə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində BMT-nin “Uşaq hüquqları haqqında” konvensiyasının qəbul edilməsinin ildönümü münasibəti ilə təşkil edilmiş “Uşaq hüquqları: bərabər hüquq və imkanlarımız” adlı tədbirdə iştirak etmiş və “Xocalı uşaqlarının məhv olan hüquqları” adlı videoçarxa görə diplom və hədiyyəyə layiq görülmüşdür. Doqquzuncu sinif şagirdləri Əli Quliyev və Məhəmməd Rəsulov “Ölkəmizi tanışaq” layihəsi çərçivəsində keçirilən maarifləndirici aksiyada iştirak etmiş, ölkə rəhbərliyinin göstərişi ilə keçirilən bu layihə çərçivəsində Naxçıvanda səfərdə olmuşlar.

Ötən dərs ilində məktəbimizin şagirdləri “Əsgərə məktub” layihəsində fəal iştirak edərək 1000-ə qədər Azərbaycan əsgərinə məktub yazımışlar. Doqquzuncu sinif şagirdi Sona Rəsulova ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş inşa yazı müsabiqəsində yer tutaraq millət vəkili Qənirov Paşayeva tərəfindən Fəxri Fərmanla layiq görülmüşdür.

Şagirdlərimiz ulu öndər Heydər Əliyevin və Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun qəbrini ziyarət etmiş, Şəhidlər Xiyabanında Vətənin azadlığı uğrunda şəhid olanları yad etmişlər. 6-ci, 7-ci və 8-ci sinif şagirdləri “Quba Memorial Soyqırımı Kompleksi”ndə olmuşlar. Gənclərin çağırış-qədərki hazırlıq müəllimi Mahir Qocayev məktəbin “Şahin” komandasının yarışlara hazırlanmasında səy və bacarığını əsir-gəməmişdir. Şagirdlərimiz Bakıxanov qəsəbəsindəki “Sərham” çörək zavodunda ekskursiyada da olmuşlar.



Ötən dərs ilində 38 məzunumuzun 21-i ali məktəblərə qəbul üçün imtahan vermiş, onlardan 11-i respublikanın ali məktəblərinə, biri isə Türkiyənin ali məktəbinə qəbul olmuşdur. H.Aygül 647 balla Azərbaycan Polis Akademiyasının, Ə.Fətulla 538 balla Neft və Sənaye Universitetinin, T.Bəhlul 486 balla Texniki Universitetin, Ə.Sevən Memarlıq və İnşaat Universitetinin, Q.Nail Lənkəran Universitetinin, T.Xanım Xəzər Universitetinin, Q.Aydan Mədəniyyət və İncəsənət Universitetinin, R.Nəzmiyyə və Ə.Leyla Qızlar Universitetinin, A.Əlikram Bakı Slavyan Universitetinin və K.Hüseyn Azərbaycan Texniki Universitetinin tələbəsi adını qazanmışlar.

“Bilik günü” tədbirində Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bilgəh qəsəbəsi üzrə nümayəndəsi Sadiq İbrahimov, məktəbin adını daşıdığı şəhid Telman İsgəndərovun atası Nadir İsgəndərov, tələbələrdən Aydan Qurbanlı, Leyla Əliyeva, Xanım Tağızadə, Əlikram Allahverdiyev və valideyinlərdən bir neçəsi çıxış edərək müəllim və şagirdlərə 2017-2018-ci tədris ilində yeni uğurlar arzuladılar.


Sabunçu rayonunun mərkəzində – Bakıxanov qəsəbəsindəki 271 nömrəli tam orta məktəbdə “Bilik günü” yüksək səviyyədə qeyd edilib, təhsildə qazanılmış uğurlardan

Ətraflı danışılıb. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcovə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin bölmə müdürü İlhamə xanım, mühərribə veterani, Prezident təqədüsü Pənah İsmayılov, valideyn Aynur xanım, 600-dən yuxarı balla ali təhsil müəssisələrinə qəbul olunmuş məzunlardan bəziləri çıxış edərək dövlətin və hökumətin təhsilimizə və böyükən nəslə göstərdikləri hərtərəfli diqqət və qayğılardan söhbət açıblar. Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna xanım Fərəcovaya məktəb, təhsil ocağının pedagoji kollektivi, son illərdə müəllim və şagirdlərin nailiyyətləri barədə ətraflı məlumat verilib. Rəna xanım Fərəcovaya qazanılmış uğurlardan məmənunluq duyduğunu dilə gətirib. (Onu da qeyd edək ki, yeni tədris ili ərəfəsində Rayon İcra Hakimiyyətində rayon məktəblərinin məzunları ilə görüş keçirilib, onlara hədiyyələr təqdim edilib). 271 nömrəli tam orta məktəbi 2016-2017-ci tədris ilində 113 nəfər bitirib. Onlardan 102-si qəbul imtahanlarında iştirak edib və 69-u (68%) ali məktəblərə daxil olub. 6 məzun 600-700 bal, 8 məzun 500-600 bal, 15 məzun 400-500 bal toplayaraq tələbə adına layiq görülüb. Ötən tədris ilində qazanılmış müvəffəqiyyətlərə görə **Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Adil Vəliyev məktəbin direktoru, Qabaqcıl təhsil işçisi Səməndər Məmmədovu Fəxri Fərmanla təltif edib.**

Son üç ildəki şagird nailiyyətlərinin bir qisminə nəzər salaq. 2015-ci ildə 600-dən yuxarı bal toplayaraq Nəzrin Süleymanova Azərbaycan Dövlət İqtisad Universitetinə, Musa Məmmədov Bakı Dövlət Universitetinə, 2016-ci ildə Həsən Əliyev, Ayxan Sadiqov, Aysu Əhmədova Azərbaycan Tibb Universitetinə, Ləman Əsədli "ADA" Universitetinə, Taleh Dadaşov Bakı Dövlət Universitetinə, Xanımzər Mehdiyeva Azərbaycan Dillər Universitetinə, Sərdar İbrahimov və Zöhr Babazadə Azərbaycan Dövlət İqtisad Universitetinə, 2017-ci ildə Səyalı Mustafayeva Bakı Dövlət Universitetinə, Nigar Bayramova Bakı Ali Neft Məktəbinə, Həqiqət Qasimzadə və İləhə Yusifli

Azərbaycan Dövlət İqtisad Universitetinə, Fidan Tanrıverdili və Fərah Məmmədova Azərbaycan Dillər Universitetinə qəbul olunublar.

Məktəbin şagirdləri Təhsil Nazirliyinin və respublikanın ali məktəblərinin keçirdiyi fənn olimpiadlarında da fəal iştirak ediblər. 2015-ci ildə Həsən Əliyeva (kimya) və Taleh Dadaşov (Azərbaycan dili) respublika fənn olimpiadasında fəal iştirakına görə Təhsil Nazirliyinin Diplomuna layiq görülüblər. 2016-ci ildə Zöhr Babazadə Respublika olimpiadasında (coğrafiya) bürünç medala sahib olub. 2017-ci ildə Nigar Bayramova (11-ci sinif) və Nuray Abbasova (9-cu sinif) Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin fizika fənni üzrə keçirdiyi olimpiadada birinci yeri tutaraq mükafatlandırılıblar. Doqquzuncu sinif şagirdi Rüfat Bayramov "Bocia" idman növü üzrə Moskva şəhərində keçirilmiş beynəlxalq turnirdə komanda yarısında III yer tutوغuna görə kuboka layiq görüllüb. 2016-2017-ci illərdə Prezidentin sərəncamına əsasən Sabunçu Rayon İcra Hakimiyyətinin təşkil etdiyi "Ölkəmizi tanıaq" turunda məktəbin üç şagirdi iştirak edib.





271 nömrəli tam orta məktəbdə qazanılmış nailiyətlərə görə məktəbin direktoru Səməndər Məmmədovun, rəhbərlikdə təmsil olunan Rüxsəra Əlizadə, Ofeliya Arazova, Azər Yusifov və Validə Məmmədovanın, müəllimlərdən Matanət İbrahimova, Səlbinaz Babayeva, Təranə Məhəmmədova, Vüsalə Hüseynova, İradə Daşdəmirova, Zemfira Əsədova, İradə İbrahimova və bir çox başqaların adını inamla, fərəhlə şəkmək olar. Məktəbin pedaqoji kollektivinə və şagirdlərinə 2017-2018-ci tədris ilində yeni-yeni nailiyətlər qazanmağı arzu edirik.

Bu il ölkəmizdə 165 min uşaq 1-ci sinfə qəbul edilib. Ümumilikdə, cari tədris ilində respublikamızın məktəblərində 1 milyon 450 minə yaxın şagird təhsil alacaq və onların təlim-tərbiyəsi ilə 150 minə yaxın müəllim məşğul olacaqdır.

“Təhsil problemləri”, 24-30 sentyabr 2017

“SON ZƏNG” ÇALINDI

“Təhsil hər bir dövlətin gələcəyidir. Biz fəxr edirik ki, Azərbaycanda savadlılıq təxminən 100%-dir. Bu, çox böyük göstəricidir. Elə etməliyik ki, bütün uşaqlar savadlı, bilikli olsunlar, gələcəkdə özləri üçün gözəl həyat qura bilsinlər, dövlətimiz üçün dəyərlə vətəndaşlar olsunlar.”

*Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev*

Həyatda elə günlər, elə anlar olur ki, insan ömrü boyu utmur. Belə yaddaşalan, unudulmayan, xatırlanan günlərdən ri də “Son zəng” tədbiridir.

Ölkəmizin ümumtəhsil məktəblərində 11-ci sinfi bitirən üçün iyun ayının 14-də sonuncu dəfə zəng calındı. Təhsil azirliyinin məlumatına görə 2016/2017-ci tədris ilində respublikamızın ümumtəhsil məktəblərinin 9-cu siniflərini 0638, 11-ci siniflərini 84088, qiyabi (axşam) ümumtəhsil əktəblərini isə 723 şagird bitirib. Növbəti tədris ilində 165 inə yaxın uşaqın birinci siniflərə qəbulu gözlənilir. 2016/2017-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin bəliyindəki ümumtəhsil məktəblərinin 9-cu sinfini 27708 gird, 11-ci sinfini isə 19525 şagird bitirib. Bakıda 12-ci sinfi axşam-qiyabi) 599 nəfər başa vurub.


İyunun 14-də paytaxtın Pirallahi rayonundakı 168 nömlü tam orta məktəbdə də (məktəb eyniadlı adada yerləşir) “Son zəng” tədbiri keçirildi. Tədbirdə Təhsil nazirinin üavini Ceyhun Bayramov, Pirallahi Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov, Bakı Şəhəri üzrə təhsil İdarəsinin şöbə müdürü Şahin İsgəndərov və digər ənənəvi işlər üzrə rəhbərlik edən şəxslər, əməkdaşları və əməkçi təməm olaraq tədbirdə iştirak etdi.

Məktəbin direktoru Şakir Mikayılov çıxışında Təhsil nazirinin müavini Ceyhun Bayramovun tədbirdə iştirak etməsini məktəbin tarixində əlamətdar bir gün olmasını xüsusi vurğuladı və onu pedaqoji kollektiv adından salamladı. Qeyd etdi ki, **məktəb 1963-cü ildən fəaliyyət göstərir və ötən illərdə təhsil ocağında 3 direktor çalışıb. Hidayət Məmmədov kollektivə 41 il – 2012-ci ilin sentyabrına qədər rəhbərlik edib.** Özü bu məktəbin 4-cü direktorudur. Məktəbdə 800-ə yaxın şagirdin təlim-tərbiyası ilə 52 müəllim məşğul olur. Son 4 ildə 9-cu siniflərin buraxılış nəticələrinə görə məktəb rayon üzrə 1-ci yerdədir. Onbirincilərin də nəticələri qənaətbəxşdir. Bu il 62 şagird tam orta təhsilini başa vurur.

Təhsil nazirinin müavini Ceyhun Bayramov çıxışında 11 il ərzində biliklərə səyələ yiyələnib təlim-tərbiyə almış məzunlara xoş sözlərini ünvanladı. Qeyd etdi ki, ötən illər ərzində onlar formallaşdırıb və müstəqil həyata tam hazırlıdılar. Onların bu mərtəbəyə çatmasında isə müəllim və valideynlərin böyük zəhamət payı var. Dövlət təhsilimizin inkişafına böyük diqqət yetirir. Azərbaycan güclü və qüdrətli dövlətdir. Tarix üçün qısa bir zamanda çox şəyə nail olub. Beynəlxalq aləmdə yaxşı tanınır.



2016-cı il Aprel döyüşləri ordumuzun gücünü, xalqımızın birliyini bir daha göstərdi. Azərbaycanın daha qüdrətli bir dövlət olması gənclərin inkişafından, bu günün, qarşısındaki illerin məzunlarından asılıdır. Nazir müavini Ceyhun Bayramov məzunlara müstəqil həyatda müəllim və valideynlərinin etimadını doğrultmağı, müstəqil dövlətimizə layiq vətəndaş olmalarını arzuladı.



Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov çıxışında bildirdi ki, Pirallahi rayonu Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə 2012-ci ildə yaradılıb. Ötən illər ərzində ölkə başçısı bu rayonda 3 dəfə olub və yaxın günlərdə 4-cü dəfə gəlişi gözlənilir. Vəzir Səfixanov tədbirə toplaşanları Qurtuluş günü münasibətilə də təbrik etdi və məzunlara uğurlar dilədi.

Məzunların 1-ci sinif müəllimləri, sinif rəhbərləri, valideynlər də çıxış edərək yetirmələrinə öz istək və arzularını söylədilər. Sinif rəhbərləri – kimya müəllimi Sairə Əliyeva, fiziki tərbiyə müəllimi Nizami Abdullayev və riyaziyyat müəllimi

Yeganə Həsənovanın məzunlarla söhbəti unudulmaz anlara döndü. Şagirdlərin uğurlarından söhbət açan Nizami müəllim bildirdi ki, Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Naziriyi, "Coco-cola" şirkətinin birgə təşkilatlığı ilə həyata keçirilən "Olimpiya hərəkatı-2017" layihəsi çərçivəsində məktəblilərin idman yarışlarında 168 nömrəli məktəbin şagirdləri də öz qüvvə və bacarıqlarını sınayıblar. Məktəb voleybol, basketbol, velosiped və badminton üzrə keçirilən yarışlarda Pirallahi rayonunda I yeri, atletika idman növü üzrə II yeri tutub. Kubok və diplomlarla mükafatlandırılıb. Məktəbin idmançıları respublika birinciliyində də fəal iştirak ediblər. İdmançıların uğurlarında fiziki tərbiyə müəllimi Lətif Əhmədov və digər müəllimlərin də əməyi, diqqət və qayğısı az deyil.



Tədbirdə yola saldığımız tədris ilində müəllim və şagirdlərin müvəffəqiyətlərindən geniş söhbət açıldı. O da qeyd olundu ki, tərbiyə işləri üzrə direktor müavini Sevda Rəhimova gənc nəslin təlim-tərbiyəsindəki nailiyyətlərinə görə Pirallahi Rayon İcra Hakimiyyəti başçısı Vəsif İmanov tərəfindən Fəxri fərmanla layiq görülb. Dövlət İmtahan Mərkəzinin 2017-2018-

ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə keçirdiyi birinci imtahanda Aytac, Rəşad və Urfan 500-dən yuxarı bal toplayıblar.

Necə də kövrəkdir "Son zəng" in səsi,

Həzin kaman kimi, incə tar kimi.

"Son zəng" nəğmə deyir, vida nəğməsi,

Siz uşub gedirsiz durnalar kimi.

Tədbirin aparıcıları – 11-ci sinif şagirdləri Aysel Məmmədzadə və Kənan Rəhmanzadənin dilindən eşidilən sevinc, fərəh, təessüb, müəllimlərinə məhəbbət, sabaha inamla addımlamaq fikir və düşüncələri, ehtimadı doğrultmaq ifadələri:



- Məzunlar doğma məktəbdən, qayğısız sevinc dolu illərdən ayrılır. Bir an arxaya dönüb, məktəb illərinə nəzər salaq. 2006-cı il, həmin məkan. Birincilər, yəni bugünkü məzunlar onbirincilərlə qarşı-qariya dayanıblar. Həmin səhnə bu gün təktrar olunur. Onbirincilər həyəcanlıdır, birincilər isə nəyin baş verdiyini anlamağa çalışır. Illər ötdü, gün yetdi. Onlar həmin məzunları bu gün nəhayət ki, anlaya bildilər.

Son zəngin cingiltili sədaları hər birimizin qəlbində məktəb xatirələrini oyadır. Şagirdlərin gülüşləri, heç zaman bitməyəcəyini təsəvvür etdiyimiz dörsər, tez başa çatan tənəffüsərlər, bayram şənlilikləri, bilik və idman yarışları, müsabiqələr...

Yəqin ki, hər bir şagird bir az çəkincə-çəkinə, qorxa-qorxa, eyni zamanda, həyəcanla, sevinclə məktəbə gəldiyini, ilk dərs gününü xatırlayır. Bize ilk dəfə yazış-oxumağı öyrədən ibtidai sinif müəllimlərini, yuxarı siniflərdə bizə dərs deyən ayrı-ayrı fənn müəllimlərini unutmayacaqlar.

Biz məzunlar müstəqil həyat yollarında inamla addımla-yaqaq, əldə edəcəyimiz uğurlarla valideynlərimizi, müəllimlərimizi sevindirəcəyik.

"Təhsil problemləri", 24-30 iyun 2017

İBTİDAİ SINİF MÜƏLLİMİ – AYGÜL

Tədbirin vaxtını dəqiqləşdirmək üçün aprelin 28-də Sabunçu rayonunun Balaxanı qəsəbəsindəki 69 nömrəli tam orta məktəbin direktoru Xalıqverdi Abbasova zəng etdim. Dedi ki, Aygül müəllimin hazırlaşdırıldığı birincilərin Əlisfa bayramı saat 11:30-da başlanacaq. Vaxt itirmədən qəsəbəyə yollandım, saat 11:00-da məktəbə çatdım. İbtidai siniflər üzrə direktorun müavini Aida Əliyeva bildirdi: "Bu tədris ilində 6 birinci sinifim var. Artıq birincilər yazmağı, oxumağı öyrəniblər, müəyyən bilik və bacarıqlara yiyləniblər. Tətil günləri ərafəsində "Ana dilim müqəddəsdir" və "Vətənim Azərbaycanlı" mövzularında müxtəlif səpgili tədbirlərimiz keçirilib. Ülviiyə Əlizadə, Pərvanə Musayeva, Ruhəngiz Madərova, Ülviiyə Fərzaliyeva, Vüsalə Əliyeva və Aygül Ağayeva birinci sinif müəllimləridir. Onların hər biri öz peşəsinə ürəkdən sevən, dərslərini müasir tələblər səviyyəsində quran bacarıqlı müəllimdir. Biz müəllimlərimizlə qürur duyuruq. Bilirom ki, Aygül müəllimin hazırlaşdırıldığı birinci "ç" sinfinin şagirdləri də öz bilik və bacarıqlarını fəal nümayiş etdirəcəklər".

Tədbirdə birincilər mahni və rəqsələ ifa edib, Azərbaycan, ana haqqında şeirlər, müdrik kəlamlar söylədilər. Hərflərə və rəqəmlərə aid kompozisiya ilə tədbirə toplılmış müəllim və valideynlər qarşısında bilik və bacarıqlarını məharətlə göstərdilər. Rənglərdən səhbət açıb, rəngli lentlərlə ifa etdikləri rəqs əvvəldən sonadək alqışlandı. Rus dilini həvəslə öyrənən şagirdlərin "Maşa məktəbə gedərsə, nə baş verəcək?" səhnəciyi də maraqla izlnildi. Yuxarı sinif şagirdi Elçin Zərdablı sazda bir musiqi nömrəsi ifa etməklə birincilərin bayramını daha da rövnəqləndirdi. Beşinci sinif şagirdi Qönçə Hüseynovanın çıxışı da diqqətlə dinlənildi: "Hər kəsin müəllim haqqında gözəl təəssüratları var. Bu birincilərin də, artıq məktəbin yuxarı

siniflərində təhsil alan bizlərin də. Müəllim haqqında gözəl kəlamlar deyənlər də çox olmuşdur. Müəllim şagirdlərin yaxın dostu, sirdası, qayğıkeşi, düşünəni, onların bu günü və galəcəyi üçün narahat olanı, addımlarını düzgün atmaları naminə yol göstərənidir. Müəllim yalnız sinifdə olduğu 45 dəqiqəni yox, bütün ömrünü şagirdləri ilə paylaşır. Müəllim gözünün nurunu, qəlbinin odunu, ürəyinin sevgisini, illərinin zəhmətini şagirdlərinə verir. Günlər keçir, illər illərə calanır, insan çox şeyi unudur. Lakin ilk müəllim heç vaxt yaddan çıxmır. Axi insana elm qapısının açarını ilk müəllim təqdim edib, bizi əsrarəngiz bir dünya ilə ilk müəllim qovuşdurub. Söhbət bizim ilk müəlliməmiz olan Aygül müəllimdən gedir. Aygül müəllim dərs zamanı çox tələbkardır, heç kimə güzəştə getməz. Çalışar ki, bütün şagirdlər dərsdən bəhrələnsin, nəsə götürsün. Şagirdləri dərsə həvəsləndirir, həm dərs zamanı, həm də dərsdən sonra bizimlə fərdi qaydada məşğul olardı. Yetər ki, şagirdləri nəyiə manim-səsinlər, öyrənsinlər. Mən şəxsən onun keçmiş və nümunəvi şagirdi kimi onu deyə bilirəm ki, Aygül müəllimə qəlbən çox müləyim, mehribən, nəvəzişli, istiqanlı bir insandır. Bize öz övladı kimi baxardı. Mən əminəm ki, o indiki şagirdlərinə də, bize yanaşlığı kimi yanaşır.

Bu gün müəllimimiz üçün əziz gündür. Çünkü onun sayəsində daha 25 şagird biliyə yiyləndi. Bax, bu gün o şagirdlərin "Ana dili" bayramıdır. Bu bayram münasibətilə Aygül müəllimi və uşaqları təbrik edirəm. Müəllimə can sağlığı, uşaqlara isə dərslərində uğurlar arzu edirəm".

"Yalli" rəqsi ilə yekunlaşdırılan Əlibə bayramında məktəbin direktoru Xalıqverdi Abbasov, direktorun müavinləri Raziyyə Məmmədova və Aida Əliyeva, həmçinin valideynlər çıxış edərək Aygül müəllimə təşəkkür və minnətdarlıqlarını ifadə edib, birincilərin hazırlıqlarından razı qaldıqlarını söylədilər.

184



Ağayeva (Allahverdiyeva) Aygül İsa qızı Novruz bayramında – 19 mart 1990-ci ildə Beyləqan rayonunun ən iri yaşayış məntəqələrindən olan Dünyamalılar kəndində anadan olub. 2008-ci ildə Bakının Suraxanı rayonunda fəaliyyət göstərən F.İ.Mehdiyev adına Qubadlı rayon tam orta məktəbini bitirib və həmin ildə də Azərbaycan Müəllimlər İnsti-tutunun tələbəsi adını qazanmaqla valideynlərini, xüsusiilə anası Fəridə İbrahimovanı çox sevdi-rib. Tələbəlik illərində biliklərə sonsuz istək və arzularla yiye-lənib. Pedaqoji təcrübələr zamanı tələbələrin əksəriyyətindən fərqlənib, institut və orta məktəb müəllimlərindən çox şey əzx edib. Tələbə Aygül hələ 2009-cu ilin yayında Mingəçevir şəhərində fəaliyyət göstərən "Pifaqor Tədris Mərkəzi"ndə (Məhdud Məsuliyyətli Cəmiyyət) kompüter kursunu uğurla bitirib, digər məzunlar kimi iyun ayının 22-də ona da diplom verilib.

Aygül "Yeni fənn kurikulumlarının tətbiqi ilə əlaqədər" 2012-ci il iyun ayının 4-dən 14-dək Azərbaycan Müəllimlər İnsti-tutunda dördüncü kurs tələbələri üçün təşkil olunmuş "Öyrədənlərin öyrədəni" kursunu keçərək "Dinleyici" statu-sunu alıb və bu barədə ona Təhsil Nazirliyinin və İnsti-tutun birgə sertifikatı verilib.

2012-ci ildə ali təhsilini başa vurub, ibtidai təhsilin peda-qogikası və metodikası ixtisasına yiye-lənib, Təhsil Nazirliyinin vakant yerlərə işə qəbul üzrə keçirdiyi imtahanda iştirak edib, maksimum 35 baldan 34-nü toplayıb və Balaxanı qəsəbəsin-dəki 69 nömrəli tam orta məktəbdə pedaqoji fəaliyyətə başla-yıb. Müəllimlik fəaliyyətinə başladığı ilk aylardan həmkarla-

185

rının diqqətini çəkən Aygül müəllim hər zaman yenilikləri öyrənməyə həvəslidir. "Edumedia – Azərbaycan" MMC-nin "Promethean" interaktiv lövhələrdə istifadə üzrə təlim kursunu da müvəffaqiyyətlə bitirdiyinə görə sertifikata layiq görülen Aygül müəllim öz üzərində müntəzəm çalışır, həmkarlarının təcrübəsindən bəhrələnir. Özündən əvvəl gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olmağa başlamış bacıları – Aysel və Gülnardan öyrənir, onlarla fikir mübadiləsi aparır. Anaları Fəridə İbrahimova da övladlarının məhz onun kimi pedaqoji işdə çalışmaları ilə fəxr edir, qürur duyur.



Aygül Ağayeva 2014-cü ildə Niyaməddin Ağayevlə ailə qurub. Şirin-şəkər bir qız övladı var – Melisa. Təlim-tərbiyə verdiyi şagirdlərini də öz övladı qədər sevən, onları daha işiqlı, nurlu sabahlara doğru aparan Aygül Ağayevanın uğurları qarşidakı illə dədir. Onun beşillik səmərəli pedaqoji fəaliyyəti bunu söyləməyə əsas verir.

"Təhsil problemləri", 24-31 may 2017

UŞAQLAR GƏLƏCƏYİMİZDİR

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə həmin gün Sabunçu rayonunun Balaxanı qəsəbəsindəki 59 nömrəli tam orta məktəbdə ibtidai sinif şagirdlərinin bayram konserti həm özlərinə, həm də müəllim, şagird və qonaqlara sevinc, olduqca xoş ovqat, mehribanlıq, səmimiyyət götirdi.

Məktəbin ibtidai siniflər üzrə direktor müavini Aida Əliyevanın səhbətindən bəzi məqamlar:

- 1949-cu ildə Beynəlxalq Qadınlar Federasiyası Şurasının Moskva sessiyasında qəbul edilmiş qərara əsasən hər il iyun ayının 1-i dünyanın əksər ölkələrində Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd edilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il 22 dekabr tarixli sərancamına əsasən Uşaq hüquqları konvensiyasının 20 illiyi ilə əlaqədər 2009-cu il ölkəmizdə "Uşaq ili" elan olunmuşdu. Ölkəmizdə uşaqların hərtərəfli inkişafına, təlim-tərbiyəsinə böyük diqqət və qayğı göstərilir. Yeni uşaq bağçaları, ümumtəhsil ocaqları tikilib istifadəyə verilir. Onların şəbəkəsi ilbəil genişləndirilir. Təhsilimizin dünya standartlarına çatdırılması üçün 2013-cu ildə Dövlət Strategiyası qəbul olunub. Qarşıya qoyulan vəzifələr uğurla həyata keçirilir. Təhsil naziri Mikayıl Cabbarov bu günlərdə çıxışlarının birində qeyd edib ki, son üç ildə məktəbəqadər təhsildə xeyli irəliləyiş əldə olunub. Məktəbəqadər təhsil müəssisələrinə uşaqların cəlb edilməsi 18 faizdən 55 faizə çatdırılıb.

Hazırda məktəbimizdə 24 ibtidai sinif fəaliyyət göstərir. Bu siniflərdə 585 şagird təhsil alır. Onlar Uşaqların Beynəlxalq Müdafiəsi Günü – öz bayramlarına həvəslə hazırlanıblar.

Əziz uşaqlar, əminəm ki, sizin bayram konsertinizin hər bir nömrəsi alqışlarla qarşılanacaq və bizə könül xoşluğu götirəcək, eyni zamanda, bizdə sizin sabahkı uğurlarınıza olan inamımızı bir daha artıracaqdır.



Sağirdlərin konsert proqramı zəngin idi. Belə ki, proqrama həm milli, həm də dünya xalqlarının mahnı və rəqsleri daxil edilmişdi. Kiçik sahnə tamaşaları, idmanın ayrı-ayrı növürləri üzrə çıxışlar uşaqların yaxşı hazırlığından, bilik və bacarığından xəbər verirdi. Övladlarının çıxışlarını maraqla izleyən valideynlərin sevinci, fərəni hədsiz idi. Mahnilar, rəqsler bir-birini əvəz etdikcə şagirdlərin alqış sədaları ətrafa yayılırdı.

İki saatda yaxın davam edən bayram konsertinin sonunda söz məktəbin direktoru Xalqverdi Abbasova verildi. O, Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə şagirdləri təbrik edib, onlara təhsildə və məktəbin ictimai işlərində uğurlar arzuladı.

"Təhsil problemləri", 08-15 iyun 2017

"AÇIQ DƏRS" LƏRDƏN QEYDLƏR



RUS DİLİNI ÖYRƏNİRLƏR

Aprelin 7-də Bakı şəhərinin Nizami rayonunda yerləşən Namiq Həmzəyev adına 238 nömrəli tam orta məktəbdə Dilbər Məmmədovanın III sinifdə rus dili fənnindən apardığı "açıq dərs"i məktəbin direktoru İlqar Talıbov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzinin direktoru Samirə Bektaşı və Mərkəzin bir neçə əməkdaşı, Azərbaycan Respublikasının Təhsil İnstitutunun baş müütəxəssisləri Aida Qasımovə, İnarə Cəfərova və məktəbin təcrübəli ibtidai sinif müəllimləri dinlədilər.

Mövzu: "Biz rus dilini necə öyrənirik?"

Standartlar: 1.1.2. Tapşırıq xarakterli müraciətlərə əməl edir.

2.2.4. Öyrəndiyi dil materiallarından istifadə edərək ünsiyyət qurur.

3.1.1. Hərf, hərf birləşmələri və sözləri düzgün oxuyur.

Məqsəd: Şagirdlərə tətbiqetmə bacarığını aşılamaq, formalasdırmaq və rus dilini sevdirmək.

Motivasiya: Şeirlər vasitəsilə "Biz rus dilini necə öyrənirik?" cümləsinin hərflərlə nümayışı və şagirdlərin hərflərə aid mahnı oxuması.

Dərsin əvvəlində Dilbər müəllim qeyd etdi ki, çalışdığı ötən illər ərzində hər il nümunəvi dərslər keçirilməsinə tam məsuliyyətlə yanaşış. Bu dərslər onun pedagoji təcrübəsində artıq ənənəyə çevrilib: fərqli siniflərdə və fərqli mövzularda. Demək olar ki, bu dərslər onun və şagirdlərinin hesabatıdır.

Lakin bu gün bu hesabatı şagirdlər özləri keçirəcək, öz təlim nəticələrini, ünsiyət, tətbiqetmə, təqdimetmə kimi fəaliyyətlərini nümayiş etdirəcək və məzmun standarlarının nəticələrinə uyğun olaraq reallaşdıracaqlar. Onlar öz təqdimatlarında savad təlimini necə mənimsədiklərini nümayiş etdirməklə bilik və bacarıqlarını təqdim edəcəklər.



Haqqıqtən də üçüncüler rus dilini sevərək öyrəndiklərini, qazandıqları bilik və bacarıqlarını dinləyicilərə məharətlə təqdim edə bildilər. Dərs boyu əyani-texniki vəsaitlərdən səmərəli istifadə olundu. Şagirdlər hərflərə aid şeirləri çəşmdan söylədilər. “Biz rus dilini necə öyrənirik?” cümləsini hərflərlə nümayiş etdirməklə bərabər, onlara aid mahnını da şövqlə ifa etdilər. “Qoğal” və “Qırmızı papaq” nağıllarının səhnələşdirilmiş formada təqdimatında Qoğal, Nənə, Canavar və digər rolların və rəqslərin ifasında şagirdlərin rus dilini öyrənməyə, rus mədəniyyətinə və ədəbiyyatına olan marağrı alqışa layiq idi.

Rəqsələ başa çatan “açıq dərs”in müzakirəsi keçirildi. Onu dinləyənlər “dəyirmi masa”da öz fikir və mülahizələrini bölüş-

dülər. Təlimə Dəstək Mərkəzinin direktoru Samirə Bektaşı uşaqların hazırlığını, rus dilini öz səviyyələrində yaxşı mənim-səmələrini qeyd etməklə bərabər, Mərkəzin görəcəyi işlərdən, fəaliyyətindən də söhbət açdı. Qeyd etdi ki, Təlimə Dəstək Mərkəzinin yaradılmasında məqsəd ümumi təhsil müəssisələrində pedaqoji prosesin sistemli idarə olunmasının dəstəklənməsi, yeni yanaşmaların məktəblərdə çevik tətbiqinin təmin olunması, məktəbdaxili və məktəblərarası öyrədici mühitin zənginləşdirilməsi və təlimin keyfiyyətinin düzgün istiqamətləndirilməsindən ibarətdir.



“Dəyirmi masa”da məktəbin direktoru İlqar Talibov, Təhsil İnstitutunun baş mütəxəssisləri Aida Qasımovə və İnarə Cəfərova, məktəbin ibtidai sinif müəllimləri rus dili müəllimi Dilbər Məmmədovanın hər zaman qarşısına qoyduğu məqsədə nail olmasına, şagirdlərin təlim-tərbiyəsindəki uğurlarından söhbət açıdlar. Dərsin yüksək səviyyədə reallaşmasını, şagirdlərin sərbəstliyini, xarici dil kimi rus dilinə böyük maraq göstərib öyrənmələrini bildirən qonaqlar, həmçinin Dilbər müəl-

limin şagirdləri rus dilində yaşlarına uyğun bədii ədəbiyyatı mütləq etməsinə yönəltməsinin böyük əhəmiyyət daşıdığını da vurğuladılar.



İngilis, fransız, alman və digər dillərlə bərabər, qonşu xalqların, o cümlədən rus dilinin də ümumtəhsil məktəblərimizdə şagirdlərə öyrədilməsi vacibdir. Adlarını çəkdiyimiz dillər kimi, rus dili də dünyaya açılan geniş pəncərədir. Hələ Sovet dönməmində müttəfiq respublikalarda bu dilin öyrənilməsinə böyük diqqət yetirilir, onun tədrisini və öyrənilməsini yaxşılaşdırmaq məqsədilə mühüm tədbirlər həyata keçirildi. Respublikamızda 1972-ci ildən etibarən birinci sinifdən rus dilinin öyrənilməsi tətbiq edilib. Həmin ildən etibarən 25-dən artıq şagirdi olan IV-X siniflər (o dövrdə onillik təhsil sistemi mövcud idi) rus dili dərsində 2 yarımrupa bölündürdü. 260 məktəbdə şagirdlər rus dilini dərinləşdirilmiş program üzrə öyrənirdilər. Hazırda isə Azərbaycanda 300-dən artıq rus məktəbi, o cümlədən rusdilli institutlar, onların filialları fəaliyyət göstərir. 16 mindən çox tələbə rus dilində təhsil alır.

Rus dili fənni üzrə olimpiadalar keçirilir. Qafqazda ən böyük rus icması da Azərbaycandadır.

Sonda bir daha qeyd edirik ki, Bakıdakı 238 nömrəli tam orta məktəbdə rus dilinin xarici dil kimi ibtidai siniflərdən şagirdlərə öyrədilməsi yüksək səviyyədədir. Dilbər Məmmədəvanın III sinifdə keçdiyi "açıq dərs"də şagirdlərin bu dili yaxşı mənimsədiklərinin bir daha şahidi olduq. Pedaqoji kollektivin uğurlarına da tam əminik.

"Təhsil problemləri", 16-23 aprel 2017

94 NÖMRƏLİ TAM ORTA MƏKTƏBDƏ

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsilə Dəstək Mərkəzi aprel ayının 17-dən ümumtəhsil məktəblərində “Ən yaxşı dərs” lahiyəsini həyata keçirir. TDM “Ən yaxşı dərs”lərin dinlənilməsini özünüñ fəaliyyət istiqamətlərindən biri kimi müəyyənləşdirib və I-XI siniflərdə bütün fənlər üzrə təşkil olunur. Dərslər dinlənildikdən sonra təhlil və müzakirəsi aparılır. Məqsəd uğurlu nəticələr əldə etmiş məktəblərin ibtidai sinif və fənn müəllimlərinin təcrübəsini digər həmkarları ilə bölüşməsidir.



Paytaxtin digər rayonlarında olduğu kimi, Sabunçu rayonunda da “Ən yaxşı dərs” tədbirləri davam etdirilir. May ayının 15-də Bakıxanov qəsəbəsindəki 94 nömrəli tam orta

məktəbin rus bölməsində Yelena Mileyçikin 2-ci sinifində riyaziyyat, Gülnarə Əliyevanın 5-ci sinifində rus dili, Kəmalə Məmmədovanın 6-ci sinifində tarix, Tamara Həsənovanın 7-ci sinifdə ədəbiyyat, Natalya Quliyevanın 8-ci sinifində musiqi, Sürəyya Abdullayevanın 10-cu sinifində fizika və İradə Nurulleyevanın 11-ci sinifində kimya fənnindən dərsləri dinlənildi. Dərsləri Təhsilə Dəstək Mərkəzinin əməkdaşları Züleyxa Ələkbərova, Dilbər Məmmədova, Xuraman Əliyeva, məktəbin direktoru Şəmsəddin Vəliyev, direktorun müavini Rəhilə Tağıyeva, Nailə Həsənova, Hicran İsmayılova, rayonun ümumtəhsil məktəblərindən Nailə Əliyeva (81 nömrəli məktəb), Nelya Qafarova, Aida Əliyeva (72 nömrəli məktəb-lisey), Zemfira Allahverdiyeva (107 nömrəli məktəb), Leyla Hacıyeva (271 nömrəli məktəb), Səbinə Əkbərova, Aytən Xəlilova (310 nömrəli məktəb) və başqaları dinlədilər.

Mən – “Təhsil problemləri” qəzetinin şöbə müdürü Əşraf Hümmətov 6-ci sinifdə tarix fənnindən keçirilən dərsdə iştirak etdim.

Mövzu: “Roma imperiyası necə yarandı?” Öncədən qeyd edim ki, müəllim Kəmalə Məmmədovanın və şagirdlərin hazırlığı diqqətimizi çəkdi. Aydın oldu ki, Romada ziddiyətlərin kəskinləşməsi nəticəsində qədim dövrün ən böyük qul üsyani olan Spartak üsyani baş verib. Siyasi qruplaşmalar arasında hakimiyyət uğrunda mübarizə daha da şiddetlənilib. Eramızdan əvvəl 60-cı ildə Pompey, Krass və Yuli Sezar ittifaq bağlayıblar. Lakin sonra aralarında ciddi təfriqə yaranıb və Yuli Sezar Pompeyin və onun müttəfiqlərinin qoşunlarını darmadağın edib. Mübarizə Sezar diktaturalısının qurulması ilə nəticələnib. Yuli Sezar dövlətin başçısı olub. Eramızdan əvvəl 44-cü ildə Sezar öldürüldükdən sonra bir neçə il vətəndaş müharibəsi davam edib. Yuli Sezarın oğulluğu Qay Oktavianın (Avqustun) qələbəsi ilə qurtarılıb. Bütün hakimiyyət Avqustun əlində cəmləşib. Dövlət sərhədləri xeyli genişləndirilib, yeni ərazilər işğal olunub. Təqvim ilinin (Qriqori təqviminin) 8-ci ayı – 31 gün

Roma imperatoru Avqustun şərfinə adlandırılıb. Qədim Roma imperiyasının yüksəlişi Antonilər sülaləsinin dövrünə – 96-192-ci illərə təsadüf edir.



Şagirdlər “Spartak”, “Sezar”, “Antoni” və “Oktavian” qruplarına bölməlsidülər. Müəllim onlara iş vərəqələri payladı və tapşırığın yerinə yetirilməsinə 4 dəqiqə vaxt ayırdı. Verilən suallar, tapşırıqlar fəal şəkildə cavablandırıldı, çox düzgün yerinə yetirildi. Lövhənin yanında asılmış xəritədən və elektron lövhədə göstərilən səsli – izahlı xəritədən istifadə edildi. İmperiyanın ərazisinin necə genişləndirilməsi izah edildi. İmperatorlar haqqında divar qəzeti də əvvəlcədən hazırlanmışdı. Qrupların cavabları obyektiv qiymətləndirildi. Müəllim şagirdlərə evdə “Tarixi şəxsiyyət” mövzusunda esse (inşa) yazmağı tapşırıdı.

Dinlənilmiş dərslerin təhlili və müzakirəsi fəal şəkildə aparıldı. Uğurlarla bərabər, bəzi məsələlərə diqqətin artırılma-

sının vacibliyi də bildirildi. Təhsilə Dəstək Mərkəzin əməkdaşları və dərsləri dinləyən və aparan fənn müəllimləri fikir və müləhizələrini obyektiv söylədilər. **Məktəbin direktoru Şəmsəddin Vəliyev** TDM-in əməkdaşlarına, ayrı-ayrı məktəblərdən gəlmış müəllimlərə, layihə çərçivəsində dərsləri dinlənilmiş müəllimlərə öz minnətdarlığını ifadə etdi. Bildirdi ki, bu cür dərsdinləmələrin böyük əhəmiyyəti var. Təbii ki, TDM-in bu sahədəki fəaliyyəti xüsusi vurğulanmalıdır. Hər bir müəllim hər bir dərsini müasir tələblər səviyyəsində qurmalıdır.


Ulu Öndər Heydər Əliyev demişdir: “Təhsil millətin gələcəyidir”. Pedaqoji kollektiv ötən illərdə olduğu kimi, cari tədris ilini də yüksək göstəricilərlə başa vurmaq əzmindədir.

“Təhsil problemləri”, 01-07 iyun 2017

MÜƏLLİM MƏQSƏDİNƏ NAIL OLDU

Könül İkram qızı Ağayeva 6 iyul 1970-ci ildə Füzuli rayonunun Qaradağlı kəndində anadan olub. 1977-1987-ci illərdə kənddəki orta məktəbdə təhsil alıb. Pedaqoji işə böyük maraq göstərməsini nəzərə alaraq 1 sentyabr 1987-ci ildə onu Gorazilli kənd səkkiziliik məktəbinə Pioner baş dəstə rəhbəri (indi Uşaq Birliyi Təşkilatı) vəzifəsinə təyin ediblər. 1989-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Qiyyabi şöbəsinə (indiki universitet) qəbul olunub və həmin il noyabr ayının 10-da Qaradağlı kənd orta məktəbinə müəllim göndərilib. 1994-cü ildə “İbtidai təhsilin pedaqogikası və metodikası” ixtisası üzrə ali təhsilini tamamlayan Könül Ağayeva pedaqoji fəaliyyətini sentyabr ayının 1-dən Bakı şəhərinin Binəqadı rayonunda yerləşən Füzuli rayon 48 nömrəli tam orta məktəbdə davam etdirir.

Könül Ağayeva 3a sinfində “Ana dili” fənnindən növbəti “açıq dərs”ini may ayının 12-də keçdi. Mövzu “Siçan və Dəvə” (Cəlaləddin Rumi 30.07.1207-17.12.1273), məqsəd isə mətnədəki əsas fikri həyatla əlaqələndirmək və əsərin ideya məzmununu atalar sözləri ilə ifadə etmək idi.



Əvvəlcə “Dovşan və Tısbaba” nağılı səsləndirildi. Müəllim şagirdləri sual-cavabla fəallaşdırıldı. Lovğalığa aid şeir söylənildi. Nəticə: Atalar sözü: “Lovğalığın sonu xəcalətdir”.

“Siçan və Dəvə” əsərinin qısa məzmunu belədir. Keçmiş zamanlarda siçan və dəvə dostluq edirlər. Siçan lovğa, dəvə isə ağılı və müdrikdir. Bir gün siçan başqa bir yerdə yaşamaq fikrinə düşür və lovğalanaraq yolda dəvəyə bələdçilik edəcəyinə söz verir. Siçan qabaqda, dəvə isə arxada yola düşürər. Gəlib kiçik bir çayın kənarına çatırlar. Çayı keçmək iqtidarında olmayan siçan bərk qorxuya düşür və çayı keçmək istəmir. Dəvə söyləyir ki, axı sən söz vermisən, gərək qabağa düşəsən. Nə deyəcəyini bilməyən siçan utandığından başını aşağı salıb qıpırmızı qızarır və lovğalıq etdiyi üçün özünü qınayır. Bələdçilikdən əl çəkir və söz verir ki, bundan sonra lovğalıq etməyəcək.

Müəllim şagirdləri 3 qrupa bölmüşdü: “Müdrik”, “Bələdçi” və “Dostluq”. Dərsin hər bir mərhələsində şagirdlərin əksəriyyəti fəallıq göstərirdi. Qruplara verilən tapşırıq düzgün yerinə yetirildi, tam doğru cavablandırıldı. Şagirdlər “lovğa”, “xəsis”, “yalan”, “tənbəl” və “pis” sözlərinin qarşısında səhv olaraq müvafiq şəkildə yazılmış “əliaçıq”, “iştguzar”, “yaxşı”, “təvəzökar” və “doğru” sözlərini düzgün ifadə etdilər: loğvatəvəzökarlıq, xəsis-əliaçıq, yalan-doğru, tənbəl-iştguzar, pis-yaxşı. Lovğalığa aid atalar sözləri söylədilər. Digər bir tapşırıqda nöqtələrin yerinə müvafiq olaraq “siçan” və “dəvə” sözlərini işlətdilər: “Dövlətdə dəvə, övladda nəvə. Qorxusundan siçan deşiyi axtarır. Dəvə kimi kinlidir. Cibində siçan oynayır. Dəvədən böyük fil var”.

“Açıq dərs”də müəllim məqsədinə nail oldu. Nəticə: Lovğalıq, özünü öymək, “mənəm-mənəm” demək və hamiya yuxarıdan aşağı baxmaq meyli insanı fəallıq və təşəbbüskarlıqdan məhrum edir, onun kollektiv qarşısında hörmətdən düşməsinə səbəb olur. Belə adamları heç kim xoşlamır və heç kim onlarla ünsiyyətə girmək istəmir. Əsl insana xas olan

gözəl, nəcib sıfırlardan biri sadəlik və təvazökarlıqdır. Sadə və təvazökar adamları hamı sevir və onlara hörmət edir.

“Açıq dərs”dən sonra məktəbin direktoru Şərafət Hacıyeva, direktorun müavini Hicran İsmayılova və ibtidai sinif müəllimi Səmayə Həsənova fikirlərini bildirdilər.

Səmayə Həsənova: “Motivasiya mərhələsi çox vaxt apardı. Uşaqlar sual-cavabda yaxşı iştirak edirdilər. Lakin bəzi uşaqlar sual-cavabdan kənardə qalırdı. Sonra uşaqlar aktivləşdilər. İnsana məxsus mənəvi keyfiyyət ön planda oldu. Qiymətləndirmə vaxtında aparıldı”.

Hicran İsmayılova: “Mövzunun motivasiya hissəsinə çox vaxt verildi. Qruplarla iş aparıldı. Şagirdlərin nitqi aydın, səlis, fikirləri dolğun idi. Qiymətləndirmə meyarları əsasında aparıldı və qiymətlər “Məktəbli kitabçası”nda qeyd olundu”.

Şərafət Hacıyeva: “Könül müəllim hər bir dərsinə yaradıcı yanaşır. Peşəkarlığı yüksək səviyyədir, öz təcrübəsinə həmkarları ilə bölməyə hər zaman hazırlıdır və bölüşür də. Könül müəllim dərsin mərhələlərinə düzgün əməl etdi. Motivasiyanı çox yaxşı qurdı. Mövzunu şagirdlərə tam aydınlığı ilə çatdırıldı. Düzgün, ədalətli qiymətləndirmə apardı.

Ulu öndər Heydər Əliyev demisişdir: “Müəllim olmaq həm şərəflə, həm də çətin bir vəzifədir”. Könül müəllim də həm şərəflə, həm də çətin vəzifəsinin öhdəsindən layiqinçə gəlir”.

Çin mütəfəkkiri Konfutsi söyləmişdir: “Alicənab müəllim şagirdi öyrədəndə və tərbiyə edəndə onu irəliyə aparır, arxasında dartmir, onda maraq oyadır, məcbur etmir, ona yol göstərir, lakin yolu sərbəst getməyə imkan yaratır. Nə qədər ki, o şagirdə yol açır, deməli, ona düşünmək imkanı verir. Müəllimlə şagirdin arasında müstəqilliyin yaranması, şagirdə bilik qazanmasının asanlaşması və düşünmək imkanının verilməsi, məhz bunlar müəllimlik məharətidir”. Bütün bu keyfiyyətlər Könül müəllimdə var və bu da ona uğur qazandırır, adı həmişə hörmətlə çəkilir.

“Təhsil problemləri”, 24-31 may 2017

LAYİHƏ ÇƏRÇİVƏSİNDE



May ayının 19-da Bakı şəhəri, Nərimanov rayonu, Rafiq Nəsrəddinov adına 39 nömrəli tam orta məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təhsilə Dəstək Mərkəzinin “Ən yaxşı dərs” layihəsi çərçivəsində səkkiz dərs dinlənildi. Dərsləri Azərbaycan bölməsində Azərbaycan dili fənnindən 10b sinfində “Natiqlik sənəti” mövzusunda Dilara Cəfərova, Ədəbiyyat fənnindən 9a sinfində “X.R.Ulutürk. Qaytar mənim qüdratımı, Azərbaycan” mövzusunda Gülarə Zeynalova, İngilis dili fənnindən 9b sinfində “Hər şəhərin öz hekayəsi var!” mövzusunda İradə Rəhimova, İngilis dili fənnindən 10a sinfində “Televiziya və media” mövzusunda Svetlana Ləzgiyeva, rus bölməsində Rus ədəbiyyatı fənnindən 5ç sinfində “R.Berdberi. Vsyo letov odin den” mövzusunda Esmiralda Orucəliyeva, Ümumi tarix fənnindən 6ç sinfində “Qədim Romanın mədəniyyəti” mövzusunda Gülnara Tanrıverdiyeva, Rus dili fənnindən 8ç sinfində “Obosobleniye opredeliniy” mövzusunda Gözəl Qarayeva və “Ümumu tarix” fənnindən 9ç sinfində “Çin, Yaponiya və

Koreya” mövzusunda Lalə Abdullayeva aparırdılar. Dörsləri Təlimə Dostak Mərkəzinin direktoru Samirə Bektaşı, direktor müavini Züleyxa Ələkbərova, Lətifə Əzimova, amerikalı pedaqoq-alim Rae Roberts, 193 nömrəli tam orta məktəbdən Sevda Zeynalova, Raisə Yuxayeva, Vahid Nağıyev, Məhəmməd Babayev, Sülhanə Vəliyeva, Natalya Yakovenko, 207 nömrəli tam orta məktəbdən Gülşən Babayeva, Fəridə Səlimova, Mehriban Əliyeva, Zülfüyyə İsmayılova, Ramilla Muxtarova, 258 nömrəli tam orta məktəbdən Mehriban Həsənova, Fazıl Muradov, Talehə Abbasova, 177 nömrəli tam orta məktəbdən Bahar Mahmudova, Şeydo Məmmədli, Xuraman Əhmədova, İradə Bayramova, İradə Səlimova, 57 nömrəli tam orta məktəbdən Rahilə Tomtuyeva, Fatma Abbasova, 39 nömrəli tam orta məktəbin müəllimləri və başqaları dinlədilər.

Azərbaycan dili fənni üzrə 10b sinfində keçilən dərsin məqsədi şagirdlərdə natiqlik sənəti, onun növləri və xüsusiyyətləri haqqında, görkəmli natiqlər haqqında əldə olunmuş biliklərin təkrarlanaraq möhkənlənməsinə nail olmaq idi. Dərsin gedişində şagirdlər natiqlik sənəti, antik natiqlər haqqında öz fikir və mülahizələrini sərbəst şəkildə ifadə etdilər. Aristoteldən, Siserondan və natiq olmaq üçün Demosfenin hansı çətinliklərlə üzləşməsindən və istəyinə çatdığından söhbət açıdlar. Azərbaycanın məşhur, görkəmli natiqləri haqqında məlumat verən şagirdlər dahi Nizami, Füzuli, Sədi Şirazi, Nəsimi, Nəsirəddin Tusi və başqalarından nümunələr göstərildilər. Natiqlik sənətinin əsas şərtlərindən, xüsusiyyətlərindən məlumatlar təqdim olundu. Bəzi şagirdlər natiqlik sənətinin sahələri, növləri – akademik natiqlik, inzibati-idarə natiqliyi, siyasi natiqlik, bədii natiqlik və işgütər natiqlik haqqında ətraflı məlumatlar çatdırıldılar. Növbəti mərhələdə dünyada tanınan mərhum ümummilli lider, dahi şəxsiyyət, bənzərsiz natiq Heydər Əliyevin natiqliyi haqqında geniş məlumat təqdim olundu, görkəmli dövlət xadiminin çıxışlarından bəzi məqamlar göstərilməklə dinlənildi. Şagirdlərdən bir neçəsi natiq kimi çıxış edərək, işgal

olunmuş torpaqları və torpaq uğrunda canından keçmiş milli qəhrəmanları xatırladı. Mövzuya uyğun slaydlar nümayiş olundu, şagirdlər “And olsun” şeirindən bir parça söyləyib, natiqlik məharətini nümayiş etdirdilər.

Qruplar bir-birlərinin cavablarını müzakirə etdilər və müəllim qiymətləndirmə apardı. Müəllim şagirdlərə evdə Heydər Əliyevin məşhur nitqlərindən birini tapıb oxumağı, natiqlik sənətinə, onun taləblərinə necə əməl olunduğu, natiqlik sənətinin imkanlarından necə istifadə edildiyinə diqqət yetirməyi və nümunələr götərib şərh etməyi tapşırıdı.

Nərimanov rayonundakı 39 nömrəli tam orta məktəbin Azərbaycan və rus bölmələrində Təhsilə Dəstək Mərkəzinin “Ön yaxşı dərs” layihəsinə uyğun olaraq keçirilən dörslerin geniş təhlili və müzakirəsi aparıldı. TDM-in əməkdaşları, rayon məktəblərinin ixtisas fənn müəllimləri, dərsi dinlənilmiş digər müəllimlər fəal şəkildə öz fikirlərini bildirdilər. Təvsiyə xarakterli çıxışlar maraqla dinlənildi. Dərsləri aparan fənn müəllimlərinin fəaliyyəti ümumən qənaətbəxş hesab edildi. **Məktəbin direktoru Tahirə Şükürova** TDM-in əməkdaşlarına, dərsləri diqqətlə dinləyib müzakirə zamanı çıxış edənlərə, ümumiyyətlə, tədbirdə iştirak edən hər bir kəsə pedaqozi kollektiv adından öz dərin təşəkkür və minnətdarlığını ifadə etdi.

“Təhsil problemləri”, 01-07 iyun 2017

YER KÜRƏSİ EVİMİZDİR

Bakı şəhərinin Binəqədi rayonunda məskunlaşmış Füzuli rayon 48 nömrəli tam orta məktəb rayonun yaxşı göstəriciləri ilə fərqlənən ümumtəhsil ocaqlarından biridir. Otən ilki nailiyyotlarda arxayınlaşmayan pedaqoji kollektiv 2016-2017-ci tədris ilini da uğurla başa vurmaq əzmindədir. Cari tədris ilinin əvvəlindən bəri müəllim və şagirdlərin təhsildə qazandıqları uğurlar, müxtəlif mövzularda keçirdikləri tədbirlər bunu söyləməyə əsas verir. Məktəbdə növbəti “açıq dərs”i dördüncü “a” sinfində “Həyat bilgisi” fənnindən “Yer kürəsi bizim evimizdir” mövzusunda Ülviyə Zülfüqarova apardı. Dərsi məktəbin direktoru Şərafət Hacıyeva, direktorun müavini Hicran İsmayılova və ibtidai sinif müəllimləri dinlədilər.

Dərsin bəzi məqamlarından qeydlər:

— Proyektor vasitəsi ilə “Yer kürəsi bizim evimizdir” süjeti nümayiş etdirildi. Müəllim şagirdlərdən soruşdu ki, süjetdə nə görürsünüz? Gösterilən süjeti necə başa düşürsünüz?.. Şagirdlərdən düzgün cavablar alan müəllim sonra onların diqqətini süjetdəki ağlayan Yer kürəsinə yönəltdi. Şagirdlər bir-birindən maraqlı fikirlərini söylədilər.

Müəllim tədqiqatın aparılmasına şagirdlərə 10 dəqiqliqə vaxt ayırdı. Sual belə idi: “Siz Yer kürəsini qoruyardınız?” “Meşə”, “Dəniz” və “Səma” qrupları tapşırılan işi fəal sürətdə yerinə yetirib növbə ilə öz təqdimatlarını etdilər. “Meşə” qrupunun şagirdləri “Əgər mən meşə olsaydım, insanlara nə deyərdim?” sualını cavablandırırdı və bir necə atalar sözü söylədilər. “Dəniz” qrupunun şagirdləri “Əgər mən dəniz olsaydım, insanlara nə deyərdim?” sualını cavablandırırdı və təbiətə aid mahni ifa etdilər. “Səma” qrupunun şagirdləri isə “Əgər mən səma olsaydım, insanlara nə deyərdim?” sualını cavablandırmaqla təbiətə aid çəkidləri rəsmi göstərdilər.

Şagirdlər test tapşırıqlarını da düzgün yerinə yetirdilər. Nəslə kəsilmək üzrə olan bitki və heyvanların bir qisminin dini çəkdilər. Həmin bitki və heyvanların adlarının “Qırmızı itab”a düşdüyüünü söylədilər.

Dərsin ümumiləşdirmə və nəticəsi: “Əgər dövlətin hər ir vətəndaşı yaşadığı manzilini yox, şəhərini, ölkəsini, dünəni EVİ hesab edə bilsə, su hövzələrimizdə, meşələrimizdə, nəmləkətimizdə olan flora və fauna “soyqırımına” məruz qalmaz. Ciyərlərimizə təmiz havanı çəkib, təmiz su içə bilərik. Əlin unutmayaq ki, bizim yalnız bir evimiz var – Yer kürəsi. Yer kürəsinin həyatlılığını, müxtəlifliyini və gözəlliyinin işurunması müqəddəs borcdur”.

Mövzu şagirdlər tərəfindən mənimsənildi. Müəllim neyar cədvəlindəki əməkdaşlıq, təqdimat, fəallıq və nəticə şrafalarında qrupların qiymətlərini yazdı. Şagirdlərə evdə “Yer kürəsi bizim evimizdir” mövzusunda şəkilli mətn yazmağı apşirdi.



Məktəbin direktoru Şərafət Hacıyeva "Kaspi" Təhsil Şirkətinin təşkil etdiyi sinəq imtahanlarında dördüncü sinif şagirdləri arasında yüksək nəticə topladığına görə Telnaz Həsənzadənin Sertifikata layiq görüldüyünü bildirdi. Sonra Sertifikatı Telnaz Həsənzadəyə təqdim etdi, ona və bütün şagirdlərə yaxşı oxumağı, tədbirlərdə fəal iştirak etməyi arzuladı və söylədi ki, bizim hər birimiz vətəni sevməli, ana təbiəti qorunmalıyıq. Bu bizim hamimizin müqəddəs borcudur.

Məktəbin direktoru Şərafət Hacıyeva, direktorun müavini Hicran İsmayılova və ibtidai sinif müəllimləri Ülviiyə Zülfüqarovanın keçdiyi "açıq dərs"dən razı qaldıqlarını, bəzi şagirdlərin daha fəal olduğunu ayrıca qeyd etdilər. Şərafət müəllim Ülviiyə Zülfüqarovanın hələ gənc olmasını, kiçikyاشlı məktəblilərlə həvəslə işləməsini dilə gətirdi, ona və digər müəllimlərə gənc nəslin təlim-tərbiyəsində uğurlar arzuladı.

"Təhsil problemləri", 24-31 may 2017

MƏZUNLARIN UĞURLARI



YÜKSƏK BAL TOPLAYAN MƏZUNLARLA GÖRÜŞ



Nizami Rayon İcra Hakimiyyətində 2017-2018-ci tədris ilinin başlanması münasibəti ilə yüksək balla ali təhsil müəssisələrinə qəbul olunmuş gənclərlə görüş keçirildi. Tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov açdı. Ölkəmizdə təhsilimizin inkişafına, böyük yənə nəslin tam orta təhsil almasına, gənclərin ali təhsilli mütəxəssislər kimi yetişməsinə göstərilən diqqət və qayğıları xüsusi vurguladıqdan sonra sözü Gülnaz İsrafilovaya verdi.

Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz Israfilova 2016-2017-ci tədris ilində təhsildə qazanılmış uğurlardan ətraflı danışdı. Qeyd etdi ki, ötən tədris ilində Nizami rayonunun tam orta ümumtəhsil məktəb və liseylərini 1977 nəfər bitirib, onlardan 1825 nəfəri ali məktəblərə sənəd verib, 1191 nəfəri, yəni 65,3%-i tələbə adını qazanıb. Ötən il isə bu göstərici 58,6% olub. Ali məktəblərə qəbulun nəticələri təhlil edilərkən müəyyən olunub ki, bu il 62 nömrəli məktəb-lisey 91,8% (ötən il 76,9%), kimya-biologiya təmayüllü lisey 88,9% (ötən il 66,6%), “Zəngi” liseyi 79,8% (72,2%) nəticə əldə edib. Akademik Zərifə Əliyeva adına liseyi 2016-2017-ci dərs ilində 40 nəfər bitirib, onlardan 30 nəfəri Azərbaycanın müxtalif təhsil müəssisələrinə, 10 nəfəri isə xüsusi programla xarici ölkələrin ali məktəblərinə qəbul olunub.



2017-ci ildə rayon üzrə 1 nəfər 700 bal (ötən ildə 1 nəfər), 123 məzun 600-dən yuxarı bal (ötən il 121 nəfər) toplayıb, onlardan 58 nəfəri (ötən il 41 nəfəri) 650 baldan yüksək nəticə göstərib. Məzunları 600-dən yuxarı bal toplayan

məktəblər bunlardır: 220 nömrəli məktəb liseyi 17 nəfər (onlardan bir nəfəri 700 bal), “Zəngi” liseyi 10 nəfər, 62 nömrəli məktəb-lisey 9 nəfər, 32,145 və 210 nömrəli məktəblərin hər birindən 8 nəfər, kimya-biologiya təmayüllü lisey 8 nəfər, 70 nömrəli məktəb-lisey 7 nəfər, Akademik Zərifə Əliyeva adına lisey 7 nəfər, 12 nömrəli məktəb 6 nəfər.

500-dən yuxarı bal toplayan məzunların sayı isə 210 nəfərdir (ötən il 184 nəfər). Ötən il 2 nəfər qızıl medala layiq görülmüşdəsə, bu il onların sayı 5 nəfərdir. Qızıl medal alanların 1 nəfəri 62 nömrəli məktəb-liseyin, 1 nəfəri 220 nömrəli məktəb-liseyin, 2 nəfəri “Zəngi” liseyinin, 1 nəfəri Akademik Zərifə Əliyeva adına liseyin məzunudur. 4 nəfər gümüş medala (ötən il 2 nəfər) layiq görülüb ki, onlardan 1 nəfəri 145 nömrəli məktəbi, 3 nəfəri isə Akademik Zərifə Əliyeva adına liseyi bitirib.

Respublika fənn olimpiadasında ötən il 14 şagird, bu il isə 18 şagird fərqlənib. Onlardan 6-sı Akademik Zərifə Əliyeva adına liseyin, 5-i kimya-biologiya təmayüllü liseyin, 2-si 62 nömrəli məktəb-liseyin, 2-si 220 nömrəli məktəb-liseyin, 3-ü “Zəngi” liseyinin, 70 nömrəli məktəb-liseyin şagirdidir. Beynəlxalq olimpiadalarda isə 9 nəfər fərqlənib (ötən il 5 nəfər). Akademik Zərifə Əliyeva adına liseyin və 251 nömrəli məktəbin 6 şagirdi, 251 nömrəli məktəbin 2 şagirdi, 145 nömrəli məktəbin 1 şagirdi ugur qazanıb.

Rayonun ümumtəhsil ocaqlarının məzunlarından 47 nəfəri xüsusi programla imtahan verərək xarici ölkələrin aparıcı ali məktəblərinə qəbul olunub. Onlardan 29-u Türkiyə, 8-i Rusiya, 4-ü Macarıstanın ali məktəblərində təhsil alacaq. ABŞ, Polşa, İngiltərə, Fransa, Çin və Estoniyada –cəmi 6 nəfər (hərəsində 1 nəfər olmaqla) ölkəmiz üçün vacib olan ixtisaslara yiyələnəcək.

2011-2017-ci illərdə Bakı Şəhər İcra Hakimiyyəti hesabına Nizami rayonunda 16 məktəb, Nizami Rayon İcra Hakimiyyətinin diqqət və qayğısı sayəsində 1 məktəb təmir edilib.

Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilovanın çıkışından sonra söz 62 nömrəli məktəb-liseyin direktoru Mətanət Cabbarlıya, 680 bal toplayaraq tələbə adını qazanmış Kamal Səlimova və 685 bal toplayaraq ali məktəbə daxil olmuş 229 nömrəli məktəbin məzunu Azər Əmirovun atası Azad Əmirova verildi. Onların hər biri qazanılmış nailiyətlərdən qürur duyduqlarını, ölkə və rayon rəhbərliyinə göstərdikləri diqqət və qayğıya görə öz dərin minnətdarlıqlarını bildirdilər. Müəllimlərin zəhmətini yüksək dəyərləndirib, onların yetirmələrinə yeni uğurlar arzuladılar.

Tədbir yüksək balla ali məktəblərə daxil olmuş məzunların mükafatlandırılması ilə başa çatdı. **Hədiyyələri Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov**, millət vəkilləri, rayonun müəssisə və təşkilat rəhbərləri tələbə adını qazanmış gənclərə təqdim edib, onlara yeni-yeni uğurlar diləyib xatira şəkilləri çəkdirdilər.

“Təhsil problemləri”, 24-30 sentyabr 2017

BU GÜNÜN TƏLƏBƏSİ, SABAHIN MÜTƏXƏSSİSİ

“Biz istəyirik ki, gənc nəsil bilikli olsun, eyni zamanda, vətənpərvərlik ruhunda təhsil alsun. Təhsil bizim gələcəyimizdir, inkişaf perspektivlərimizi müəyyən edən ən başlıca sahədir”.

**Azərbaycan Respublikasını Prezidenti
İlham Əliyev**

Dövlət İmtahan Mərkəzi 2017-2018-ci tədris ili üçün ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu işini yekunlaşdırıb. On minlərlə oğlan və qız tələbə adına layiq görünlüb.

Rəcəbli Ayşən Malik qızı Bakı Dövlət Universitetinin Hüquqşünaslıq, Qələndərzadə Günel Eldar qızı Hidrometeorlogiya, Ramazanlı Solmaz Rövşən qızı Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə (tədris ingilis dilində), Hacızadə Gülay Novruz qızı “ADA” Universitetinin Beynəlxalq münasibətlər, Bağıyeva Günel Nüsrət qızı Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Dizayn, Qurbanlı Aydan Sücaət qızı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aktyor sənəti, Rəsulova Nəzmiyyə Mirdavud qızı Bakı Qızlar Universitetinin Təhsildə sosial-psixoloji xidmət, Bayramova Səma Bayram qızı isə İbtidai sinif müəllimliyi, Məmmədov Ayxan Sehran oğlu Azərbaycan Memarlıq və İnşaat Universitetinin Ekologiya mühəndisliyi, Cəbibzadə Emil Samit oğlu Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Sənayenin təşkili və idarə olunması, Rəhman-zadə Samir Tağı oğlu Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fiziki tərbiyə və çağırışaqdərki hazırlıq müəllimliyi, Rüstəmov Zaur Eldar oğlu Azərbaycan Memarlıq və İnşaat Universitetinin Sənayenin

təşkili və idarə olunması ixtisaslarına qəbul olunublar. Məmmədova Aytac Fikrət qızı Azərbaycan Maliyyə-İqtisad Kollecində Statistika, Hüseynova Sona Mahir qızı Naxçıvan Tibb Kollecində Tibb bacısı işi, Əhmədova Nərmin Adil qızı Odalar Yurdu Kollecində Peşə təlimi və İsrailova Günay Heyyət qızı 2 nömrəli Bakı Baza Tibb Kollecində Laboratoriya diaqnostikası ixtisaslarına yiyələnəcəklər.

Ali və orta ixtisas tədris ocaqlarına qəbul olunmuş gənclərin hamısına təbriklərimizi ünvanlayır, yeni-yeni uğurlar diləyir və onlardan bir neçəsi ilə oxucularımızı yaxından tanış edirik.

Bağışeva Günel Nüsrət qızı 9 yanvar 2000-ci ildə Bakı şəhərində dünyaya gəlib. 2006-cı ildə Suraxani rayonunun Əmircan qəsəbəsindəki 97 nömrəli tam orta məktəbə qədəm qoyub. Bir neçə il sonra təhsilini həmin qəsəbədəki 114 nömrəli tam orta məktəbdə davam etdirib və bu il – 2017-ci ildə buraxılış imtahanını müvəffəqiyyətlə verib. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Dizayn ixtisasına qəbul olub.

- İlk müəllimimi – mənə yazış-oxumağı öyrədən Nahidə müəllimi heç vaxt unutmayacam. Məktəb illərində qazandığım biliklərə, dünyagörüşümə, sabaha doğru düzgün istiqamətlənməyimə görə müəllimlərimə, o cümlədən məktəbin direktoru Əməkdar müəllim Ceyran Novruzovaya, sinif rəhbərim olmuş Adilə müəllimə, tarix müəllimim Rizvan Həmidova, riyaziyyat müəllimim Daşqın müəllimə və başqalarına dərindən minnədaram. Sevinirəm ki, müəllimlərimin, valideynlərim – Bağıyev Nüsrət Kamil oğlunun, Bağıyeva Afət Zair qızının çəkdikləri zəhməti, göstərdikləri etimadı layiqincə doğrultmuşam. Çalışa-cağam ki, tələbelik illərində seçdiyim ixtisasın sirlərinə dərin-



dən yiyələnməklə müəllim və valideynlərimin başını həmişə uca edim. Bakı Qızlar Universitetində Təhsildə sosial-psixoloji xidmət ixtisasına yiyələnən III kurs tələbəsi, bacım Əminəyə və 114 nömrəli tam orta məktəbin şagirdi qardaşım Murada təhsildə uğurlar arzulayıram. Özümün isə necə yaxşı dizayner olacağımı gələcək göstərəcək. Arzum və istəyim sonsuzdur. Necə deyərlər, pillə-pillə. İnşallah!



Ramazanlı Solmaz Rövşən qızı ali məktəblərə qəbul imtahannıda 662 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinin tədris ingilis dilində aparılan Maliyyə ixtisasına qəbul olunub.

Solmaz Ramazanlı 2000-ci aprelin 7-də Bakı şəhərində təvəllüd edib. 2006-2014-cü illərdə Respublika İncəsənət Gimnaziyasında təhsil alıb. 2014-cü ildə akademik

Zərifə Əliyeva adına liseyə qəbul olunub. Bu təhsil ocağında oxuduğu müddətdə lisey daxili qiymətləndirmələr və sınaq imtahanlarında həmişə yüksək nöticələr göstərib, lisey rəhbərliyi tərəfindən mükafatlandırılıb. 2017-ci ildə Coğrafiya fənni üzrə Respublika Olimpiadasında qızıl medala layiq görünlüb. Təhsil Nazirliyinin birbaşa tabeliyindəki akademik Zərifə Əliyeva adına liseyi də qızıl medalla başa vurub. Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun 4 avqust 2017-ci ildə imzaladığı “Ümumi təhsil müəssisələrinin məzunlarının qızıl və gümüş medalla təltifi haqqında” əmrdə Solmaz Ramazanlinin da adı vardır. (“Azərbaycan müəllimi” qəzeti, 11 avqust 2017-ci il). İnanırıq ki, Solmaz tələbə adını da inamla doğruldacaq, seçdiyi ixtisası mükəmməl yiyələnəcək, valideynlərinin və müəllimlərinin etimadını bir daha doğrulda-caqdır.

Qurbanlı Aydan Sücaət qızı
30 sentyabr 2000-ci ildə Biləsuvar rayonunun Ağayı kəndində anadan olub. 2006-2017-ci illərdə Sabunçu rayonunun Bilğeh qəsəbəsindəki Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbdə təhsil alıb. Buraxılış imtahanında yüksək nöticə göstərib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aktyor sənəti ixtisasına daxil olub.



- 10 mart 1873-cü il. Bu tarix Azərbaycan mədəniyyətində unudulmaz bir gündür. Məhz həmin tarixdə böyük maarifçi Həsən bəy Zərdabinin təşəbbüsü, dramaturq Nəcəf bəy Vəzirov və aktyor Əsgər ağa Adigözəlovun (Goranının) fəal iştirakı ilə Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri" komedyası səhnələşdirilib. Bakı realnı məktəbinin teatr həvəskarları tərəfindən hazırlanmış tamaşa ilə peşkar teatrımızın təməli qoyulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 mart 2013-cü il tarixli sərəncamı ilə 10 mart – Milli Teatr Günü təsis edilib.

Uşaq vaxtından aktyor olmaq və səhnəyə çıxmaq arzusu xəyalimdə canlanmışdır. Bu həyatda hər kəsin bir ümdə məqdəsi var. Mənim üçün də ən gözəli ilk növbədə çalışıb universitetə qəbul olmaq idi. Şükürler olsun ki, arzum gerçəkləşdi, tələbə adını qazandım. Universitetdə fəaliyyət göstərən "Sədə" Tədris teatrında çıxış edəcəyimə, uğur qazanacağımı da əminəm. Fikrimcə, məqsədinin arxasında getsən, əminəm ki, istədiyin uğuru əldə edə bilərsən. Təbii ki, bu yolda dəyərli müəllimlərimizin də rolü böyükdür. Mən məzunu olduğum məktəbin direktoru, Əməkdar müəllim Gülnaz xanım Abdullayeva və bütün müəllimlərimə sonsuz minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, gələcək həyatimdə da uğurlar əldə edərək,

doğma məktəbimizin adını layiqincə tanıdaram. Hər zaman mənə dəstək olan valideynlərimə və müəllimlərimə minnətdarəm.



Hacizadə Gülay Novruz qızı "ADA" Universitetinin I kurs tələbəsidir. Onun yaxın qohumu, həmyası və rəfiqəsi Qələndərzadə Günel Eldar qızı isə Bakı Dövlət Universitetinin Hidrometeorologiya ixtisasına 527 balla dövlət sıfarişi əsasında qəbul olunub. Gülay da, Günel də qarşıya qoymuşları məqsədə çatmaqla ata-analarının və müəllimlərinin etimadını tam doğruldu.

Məlumat üçün qeyd edək ki, "ADA" Universiteti 13 yanvar 2014-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Diplomatik Akademiyası və İnformasiya Texnologiyaları Universitetinin əsasında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nəzdində yaradılıb. Bakalavriat səviyyəsində təhsil 4 ildir və ingilis dilində aparılır.

Hacizadə Gülay: - 19 fevral 2000-ci ildə Naxçıvan şəhərində anadan olmuşam. İlk təhsilimə Bakıdakı 291 nömrəli Araz Ekologiya Liseyində başlamışam. Tam orta təhsilimi isə Naxçıvan şəhər 12 nömrəli məktəbdə başa vurmaşam. "ADA" Universiteti ilə 9-cu sinifdə oxuyanda tanış oldum və buraya qəbul olunmağı qarşıma məqsəq qoymurdum. Qəbul imtahanında 571 bal toplayaraq universitetin Beynəlxalq münasibətlər ixtisasını birinci yerdə seçdim və xoşbəxtəm ki, istəyimə çatdım. Universitetdə tədrisin ingilis dilində aparılması məni heç də narahat etmir. Bu dildə mükəmməl təhsil alacaq, Vətənimi hər yerdə, hər zaman layiqincə təmsil edəcəyəm.

Bayramova Səma Bayram qızı Xəzər rayonunun Buzovna qəsəbəsində fəaliyyət göstərən 234 nömrəli tam orta məktəbi bu il bitirib. Yuxarı siniflərdə oxuyarkən gələcəkdə müəllim olmaq, özü də kiçikyaşlı məktəblilərə yazış-oxumağı öyrətməyi arzulayıb. Atalar demişkən, niyyətin hara, mənzilin ora. Qəbul imtahanlarından sonra ixtisas seçimi zamanı tərəddüb etmədən üç universitetin ibtidai sinif müəllimliyi ixtisasını seçib. Əsas məqsədi respublikamız üçün qadın pedaqoji kadrları yetişdirmək olan Bakı Qızlar Universitetinə qəbul olunub. Geniş maddi-texniki imkanlara malik Bakı Qızlar Universitetinin məzunları Təhsil Nazirliyi tərəfindən verilmiş dövlət nümunəli diplomlar əsasında ümumtəhsil məktəbləri, məktəbəqədər tərbiyə müəssisələri və ali təhsil ocaqlarında uğurla çalışırlar.

Səma Bayramova deyir ki, müəllimlərindən, təhsil mütəxəssislərindən bu universitet haqqında geniş məlumat alıb. Düzdür, müəllim olmaq, kiçikyaşlı məktəblilərlə işləmək çətinidir, lakin olduqca məsuliyyətli və şərəfli bir işdir. Seçdiyi peşənin nəzəri və təcrübə biliklərini əzmlə mənimşəyəcəkdir. Orta məktəb müəllimləri və valideynləri də Səmanın universitedə yaxşı təhsil alacağına, bacarıqlı, təcrübəli müəllim olacağına böyük ümidi bəsləyirlər.

Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev deyirdi: “Bu gün ölkəmizin qarşısında duran problemlərin həllində müəllimlərin fəal iştirakı xüsusi önəm kəsb edir. Azərbaycan müəlliminin bir məqsədi, bir amali olmalıdır: “Azərbaycanımızı çıçəklənən, inkişaf edən, firavan, qüdrətli bir



dövlətə çevirməyə qadir, müstəqillik ideyalarına sadıq, özünü Vətənin azadlığı naminə fəda etməyə hər an hazır olan, yeni təfakkür tərzini qavrayacaq müasir tələblərə cavab verən sağlam, əqidəli, milli ruhlu nəsil yetişdirmək!”

Ulu öndər Heydər Əliyevin təməlini qoymuş milli təhsil siyasətini onun layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev layiqincə davam etdirir.

“Təhsil problemləri”, 16-23 sentyabr 2017

İNAM OLAN YERDƏ



GÜNEY MÜƏLLİM SÖYLƏDİ Kİ....



Bakı şəhəri, Xətai rayonunun ərazisində yerləşən 269 nömrəli tam orta məktəbdə öz işinə tam məsuliyyətlə yanaşan qabaqcıl müəllimlər, həmçinin bütün fənləri dərindən öyrənməyə çalışan, ictimai işlərdə fəallıq göstərən şagirdlər çoxdur. Məktəbin direktoru, əməkdar müəllim Alla Vəzirova onların fəaliyyəti, əldə etdikləri uğurlar barədə həmişə qururla səhbət açır. Pedaqoji surada, tədris ilinin sonunda aparılan səhbətlərdə

qazanılmış nailiyyətləri xüsusi qeyd edir, müəllim və şagirdlərin təhsildə, müxtəlif müsabiqə və yarışlarda əldə etdikləri müvəffəqiyyətləri yüksək dəyərləndirir.

Günay Namiq qızı Babatovanın nüfuzu pedaqoji kollektivdə, xüsusiilə, ibtidai sinif müəllimləri arasında çox yüksəkdir. Ötən tədris ilindən yaxşı tanıdığım (Qəzetimizin 16-23 yanvar 2016-cı il tarixli nömrəsində onun uğurlarından ətraflı səhbət açmışıq) Günay müəllim səhbət zamanı dedi:

— Artıq 5 ilə yaxındır ki, müəllim işləyirəm. Özü də ibtidai sinif müəllimi. Bu ad mənim üçün o qədər uca və şərəflidir ki, bunu sözlə izah etmək olmur. Hər bir valideyn övladını mənə əmanət edir. Sən ona bilik, bacarıq, vərdiş verməklə yanaşı, həyatın həqiqətlərini izah etməli, gələcəyə hazırlanmalı, yolunda mayak olmalıdır. Ona bu həyatda yerini tutmağa kömək etməli, yol göstərməlisən. Bir sözlə, ən məsuliyyətli işi ciyinində daşımalsan.

İndi mən 3a sinifdə dərs deyirəm. Sinfin hər bir fidanı bacarıqlı və məsuliyyətlidir. Hər gün sınıf girəndə “Nə yaxşı ki, bu peşəni seçdim” deyirəm. Çünkü fidanları öz valideynlərindən az istəmirəm. Sinfimdə 32 şagird var. Onlar hər gün yeni bilik və bacarıq əldə etmək üçün məktəbə həvəslə gəlirlər. Dərin düşüncəsi, ağılı, diqqəti ilə seçilən bəzi şagirdlərimin adını çəkmək istəyirəm: Rəşid Məmmədov, İslam Qurbanov, Günay Məmmədli, Fidan Sultanova, Nurlan Muxtarov, Aylin Məmmədli, Tərlan Cəfərzadə və başqları. Bu şagirdlərin arasında Günay Məmmədli savadı, tərbiyəsi, təmkinli olmayı ilə seçilir. Günay çox çalışqan, bilikli, bununla bərabər, intizamlı şagirddir. Suallara verilən bütün cavabları bilsə də, sınıf qaydalarına əminliklə riayət edir və intizamlı şagird kimi əl qaldırıb, suallara cavab verir. Bütün fənlərə ciddi yanaşan Günay musiqi və texnologiya dərslərində də öz bacarığı ilə seçilir, hətta müəlliminə də kömək edir. Bir sözlə, Günay hər bir müəllimin arzusunda olduğu bir şagirddir. Mən çox şadam ki, Günay kimi şagirdlərin müəllimiyəm.

Günay Məmmədlinin babası, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureati, Qabaqcıl təhsil işçisi Səməndər Məmmədov:

- Günay Tural qızı ilk nəvəmdir. Nəvelər, xüsusilə, ilk nəvə çox şirin olur. Bir baba və bir müəllim kimi nəvəmin təlim-tərbiyəsi ilə hər zaman maraqlanıram. Onun şagirdlər arasında fəal olması, yaxşı oxuması Günay müəllimi hər cəhətdən razı salması məni də sevindirir. Günay çox ağıllı, təmkinli, oxuyub öyrənməyi sevəndir. Soruşanda ki, gələcəkdə hansı peşənin, sənətin sahibi olacaqsan? Hansı sənəti, peşəni daha çox sevirsən? hər dəfə də cavab eynidir: "Baba göz həkimi olmaq istəyirəm". İnanıram ki, Günay gələcəkdə hansı peşəni seçməsindən asılı olmayaraq xalqımızın ləyaqətli ziyanlığı olacaq və mən ona inam kimi baxıram, bilmək ki, babasının, nəslinin gümanını doğruldacaq.



Günayın bir dünya sevincə dünyaya gəlməsini babası belə tərənnüm etmişdir:

*Allahın verdiyi paya min şükür,
Mələk tək dil açdı, güldü Günayım.
Bir dünya sevincə gəldi dünyaya,
Çıçəkdi Günayım, güldü Günayım.*

*Anasının mahalidi, kəndidi,
Nənəsinin noğuludu, qəndidi,
Babasının dəhnəsidi, bəndidi,
Şəkərdi Günayım, baldı Günayım.*

*Yaylağım, çəmənim, bahar, yazdım,
Şirin duygularım, xoş avazdım,
Bayatım, nağlıum, telli sazdım,
Ayırca bir cah-cəlaldi Günayım.*

Günay müəllim deyir ki, Aylin, Fidan, Nurlan, Günay, Tərlan, Rəşid, İslam və digər fəal şagirdlərin hər biri haqqında ətraflı söhbət açmaq olar. Ümumiyyətlə, sinifdə zəif oxuyan şagird yoxdur. Hamısı çalışır ki, adları qabaqcıllar sırasında çəkilsin.

Günay müəllim şagirdlərini sevir və qırılmaz tellərlə onlara bağlı bir insandır. Eyni zamanda, şagirdləri də onu sevir. Rus ədəbi tənqidçisi və mütəfəkkiri V.Q.Belinski (1811-1848) deyirdi: "Tərbiyənin alət və vasitəsi məhəbbət, qayəsi isə insan pərvərlik olmalıdır. Uşaq öz məhəbbətini yalnız o adama bağlayır ki, o adam öz məhəbbətini uşaqa işlə sübut etsin".

İbtidai sinif müəllimi Günay Babatovaya və üçüncülərə cari tədris ilini yüksək nailiyyətlərə başa vurmalarını arzulayıraq.

YENİ UĞURLARINA İNANIRIQ

Murad Nazim oğlu Bayramov 7 yanvar 1999-cu ildə Bakı şəhərində anadan olub. 2016-ci ildə Suraxanı rayonundakı Ə.A.Eyvazov adına 275 nömrəli tam orta məktəbi bitirib. Ali məktəblərə qəbul imtahanlarında 544 bal toplayaraq, tələbə adını qazanıb. Milli Aviasiya Akademiyasının İqtisadiyyat və Hüquq fakültəsində “Hüquqsünaslıq” ixtisası üzrə təhsilini davam etdirən Murad ilk semestrda təyin edilmiş beş fəndən imtahanda ən yüksək nəticə göstərib.

Murad özü barəsində belə deyir:

– Tam orta məktəbdə yaxşı oxumaqla bərabər, ictimai işlərdə fəal iştirakımı görə dəfələrlə fəxri fərman və diplomlara layiq görülmüşəm. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məktəblilər üçün keçirdiyi bir sıra təlim və təcrübələrdə iştirak etmişəm. Bu tədbirlərdə fəal iştirakım sayəsində məktəbimizi “Hökumət evi”ndə təmsil edə bilmışəm. (Murad 5 noyabr 2015-ci ildə məktəbini “Hökumət Evi”ndə təmsil edib. Elə həmin ildə də məktəbdə “İlin çox uğur qazanan şagirdi” adına layiq görülüb. Ə.H.) Məktəbdə oxuduğum illərdə ciu-citsu idman növü ilə (döyüş, müdafiə) məşğul olmuşam.

(Murad 9 may 2014-cü ildə ciu-citsu idman növündə Bakı şəhər birinciliyi üzrə keçirilən yarışda I yeri, noyabrin 15-də respublika üzrə keçirilən çempionatda isə II yeri tutub. 5 may 2015-ci ildə kombat ciu-citsu idman növündən Daxili İşlər Nazirliyi “Idman” Cəmiyyətinin birinciliyində I yerə sahib olub. Ə.H.)



Hazırda müvəqqəti olaraq dayandırmışam. Tələbə yoldaşlarım məni yaxşı oxumaqla bərabər, bir idmançı kimi də tanıyırlar. Onlar mənə “Veteran” ləqəbi veriblər. Odur ki, tələbə yoldaşlarım mənə ya sadəcə “Veteran”, ya da soyadımla müraciət edirlər. Çalışacağam ki, seçdiyim ixtisasa mükəmməl iyiyələnməklə həm valideynlərimin, həm də tam orta və ali məktəb müəllimlərimin etimadını layiqince doğruldum.

Azərbaycan Yazıçılar Birliyinin üzvü “Qızıl qələm” mükafatı laureati, qabaqcıl təhsil işçisi Səməndər Məmmədovun söhbatından:

– Borçalının Faxralı kəndinin yetirdiyi ziyalıları, təsərrüfat rəhbərləri, görkəmli elm adamları və təhsil işçiləri ilə yalnız Borçalıda yox, bütün türk dünyasında məşhurdur. Bunlardan iki görkəmli ziyalının adını çəkmək kifayətdir: Mirzəzə Əlizadə Gürcüstanda maarif nazirinin tatar məktəbləri üzrə müavini və Hidayət Turan Gürcüstanda yolların çəkilisində, körpü və tunellərin tikintisində müstəsna xidmətləri olan əvəzsiz bir mühəndis idi. Onun nəticəsi idi ki, ötən əsrin 30-cu illərində Hidayət Turan Türkiyədə Energetika naziri olub. Bu siyahını artırmaq da olar. Borçalının Ələsgəri sayılan şair Nəbi Misgin “Faxralı kimi ağır elim var mənim” deyəndə yüzlərlə belə ziyalını nəzərdə tuturdu.

Muradın təmsil olunduğu nəsil Faxralıda sayılib-seçilən nəsillərdən biridir. Bu nəsil Faxralıda “Qocalar” nəslidir. Öz tükünün üstündə dolanan, heyvandarlıq və təsərrüfatla məşğul olan xeyirxah bir nəsildir. Bu nəslin ayrı-ayrı sahələr üzrə yetirdiyi ziyalılar çoxdur. Murad Bakıda anadan olmasına, təhsil almasına baxmayaraq dədə-baba nəсли olan Qocalar nəсли üstə köklənib. “Maksim Rılski” mükafatı laureati Abbas Abdulla Faxralıya həsr etdiyi şeirinin bir yerində deyir:

*Yad önungdə biri sinsə,
Salam verməz ona kimsə.
Məclislərdə böyük dinsə,
Kiçik dinlər Faxralıda.*

Mən inanıram ki, Murad bu şeirlə aşilanın əxlaqi mənzərənin üstündə köklənəcək. Muradin əsil-nəcabəti Faxralıdan olsa da Qoşakilsə kəndində yaşamış və hazırda da nəvə-nəticələri Faxralı kimi, Qoşakilsə kəndinə də ürəkdən bağlıdır. Muradin özü üçün isə ona doğma və əzizdir. Borçalının kəndlərini bir-birinə qarşı qoymağın qəti əleyhinədir. Həmişə deyər ki, vətən birdir, o bölünməz və parçalanmaz.

Zəhmət fədaisi olan insanların övladıdır Murad. Atası Nazimini, anası Sona xanımın qazancları iynənin ucundan çıxır.

Türk dünyasının söz fatehi olan Zəlimxan Yaqub demişkən, biz Murada inam kimi baxırıq və Murad elinin, obasının, nəslinin gümanını doğruldacaqdır. O, ağıllı, kamallı, atasının zəhmətini qiymətləndirən övladdır. Mən onun iki əsas cəhətini qeyd etmək istəyirəm. Muradda dərkətmə və mühabimə qabiliyyəti məni tam qane edir. Mən inanıram ki, Murad gələcəkdə yaxşı hüquqşunas olacaq, ağılı və kamalı ilə öz yerini uca zirvələr səltənətində möhkəmləndirəcəkdir. Xalq şairi Osman Sarıvəlli demişkən:

*Elə başlayaqq ki, birinci gündən,
Peşiman olmayaqq sonuncu gündə.*

Valideynləri də Muradı gələcəkdə hər bir zaman haqqın, ədalətin tərəfində olan, dövlətin və dövlətçiliyin xidmətində ləyaqətlə dayanan bir hüquqşunas kimi görmək istəyindəndir.

Qazax xalqının dahi şairi Abay Kunanbayevin (1845-1904) müdrik bir kəlamı var: “Əgər ləyaqəti yaşamaq istəyirsənə onda həyatda gözüəcəq ol, öz qüvvənə arxalan, zəhməti sev!” İnanıraq ki, Murad indi də, gələcəkdə də öz qüvvəsinə arxalanacaq, təhsildə və gələcək işlərində yeni uğurlar qazanacaqdır.

“Təhsil problemləri”, 24-28 fevral 2017

ADİLİN UĞURLARI



idmançılar rayon, şəhər və respublika yarışlarında, ayrı-ayrı təşkilatların, klubların keçirdikləri birinciliklərdə inamlı yarışır, kubok, diplom və medallarla təltif olunurlar.

Əsgərzadə Adil Seymour oğlu 2008-ci il aprelin 2-də Bakıda anadan olub. Dördüncü sınıf şagirdidir. 2015-ci ilin yanvar ayından idmanın karate növü ilə məşğul olmağa başlayıb. Kifayət qədər nailiyyətləri var. Onun hər uğuruna atası Seymour Adil oğlu, anası Səidə Nazim qızı, bacıları – 8-ci sınıf şagirdi Xədicə və 6-ci sınıf şagirdi Günay da sevinir, fəxr edir və qarşı-

dakı yarışlarda da müvəffəqiyyət qazanacağına böyük ümid bəsləyirlər. Adil də hər zaman çalışır ki, ona göstərilən etimadı doğrultsun, bədən tərbiyəsi müəllimlərinin, məşqilərinin və özünün zəhməti hədər getməsin, adı qaliblər sırasında çəkilsin.

Əsgərzadə Adilin yarışlarda qazandığı uğurlar:

- 12 noyabr 2016-cı il. 12 noyabr – Konstitusiya Günüñə həsr olunmuş karate idman növü üzrə rayon birinciliyinin mükafatçısı.

- Bakı şəhər Kontakt Karate Federasiyasının keçirdiyi respublika çempionatında birinci yer.

- Gənclər və İdman Nazirliyinin keçirdiyi Bakı Peşəkar Karate-do respublika çempionatında birinci yeri tutmağa nail olub.

- World Budo Martial Arts Federasiyasının 2016-cı ilin dekabrında Bakıda keçirilən yarışında ikinci yerin sahibi.

- Azərbaycan Kempo Federasiyasının keçirdiyi Rövşən Veysalovun xatirəsinə həsr olunmuş VII respublika çempionatında birinci yer.

- 2017-ci ilin yanvar ayında İranda keçirilən yarışda birinci yer.

- 18-19 mart 2017-ci ildə Azərbaycan Respublikası Kontakt Karate Federasiyasının təşkil etdiyi respublika çempionatında birinci yer.

- 25-26 mart 2017-ci ildə Bakıda keçirilən II Asiya Kempo oyunlarında yenə də kürsünün ən yüksək pilləsini tutub.

- 21 may 2017-ci il. İsmayıllıda keçirilən 28 May – Respublika Günü münasibətlə yeniyetmələr və gənclər arasında Kontakt karate üzrə birinci yer.

- Çoxmübarizəli İdman döyüş növləri Federasiyasının keçirdiyi Açıq Respublika Turnirində də birinci yer.

- Milli Qəhraman Ənvər Arazov və “Aprel şəhidləri”nin xatirəsinə həsr olunmuş Uşaq-Gənclər Fiziki Hazırlıq Klubu və “Busi-do” Döyüş növləri İdman Klubunun birgə təşkil etdiyi yarışda üçüncü yerlə kifayətlənib.

Su-do Peşəkar Əlbəyaxa Döyüş Növləri Cəmiyyətinin təşkil etdiyi “Bakı 2015 Birinci Avropa oyunları”nın təbliği üçün keçirilən Peşəkar Karate-do üzrə üçüncü respublika çempionatında ikinci yerdə qərarlaşıb.

Adilin idmandakı müvəffəqiyyətləri ilə tanış olduqdan sonra məktəbin direktoru, “Qabaqcıl təhsil işçisi” Səməndər Məmmədovun söylədiklərini də qismən qələmə alıq:

- Adilin istər təhsildə, istərsə də idmandan qazandığı uğurlar təkcə dördüncüləri, ona dərs deyən müəllimləri yox, eləcə də bizim hamimizi sevindirir. Üç ilə yaxındır ki, sevib-seçdiyi idman növü ilə müntəzəm məşğul olur. Çox intizamlı, məsuliyyətli və fərasətli şagirddir. Möhkəm yaddaşı var, gözəl davranışlı ilə yoldaşları arasında fərqlənir. Müxtəlif səviyyəli yarışlarda qazandığı nailiyyətlərə görə xeyli sayıda medal, diplom, Fəxri fərman və digər mükafatlarla təltif edilib. Əlbəttə, bu təltiflər elə-bələ qazanılmayıb. Bütün bunlar müntəzəm məşqlərin, məşqilərin çəkdiyi zəhmətin, güclü psixoloji hazırlığın, özünə inamin və mübarizlik əzminin bəhrəsidir. Qarşidakı yarışlara səylə hazırlanmış Adilin yeni uğurlar əldə edəcəyinə çox böyük ümidiylə bəsləmək olar.

Bəli, Adil Əsgərzadə 271 nömrəli tam orta məktəbin fəxridir və biz də ona təhsildə və idman aləmində yeni uğurlar arzulayıraq.

“Təhsil problemləri”, 08-15 noyabr 2017

XƏDİCƏNİN VƏ MANSURUN UĞURLARI

Bakı şəhəri, Binəqədi rayonunda fəaliyyət göstərən M.X.Axundzadə adına 102 nömrəli tam orta məktəbdə uğurları ilə fərqlənən şagirdlərdən söz düşəndə 7-ci sinif şagirdi Xədicənin adını birincilər sırasında çəkirərlər. O, 5 yaşından şahmatla məşğul olur.

9 iyun 2004-cü il. Bu tarix **Şabanova Xədicə Fikrət qızının** doğum günüdür. Anası Sevinc xanım bildirir ki, 7 yaşından 21 nömrəli uşaq musiqi məktəbində fortepiano üzrə təhsil alan Xədicə rəsm çəkməyə meyilliidir. 2008-2010-cu illərdə “İdrak məktəbi”nin uşaq bağçasında fəallığı ilə yaşıdlarından fərqlənib. Dəfələrlə beynəlxalq və respublika şahmat yarışlarında iştirakçısı və qalibi olub.

Ötən illərə ayna tutub işıq salmaqla diqqəti Xədicənin nailliyətlərinə yönəldirik:

1. 2011-ci ildə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş şahmat üzrə keçirilən turnirdə dördüncü dərəcə uğrunda I yer tutduğuna görə diplomla təltif olunub.

2. 2011-ci ilin aprel ayında Wored chess Federation – Azerbaijan “British School in Baku”nun keçirdiyi beynəlxalq şahmat yarışındaki uğuruna görə diplom və sertifikata layiq görülbü.

3. Həmin ilin mayında ulu öndər Heydər Əliyevin anadan olmasının 88 illiyinə həsr olunmuş şahmat üzrə məktəbin açıq birinciliyində II yeri tutub.



4. Yenə də həmin ilin sentyabrında Bilik günü münasibəti ilə üçüncü dərəcə uğrunda keçirilən yarışda I yerə sahib durub.

5. 2011-ci ilin oktyabrında VI Beynəlxalq Uşaq şahmat turnirində III yer tutduğuna görə mükafatlandırılıb.

6. 15 sentyabr 2012-ci ildə “Salam, Məktəb-2012” şahmat turnirində fəal iştirakına görə diplomla təltif olunub.

7. 2012-ci ilin noyabr ayında “İdman ili”nə həsr olunmuş II dərəcə uğrunda keçirilən yarışda I yer tutub.

8. Həmin ilin aprel ayında səkkiz yaşadək qızlar arasında Bakı şəhər birinciliyində də fəal yarışib və III yera layiq görülbü.

9. 2012-ci ilin may ayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş şahmat üzrə məktəbin açıq birinciliyində II yer tutduğuna görə diplom və medalla təltif edilib.

10. 2012-ci ildə 28 may Respublika Gününe həsr olunmuş məktəbin açıq birinciliyində I yerin sevincini yaşayıb.

11. Təhsil aldığı 102 nömrəli tam orta məktəbdə 2013-cü ildə məktəbdaxili şahmat yarışında I yer qalibi kimi medal və kubok alıb.

12. 2014-cü ildə Binəqədi rayon ümumtəhsil məktəblərinin XXVI spartakiadasının programına daxil olan şahmat üzrə rayon birinciliyində fəxri II yer tutduğuna görə diplom və medalla təltif edilib.

13. 2015-ci ilin dekabr ayında uşaq rəqs kollektivlərinin Respublika müsabiqəsində fərqləndiyinə görə Fəxri Fərmana layiq görülbü.

14. 2016-ci ildə 28 may Respublika Gününe həsr olunmuş şahmat çempionatında III yer, yayda isə yaşıdları arasında keçirilən yarışda I yer tutub və müxtəlif mükafatlara layiq görülməklə çoxlarını sevindirib.

Bütün fənləri səylə öyrənən Xədicə qarşidakı yarışlara inamla hazırlaşır. Qeyd edək ki, Xədicənin qardaşı Abdulla da

şahmatla ciddi məşğul olub, 6 yaşında İspaniyada keçirilən yarışda birinci yeri tutaraq qızıl medala layiq görüлüb. 12 yaşında isə Bolqarıstanın Varna şəhərində keçirilmiş Avropa çempionatında yenə də I yeri tutub və qızıl medal alıb. 2009-cu ildə məktəblilər arasında Yunanistanda keçirilən dünya çempionatında III yerlə kifayətlənməli olub. Türkiyə, İran, Misir, Gürcüstan və digər ölkələrdə idmanın şahmat növü üzrə keçirilən olimpiadalarda, müxtəlif səviyyəli yarışlarda ölkəmizi layiqinca təmsil edib.

Abdulla hazırda Milli Aviasiya Akademiyasında dövlət sıfırı əsasında “Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi” ixtisasına yiyələnir. Birinci kurs tələbəsidir. Xədicə isə gələcəkdə hansı peşəyə, ixtisasa sahib olacağını müəyyənləşdirməyib.

Mehdiyev Mansur Mətləb oğlu

15 dekabr 2005-ci ildə Bakı şəhərində anadan olub. Nəsimi rayonu ərazisində yerləşən 8 nömrəli tam orta məktəbin 5-ci sınıf şagirdidir. Müəllimləri deyir ki, Mansur dərslərini yaxşı oxumaqla bərabər, həm də məktəbdə keçirilən müxtəlif tədbir və sosial fəaliyyətlərdə də yaxından iştirak edir. Eyni zamanda, çəkdiyi gözəl və düşündürücü rəsmlərlə həmyaşılardan fərqlənir.

Mansur 3 yaşından akrobatika ilə məşğul olur, 5 yaşından şahmata böyük maraq göstərir. 2010-2011-ci illərdə “İdrak məktəbi”nin uşaq bağçasında təlim-tərbiyə alıb. 5 yaşında Sərhədçi İdman Olimpiya Mərkəzində akrobatika gimnastikası üzrə keçirilən yarışda II yeri tutub, III dərəcə normasını ödəyib, diplom və medalla təltif olunub. Onun idmando qazandığı nəticələr fərhləndiricidir:



1. 2011-ci ilin yanvar ayında Sərhədçi İdman Olimpiya Mərkəzində akrobatika gimnastikası üzrə keçirilən yarışda III yer, iyun ayında reallaşdırılan yarışda isə II yeri tutub.

2. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-gənclər İdman Məktəbinin Novruz bayramına həsr olunmuş tamblinq üzrə açıq birinciliyində II yeri tutmağa müvəffəq olub, diplom və medalla təltif edilib.

3. 2012-ci ilin sentyabr ayında “Salam, Məktəb-2012” şahmat turnirində fəal iştirakına görə mükafatlandırılıb.

4. 2013-cü ilin iyun ayında Sərhədçi İdman Olimpiya Mərkəzində 16 yaşadək uşaqlar arasında şahmat yarışında I yerə sahib çıxıb, diplom və medalla layiq görüлüb.

5. 2016-cı ildə Respublika Gününa həsr olunmuş şahmat turnirində I yer tutduğuna görə kubok, diplom və medalla, 20 iyul Beynəlxalq Şahmat Gününa həsr olunmuş II dərəcə almaq uğrunda yarışda isə III yeri tutduğuna görə diplomla təltif olunub.

6. 2017-ci ilin yanvar ayında Elfilm Şahmat Akademiyasının “Yeni il – Yeni uğur” II dərəcə yarışında II yeri tutduğuna görə yenə də ona medal və diplom təqdim olunub.

Müəllim və məşqilər Mansurun gələcəyinə böyük ümidi lər bəstələyirlər. Əmin oląq ki, o, bu ümidi lər doğruldacaqdır.

“Təhsil problemləri”, 08-15 may 2017

Əlavə: Xədicə 20 avqust 2017-ci ildə 17 yaşadək yeniyetmələr arasında Bakı şəhər birinciliyində I yerə layiq görüлüb. İyul ayında qızlar arasında olimpiya yarışmasında III yeri tutub. Qadınlar arasında Bakı şəhər çempionatında isə II yeri tutmaqla Azərbaycan çempionatına vəsqə qazanıb.

İNSANLIĞI UCA, MƏNƏVİYYATI SAF

*İnci tək sözlər seç, az danış, az din.
Qoy az sözlərinlə, dünya bəzənsin.
Az sözün inci tək mənəsi solmaz,
Çox sözün kərpic tək qiyəməti olmaz.*

Nizami Gəncəvi

Ulu öndər Heydər Əliyev demişdir: “İnsan mənəviyyatı üçün yaşamalıdır. Mənəviyyatını qoruyan, yaşadan insan əbədi olacaqdır”. İnsanlığı uca tutan, mənəviyyati saf, qururlu, səmimi, mehriban, olduqca qayğıkeş oğullarımız çoxdur və onlardan biri də haqqında söhbət açdığımız Elnur Tofiq oğlu Bədəlovdur. Bir çox müsbət keyfiyyətlərə malik Tofiqin doğmaları, yaxınları, dost-tanışları arasında böyük hörməti vardır. O, bu hörmət və nüfuzu hələ ilk gənclik illərindən qazanmışdır.

Elnur Bədəlov 1981-ci

ildə Gürcüstanda, Borçalının Faxralı kəndində dünyaya göz açıb. Hələ uşaq vaxtlarından peşəyə, idmanla böyük maraq göstərib. 1998-ci ildə orta məktəbi uğurla bitirib. 2000-ci ildən Bakı şəhərində yaşayır. Bərbər peşəsinə yiyələnib və idmanın ən çox sevdiyi kim-boks növü ilə məşğul olur. Mükəmməl öyrəndiyi sadə peşəsi ilə insanlara, layiqincə xidmət göstərən Elnurdan söz düşəndə eloğlusu, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” və “Araz” ali ədəbi mükafatları laureati Səməndər Məmmədov deyir:



- Elnur ağıllı oğlandır. Kim əgər ağlin gücündən istifadə edirsə, o adam həyatda qazanır. Əgər sənin yol göstərən ağıl çırığın varsa, gecə də sənin üçün gündüzdür. Ağıl insanı düzgün tanımaq və düzgün göstərmək bacarığıdır. Ağıllı adam həm də həyatda güclü olur. Elnur qohumlarının içərisində özünün dünyagörüşü, həyata baxışı və düzgün yol seçməsi ilə fərqlənir. Bu fərqli yol Elnuru uca zirvələr səltənatına qədər aparacaqdır. Biz buna inanırıq. Və həm də inanırıq ki, Elnur gələcək ömür yollarında bizim gümənimizi yüzdəyüz doğrulda-caqdır. Elnur gözəl ailə başçısı, ata-anası üçün gözəl oğul, Vətənimiz üçün gözəl övladdır. Düzgün, işqli, nurlu yol seçməsinin nəticəsində gümən edirik ki, çıçəklənən Vətənimiz də Elnura oğul deyəcək. Elnurun dilindən düşməyən bir beyti də yada salmaq istəyirəm:

*Vətən mənə oğul desə nə dərdim,
Mamır olub qayasında bitərdim.*

Elnurun dostu Dünyamalı Məmmədov onun xarakterini belə təsvir edir: Müdriliklərimizdən biri deyib: “Ocağında dövlət daşa, var daşa, dostun, yoxsa kasıbdan kasıbsan”. Bu mənada Elnur yaxşı qohum, yaxşı yoldaş və yaxşı dostdur. Yolu düz, mənəviyyatı safdır. Yaxşı eloğlumdur. Ustalığına isə söhbət ola bilməz. Dost-tanışlar onun ustalığından ürək dolusu danışırlar. Bu da bir dost kimi mənim ruhumu qanadlandırır.

Bəli, Elnur Bədəlov dostluğa sadiq, peşəsinə vurğun bir insandır. İki oğul atasıdır. Ömür-gün yoldaşı ilə bərabər övladlarının təlim-tərbiyəsi ilə ciddi məşğul olur. Onları ağıllı-kamallı, vətənə layiq övladlar kimi böyütməyə çalışır. Aristotelin belə bir məşhur kələmə var: “Ağıllı həmişə başqa bir ağıllının fikri ilə razılaşar, sarsaq isə nə ağıllı adamin, nə də sarsaq adamin fikri ilə razılaşar”.

İnsanlığı uca, mənəviyyatı olduqca saf olan Elnur Bədəlov haqqında əsasən onu yaxından tanıyan Səməndər Məmmədov

mədov və Dünyamalı Məmmədovun söylədiklərini qələmə aldıq. Məqaləni də anası Ruqiyə xanımın övladına həsr etdiyi “Oğul” şeiri ilə tamamlayırıq.

*Sən tək oğula Tanrı yar olsun,
Ağılın, kamalın eldə car olsun,
Qurdüğün ailən bəxtiyar olsun,
Ömrünə ömürlər calansın, oğul!*



*Gözəl günlərlə dolasan yaşa,
Ömrü güllə-gülə vurasan başa,
Zövq al bu dünyadan, səni yüz yaşa,
Qaynar bulaqlar tək durusan, oğul!*

“Təhsil problemləri”, 16-23 may 2017

YENİ KİTABLAR



“FAXRALILAR” KİTABININ TƏQDİMATI KEÇİRİLDİ



İyunun 4-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki “Qızlar” sarayında pedaqoq, publisist, tədqiqatçı, folklor araşdırıcısı, şair Səməndər Məmmədovun may ayında “Elm və təhsil” nəşriyyatında çapdan çıxmış “Faxralılar” (birinci kitab) kitabının təqdimati keçirildi.

Altı yüz doxsan altı səhifəlik bu kitab haqqında oxucuya ön səhifədə qısa bir məlumat verilib: “Müəllifin uzunillik zəhmətinin bəhrəsi olan bu kitabda Borçalının ağır ellərindən biri olan Faxralı kəndinin yetirməsi olan görkəmli dövlət, elm və sənət adamları, eləcə də müxtəlif peşə sahibləri haqqında oçerkələr, bu elin yetirməsi olan şairlərin yaradıcılığından nümunələr və S.Məmmədovun özü haqqında tanınmış elm və sənət adamlarının, təhsil işçilərinin söylədikləri dəyərli fikirlər toplanıb”.

Ensiklopediya tutumu daşıyan bu kitab onu nəşrə hazırlayan və redaktorluğunu edən **Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu** yazır: "...2017-ci ilin yanvar ayı id. Səməndər müəllimin növbəti kitabını – “El sevəni aləm sevər” kitabının 4 cildini nəşrə hazırlayırdım. Beynimə belə bir ideya

gəldi ki, Səməndər müəllimin indiyədək faxralılar haqqında yazdıqlarını bir yerə toplayıb ayrıca kitab halında nəşr etdirmək daha yaxşı olar. Ertəsi günü bunu Səməndər müəllimə də dedim. Bu iş böyük maliyyə vəsaiti (nəşriyyat xərcləri) tələb etsə də, bu onu qorxutmadı. İndiyədək də bütün kitablarını şəxsi vəsaiti ilə çap etdirən Səməndər müəllim doğma Faxralı və faxralılar naminə hər zaman olduğu kimi, yenə də fədakarlıq göstərdi. Biz işə başlayaq, Allah kərimdir, yəqin yaxşılıqlar qalacaq, – dedi. İllərin məhsulu olan bu kitabı beləcə ərsəyə gətirdik”.

Təqdimat tədbirinə toplaşanlar – biologiya elmləri doktoru, professor, Əməkdar müəllim Əli Hüseynov, iqtisad elmləri üzrə fəlsəfə doktoru Eldar Məmmədov, ölkəmizdə və onun hüdudlarından kənarda da yaxşı tanınmış alimlərdən İsa Xəlilov, Məmmədəli Babaşlı, Əmirxan Babaşov, həkim Səməd Məmmədov və başqaları çıxış edərək Səməndər Məmmədovun yaradıcılığından, xüsusilə faxralılar qarşısında müstəsna xidmətlərindən danışdır.

Professor Əli Hüseynov dedi: “Səməndər müəllim pedagoji fəaliyyəti ilə yanaşı, bədii yaradıcılığı ilə daha çox məşhur olan ziyalıdır. Sanballı kitablar müəllifidir. İstər publisistik yazılarında, istərsə də şeirlərində Borçalı və Faxralı mövzusu əsas yer tutur. Təkcə Faxralı və faxralılardan bəhs edən kitabları onun adını zaman-zaman yaşadacaq. Səməndər müəllim böyük ruh yüksəkliyi ilə öz kəndinin, obasının tarixində böyük rol oynamış şəxsiyyətlər haqqında öcerklər qələmə almaqla böyük şücaət, vətənpərvərlik göstərir. Onun bu xeyirxah əmələləri keçmişimizə ehtiram və qədirşünaslıq nümunəsi olmaqla bərabər, bugünkü gənclər üçün bir örnəkdir”.

Səməndər müəllimin özü sazlı-sözlü Faxralıdan söhbət açaraq həm cürur, həm də təəssüf hissili qeyd etdi: “Əslən Faxralıdan olan neçə-neçə söz adamı var ki, təkcə Borçalıda deyil, həm də Azərbaycan ədəbi ictimaiyyəti arasında yaxşı tanınır. Bu kitabda onlardan bəziləri haqqında məqalələrim yer

alıb. Onların hamısı barələrində məqalələr yazılmışa layiqdirler. Ancaq təəssüf ki, bu kitabda Faxralı yazarlarının hamısı haqqında yaza bilməmişəm”.



Səməndər müəllim yaradıcılığını dəyərləndirən, bu kitabda topladığı məqalələrin ərsəyə götürülməsində əməyi, diqqət və qayğısı olan insanlara öz minnətdarlığını bildirdi. Tədbirə toplaşanlara “Faxralılar” (I kitab) kitabı paylanıldı. Xatirə şəkilləri çəkdirildi.


“Təhsil problemləri”, 08-15 iyun 2017

SƏFƏVİ XALÇALARı

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dissertantı Səida Səlimzadənin “Səfəvi xalçaları” kitabıının birinci cildi Azərbaycan və ingilis dillərində Bakıda fəaliyyət göstərən “AFpoliqraf” mətbəəsində nəfis tərtibatla çap edilib. Kitabın elmi redaktoru sənətşünaslıq üzrə elmlər doktoru, professor, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun elmi işlər üzrə direktor müavini, Əməkdar incəsənət xadimi Kubra Əliyeva, rəyçiləri sənətşünaslıq üzrə elmlər doktoru, professor Rafiq Sadixov və Əməkdar incəsənət xadimi Maral Manafova, redaktoru Sabir Nemətzadədir.

Oxuculara təqdim edilmiş kitabda Səfəvilər dövrünə aid yüksək səviyyəli iki məktəbin – xalçaçılıq və miniatür məktəblərinin sənətkarları xalça ornamentasiyası sənətini mükəmməlləşdirmişlər. Ön söz əvəzi əvəzi olaraq müəllifin 3 səhifəlik qeydi oxucunun diqqətinə çatdırılıb. Burada deyilir: “Xalçaçılıq Azərbaycan xalqının taleyində onun mənəvi aləminini, xarakterik xüsusiyyətlərini, formallaşan dünyagörüşünü, özünəməxsus intellektini, estetikasını, həyat fəlsəfəsini, dini görüşlərini, daxili düşüncə tərzini özündə əks etdirən sənət sahəsidir. Azərbaycan xalçaları gözəllik və əzəmət mütəssəməsidir. Eyni zamanda sirlər aləminə açılmış bir qapıdır...

Çox nadir hallarda yüksək keyfiyyətlə dərc olunmuş kitablarda xalça təsvirinə rast gəlmək olur. Belə kitablarda isə elm və tədqiqat işlərinin geniş olması nəzərə çarpir. Bundan əlavə, həmin kitabları tapmaq olduqca çətin, bəzən isə mümkünzsız olur. Əlinizdə olan bu kitabda isə xalça barəsində elm və tədqiqat məsələlərinin dərc olunması ilə, eyni zamanda, nəfis xalçaların yüksək keyfiyyətli təsvirləri də oxucuların ixtiyarına verilmişdir.



Xalça sənətinin inkişaf yollarını işıqlandıran müəllif “Pazırık xalçası”, “Xosrov Pərvizin sarayındakı xalçalar”, “Baharistan xalçası”, “Şeyx Səfi xalçası”, “Böyük xalça”, “Zərxara xalçalar” və digər xalçalar haqqında da oxucuya geniş bilgi və məlumat verib. Səidə Səlimzadə qeyd edir ki, deyilən-

lərə görə, Xosrov Pərvizin uzunluğu 180, eni 130, hündürlüyü 15 arşın (barmaq ucundan dirsəyə qədər olan məsafə qədərin-dəki ölçü vahidi) olan bir neçə mərtəbəli əzəmətli taxtına ayın hər günü – həmin günə aid olan xalça atılırdı. Başqa bir məlu-mata görə isə hər birisi özündə bir fəsli təsvir edən dörd müxtə-lif xalça sarayın döşəməsini örtürdü. Xosrov Pərvizin sarayındakı ən məşhur xalçalar isə “Baharistan” və “Böyük xalça” idi. Şah Abbasdan sonrakı xalçaçılıq sənətinin inkişafını işıqlan-diran müəllif xalça incəsənatindən bəhs edib: “Hər bir xalça öz-özülüyündə bir rəsm əsəridir. İncəsənat, dizayn və rəngkarlıq barəsində qəbul edilmiş standart tərifləri qəbul etsək, ikinci nüsxəsi olmayan və çoxaldılmamış xalçaları incəsənat nümu-nəsi və xalça dizaynı, rəngkarlığı ilə məşğul olanları incəsənat xadimi kimi qəbul etmək lazımdır”.

Kitabda verilmiş Səfəvi xalçalarının rəngli fotoları, Mada (Midya) şahlığı (e.ə. VII əsrin ikinci yarısı – e.ə. VI əsrin ortaları), Azərbaycan Səfəvi dövlətinin Şah İsmayııl dövrü (1501-1524), Şah Təhmasib dövrü (1524-1576), Şah Məhəmməd Xudabəndə dövrü (1578-1587), I Şah Abbas və sələfləri dövrü (1587-1736) və Nadir şah Əfşarın imperiyası dövrü (1736-1747) xəritələri də diqqət çəkir.

“Səfəvi xalçaları” kitabından xalçaçılıq sahəsinin mütə-xəssisləri və bu sahə ilə maraqlanan bütün insanlar faydalana bilər.

“Təhsil problemləri”, 16-23 mart 2017

ÜÇ KİTAB HAQQINDA

Həkim-yazıcı, Dünya Xalqları Yazarları Birliyinin üzvü Asif Cəlil oğlu Kəngərlinin (Məmmədli) bu il – 2017-ci ildə üç kitabı “Mütərcim” Nəşriyyat-Poliqrafiya Mərkəzində çap olunub. “Tütünçəkmə barədə hər şey”, “Narkotik maddə – ailəvi qırğın “silah”” və “Alkoqol – sağlamlığın və sağlam həyat tərzinin düşməni” kitabları çox aktualdır və geniş təbliğat vasitəsidir. Müəllifin qeyd etdiyi kimi “siqareti minlərlə oxucusuna tərgidən kitab”dan dərslik, sinifdənxaric oxu və təbliğat materialı kimi də istifadə etmək olar. Yeri gəlmışkən, Azərbaycan Respublikasının Təhsil İnstitutu Asif Kəngərlinin “Bəla” və “Beda” kitablarındakı əsərlərinin də maarifləndirici xarakterə malik olduğunu nəzərə alaraq həmin əsərlərdən dərslik və dərs vəsaithəri hazırlanarkən təlim materialı kimi istifadə olunmasını məqsədəyən hesab edib.

“Tütünçəkmə barədə hər şey” kitabı qısa tibbi və bədii-sənədli məlumatlarla diqqəti çəkir, maraqla oxunur, oxucunu nəticə çıxarmağa istiqamətləndirir. “Si-qareti tərgidənlərin qazancı”, “Siqareti tərgidənlərə məsləhət”, “Aldadıcı düşüncə və bəhanələr”, “Zərərli vərdiş yox, xəstəlik...” bö-lümləri siqaret çəkəni bir daha dərinlənmiş dərinləndirməyə və bu zərərli vərdişdən birləşdilik el çəkməyə səsləyir. “Siqaret çəkdi: ya azardı,



ya da məzar! Ətrafda özünə düşmən axtarma, insanın, ailə və cəmiyyətin 3 “düşməni” var: sıqaret, alkoqol və narkotik maddələr. Şərab, tütün, heroin – hamısı sənin “düşmənin”.

“Alkoqol – sağlamlığın və sağlam hayat tərzinin düşməni” kitabı üç böyük maddən ibarətdir: “Ümumi hissə”, “Elmi-tibbi hissə” və “Bədii-sənədli hissə”. Müəllif qeyd edir ki, şərab – şər və ab sözlerinin birləşməsindən əmələ gəlib; şər – türk, ab – fars sözü olub, “su” mənasını verir. Şərab – “şər suyu” deməkdir.


“Alkoqol qəbul etməklə insan heç bir problemi həll edə bilməz; o yalnız dərd, xəstəlik, mahrumiyatlar, peşimançılıq və əlavə problemlər gətirə bilər. Ondan uzaq olmaq üçün məktəb yaşlarından başlayaraq uşaqlar maarifləndirilməli və onlar düzgün təbiyə olunmalıdır. Asudə vaxtı səmərəli və maraqlı etmək üçün indi hər şərait var: idman, musiqi, əyləncə və s. müəssisələri kifayət qədərdir, təki arzu edəsən.

Alkoqol – sağlam hayat tərinin düşmənidir; spirtli içkilər – xəstəlik, bədən təbiyəsi və idman – sağlamlıqdır”.

Müəllif “Elmi-tibbi hissə”də alkoqolizmin tarixindən, etil, metil spirtindən, alkoqol sərəxoluğu – kəskin alkoqol integrasiyasından, alkoqolizmin mərhələlərindən, alkoqolun keçdiyi yoldan, alkoqoldan sui-istifadənin fəsadlarından, alkoqolizmin evdə anonim müalicəsindən yığcam və oxunaqlı formada söhbət açıb.



“Bədii-sənədli hissə”də alkoqolizm mövzusunda qələmə aldığı “Şər suyu”, “Ömürlük dərs”, “Tələ” hekayələri çox böyük təbiyəvi əhəmiyyət kəsb edir. Oxucunu müsbət qərar qəbul etməyə kökləyir, pis vərdişlərə son qoymasına stimul verir. Bu kiçik hekayələrin hər biri pis vərdişlərə aludə olmuş hər bir kəsa dərs verir, zərərli vərdişlərdən çekinməyə və sağlam hayat tərzini sürməyə çağırır. Buradakı müdrik insanların, xalqların fikir və deyimləri maraqlı doğurur: “İçki – bütün çirkinliklərin anasıdır” (Məhəmməd peyğəmbər), “İçənin Araz aşağıdadır, Kür topuğundan” (Azərbaycan), “Çox içən adam nə sirr saxlayar, nə də vədini yerinə yetirər” (M.Servantes), “Sərəxoluq – könüllü dəlilikdir” (Hippokrat), “Sərəxolu itələmə - özü yixilacaq” (Tatar) və s.



Müəllif “Narkotik maddə – ailəvi qırğıın “silahi”” kitabında oxucuna üz tutaraq yazır: “Sənin üstünə üçbaşlı ejdaha hücum çəkmək istəyir. Əjdahanın bir başı Sıqaret, ikinci başı Alkoqol, üçüncü başı isə Narkotikdir. Əgər sən sıqaret, alkoqol və narkotikdən uzaq olsan, onda ejdahaya qalib gələ bilərsən, yox, zəiflik etsən, yəqin bil ki, o ejdaha səni udacaq!”. Həqiqətən də bu zərərli maddələrdən uzaq olmaq,

şərəfli bir ömür yaşamaq lazımdır.

Kitabın “Bədii-sənədli hissə”sində altı pərdəli bədii-sənədli “Bəla” pyesi tam şəkildə oxucuya təqdim edilib və

qeyd olunub ki, pyesdəki hadisələr Azərbaycanın rayonlarından birində baş verib, amma dünyanın hər yerində də ola bilər. “Qəlyan”, “Etiraf” hekayələrini və digər materialları da müəllif öz müşahidələri əsasında qələmə alıqından təsirlidir, oxucunu düz yola çəkir.

Oktyabrın 21-də Yasamal rayonunda bu kitabların təqdimat mərasimi keçirildi. Çıxışlar dinlənildi, bir neçə kiçik hekayə oxundu. Bütünlükə ləntə almış “Bəla” pyesinin tamaşasından bir pərdə nümayiş etdirildi. Tədbirə toplaşanlara kitablar hədiyyə olundu.

“Təhsil problemləri”, 24-30 noyabr 2017

SOLMAZIN İLK KİTABI: “KAŞ Kİ...”

*Kaş hər an rəngarəng olaydı ömrüm,
Baxdıqca gözlərim cavanlaşaydım.
Kaş ki, gülüştənə döñəydi ömrüm,
Xoşbəxtlik badəmdən aşılı-daşaydı.*


Sabunçu rayonunun Balaxanı qəsəbəsindəki 69 nömrəli tam orta məktəbin müəllimi Solmaz Musayevanın ilk kitabı “Kaş ki...” dünyaya göz açdığı – iyul ayının 30-na bir neçə gün qalmış “Elm və təhsil” nəşriyyat-poliqrafiya müəssisəsində hazır diapoziitivlərdən çap edilib. Kitabın redaktoru Əziz Musayevdir.



Musayeva Solmaz Əziz qızı 1991-ci il iyul ayının 30-da Bakı şəhərində anadan olub. Tam orta təhsilini Sabunçu rayonunda yerləşən 67 nömrəli məktəbdə alıb. 2007-2011-ci illərdə həmin rayonda fəaliyyət göstərən Bakı Sənaye-Pedaqoji Kollecində ibtidai sinif müəllimi ixtisasına yiyələnib. 2014-cü ildə Təhsil Nazirliyinin işə qəbul üzrə keçirdiyi imtahanda yüksək nəticə göstərib və pedaqoji fəaliyyətə başlayıb.

Müəllif “Ön söz”də deyir: “İnsanın hər zaman gerçəkləşməsə belə, nələrisə arzu etməsi, əli çatmayan hər şey üçün bezmədən xəyallar qurması və ömrün hər anında “kaş ki” deyib köks ötürməsi qaçılmaz haldır. İnsan ömrü boyunca yaşadığı, yaratdığı, sevib-sevildiyi müddətdə nə qədər uğurlar əldə etsə

də etdiyi səhvlərdən doğan peşimanlıqları olur. Həmişa gözü keçmişdə qalır. Ona görə yox ki, gələcəyə getmək, irəli-ləmək istəmir. Sadəcə dönbüb səhvləri düzəldərək, şansları, fürsətləri yoxlayaraq mükəmməl gələcək xəyalı ilə yaşamaq eşqi qəlibi didib parçalayır. Mənim də kitabın adını “Kaş ki...” qoymaq fikrim məhz bu baxımdan qaynaqlanır. Xüsusən də gəncliyə doğru insan körpə olmaq, qayğısız yaşamamaq, dərddən, fikirdən uzaq olmaq istəyir:



*Kaş körpə olaydım qəmsiz, kədərsiz,
Həyatı dərk etmək heç yaxşı deyil.
Ağlardım zamansız, gülərdim yersiz,
Bilməzdim utanmaq, nə də ki, eyib.*

Yaşlılığı doğru insanda gəncləşmək, yenidən sevib-seviləmək, hər işdə qıvrıq olmaq həvəsi yaranır və yarandığı andaca olur. Cünki heç bir ürkədən və həvəslə, coşqunluqla deyilən “kaş ki” heç bir işə yaramır:

*Şehrli qələmim olaydı kaş ki,
Bitməz mürəkkəblə dolaydı kaş ki,
Yazlıqca içində qalaydı kaş ki,
Yazın diləyincə dönəydi gənclik.*

Təəssüf ki, “kaş ki”lər heç nəyi qaytarmır. İnsan ömrü “kaş ki”lərlə başlayır, “kaş ki”lərlə qurtarır..”.

Kitabda istək və arzular, sevgi-məhəbbət, valideyn-övlad məhəbbəti, sabaha doğru sonsuz inam, arzular, insanlara diqqət və qayıgi, vətəndaşlıq duyguları geniş tərənnüm olunub:

*Gözə işiq verir dalğalandıqca,
Bayraqlar içində naxış bayrağım.
Azadlıq kəlməsi vurğulandıqca,
Düşmənə fəxrlə baxış bayrağım.*

*Ayi, ulduzu da səma tək canlı,
Müstəqil dövlətin rəmzi də şənli,
Nə yaxşı olmuşam azərbaycanlı,
Artıq gələcəyə alqış bayrağım.*

Ümumiyyətlə, kitabda hər kəsin diqqətini cəlb edə biləcək mövzulara toxunulub. İnanırıq ki, Solmazın ilk kitabı geniş oxucu dairəsində seviləcəkdir.

Solmaz müəllimə məktəblilərin təlim-təbiyəsində və yaradıcılıq yollarında yeni-yeni ugurlar diləyirik.

“Təhsil problemləri”, 01-07 avqust 2017

ƏMƏKDAŞIMIZIN YENİ KİTABI

“Uğurlar təsadüfi deyil” əməkdaşımız Əşrəf Hümmətovun sayca 5-ci kitabıdır. “Ötən günlər, ötən illər” (2012), “Təhsilimizin tərəqqisi yoldunda” (2014), “Müəllimlər, məktəblər, tədbirlər...” (2015), “Öyrədənlər, öyrənənlər, uğurlar” (2016) və mart ayının əvvəlində işıq üzü görmüş “Uğurlar təsadüfi deyil” kitabları “Elm və təhsil” nəşriyyatında buraxılıb. İnamla deyə bilərik ki, “Uğurlar təsadüfi deyil” kitabı da əvvəlki kitablar kimi müəllim, şagird, ümumiyyatla, geniş oxucu aiditoriyasının rəğbətini qazanacaqdır. Müəllif hələ üzərindən mətbəə etri çəkilməmiş bu kitabında da öz ənənəsinə sadıq qalmışdır. Belə ki, ön səhifədə də qeyd olunmuşdur: “Kitabda “Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur” (Gülnaz Abdullayeva) və “Prezident İlham Əliyevin Füzuli rayonuna bir günlük səfəri” (Şərafət Hacıyeva) məqalələrindən sonra müəllifin aprel 2016-yanvar 2017-ci il aralığında “Təhsil problemləri” qəzetində dərc edilmiş məqalələri toplanıb. Müəllif müəllimlərin pedaqoji fəaliyyətdən səhbət açmaqla onları oxuculara tanıdır. Məktəbdə keçirilən tədbirlərdən hazırladığı məqalələri ilə oxucuya xeyli bilik verir. Şagird və məzunların uğurlarını diqqətə çatdırır. Yeni kitablardan bəhs edir”.

Əşrəf Hümmətov hələ gənclik illərində dostluq etdiyi, Naxçıvan şəhərində yaşayan müəllim Azərbaycan Jurnalistlər



Birliyinin və Teatr Xadimləri İttifaqının üzvü Bağır Qədimovun “Həbibənin sənət fəlsəfəsi”, “Bəstəkar Yaşar Xəlilovun yaradıcılıq portreti” və “Ərtoğrul Cavid Naxçıvan Dövlət Universitetində anıldı” yazılarını da kitaba daxil edib.

Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Ayətxan Ziyad əməkdaşımızın üç kitabı haqqında belə bir qənaəətə gəlib: “İlk baxışda statistika bolluğu təsiri bağışlayan məqalələrində də rəqəmlər peşəkar jurnalist səriştəsi, mükəmməl təhsil bilicisinin məntiqi ilə elə təqdim olunur ki, baxışda “quru” təsiri bağışlayan rəqəmlər “dil açıb oxucu ilə danışır”, ədəbi qəhrəmanının daha mükəmməl təqdimati üçün zəngin informasiya mənbəyinə, görülən iñin, çəkilən zəhəmatin göstəricisinə çevrilir.

Əşrəf Hümmətovun yaradıcılığında diqqətçəkən budur: O gündəmə gətirdiyi faktları(hətta rəqəmləri də) canlandırmağı bacarıır. Faktlardan bəhrələnməklə qəhrəmanlarının pedaqoġikada, Azərbaycan təhsilində yerini müəyyən edir, qazandığı müvəffəqiyətin “sirrini” açır. Həm də bunu elə ustalıkla edir ki, sən (oxucu) faktların bolluğundan yorulmursan, usanmırısan” (Təhsil problemləri) qəzeti, 08-15 iyun 2015-ci il. “Öyrədənlər, öyrənənlər, uğurlar”, “Elm və təhsil” nəşriyyatı, Bakı, 2016).

Müəllif “Uğurlar təsadüfi deyil” kitabında da bu ənənəsinə sadıqdır. Əlat qəsəbəsindəki 110 nömrəli tam orta məktəbin direktoru Şəfəyat Orucova, Balaxanı qəsəbəsindəki 4 nömrəli tam orta məktəbin direktoru Fətdanə Rəhimova, 220 nömrəli məktəb-liseyin ibtidai siniflər üzrə direktor müavini Zeynəb Rzayeva, Füzuli rayonunun Zobucuq-3 qəsəbəsindəki 33 nömrəli tam orta məktəbin tədris işləri üzrə direktor müavini Sahirə Məmmədova, qabaqcıl ibtidai sinif müəllimləri Vəfa Məmmədova (155 nömrəli məktəb), Məhrubə Eyvazova (127 nömrəli məktəb), Naibə Əliyeva (Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəb), fizika müəllimi Mehriban Səmidova (Şamaxı şəhəri, 3 nömrəli tam orta məktəb), həmçinin pedaqoji

fəaliyyəti, illər boyu gənc nəslin təlim-təbiyəsindəki uğurları ilə fərqlənən digər müəllimlərlə oxucuları tanış edir. Qazandıqları nailiyyətlərlə diqqəti çəkən təhsil işçiləri haqqında həmkarlarının fikirlərini də qələmə alan müəllif onların əsl ziyanı, müəllim portretini yaradır.

“Yaddaqalan bir gün”, “Anim tədbiri keçirildi”, “Müstəqiliyimizin 25 illiyinə həsr olunmuş tədbirdə”, “Dövlət müstəqiliyimizə həsr edilən tədbirdə”, “Əsrə bərabər 25 il”, “Respublika günü qeyd olundu” və digər məqalələrdə oxucuya tariximiz, dünənimiz və bu günümüz haqqında xeyli məlumat verilir.

Ümumtəhsil məktəblərinin şagird və məzunlarının nailiyyətləri da kitabda geniş işıqlandırılır. Bu mövzuda yazılmış məqalələr şagird-oxucunu daha fəal olmağa və biliklərə əzmləyiylənməyə sövq edir. “Kitab arzular doğurur” məqaləsində isə dahilərin “Kitab insanı kainatın sahibi edir”, “Yaxşı kitab çox qiymətli xəzinədir” və digər kəlamları ilə şagirdləri mütaliyəyə ruhlandırır.

Ayətxan Ziyad yazır: “Yaradıcılığının ana xəttini məktəb, təhsil qarşısında qoyulan vəzifələrin necə yerinə yetirilməsi, nəticə olaraq müəllim “yaradıcılığının məhsulu olan” gəncin həyata layiqli vətəndaş kimi hazırlanması məsələsi durub... Əşrəf Hümmətovun yaradıcılıq trayektoriyası əsasən bir ünvanı (məktəb, müəllim, şagird) əhatə etdiyi kimi, kitablarına cəm etdiyi əsərlərin ilk dərc olunduğu mətbuat orqanı (Azərbaycan Respublikasının Təhsil İnstитutu, “Təhsil problemləri” qəzeti), eyni zamanda kitablarının nəşr ünvanı da (“Elm və təhsil” nəşriyyatı) yeganədir”.

Peşəkar jurnalist, həmçinin redaksiyamızın çox hörmətli əməkdaşı, “Təhsil problemləri” qəzeti şöbə müdürü Əşrəf Hümmətova möhkəm can sağlığı, bundan sonrakı peşə fəaliyyətində yeni yaradıcılıq uğurları diləyirik.

Aysel Rəsulzadə,
“Təhsil problemləri”, 01-07 aprel 2017

ƏŞRƏF HÜMMƏTOV-70



XEYİRXAH VƏ NƏCİB ƏMƏLLƏR CARÇISI



Hümmətov Əşrəf Əli oğlu 25 oktyabr 1947-ci ildə Naxçıvan rayonunun (indiki Babək) Zeynəddin kəndində müəllim ailəsinə anadan olub.

1969-cu ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olunub və 1974-cü ildə ali təhsilini başa vurub. 1973-cü ildən ehtiyatda olan zabitdir. Əşrəf Hümmətov 1974-75-ci illərdə Bakıda “Gənclik” nəşriyyatında, 1975-ci ilin avqust ayından 1995-ci ilin avqust ayına qədər Naxçıvan MR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində, 1995-ci ilin avqust ayından 2009-cu ilin noyabr ayına qədər “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində redaktor, böyük redaktor, şöbə müdürü və digər vəzifələrdə işləyib və əsasən təhsildən yaradıb.

1974-1975-ci tədris ilində Azərbaycan Pedaqoji Xarici Dillər İnstutunda müəllimlik edib. 1976-1978-ci illərdə Azərbaycan KP MK Marksizm-Leninizm Universitetinin Naxçıvan filialında Jurnalistika şöbəsinin İdeoloji kadrlar

fakültəsində Ali Siyasi Təhsil alıb. 1979-cu ildən keçmiş SSRİ Jurnalistlər İttifaqının üzvü olub.

2009-cu ilin dekabr ayından Təhsil Problemləri İnstitutu (indiki Təhsil İnstitutu), həftəlik "Təhsil problemləri" qəzetində şöbə müdürü vəzifəsində çalışır. 2012-ci ildə "Ötən günlər, ötən illər", 2014-cü ildə "Təhsilimizin tərəqqisi yo-lunda", 2015-ci ildə "Müəllimlər, məktəblər, tədbirlər...", 2016-ci ildə "Öyrədənlər, öyrənənlər, uğurlar" kitabları nəşr edilib. 2017-ci ildə çap olunan "Uğurlar təsadüfi deyil" onun beşinci kitabıdır...

Kollektivin Əşrəf Hümmətova ünvanlaşduğu təbriklər

Yorulmaz publisist, fədakar və qayğıkeş insan, istedadlı və məhsuldar qələm sahibi Əşrəf Hümmətovun uğurlu fəaliyyəti hər kəs üçün çox önemlidir. Onun həssas və qayğıkeş keyfiyyətləri, real həyatı problemləri ciddi analitik təhlil etmək qabiliyyətinə malik məxsusi keyfiyyətləri nüfuzedici dərin müşahidəyə, publisistikaya və öz həyatı təcrübəsinə istinad edərək, müxtəlif xarakterə və həyata baxışa malik insanlarla təmasda olmağa və ünsiyyət qurmağa rəvac verir. Xüsusən, publisistika sahəsində yaradıcılığındakı vəhdət müstəvisində təhlil etdiyi məsələlərin ciddiliyini, aktuallığını nəzərə almaqla, bu vicdanlı insanın mənəvi dünyasındaki narahatlıqlarını, döyünen qəlbinin həssəsliğini hiss edir, onun necə böyük üzrə sahib olduğuna heyran qalırsan. Sözünün bütövlüyü, xarakterinin həlimliyi deməyə imkan verir ki, bu sadə, zəhmətsevər və qayğıkeş insan ağa-



yana duruşunda, alicənab hərəkətlərində gənc nəslə örnek və çoxlarına nümunə ola bilmişdir. Sadəliyi və qayğıkeşiyi ilə fərqlənən, iraliyə doğru həmişə asta, lakin inam və təmkinlə addımlayan bu geniş və insanlara qarşı dərin sevgi ilə dolu ürəkli insanı, onu taniyanların gözündə ucaltmışdır.

Bu günlərdə "Təhsil problemləri" qəzeti şöbə müdürü və qocaman müxbiri Əşrəf Hümmətovun 70 illik yubileyidir.

Əşrəf müəllim qaynar və sürətlə dəyişən kütləvi informasiya mühitində özünüň təmkini və ağıllı zəkası ilə çoxlarına nümunədir. Dəfələrlə onunla olan səhbətlər əsnasında diqqət yetirib, müşahidə etmişəm ki, o, geniş diapazona, intellektual təfəkkürə, iti idrakı ümumiləşdirməyə qabil müsahibdir.

Əşrəf müəllim üçün fiziki sağlamlıqla yanaşı, sağlam mənəviyyat, cana qida verən əxlaq və məslək yolu da əsas meyarlardandır. O, düşdüyə təbii və ictimai mühitdə sağlam mənəviyyata xidmət edəsi əməllərinə çox ciddi yanaşır. O çalışır ki, ətrafindakılar üçün pozitiv mühit yaratsın, hər kəsin xatırı xoş olsun. Onun iştirak etdiyi mühitdə heç vaxt gərginlik olmur. O öz sağlam mənəvi-psixoloji aləmi ilə ətrafindakıları ruhlandırmayı bacarıır.

Əşrəf Hümmətov müləyim qəlbli, xoşxasiyyət, həddindən artıq təvazökar bir adamdır. Asta, həzin danışq tonu var. Bərk hirsənəndə belə danışq tonunu dəyişmir, əsəbiləşdiyi yalnız sıfətindən hiss olunur. Çox sadə, anlaşıqlı dili var. Ancaq nə qədər sadə dildə danişsa da, səhbətlərində ardıcılıq, elmlilik var, hər şey konkret faktə əsaslanır. Bütün bunlarla yanaşı, işinə çox dəqiq, məsuliyyətli, tələbkar adamdır. Bu keyfiyyətləri onunla paralel çalışanlardan da tələb edir və belələrinə xüsusi hörmətlə yanaşır.

İnsan arxaya dönüb baxanda, ötən illəri xatırlayanda görüyü xeyirxah işlər üçün qəlbi rahatlıq tapırsa, bu, ona bəsdir. Mən əminəm ki, Əşrəf müəllimin ləyaqətlə yaşıdığı ömür yolu ona və onu istəyənlərə daim başuculuğu gətirib, saf qəlbi və təmiz niyyətləri onun belə cavan qalmasına səbəb olub.

Əşrəf müəllim həm də gözəl ailə başçısı, sədaqətli və etibarlı insandır. Bu xoş gündə Əşrəf müəllimin özüne, ağsaqqalı olduğu ailəsinə, bütövlükdə nəslinə Ulu Tanrıdan uzun ömr, cansağlığı, lütf və mərhəmət diləyirəm.

Rəsul Əsgərov,
"Təhsil problemləri" qəzetiinin elmi məsləhətçisi,
Əməkdar müəllim

Səkkiz il əvvəl bir payız günü ADPU-da çalışan həmkarım Ayətxan Ziyad (Azərbaycan Dövlət Peñaqoji Universiteti "Gənc müəllim" qəzetiinin baş redaktoru, Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər birləşkərinin üzvü – Ə.H.) mənini bir dostu ilə tanış etmək istədiyini söylədi: - Çox təcrübəli adamdır, -deməklə kifayətləndi, - bir onu deyirəm ki, belə bir insanla səni tanış etdiyimə görə mənim atama həmişə rəhmət oxuyacaqsan.

Tanış olduğum bu şəxs SSRİ Jurnalistlər İttifaqının üzvü, uzun illər Dövlət Radio və Televiziya Verilişləri Şirkətində işləmiş və təqaüdə çıxmış Əşrəf Hümmətov idi. Bəri başdan deyim ki, Ayətxanın atasına (İsgəndərov Ziyatxan Dədəqulu oğluna – Ə.H.) bu tanışlıq üçün hər gün rəhmət oxuyuram. Əşrəf müəllim mənim üçün sözün həqiqi mənasında tapıntı oldu.

Adətən insanları yaxşı və pis cəhətlərinə görə şərti olaraq qruplara ayırır və elə bu rakusdan da onları qiymətləndirirərlər. Əşrəf müəllimi yaxşı, yaxud pis adam kimi qiymətləndirmək fikrim əsla yox idi, çünki hər şeyin, o cümlədən əxlaqi meyarların çox subyektiv olduğu indiki dövrdə bu praktik olaraq



mümkin iş deyildi. Azacığ zamandan sonra dərk etdim ki, Əşrəf müəllim tanıdığım yüzlərə jurnalisten hamisində fərqlənir, daha doğrusu onların heç birində, o cümlədən mənim özündə Tanrıının Əşrəf Hümmətova verdiyi gözəl cəhətlərin böyük əksəriyyəti yoxdur. Ayətxanın atasına qəni-qəni rəhmət oxudum ki, məni belə bir şəxsiyyət ilə tanış edib. Ondan çox şey öyrənmək olardı və mən məhz bu yolu seçdim.

Redaksiyaya gəldiyi ilk gün qapının yanındakı "sınıq-sallaq" stulda oturmağa qərar verən Əşrəf müəllimi bir aydan sonra əməkdaşlar təkidlə daha işiqli və təzə stolda oturmağa razı saldılar. Ona olan hörmət və ehtiram günü-gündən artıq sevinir, düşünürdüm: - İnsan hörməti də özü qazanır, nifrəti də.

Bir insanda bu dərəcədə yaxşı keyfiyyətlərin formalasması heç də təsadüfi deyildi. Müəllim ailəsində böyükən, ata əvəzi kimi ailənin bütün yükünü ciyinlərində daşıyan, bacılara cehizlik alıb ata əvəzinə toy çaldıran, ailənin ikinci övladı olmasına baxmayaraq, ən sonda ailə həyatı quran Əşrəf müəllimin ölüm kredosu təvazökarlıqdır.

Səndən kömək uman hər kəsə təmənnasız yaxşılıq etmək! Bu doğrudan da hər kişinin işi deyil. Amma Əşrəf müəllim bundan zövq alır. Qarşı tərəf bunu anlasa da, anlamasa da o bunu edir. Böyük ürək sahibidir. Onun zəhmətini anlayıb qiymətləndirə bilməyən, hətta adıçə "sağ ol" sözünü belə deməyi unudan insanlardan o heç incimir də! Axı o bu yaxşılığı "sağ ol" sözünü eşitmək üçün etməyib...

Bir qismət çörəyini belə hamı ilə bölüşdürüən, təqaüd puluna aldığı kiçik hədiyyələri ilə hər kəsi sevindirən Əşrəf müəllim redaksiyada hamını diqqətdə saxlayır. Onun üçün vəzifə anlamı yoxdur, onun ölçü vahidi insanın insanlığıdır.

Hədsiz dərəcədə gözütox, olduqca səmimi və etibarlı olan bu insan heç kəsin ruzisində göz tikmir, heç kəsə paxilliq etmir. Onun öz yolu var, bu yolla da gedir, sakit, səssiz... Amma inamla. Mərd və kişi kimi. Uşaqla uşaq, böyükələ böyük kimi davranışır. Sevincini bölüşdürürlər, kiminsə kədərinə şərīk çıxır.

İnsanlara sevinc bəxş etmək asan məsələ deyil. Elə uşaq-lıdan bunu özünə amal seçən Əşrəf müəllim üçün bu adı işdir. Kin-küdürütdən uzaq, insanlara öz gücү çərçivəsində sevinc bəxş etməyə həsr olunan bir ömür alqışlara layiqdir! Onunla həmsöhbət olanda qəlbən rahatlıq tapıram. İncə yumorlu zarafatları o qədər yerli-yerində olur ki, ürəkdən, gözüm yaşarana qədər gülə bilirəm. Əşrəf müəllimlə yol yoldaşı olmağın, yaxud manqalın böyründə dayanıb quyruq kababı bişirməyin ayrı aləmi var!

Onun yaradıcılığı barədə bu kiçicik yazımında bir kəlmə də danışmadım, çünki bu çox adama bəlli məsələdir. Yalnız öz “kəşf”lərimi yazdım. Səkkiz il iş yoldaşı olduğum Əşrəf müəllimdən özümə örnək kimi götürdüyüm cəhətlərin çoxusunu “paxillığımdan” yazmadım. Amma onlardan bircəsini bura əlavə etməyi və həm də hamiya çatdırmağı özümə borc bili-rəm: -Elə yoldaşlıq və dostluq et ki, qarşı tərəf sənə güvənə bilsin. Sənə arxalansın, sənə etibar etsin! Necə ki, mən Əşrəf müəllimlə güvənir, inanır, etibar edirəm.

70 yaş elə də böyük hədd deyil! Necə deyərlər, hər kəs yüz il yaşaması, günah onun özündədir. Əşrəf müəllim buna cəhd edəcək. Ən azi bir dost kimi mənim xətrimə! Doğrudur, ömrü Uca Tanrı verir, onun işinə qarişa bilmərik, amma atalar “səndən hərəkət, məndən bərəkət” deyiblər.

Allah səni qorusun, Əşrəf müəllim! Sənin 100 illik yubileyinə başqa planlarım var. Axı mən özüm də yaşamam və o yubiley gecəsində Əşrəf müəllimlə məni tanış edən Ayətxan Ziyadin atasına qəni-qəni rəhmət oxumaq istəyirəm.

**Malik Rəcəb,
baş redaktor**



Onunla tanışlığımızın tarixi 15 il əvvələ uzanır. Söz vaxtına çəkər, deyiblər. Belə payız günlərinin birində məni Suraxani rayon məktəblərinin birində təşkil olunmuş tədbirə çağırmışdılar. Məktəbin direktoru tədbirə dəvət olunan qonaqları təqdim edərkən onlardan birinə həmkarım olduğu üçün daha çox diqqət yetirdim. O, “Araz” radiosunun əməkdaşı Əşrəf Hümmətov idi. Tədbirdən sonra onunla daha yaxından tanış oldum. Sonralar da müxtəlif tədbirlərdə rastlaşış səhbət edirdik. Onu tanıdlıqca çox səmimi, istiqanlı, mehriban bir insan olduğunu əmin oldum. Məni işlədiyi radionun redaksiyası ilə əməkdaşlıq etməyə dəvət etdi. Belə ki, onun təşəbbüsü ilə dəfələrlə Azərbaycan radiosunda çıxışlarım, müsahibələrim baş tutdu. Oxşar mövzularda işlədiyimiz üçün tez-tez tədbirlərdə rastlaşırırdıq. Əşrəf müəllim radio verilişi, mən isə çalışığım qəzet üçün müsahibə götürür, reportajlar hazırlayırdıq. Sonradan taleyim elə gotirdi ki, bir müddət Kiyev şəhərində yaşamalı oldum. Bakıya dönərkən isə yenidən əvvəlki işimə qayıtmagi qərara aldım. İşə gələndə bildim ki, Əşrəf müəllimlə eyni qəzətdə çalışacaqıq. Təbii ki, buna çox sevindim.

Artıq 10 ilə yaxındır ki, birlikdə işləyirik. Bu illər ərzində onu daha yaxından tanıldım. Olduqca zəhmətkeş, öz işindən zövq alan, iş yoldaşlarından bacardığı köməyi əsirgəməyən nəcib insanla ciyin-ciyinə işləmək bizim üçün də böyük bir şərəfdir. Olduqca diqqətli bu adam hər yazısı çıxdıqca onu səliqə ilə jurnalə qeyd edir. Bu adət redaksiyada təkcə ona məxsusdur. Şirin replikaları, məzəli, özünəməxsus zarafatları onu ətrafindakılara daha çox sevdirdir.

Deyirlər daxili aləmi saf, işiqlı olanlar, qəlbində paxilliq, həsəd saxlamayan adamlar zahirən yaşlarından daha gənc

görünürler. Bu nəcib xüsusiyyətləri özündə cəmləyən Əşrəf müəllimə də üzdən heç vaxt 70 yaş vermek olmaz. Yaşından çox cavan görünür. Onun daha bir müsbət cəhəti də hər kəsi öz dilində danışdırmağı bacarmasıdır. Qızım Aysu da onu çox istəyir. Onu tez-tez özümlə iş yerimə gatırıram. Əşrəf müəllimi görən kimi sevincə qarşısına qaçır. Doğma babası kimi ona sığınır. Konfet payını alıb yeyir, sonra isə şirin söhbətə dalırlar. Bir dəfə də olsun onu işə əlibos gələn görmədik. Hər zaman redaksiyaya gələndə əlində konfet, dondurma, tort və başqa şirniyyatlar gətirir. Biz də bəh-bəhlə çay içir, yorğunluğumuzu unudur౻q. Onun yolunu bütün kollektiv həmişə səbirsizliklə gözləyir. Çünkü bilirik ki, bizim şirniyyat payımızı mütləq gətirəcək və şirin, məzəli replikalarından sonra otağı gülüş sədaları götürəcək. Bu aqil, sada insan bizə dərdlərimizi bir anlıq da olsun unutmağa kömək edərək iş otağımıza istilik, mehribən və səmimi atmosfer bəxş edir.

Dostluğa sədaqətli olan bu insan yeni gəlmis işçilərə, tələbələrə də düzgün yol göstərir, onlardan öz müdrik məsləhətlərini əsirgəmir. Onun son dərəcə sadələyini, insan-sevərliyini görən heç kim deməz ki, bu adam neçə-neçə kitabın müəllifidir, bir çox dəyərli tədqiqat və araşdırmalara imza atıb. Əşrəf müəllim sadəlik adlı gözəlliyyə siğnaraq yeni tələbə adını almış gənclərə, əsasən də jurnalistlərə məsləhat və tövsiyələr verir. Yeni tələbələrin qəbul olunması zamanı kodlaşmanın düzgün aparılmasında da onlardan öz köməkliyini əsirgəmir. Onu həm də namuslu, qeyrətli insanların simvolu hesab etmək olar. Yaşadığı dürüst, təmiz həyat yolu bunu deməyə əsas verir.

Əşrəf müəllimi yubileyi münasibəti ilə ürəkdən təbrik edir, ona sağlam və uzun ömr, gələcək fəaliyyətində yeni yaradıcılıq uğurları arzu edirəm.

**Hüsnüyyə Zülfüqarqızı,
şöbə müdürü**



Adətən ad günündə yubilyara qiymətli hədiyyələr verirlər, lakin onu qiymətləndirən, sevən insanların ürəkdən gələn səmimi sözləri mənca, hər hansı bir hədiyyədən daha üstündür. Neçə illərdir ki, Əşrəf müəllimlə eyni komandada – “Təhsil problemləri” qəzetində işləyirəm. Kollektivdə işləyən insanlar bir-biri üçün əziz olduqda, işlədikləri məkan hər bir kəs üçün daha doğma olur. Ötən illər iş yoldaşları-

mızı həyatımızın bir hissəsinə çevirir, həmkarlarımızın arzu və istəklərini bilir, bir baxışdan bir-birimizi başa düşür, anlayırıq. Sənə başa düşəcək və həyatın çətin anlarında bir ata kimi sənə kömək edəcək həmkarla bir kollektivdə işləmək, ünsiyyət qurmaq çox xoşdur. Əmin olursan ki, o sənə yaxşı məsləhat verəcək, düzgün yol göstərəcək. “Təhsil problemləri” qəzetində işləyən gənclərin “bəxtinə düşən” belə bir insan böyük hörmət bəslədiyimiz, özümüzə ata əvəzi, böyük qardaş hesab etdiyimiz Əşrəf müəllimdir. Kollektivimdəki işçilər arasında böyük yaş fərqi olsa da, bunu heç kəs hiss etmir. Buna səbəb hər kəsi öz dili ilə dindirən Əşrəf müəllimdir.

Əziz Əşrəf müəllim! Siz bizimləsiz və kollektivimiz üçün bu böyük mükafatdır. Siz işinizin ustası, böyük bir mentor və komandamızın gəncləri üçün gözəl bir örnəksiniz. Bu gün Sizin yubileyinizdir. 70 yaşınız tamam olur. Sizə – əziz həmkarima minnətdarlığımı bildirmək istəyirəm. Çünkü gəncləri dinləyəcək, anlayacaq və yaxşı məsləhat verəcək bir şəxs kimi Siz hər cür ehtirama layıqsınız! Sizin tacribəniz, hikmatınız, sadəliyiniz, təvazökarlığınız hər birimizi məhz bu keyfiyyətləri əzx etməyə sövq edir. Siz bizim üçün bir nümunəsiniz!

İşə həssas və məsuliyyətli münasibətiniz və nadir şəxsi keyfiyyətləriniz Sizə komandamızda böyük hörmət qazandır-

mişdir. Hər birimiz, o cümlədən şəxsən mən Sizi 70 yaşıınız münasibati ilə təbrik edir, uzun ömür, cansağlığı, xoşbəxtlik və həyatınızda yeni-yeni uğurlar arzulayıram.

Hələ görəcəyiniz kifayət qədər çox iş qalib. Arzu edirəm ki, əhvalınız hər zaman xoş olsun, xəstələnməyəsiniz, sağlam və gümrəh yaşayاسınız! 70 yaş nadir ki, 100 illiyinizdə də bizimlə birlikdə danışib-gülə, sevinə biləsiniz!

Qoy, Uca Tanrı hər gün əlcətməz üfüqlərdən doğan Günsin təbəssüməri altında redaksiyaya tərəf yol alan Əşrəf müəllimi yeni ruh və nəfəs versin. Biz redaksiyanın xanım əməkdaşları isə divar saatına baxaraq deyək:

- Qızlar, çayı dəmə qoyun, bir azdan Əşrəf müəllim gələcək.

Kəmalə Qayıblı,
məsul katib

Təəssüflə qeyd edirəm ki, bu gün elə bir zəmanəyə gəlib çıxmışıq ki, insanlardan qarşılıqsız yaxşılıq görəndə təəccübəlnirsən. Amma bu da sevindirici haldır ki, bu cür insanlar – etdiyi yaxşılığın əvəzində heç bir təmənna gözləməyən, bununla da özünü xoşbəxt hiss edən insanlar cəmiyyətimizdə hələ də vardır. Əminliklə deyə bilərəm ki, Əşrəf Hümmətov bu cür insanlardandır.

Əşrəf müəllimlə qısa müddət ərzində işlədiyimizə baxmayaraq onu səmimi, mehriban, xeyirxah, işini sevən, özüne və qarşındakına son dərəcə hörmətlə yanaşan biri kimi tanıdım. İşinə həddən ziyanə məsuliyyətlə yanaşan, kiməsə əziyyət verməyi, öz işini başqasına gördürməyi əsla sevməyən Əşrəf müəllim kollektivdə özüne hörmət qazanmayı bacarmışdır.



Redaktor kimi deyə bilərəm ki, Əşrəf müəllimin yazıları həmişə təmiz və ardıcılıqla yazılmış, fikirlər konkret və nəticəyə əsaslanmış olur. Bu isə qocaman jurnalistin öz işini dərindən bilməsindən və bu işə olan sevgisindən irəli gəlir.

Bundan başqa, Əşrəf müəllim öz dəyərlə məsləhətləri ilə gənclərin sevgisini qazanmışdır. O, hər zaman onların savadlı, vətənə layiqli olmalarına çalışır və buna görə də öz gərəklə nəsihətlərini böyük həvəslə onlara söyləyir.

Doğum günü – 70 yaşıının tamam olmayı münasibətilə Əşrəf müəllimi səmimi qəlbənə təbrik edir, ona möhkəm cansağlığı, tükənməz enerji, bol-bol yaradıcılıq uğurları arzu edirəm. Əşrəf müəllim, hər zaman yazın, yaradın, işinizin başında şərəf və ləyaqətlə dayanaraq var olun və varlığınız ilə doğmalarınızı və sizi sevənləri sevindirin.

Aysel Rəsulzadə,
Redaktor



Bu kollektivdə qısa müdətdir ki, çalışmağıma baxmayaraq xüsusi hörmət bəslədiyim insanlardan biri də Əşrəf müəllimdir. "Təhsil problemləri" qəzətinə gəldiyim ilk gündən Əşrəf müəllimin səmimi səhbətləri, gülər üzü sanki onu illərdir tanıyıram hissi verirdi. Hər gəlisiində gətirdiyi kiçik hədiyyələrlə hamida olduğu kimi, mənim də qəlbimdə özüne xüsusi yer tutan Əşrəf müəllimi 70 illik yubileyi münasibəti ilə təbrik edir, üzündəki pozitivliyin, gülüşün, səmimiliyin, həyat eşqinin heç bir zaman onu tərk etməməsini arzulayıram.

Mahirə Yusifova,
müxbir

Azərbaycanın dilbər guşəsi Naxçıvan diyarının yetirməsi olan Əşrəf Hümmətovun uğurları bir iş yoldaşı kimi məni hər zaman sevindirmişdir. Bu illər ərzində Əşrəf müəllim öz mehribanlığı, gülərəzlüyü, iş yoldaşlarına qarşı göstərdiyi diqqət və qayğısı ilə hər kəsin sevgisini qazanmışdır.

Cox hörmətli insan, gözəl dost, yoldaş, cəmiyyətdə hər zaman yerini bilən, mənim həmyerlim, bir neçə kitab müəllifi, uzun müddət Azərbaycan mətbuatına xidmət edən, mənimlə bir qələm cəbhəsində vuruşan Əşrəf müəllim, sizi doğum gününüz münasibəti ilə təbrik edirəm. Mən sizə cansağlığı, uzun ömür, Allah verən ömrü istədiyiniz kimi yaşamağı arzu edirəm.



İlham Hüseynli,
şöbə müdürü

Hər birimizi yüzlərlə insan tanırı, haqqında danışdığım insanı isə Azərbaycanın yarısı və o cümlədən bir çox xarici ölkələrdə yaşayan azərbaycanlılar tanırı. Azərbaycan radiosunda illərdir redaktor olmuş Əşrəf Hümmətovun səsinin sehiylə neçə-neçə gəncər jurnalist peşəsinə yiyələnmişdir. Bu sehriyi necə humanist bir insan olduğunu "Təhsil problemləri" qəzetində birgə çalışıqdan sonra bildim.



Daim çöhrəsi şən və gülümşər görünən Əşrəf müəllim ox məlayim, xoşxasiyyət bir insandır. İlk baxışdan adama elə əlir ki, o heç vaxt əsəbləşmir. Fikrimcə, onunla bir redaksiya-a çalışmaq böyük şərəfdır. O kollektivdə hamıyla mehriban və əmimi rəftar edir, müxtəlif yazı və məqalələrdə öz rəyini, axud tanqidini açıq şəkildə söyləyir.

Əşrəf müəllim işdə olduğu kimi, ailədə də çox qayğıkeş ə səmimidir.

Əşrəf müəllimi ad günü münasibəti ilə ürəkdən təbrik dir, ona cansağlığı və 100 il ömür yaşamağı arzulayıram.

Fənarə Laçınlı,
müxbir

"Təhsil problemləri", 16-23 oktyabr 2017

JURNALİST AYƏTXAN ZİYADİN BAŞ REDAKTOR
MALİK RƏCƏBƏ ÜNVANLADIĞI
MÜNASİBƏT CAVABI



Salam, qardaş. Bu diqqət və mövqeyin üçün fikirlərimi açıqlamaq mümkün deyil. İçdən gələn elə dəyərlər var ki, onun ifadəsində söz aciz mövqədə qalır.

Sənə minnətdarlıq üçün telefon edəndə o qədərdə kövrəlmışdım ki, qəhərdən boğuldum, danişa da bilmədim.

Mən Əşrəf üçün deyəcəklərimi ifadə etməkdə acizlik etdim.

Sağ ol ki, sən onları dilə gətirə biləsən. Ən azi mənim düşündüklərimin müəyyən qismını, elə bil ruhumdan oxuyub Azərbaycan oxusuna çatdırıbsan. Həm də nə qədər lirik, təbii, bal şirinliyi ilə.

Qələmə aldıqlarında Əşrəfin necə möcüzəli insan olduğunu ümmüniləşdirmiş, lakin məhz sənin ifadə edə biləcəyin məqamlarla açıqlayıbsan. Bu deyimlər elə bir sevgi ilə yoğrulub ki... Bu sevginin ifadəsində jurnalist peşəkarlığı ilə yanaşı, pedaqoqa məxsus yanaşma tərzi də bütün incəlikləri ilə diqqətdədir. Səni bağrıma basıram Əşrəfə bu sevginə görə.

Yadındamı, onun haqqında sənə bəhs edəndə demişdim ki, Əşrəf elə bir insandır ki, məni unudub, onu məndən də artıq qəbul edəcəksən. Fərəhlənirəm ki, belə də olub.

Əşrəf haqqında həmişə demişəm ki, hara isə gedəsi olsan, evinin döşəməsinə bir kisə qızılı dağıt və Əşrəfə de ki, ailəmdən muğayat ol. O yərə dağlılığı qızılları yiğisdirib saxlanc edəcək (yəni onlara əl belə dəyməyəcək) və nə qədər borca düşmüş olsa belə, sən ailənə dönənə qədər sənin ailəni korluq çəkməyə qoymayacaq.

Əşrəflə 1969-cu ilin sentyabrında bu günə qədər ki, ömrümüzdə içimdə hökmranlıq edən bu kimi düşüncələr formalasıb.

Əşrəf bir varlıq olaraq bu dediklərim və bir çox demədiklərimdir. Sən isə mənim ifadə etməyə acizlik etdiklərimi, sağ ol ki, əsl ustاد qələmi və ustad deyimi ilə dilə gətiribsən.

Və yazmağa acizlik etdiyim bir çox digər məqamlar üçün bircə gücüm yetən budur ki, səni bərk-bərk bağrıma basır və dünyanyanın qulaqları tutulacaq hayqırkı ilə "sağ ol!" deyirəm.

31 oktyabr 2017-ci il

UĞURLAR TƏSADÜFİ OLMUR

Jurnalist Əşrəf Hümmətovun 70 illik yubileyinə



Bu il "Elm və təhsil" nəşriyyat-poligrafiya müəssisəsində çap olunan "Uğurlar təsadüfi deyil" kitabının müəllifi, jurnalist Əşrəf Hümmətovu illər öncə radiodan tanımışam.

Bir müddət milli "Xəbərlər" redaksiyasında bərabər çalışmışaq. Onun həmkarlarından fərqi konkret bir sahəyə güclü maraq göstərməsi, Azərbaycan təhsilinin keçidiyi inkişaf prosesinə dolğun nəzər salması və məktəblərdə təşkil

olunan tədbirlərə xüsusi saygı ilə yanaşması, gənc nəsillə daim təmasda olması, bir sözlə, milli təhsilə böyük önəm verməsidir. Redaksiyadakı həmkarları ilə yanaşı, kollektivin digər üzvləri də ondan bu sahəyə aid məsləhətlər alır, təhsilə aid bütün suallarını ona ünvanlayırdı. Hətta radiodan gedəndən sonra da istənilən an keçmiş iş yoldaşlarının köməyinə çatıb, sanki bir təhsil eksperti kimi öz yardımını əsirgəməyib.

Qərb jurnalistikasında belədir ki, jurnalistlər ayrı-ayrı sahələr üzrə ixtisaslaşır və konkret bir istiqamətdə fəaliyyət göstərirler. Ona görə də tematika baxımdan zəngin bilik əldə etmiş olurlar. Bu mənada Əşrəf Hümmətovun mətbuatdakı fəaliyyəti bir məcraya yönəldiyindən onun jurnalistikadakı uğurları başdadüşüləndir.

Ulu öndərimiz Heydər Əliyev deyərdi: "Biz hamımız həyatımızda əldə etdiyimiz nailiyyətlərə, bütün varlığımıza

görə müəllimə borcluyuq. Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz..." Bu amilə ciddi yanaşan həmkarımız radiodan daima daha çox bu məqsədlər üçün istifadə edər, təhsilimizin bu günü və sabahı ilə bağlı mütəmadi verilişlər hazırlayardı. Tale elə gətirdi ki, təqaüd yaşına çıxandan sonra da öz missiyasını davam etdirməyə başladı. 2009-cu ilin dekabr ayından "Təhsil problemləri" qəzetində fəaliyyətini davam etdirir.

Əvvəlcə onu daha yaxından tanıyaq. Hümmətov Əşref Əli oğlu 25 oktyabr 1947-ci ildə Naxçıvan rayonunun (indiki Babək) Zeynəddin kəndində müəllim ailəsində anadan olub. 1961-ci ildə kənddəki 7 illik məktəbi, 1965-ci ildə qonşu Leninabad (indi Kərimbəyli) kənd orta məktəbini bitirib.

1965-1966-ci tədris ilində Bakı Kooperativ Texniki Peşə Məktəbində təhsil alıqdandan sonra Bakı Kooperativ Texnikumunda təhsilini qiyabi davam etdirməklə bərabər, əmək fəaliyyətinə başlayıb. 1967-ci ilin yanварında hərbi xidmətə çağırılıb. 1969-cu ilin iyun ayında ordu sıralarından tərxis olunan Əşref Hümmətov Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinə (Bakı Dövlət Universiteti) qəbul olunub və 1974-cü ildə ali təhsilini başa vurub. 1973-cü ildən ehtiyatda olan zabitdir. Daşəfərlər hərbi təlimlərdə olub, rota komandiri vəzifəsinədək yüksəlib.

O, 1974-75-ci illərdə Bakıda "Gənclik" nəşriyyatında, 1975-ci ilin avqust ayından 1995-ci ilin avqust ayınadək Naxçıvan MR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində,




1995-ci ilin avqust ayından 2009-cu ilin noyabr ayınadək "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətində redaktor, böyük redaktor, şöbə müdürü və digər vəzifələrdə təhsil, gənclik və xəbərlər redaksiyalarında işləyib və əsasən təhsildən yazıb.

1974-1975-ci tədris ilində Azərbaycan Pedaqoji Xarici Dillər Institutunda yeni təşkil olunmuş ictimai peşə fakültəsində (Jurnalistika ixtisası üzrə) müəllimlik edib. 1976-1978-ci illərdə Azərbaycan KP MK Marksizm-Leninizm Universitetinin Naxçıvan filialında 215 Jurnalistika şöbəsinin İdeoloji kadrlar fakültəsində Ali Siyasi Təhsil alıb. 1979-cu ildən keçmiş SSRİ Jurnalistlər İttifaqının üzvü olub. Ölkəmiz müstəqilliyə nail olduqdan sonra Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

2009-cu ilin dekabr ayından Təhsil Problemləri İstitutu, həftəlik "Təhsil problemləri" qəzetində şöbə müdürü vəzifəsində çalışır. 2012-ci ildə "Ötən günlər, ötən illər", 2014-cü ildə "Təhsilimizin tərəqqisi yolunda", 2015-ci ildə "Müəllimlər, məktəblər, tədbirlər...", 2016-ci ildə "Öyrədənlər, öyrənənlər, uğurlar" kitabları nəşr edilib. 2017-ci ildə çap olunan "Uğurlar təsadüfi deyil" onun beşinci kitabıdır...

Bu kitablarda jurnalist milli təhsil siyasatində geniş səhbət açmaqla savadlı kadrların yetişdirilməsinə xüsusi diqqət çəkir. Xüsusilə müəllim peşəsinə böyük dəyər verdiyini, əməli ilə örnek olan pedaqoqların xidmətlərini xatırladır. Ən yaxşı müəllimlərdən səhbət açmağı özünə şərəf hesab edir. Ümumiyyətlə, həmkarım bütün sənətlər içərisində müəllimə çox böyük ülvi hissələr yanaşır, onu ali mərtəbəyə yüksəldərək cəmiyyətə bəxş etdiyi nümunəvi şagirdləri ilə birgə oxululara tanıdır. Əşref Hümmətovun tanıttığı müəllimlər Azərbaycanımıza elə adlı-sanlı mütəxəssislər bəxş ediblər ki, onların qazandığı nailiyyət tək bir pedaqoqun yox, bütünlükdə el-obanın başını uca edib. Jurnalist kitablarında məhz onlardan danışır və belə savadlı kadrların varlığını millətinin xoşbəxtçiliyi hesab edir...



Yuxarıda da qeyd etdim ki, o, radiodan gedəndən sonra da həmkarları ilə tez-tez ünsiyətdə olur. Xüsusən dəstək olduğu gənclərin uğuruna doğmaları tək sevinir.

Həmkarının məktəblərə six temasda olduğunu, bu sahədəki təcrübəsini bildiyim üçün günlərin birində xahiş etdim ki, cavan bir qızı məktəblərin birində iş yeri tapmaqda köməklik eləsin. "Əlində hansıa sənəti, diplomu varmı" deyə mənə sual verdi. Dədim ki, "xeyr, heç bir yerə daxil olmayıb, ancaq orta məktəbi bitirib". Həmin qızı onunla tanış etdim. "Qızım niyə sənin təhsilin adıdır və indi sən necə iş istəyirsən. Təhsilsiz insan bilirsən ni hansı sahədə çalışa bilər? Sənin ağlın, əqli imkanın varsa niyə oxumamışan?..."

Əşrəf müəllim bu mövzdə qızı xeyli suallar ünvanladı və ona öyüd-nəsihət verdi. "Mən sənə iş tapmaqda köməklik

edərəm, ancaq bil ki, oxumuş insanla oxumamış arasında fərq olur. Sən ötən illərini bada verməsəydin, bu gün əlində sənətin olardı və konkret nə istədiyini, hansı işi axtardığını da bilərdin" ..

Onunla söhbət qızı çox pis təsir etmişdi. "Doğru deyir axı, niyə mən ali məktəbə girməmişəm, buna həqiqətən də gücüm çata bilərdi", deyə pərişan halda sanki öz-özünü məzəmmət edirdi. Növbəti qəbul prosesinin başlanmasına isə cəmi iki aya yaxın bir vaxt qalırdı. Həmin axşamı eşitdim ki, qız qəbulu hazırlanışmaq barədə qəti qərara gəlib. Adı bir ayaqüstü söhbət, qısa tanışlıq bütünlükələ gənc qızın həyatını dəyişdi.

Cəmi iki ay müddətində gecə-gündüz hazırlaşmaqla 7 ildən sonra nəhayət ali məktəbə daxil olmaq üçün müvafiq balı toplamağa nail oldu. Bu dəfə isə Əşrəf müəllimdən ona ixtisas seçimində kömək etməsini xahiş etdi. Mən heyrətə gəlmədim. İllərlə repititor yanına getsə də, indiyə kimi məqsədinə çata bilməyən bir qızın bu iki ay ərzində qazandığı uğurlara heyran qalmışdım. Ancaq sən demə, Əşrəf müəllim üçün bu, gözlənilən səhnə idi. Onun ibrətamız sözləri, şüura təqlin etdiyi psixoloji ustalıq əsas rol oynamadı. Bir də ki, belə gənclərin kifayət qədər çox olduğunu və məhz onunla görüşdən sonra tələbə adını qazanan bir neçəsinin adını həmin bu kitablardan tanıdım. O kitabların içərisində mənim tanışım olan qızın şəkli, haqqında yazı və 7 ildən sonra daxil olduğu təhsil müəssisəsinin adı da var.

Hər il Əşrəf müəllimin xeyir-duası ilə uğura imza atan neçə-neçə gənclərimiz var. Onların hamısını bir kitabda toplamaq və il ərzində gördüyü işlərin hesabatı olaraq çap olunan əsərləri təhsildən yaran jurnalıstin ömrünün hədər getmədiyinə bir işarədir. "Uğurlar tasadüfi deyil" adlı kitabında da qeyd edir ki, zəhmət hesabına qazanılan uğur insanın bütün həyatına nur, yoluna işiq salır. Yeri galmişkən, bu kitabda Ümumilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlisiндən, xalqımızı xoasdən, daxildəki çəkişmələrdən, gözlənilən faciələrdən xilas

etməsindən və dünya liderlərinin onun haqqında səsləndirdiyi fikirlərdən bəhs olunur. Müəllif böyük siyasetçinin ömrü yoluna nəzər salaraq dahi şəxsiyyətin örnek dolu həyatından ibrat götürməyi gənclərə təlqin edir....

Əşrəf Hümmətov çalışdığı hər bir kollektivdə özünə dərin hörmət qazanıb. Hətta ciyin-ciyinə çalışdığı keçmiş həmkarlarının da hər bir uğuruna, kədərinə şərik olmağı bacaran yoldaşdır. Xəbər tutan an özünü yetirib, dərdi, ələmi, nəşəni bölüşməyi özünün insanlıq qayəsi hesab edir. Yaxud ara-sura telefonla hal-əhval tutaraq halımızı xəbər almaqdan məmənun olduğunu bildirir.

Bir də onun ən çox oxuduğu bir qəzet var. "525-ci qəzet"də hansı yazıya imza atıramsa, bilirəm ki, Əşrəf müəllim mənə zəng edib həmin yazı ilə bağlı təəssüratlarını söyləyəcək. Hələ indiyə kimi elə bir yazım olmayıb ki, bu qəzətdə çap olunsun və o da Əşrəf müəllimin diqqətindən yayınsın. Mən isə növbəti yazımı ona sürpriz etmək qərarına gəldim. Onun haqqında yazmaq, hörmətli jurnalist Əşrəf Hümmətovun 70 illik yubileyinin yaxınlaşdığını (oktyabrın 25-də) dostlarının yadına salmaq fikrinə düşdüm.

Gözəl, səmimi, qayğıkeş insan, görkəmli ziyalı, yaxşı həmkar, dəyərli jurnalist, mehriban ata, sevimli baba Əşrəf Hümmətovu 70 yaşı münasibəti ilə özünün sevimli kollektivi olan "Ana radio"nun "Xəbərlər" redaksiyasının əməkdaşları adından təbrik edirəm. Yubileyiniz mübarək olsun, hörmətli həmkarımız!

Şəlalə MƏHYƏDDİNQIZI
Azərbaycan Radiosunun redaktoru
"525-ci qəzet", 29 avqust 2017

"KÖHNƏ, YENİ RADİO" PROQRAMINDA
(Programın aparıcısı Dilşad Tahirqızıdır)



Dilşad Tahirqızı: – Hər gün ömürdən gedir. Saat kimi, uşaqlıq kimi, gənclik kimi. Yolcusu olduğumuz yol çox qəribədir. Döngəli, keşməkeşli, xətti ağ-qara zolaqların izinə düşüb gedirik. Hamımızın da yükü var bu yolda. Hərə daşıya biləcəyini daşıyır, keçə biləcəyini keçir. Bir yol da var həyatımızda. O xatırlalarımızdəki yoldu. Xatırlalar yaddaşımızdı, əzizlərimizin ikinci ömründü. Nə qədər ki, biz variq, xatırələr var, demək onlar da yaşayır. Hamımız radioya gələndə cavandıq, ya tələbəydik, ya da yenicə ali məktəbi bitirmişdik. İşə başımız elə qarışdı ki, illərin necə keçdiyini də bilmədik. İndi həmin o cavanlar nənədi, babadı.

Radiomuzun yaşıının üstüne yaş gəldikcə o qocalıb, biz isə yaşlaşmışıq. Ömrümüz hədər getməyib. Bu möhtəşəm qalaya hərəmiz bir kərpic qoymuşuq. Demək, bizimdə xidmətimiz var və bunu hər dəfə deyəndə ürəyimiz fərəh hissi ilə çırpinır. Yəqin bugünkü həmsöhbətim Əşrəf Hümmətov da bu fikirdədir.

Əvvəla xoş gəldiniz doğma ocağa. Əşrəf müəllim, radiomuzun bir ənənəsi var ki, bura gələn insanın burdan çıxıb getməyi, burdan ayrılmağı çətindir. Sizi radioya bağlayan tellərdən danışaq.

Mən: – 1974-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib bir il “Gənclik” nəşriyyatında işlədikdən sonra televiziya və radioya bağlanmışam. O zaman mən burdan Naxçıvana getdim. Naxçıvan teleradiosunda redaktor, böyük redaktor, şöbə müdürü vəzifələrində çalışmaqla təhsil sahəsindən həm televiziya, həm də radio verlişləri hazırlayırdım. O zaman muxtar respublikada bir ali məktəb, bir neçə orta ixtisas təhsili verən müəssisə və ümumtəhsil məktəbləri fəaliyyət göstərirdi. “Məktəb həyatı” televiziya jurnalı ən populyar verlişlərimizdən idi. 1980-ci illərin sonlarından etibarən radioda çalışmışam. Hətta, radioda “Xəbər” redaksiyasının müdürü olanda da muxtar respublikanın təhsil sahəsi diqqətimdə olub.

1993-cü ildə Bakıya köçdük, lakin mən 1995-ci ilin avqust ayınadək Naxçıvanda işlədim. Bakıya gələndə, təbii ki, üz tutduğum ünvan Azərbaycan milli radiosu oldu və məni “Araz” radiosunun “Xəbərlər” programına redaktor göndərdilər. O vaxt “Xəbərlər” redaksiyasının şöbə müdürü Nadir müəllim idi. Nadir Abdullayev. Allah rəhmət eləsin, rəhmətə gedib. Onunla bir otaqda işləyirdim, elə ilk gündən Nadir müəllim çox tərəddüdlə yanaşdı mənə, fikirləşdi ki, işin öhdəsindən necə gələcək. Günortaüstü idi, birdən qayıtdım ki, Nadir müəllim, o vaxt kompüter yox idi, yazılar bir neçə nüsxə makinada yazılırdı, növbəti “Xəbərlər bülleteni”ni yiğmisinizmi? Dedi, yox! Dedim materialları ver mənə, yiğaram. Bülleteni hazırladım, yiğdim. Səhifələdi, qayıtdı ki əla, əla. Eyni ilə də programı verdi, getdi efirə. Sonra yaxından tanış olanda, gördü ki, mən elə uzun illərdi Naxçıvanda radionun informasiya programını aparmışam, “Xəbərlər” redaksiyasının şöbə müdürü olmuşam. (Dilşad: bu sahədə püxtələşmişiniz də) Nadir müəllimlə axıra qədər bir yerdə işlədik. Sonralar o, iş yerini dəyişdi.

D.Tahirqızı: – Bir vaxtlar hamımız radio dinləyicisi olmuşuq. Və həmişə radioya bir qəribə möcüze kimi baxmışıq. Və ordan gələn səslər biza əlçatmaz zirvə kimi görünüb.

Mən: – Mənim yadına saldınız Hüseynağa Sadıqovu. Xoruz babanı. Uşaqlar üçün veriliş aparırı. “Ulduz” jurnalına qulaq asardım. Məktəblilər üçün jurnal idi. Mən Naxçıvanda işləyəndə bir də gördün uşaqlar üçün təcili bir verliş hazırlamaq lazımlı oldu. Mən Ələmdarın – bizim şair dostumuz Quluzadənin – müxtəlif qəzet – jurnalarda dərc olunmuş şeirlərini toplayırdım, artıq balacalar üçün, uşaqlar üçün on dəqiqəlik radio veriliş hazırlırdı. Mən çox yaxşı xatırlayıram şair İslam Səfərlinin qardaşı Hidayət Səfərlini. İlyas Adigözəlli programın direktoru idi, o da müavini idi. “Araz” programında. İctimai televiziya, həm də radio yarananda biz birinci programda birlikdə fəaliyyətə başladıq. Hidayət Səfərlini elə xatırlayıram ki, elə bilirom hələ mənimlə yol gedir.

D.Tahirqızı: – Həm də ki, Hidayət müəllim unudulmaz bir adamdı. O baxımdan, gərgin bir iş rejimində adamın başı necə qarışır, bilmirsən ki, heç yemək yemisən, çay içmisən, su içmisən. İşin o efiş saatı yaxınlaşanda elə bir gərginlik olur. Amma, Hidayət müəllim bir zarafatiyanın bütün o gərginliyi götürürdü. Bütün o iş atmosferini dəyişdirdi. Bir balaca yün-günlük gətirirdi işə, şirin atmacalarıyla. Allah qəni-qəni rəhmət eləsin, həqiqətən də bax o insanda böyük keyfiyyətdi. “Xəbərlər”də iş rejimi həmişə gərgin olub, operativ məlumatlar, rəsmi görüşlərdən alınma materialların efira düzgün verilməsi, eləcə də bütün xəbərlərin düzgün çatdırılması. “Xəbərlər” elə olurdu ki, artıq diktör studiyaya addımını qoyanda ona verilirdi. Və yaxud elə xəbər oxunuşu müddətində hansısa bir xəbər mütləq çatdırılmalıdır və nəzərə alsaq ki, indiki kimi kompüterlə material ələ gəlir, asan olur. O vaxtları bu texnika, bu imkanlar yoxuydu, bu üstünlüklerimiz yox idi, bu cəhətdən insanların əsəblərinin gərginliyi sayasında başa gelirdi.

Mən: – Xəbərlər çox düzgünli və operativliyi tələb edir. Xəbər aktual olmalıdır, həmin saatın xəbəri olmalıdır, yəni yubatmaq olmaz. Bizə Nəsir müəllim, İmanquliyev, “Bakı” və “Baku” qəzetiñin yaradıcısı, görkəmli jurnalist deyirdi ki,

addıma bir xəbər var, yazmaq lazımdı. Yazın, yazın və öyrənin. Özü də getdiyin hər hansı bir müəssisədə ilk növbədə bir divar uçubsa, o ucuq yerdən yapışmayın, bir görün o müəssisənin nailiyyətləri nədi, o ucuq yeri düzəltmək asandı.

D.Tahirqızı: – Yəni təkcə mənfilikləri görməyin.

Mən: – Bəli, təkcə mənfilikləri görməyin, özü də ən azı xırda bir mənfilikdi o. Nə var ki, onu düzəltməyə.

D.Tahirqızı: – Jurnalistikada, Əşrəf müəllim, elə ən çətin sahələrdən biri də xəbərlərdi. Materialı iki-üç cümləyə sıçıdırmaq, özü də radio xəbərləri.

Mən: – Çox çətindi.

D.Tahirqızı: – Çox çətindi, yəni həmin hadisələri üç cümləyə yerləşdirmək və tam müfəssal məlumat vermək dinləyiciyə. Bunu radioda xəbərlərdə çalışanlar bilir.

Mən: – Burda yənə söz gətirir, yaşı da çatır. Mən iki insanı yada salıram. Biri millət vəkili Elmira Axundova, ikincisi rəhmətlik Elmira Əhmədova. Onlar həmkar idilər, bir yerdə işləyirdilər. Dəfələrlə ulu öndər Heydər Əliyevlə səfərlərdə olublar. Elmira Axundova özü də etiraf edir ki, Elmira xanımı həsəd aparırdı. Onun reportajları 10-15 dəqiqə çəkirdi. Rus redaksiyasında isə vəziyyət başqa cür idi, yəni hadisəni 2-3 dəqiqəyə əhatə etməlisən. Ardı-arası kəsilməyən hadisələri isə 2-3 dəqiqəyə yerləşdirmək çox çətin olurdu. Amma Elmira deyərdi ki, qısa yazırsan, əziyyət çəkmirsən. Bir dəfə o da qısa yazmalı oldu və etiraf etdi ki, qısa yazmaq doğrudan da çətindi.

D.Tahirqızı: – Etiraf eləmək də böyüklükdü.

Mən: – Təbii. Elmira xanım öz yazılarında da dəfələrlə rəfiqəsi Elmira xanımı xatırlayıb.

D.Tahirqızı: – Yığcamlıq, konkretlik və hadisənin təsviri də olmalıdır.

Mən: – Bəli, bir neçə cümlədə hadisə öz əksini tapmalıdır.

D.Tahirqızı: – Sizin yaradıcılığınız çoxşaxəlidir. Xəbərlərdə çalışmaqla bərabər, bədii yaradıcılığınız da var. İmkan tapmaq, buna da vaxt ayırmak, hamisini da vaxtında ərsəyə gətirməkdir...

Mən: – Burda bir kələk var. Mən burdan, yəni radiodan 2009-cu il oktyabrın 25-də təqəüdə çıxandan sonra həftəlik “Təhsil problemləri” qazetində çalışmağa başladım. Məktəb həyatı ilə bağlı yazıları var.

D.Tahirqızı: – Bəli, siz vaxtı ilə də bu sahədə çalışıınız.

Mən: – Bəli, uzun illər teleradioda da bu sahəni aparan adam kimi mən qəzətdə dərc olunan yazıları toplayıram bir yerə, səliqəli – səhmanlı və kitaba çevirirəm. Yəni burada təhsilimizin uğurları, müəllimlərin uğurları, şagirdlərin uğurları, tələbələrin uğurları. Burada əməkdar müəllimləndən, alimdən tutmuş ən sıraşı təhsil işçisi haqqında yazılmış publisistik yazıları, oceriklərdi və yaxudda ki, məktəblərdə keçirilən tədbirlərdi, yeni kitablar haqqındadı. Növbəti iki kitab bu yaxınlarda çıxmalıdı. Kitabın birini sifirdən kəndimə həsr etəmişəm və orada təxminən 30-a yaxın müəllim haqqında söz açmışam. Onların təxminən 15-i artıq bu dünyada yoxdu, dünyasını dəyişib. O dünyasını dəyişən müəllimlər haqqındaki yazıları bu biri kitablarda da qoymuşam ki, birdən ömür vəfa qılmadı, bəlkə bu kitabda onları qismən işıqlandırmışam.

Mənim bir riyaziyyat müəllimim var idi. Yeddi illik mətbədə, Zeynəddin kəndində mənə dərs deyib. Həmişə lövhəyə çıxardı, deyərdi həll elə. Məsələni və ya misali həll edə bilməyəndə möhkəm danlayardı, əlini sal yanına deyərdi... Baxmayaraq ki, atam məktəbin direktoru idi, həmin illərdə. Mən 50-ci illərdən danışram. Bu gün riyazi biliyimə görə mən Ceyran müəllimə, Abbasovaya borcluyam.

Orta məktəbdə oxuyanda da bir riyaziyyat müəllimim var idi. O, həndəsə və rəsmixətdən də dərs deyirdi. Məktəb qonşu kənddə yerləşirdi. Sonralar həmin müəllim – Yaranmış Hüseynov bir neçə il önce orta məktəbə çevrilmiş doğma Zeynəddin kənd məktəbində direktor işlədi. Mən o vaxt Naxçıvan televiziya və radiosunda işləyirdim. O bir gün mənə dedi ki, istəyirəm

kəndə bir məktəb binası tikdirim. Dədim çox gözəl. Dedi çətinliyim olur. Soruştum ki, necə çətinliyin olur, dedi ki, getmək var, gəlmək var Bakıya, maddi məsələlər var. Dədim kömək eyləyək. Dedi yox. Mən iki dana bəsləmişəm, heyvanım var. Ata-anama ehsan vermək istəyirdim, onu satıb həmin pulla Bakıya gedəcəyəm də, gələcəyəmdə, orada da bütün məsələləri həll edəcəyəm. O, kəndimizdə geniş, yaraşıqlı, müasir bir məktəb tikdi.

D.Tahirqızı: – Bəli, insan istəyəndə hər nədən istəsə qənaət eyləyər. Hər nədən istəsə nəfsini basıb xeyirxahlıq eyləyə bilər.

Mən: – O zaman onun qardaşı Rəhim müəllim Naxçıvan Müəllimləri Təkmilləşdirmə İnstitutunda işləyirdi. Məktəbləri yaxşı tanıydı. Qardaşına deyir ki, Yaranmış sənin üçün məktəbdə direktor işləmək çətin olacaq. Yaranmış müəllim isə deyir ki, çətin də olsa mən dayım Zeynalabdin müəllimin yolunu getmək istəyirəm. O, kəndə klub tikdirib, mədəniyyət evi tikdirib, təsərrüfat üçün müasir binalar saldırıb. Məktəb tikintisin çatdırı bilməyib. Mən də istəyirəm məktəb tikdirim.

D.Tahirqızı: – Görün bax, onları da işıqlandırmaq, belə adamları tanıtmaq, onlar haqqında danışmaq nə qadər böyük savabdı. Bunları da əks elətdirirsiniz kitablarınızda.

Mən: – Belə adamları unutmaq olmaz.

D.Tahirqızı: – Əlbəttə... Biz təxminən eyni illərdə radio-da çalışmış və yaxın nəslin nümayəndləriyik... O illər necə gəldi keçdi...

Mən: – Zaman yaşa baxmir, amma insanlar var yaşa baxır. Kim necə bacarır yaşayır. Zamanı yaxşı yaşayanda, yaxşı yadda qalır. Zamanı ləyaqətlə yaşamaq lazımdı və həmişə yaxşılığa çalışmaq lazımdı. Əyər kimsə, nəsə sizin haqqınızda və ya həmkarınız haqqında mənfi bir söz deyirsə, o özü mənfi adam olar.

D.Tahirqızı: – Bəli.

Mən: – Yaxşılıq lazımdı. Sizinən uzun illər bir yerdə çalışmışıq. Siz uşaq verlişləri redaksiyasında çalışırdınız, əvvəl-

əvvəl. Mən isə çalışırdım “Xəbərlər” programında. Yəni uzun müdət bir yerdə işləmişik. Indi o zaman birlikdə işlədiyim yoldaşların əksəriyyətini əsasən xeyir-şərdə görürəm. Mənim heç zaman yadimdə çıxmır, elə koridorda da bayaq hiss elədiniz, gördünüz ki, Zaur müəlliminən gələndə yanaşib salamlaşırdılar. (D.Tahirqızı: – Bəli bəli). Yəni bu izi qoyub getmişəmsə burada, bu böyük fərəhdi, sevincdi, bu adamı yaşadır. Deyir 70 yox, 80-ə çat.

D.Tahirqızı: – Bu il sizin 70 illik yubileyinizdi. Öz nəsilinə yaxın olan insanların həmin o yaşlı nümayəndəsi olduğunu, necə bildirdiz ki, ilk gündən necə görmüşdük hamı danışır ki, adam bir – birinin gözündə elə qalır.

Mən: – Yəni həmişə cavan görünür.

D.Tahirqızı: – Yox, doğrudan da insanı saxlayan bu yaradıcılıqdır. Siz bayaq qeyd elədiz, doğrudan da həyatı gözəl görmək, insanlar barədə yaxşı fikirdə olmaq, hər şeyin yaxşı tərəfini axtarmaq yəqin ki, insanı da elə cavan saxlayan, həyata bağlıyan, insanın həyatı gözəl görməsinə bütün bunlar da yan keçmir, bütün bunlar da səbəbkər olur...

Mən: – Bugünkü yaradıcılığıma görə, ədəbiyyat sahəsində biliyimə görə atama borcluyam. Atamdan nə zaman bir sözün yazılışını və yaxud hansısa bir şair, yazıçı haqqında bir söz soruşmaq istəyəndə deyərdi ki, keç o birisi otağa, aç şəkfi, kitabları oxu.

D.Tahirqızı: – Yəni özün biləsən.

Mən: – Özün bil. Mən dedim eşitdin, dinləmədin, eşitdin getdin. (D.Tahirqızı: Xeyirxah adam olub atan) Amma get, yaxşısı budu özün oxu, yaddaşında da qalsın.

D.Tahirqızı: – Hansısa bir peşə sahibi gün ərzində müəyyən bir müddət işdə çalışır, sonra evə gəlir və ailə-məişət işdəriyinən, sağlamlığınan öz qayğısına qalır. Jurnalistlərin işi günün 24 saatıdır. Çatdırmalısan, yuxunnan da kəsməlisən, qidalamadan da keçməlisən, sağlamlığından da keçməlisən və bu 24 saatlıq işlər birəz insana çətin görsənsə də, amma işimizə

o qədər bağlılıq ki, radioda elə o səmimiyyət, radiomuzdakı həmişə o ənənədi ki, qorunubsa, necə gedibər indiyə qədər də davam edir. İnsanların bir-birinə münasibəti, bir birlər hamının xoş rəftarı yorulmaq bilməməyin ilk səbəblərindəndi.

Mən: – Ən çox oxuduğum qəzet “525”-di, “Azerbaycan müəllimi”di. Bu iki qəzeti daha çox oxuyuram. Avqustun 29-u heç xatırımdən çıxmaz. “525-ci qəzet”i oxuyurdum, bir səhifə, iki səhifə, bir də baxdım ki, 8-ci səhifədə mənim şəklimi veriblər, “Uğurlar təsadüfi deyil” kitabımın şəklinin də veriblər, məqalənin altında da imza Şəlalə Məhiyyəddinqizi. Götürdüm telefonu zəng eləməyə (D.Tahirqızı: – Necədə xoş gəlir adama. Mən: – Gözləmirdim axı) Dedim ay Şəlalə bas..deyir mən sizi niyə tanımırıam. Deyirəm axı bəs mənim heç xəbərim olmuyub. Deyir sizi tanımırıam, yaxşı kitablarınızvardı, odur ki, yazdım, yoldaşlara da çatdırıldım ki, bax, Əşrəf müəllimin yubileyi yaxınlaşır. Çox sağ olsun.

D.Tahirqızı: – Sağ olsun. Yox elə doğrudan da, bax bu radio əməkdaşlarının bir-birinə o isti münasibəti, bəzən də kollektivlər var ki, ünsiyyətdə oluruq, bilirik ki, özüyünən bir otaqda işdiyən adamın hansı qayğıları var, problemləri var, çətinlikləri var və yaxud da insan nəyinən nəfəs alır, hansı hissələrinən yaşıyır, xəbəri olmayan insanlar var bir-birinən, yəni elə soyuq kollektivlər var. Amma radioda kim nəyinən nəfəs alırsa, kimin hansı qayğıları var, hansı problemləri var, hansı sevinci varsa kollektivdə hamımız bir-birimizə şərık oluruq və bunun da gözəlliyi budu.

Mən: – Hidayət Səfərəli yada düşür. Hidayət müəllim həmişə otaqlara girəndə də, 4-5 otağımız vardı, həmişə soruşardı kimin ehtiyacı var, kimin nəyi çatışır, kimin hansı problemi var. Və Hidayət müəllim əməkdaşların hər hansı bir problemini həll eləməyə qadir idi.

D.Tahirqızı: – Mən radioyada təzə işləməyə gləndə hiss eliyirdim, müxtəlif redaksiyalar, müxtəlif profillərinən bağlı yəni işlərini qururdular, həmin sahənin adamlarını da çox yaxşı

tanıydırlar. Ona görə kiminsə həkimə öz sağlamlığınan bağlı problemi var idisə, həkimə müraciyat eliyəcəyidəsə mütləq müəyyən adamlar vardi, onlara üz tuturdu. Əsasən də Məryəm xanıma, Almaz xanıma üz tuturdular ki, həkimləri onlar daha yaxşı tanıydırlar. Məktəbinən bağlı nəsə bir problem üzə çıxanda, uşaqlarınan bağlı nəsə olanda Əşrəf müəllimə üz tuturdular ki, Əşrəf müəllim hamısını yaxşı tanırı. Elə bax bu da bir üstünlükdü, bir-birinin problemlərində əl tutmaqdı, bir-birinə köməkdi. Müəyyən qədər indi də var həmin ənənə. Nə qədər kömək etmək bacarığı varsa, kimin əlindən nə gəlirsə yənə də kömək eliyor. Bax, radiomuzun özəl xüsusiyyətlərindən biri də budu.

Mən: – Elə indi də mənə müraciət olunanda, mən həmişə gücüm çatan işi görürəm. Mənim burada ən çox ünsiyyət saxladığım insanlar Rövşəndi, Zaurdu, Vasifdi, Səyavuşdu. Ələmdarınan da indi göründük, əlaqəm yaxşıdı.

D.Tahirqızı: – Adam bir-biri ilə müəyyən müddət görüşməsə də əsl dost üçün məsafələr və zaman əhəmiyyət kəsb etmir. İnsanın ürəkdən-ürəyə yolu olsun, insan bir-birini görəndə ürəyinən əl açıb bir-biriynən salamlaşırırsa, görüşürlərsə elə bu insanların bir-birinə yaxın və bağlı olduğunu bir işaretdi.

Mən: – Adı zəng belə insan üçün fərəhdı. Duyğulandırır, deməli, yada düşürsünüz, yada salınırsınız.

D.Tahirqızı: – Söhbət maraqlıdı, özü də radiomuzun hər günü, hər dəqiqəsi bir tarixdi. Bunu burda çalışanlar da bilir, bizə qulaq asanlar da bilir, bizim nə qədər dinləyicimiz var ki, kollektivimizi bəlkə də bizdən yaxşı tanırı. Illərin dinləyicisidirlər, ünsiyyətdə olurlar, zəng eliyirlər, hal-əhval tuturlar, salamlaşırırsa əl salam vermək üçün zəng eliyillər. Bax, o dinləyicilərimiz də elə bizlərdən biridi. Radio həqiqətən də böyük tarixə malikdi. Əslində onun fəaliyyətə başladığı ilinən indiki illəri ölçmək yox, radioda çalışan hər bir kəsin ömrününnən buraya əger pay düşürsə, üstüsta gələndə bu çox böyük bir rəqəmdi, astronomik bir rəqəmdi. Nə yaxşı ki, həmin o illərin

içində bizim də illərimiz var. Radio bizim taleyimizdə olduğu kimi, biz də radionun taleyində, qismətində olmuşuq. Bax buların hamısı, burada hətta bir il, iki il çalışan insanlar belə radionu özləri üçün doğma bilirlər. O qalmış ki, uzun illər radioda fəaliyyət göstərib, çalışasız.

Mən: – İntiqam Mehdiyadə yadına düşdü. O radioda işlədiyi illərdə radiodakı bütün materiallarını toplayib indi söz çevirir. (D.Tahirqızı: – Gözəldi) Sonra kitablarında cəmləyir.

D.Tahirqızı: – Telman Qarayev də. İndi sağlamlığında problemlər olsa da belə onları kitaba çevirir. Kitabın özünü olması tarixdi. Neçə illərdən sora, uzun bir müddətdən sora vərəqləndikdə, bunların hamısı tarixidi.

Mən: – Siz təsəvvür edin ki, o lent yazılarını təzədən söze çevirib kitaba qoymaq, bu böyük zəhmət tələb eliyir.

D.Tahirqızı: – Əlbəttə. Radioda çalışan adamlar üçün – bəzən deyirlər işlədiyi yerin adını çəkən bir insan deyir ki, mənim ikinci evimdir – amma radio hamının birinci evi olub. İşə o qədər bağlı olub insanlar, birinci buranı düşünüblər. Efirə mənşub insanlar daha çox bunu bilirlər ki, bir də görürsən ki, yuxuda görürlər ki, işə gecikirlər, hansısa materialı vermiyib-lər. Bu bizim gördüyüümüz adı yuxulardı. Həyəcanınan qalxmışlıq, baxmışlıq ki, gecənin yarısındı. Radioda, televiziya sahəsində çalışanların adı bir yuxuları ki, eyni yuxunu görürlər.

Mən: – Radio birinci evdir. Niyə? Çünkü biz radio üçün materialı hazırlayanda da işləyirik və evdə də dinləyiriksə hər hansı bir verilişi, deməli, yenə işliyirik.

D.Tahirqızı: – Radio bizim iş yerimiz deyil, radio bizim həyatımızdı, ona görə. Radio gününü bizim hər bir əməkdaşımız özünün ad günü kimi qeyd edir. O qədər böyük sevinc, fərəh hissiniyən. İstər indi burda çalışanlar, istər başqa müəssisələrdə çalışanlar və yaxud təqaüddə olanlar öz ad günləri kimi qeyd eyləyirlər radio gününü. Bu əzizlik, doğmaliq elə istərdim ki, daimi olsun, həmişə yaşasın və bizdən sonra gələn nəsillər də, hətta bunun qədrini bilsin və ənənəni yaşatsınlar.

Mən: – Gənc nəsil gəlir, biz gedirik yavaş-yavaş. Nə qədər cavanları gördüm yenə, pilləkənləri qalxa-qalxa, foyedə gəzə-gəzə. Bununla fərəhənlərəm. Biz sevinirik ki, bizim arxamızca gələnlər var və bizim evimizə, yerimizə gəlib və bizdən yaxşı işləyənlər var. Biz bunu qiymətləndirməliyik, biz sevinməliyik, şad olmaliyiq ki, bizim arxamızca gələnlər bizdən də irəli gedir.

D.Tahirqızı: – Və deyirlər ki, inkişaf odu ki, oğullar atalarının bir addım artıq atsınlar. İndi bu gənc nəsil də bizim övladlarımızdı, onlar da bizdən bir addım irəli addım atırlarsa, deməli, inkişafdı. Bu da radiomuzun xeyiridi.

Təşəkkür edirəm, Əşrəf müəllim...

Mən: – Çox sağ olun studiyaya dəvət etdiyinizə görə, 70 illiyi yada saldıığınızə görə.

D.Tahirqızı: – Təbrik eliyirik.

Mən: – Minnətdaram.

D.Tahirqızı: – Əşrəf müəllim 70 yaşı vermək olmaz sizə və bu da hamısı, yenə də deyirəm yaradıcılığın başını ziqarışdırıldığınızə görədi. Daha çox işinizə vurğun olduğunuza görədi. (Mən: – evdə də yaxşı qulluq edirlər). O öz yerində (gülə-gülə). Evdə də qulluq olmalıdır, diqqət olmalıdır və istərdik ki, elə həmişə bax belə görək siz.

Mən: – Çox sağ olun.

D.Tahirqızı: – İstəkli dinləyicilər bu gün radiomuzun veterani Əşrəf Hümmətovla birlikdə ötənlərə qayıtdıq. Bizə doğma, əziz günləri xatırladıq. Amma o günlərdən yadigar o qədər xatırələr var ki, buna saatlar, günlər bəs eləməz... Qalsın sonraya.

Əziz dinləyicilər, “Köhnə, yeni radio”nu Dilşad Tahirqızı və Cahangir Əlioğlu köklədi. Doğma radiomuzda yeni görüşlərədək, dalğanı dəyişmeyin.

31 oktyabr 2017-ci il

AYTAC!

Süleymanova Aytac Zahir qızı. Qızım Sədaqətin övladı, babaları və nənalərinin şirin-şəkər nəvəsidir. Dayısının, əmisinin, bibisinin və bibisi oğlunun sevimlisidir.

Aytac 12 yanvar 2013-cü ildə Bakıda dünyaya gəlib. Bu il 5 yaşı tamam oldu.

Ağıllı, dərrakəli və çox maraqlı uşaqdır.

Uca Tanrıdan gələcəyinə böyük inam, ümid bəslədiyim Aytaca sağlam, uzun ömür arzulayıram!



M Ü N D Ə R İ C A T

**AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN
100 İLLİYİ TAMAM OLUR**

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN
100 İLİ TAMAM OLACAQ 3

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ
DÖVRÜNDƏ XALQ TƏHSİLİ VƏ MAARİFİ 8

ORDU VƏTƏNİN, MÜSTƏQİLLİYİN
DAYAĞIDIİR 14

CÜMHURİYYƏT HÖKUMƏTİ VƏ SƏHİYYƏ 20

FİRUDİN BƏY KÖÇƏRLİ 26

AZADLIQ VƏ MÜSTƏQİLLİK FƏDAİSİNİN
KİTABI 32

MÜSTƏQİLLİYİMİZİN BƏHRƏSİ 43

NAXÇIVAN DÖVLƏT UNIVERSİTETİNDƏ

YUBİLEY TƏDBİRİNDƏ 49

ÜZEYİR HACIBƏYLİ NAXÇIVAN DÖVLƏT
UNİVERSİTETİNDƏ ANILDI 52

YURDA BAĞLI SƏNƏTKAR 56

İSTEDADIN GÜCÜ 61

RƏNGLƏRİN POEZİYASI	66
NAXÇIVAN DÖVLƏT UNIVERSİTETİNDƏ YENİ KİTABLARIN TƏQDİMATI.....	72
QİYMƏTLİ METODİK VƏSAİT.....	77
FƏXRİYYƏ QƏDİMBƏYLİNİN FƏRDİ SƏRGİSİ	82

MÜƏLLİM VƏ JURNALİST ARASDIRMASI

YÜZ YAŞLI MƏKTƏB (162 nömrəli məktəb)	86
---	----

TƏDBİRLƏR, TƏDBİRLƏR...

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 94-CÜ İLDÖNÜMÜ QEYD EDİLDİ.....	94
ANA YURDUM, HƏR DAŞINA ÜZ QOYUM.....	97
DİLİMİZİ ÖYRƏDƏN MÜƏLLİM (Aybanız Quliyeva - 60).....	111
55 NÖMRƏLİ MƏKTƏBDƏ M.P.VAQİFİN 300 İLLİK YUBİLEYİ QEYD OLUNDU	118
DƏDƏ ŞƏMSİRİN YUBİLEYİ QEYD OLUNDU (39 nömrəli məktəb)	122
VİKTOR HÜQQONUN 215 İLLİYİ QEYD EDİLDİ (116 nömrəli məktəb)	129

ON GÜN FRANSADA	135
A.C.ПУШКИН В ЗЕРКАЛЕ ДВУХ СТОЛЕТИЙ (39 nömrəli məktəb)	141
AZƏRBAYCANIN MİLLİ QƏHRƏMANI ŞAHLAR ŞÜKÜROVUN XATIRƏSİ ANILDI (39 nömrəli məktəb)	147
MÜHARİBƏ VETERANLARI VƏ ŞAGİRLƏR TƏLTİF OLUNDU (94 nömrəli məktəb)	150
BAYRAQ MƏNLİYİMDİR (238 nömrəli məktəb)	154
DİL MİLLƏTİN VARLIĞIDIR (142 nömrəli məktəb)	162
RIYAZİYYAT EMLƏRİN ŞAHİDIR (Xirdalan şəhər 1 nömrəli məktəb)	165
YENİ TƏDRİS İLİ BAŞLANDI (142 və 271 nömrəli məktəb)	170
“SON ZƏNG” ÇALINDI (168 nömrəli məktəb)	177
İBTİDAİ SINİF MÜƏLLİMİ – AYGÜL	183
UŞAQLAR GƏLƏCƏYİMİZDİR (69 nömrəli məktəb)	187

“AÇIQ DƏRS”LƏRDƏN QEYDLƏR

RUS DİLİNI ÖYRƏNİRLƏR (238 nömrəli məktəb)	189
94 NÖMRƏLİ TAM ORTA MƏKTƏBDƏ	194
MÜƏLLİM MƏQSƏDİNƏ NAİL OLDU (Fizuli rayon 48 nömrəli məktəb)	198

LAYİHƏ ÇƏRÇİVƏSİNDƏ (39 nömrəli məktəb)	201
YER KÜRƏSİ EVİMİZDİR	
(Fizuli rayon 48 nömrəli məktəb)	204

MƏZUNLARIN UĞURLARI

YÜKSƏK BAL TOPLAYAN	
MƏZUNLARLA GÖRÜŞ (Nizami rayonu).....	207
BU GÜNÜN TƏLƏBƏSİ,	
SABAHIN MÜTƏXƏSSİSİ.....	211

İNAM OLAN YERDƏ

GÜNAY MÜƏLLİM SÖYLƏDİ Kİ	
(269 nömrəli məktəb).....	218
YENİ UĞURLARINA İNANIRIQ	
.....	222
ADİLİN UĞURLARI	
.....	225
XƏDİCƏNİN VƏ MANSURUN UĞURLARI	
.....	228
İNSANLIĞI UCA, MƏNƏVİYYATI SAF	
.....	232

YENİ KİTABLAR

"FAXRALILAR" KİTABININ	
TƏQDİMATI KEÇİRİLDİ	235
SƏFƏVİ XALÇALARI	
.....	238

ÜÇ KİTAB HAQQINDA	241
SOLMAZIN İLK KİTABI: "KAŞ Kİ..."	245
ƏMƏKDAŞIMIZIN YENİ KİTABI	248

ƏŞRƏF HÜMMƏTOV-70

XEYİRXAH VƏ NƏCİB ƏMƏLLƏR CARCISI	251
JURNALİST AYƏTXAN ZİYADIN BAŞ REDAKTOR	
MALİK RƏCƏBƏ ÜNVANLADIĞI	
MÜNASİBƏT CAVABI	263
UĞURLAR TƏSADÜFİ OLMUR	265
"KÖHNƏ, YENİ RADİO" PROQRAMINDA	271

"Elm və təhsil" nəşriyyatının direktoru:
Professor Nadir MƏMMƏDLİ

Dizayner: **Zahid Məmmədov**
Texniki redaktor: **Ruhiyə Abbasova**
Operator-korrektor: **Mahirə Yusifova**

Çapa imzalanmış: 31.01.2018
Şərti çap vərəqi: 18 Sifariş: № 38
Kağız formatı: 60x84 1/16. Tira: 350.

Qiyməti: 12 AZN

*Kitab "Elm və təhsil" nəşriyyat-poligrafiya
müəssisəsində hazırlanmış diapositivlərdən çap olunmuşdur
E-mail: elm.ve.tehsil@mail.ru
Tel: 497-16-32; 050-311-41-89
Ünvan: Bakı, İçərişəhər, 3-cü Maqomayev 8/4*

